

NİGAR RƏFİBƏYLİ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

M.F.Axundov adına
Azərbaycan Milli
Kتابxanası

“ŞƏRQ-QƏRB”
BAKİ-2004

Bu kitab "Nigar Rəfibəyli. Seçilmiş əsərləri" (Bakı, Azərnəşr, 1993) və
"Nigar Rəfibəyli. Şəhər nəsillərin yadigarıym" (Bakı, Gənclik, 1993)
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edən:

Anar

Ön sözün müəllifi:

Bakır Nəbiyev

894.3611 - dc 21

AZE

Nigar Rəfibəyli. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 392 səh.

Nigar Rəfibəyli (1913-1981) Azərbaycanın görkəmli şairelərindəndir. Onun yaradıcılığında zərif məhəbbət lirikası, analıq, Vətən, təbiət mövzuları əsas yer tutur. Ana surətini Nigar Rəfibəyli poeziyasının baş qəhrəmanı hesab etmək olar. Analığın daxili məlaheti, Şərq özünməxsusluğu, marheməti və fədakarlığı bu kövrəklikdə və narinliqda öz bədii ifadesini çox az şairlərde tapmışdır.

Nəhayət, bu poeziyada qadın hüsnü və şəfqəti ilə təbiətin öz gözəlliyi və məlaheti arasında ahəngi, birliyi ifadə edən bahar etirli şeirlər ayrıca silsile təşkil edir. Həmin bahar lövhələri ki, şairənin ömründə və poeziyasında da poetik baharın ifadesidir.

Bu kitabda unudulmaz şairemiz Nigar xanımın müxtəlif illərdə yazdığı şeirlərlə yanaşı seçmə tərcümələri, gündəlik, xatirə və qeydləri oxuculara çatdırılır.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-418-17-2

© "ŞƏRQ-QƏRB", 2004

SAHİLSİZ DƏNİZ

Nigar Rəfibeyli Azərbaycan tarixinin çox mürəkkəb, keşməkəşli bir çağında dünyaya gəlmişdi. 1913-cü il – Romanovlar sülalesinin üç əsr davam edən hökmranlığının son ve nisbətən dinc ili idi. 1914-cü ildə birinci dünya müharibəsi başlanmış, bolşeviklər imperializm zəncirinin zəif helqesi hesab etdikləri Rusiyada iri miyash çevriliş etmiş, 1917-ci ilin oktyabr hadisəleri imperiyanın bütün ucqarlarında, o cümlədən də Azərbaycanda böyük əks-səda vermişdi. Bakıda, Gəncədə, Şamaxıda qarışqlıqdan istifadə edən erməni daşnakları 1918-ci ildə azərbaycanlılara qarşı növbəti soyqırımı təşkil etmiş, on minlərlə soydaşımızın günahsız qanlarına bais olmuşdular. Büyün risk, məşəqqətlər və qurbanlar bahasına ilk Azərbaycan Cümhuriyyəti elan edilmiş, tarixde birinci demokratik Azərbaycan dövləti fəaliyyətə başlamışdı.

Nigar xanımın atası Xudadat bəy Rəfibeyov əsrimizin əvvəllerində Avropana oxumuş ziyalalarından biri, ali təhsilli ilk azərbaycanlı cerrah idi.

1919-cu ildə, gələcək şairə altı yaşında olanda, Xudadat bəy Azərbaycan Demokratik Cümhuriyyəti rəhbərliyinin təklifi ve Gənəcə ictimaiyyətinin təkidli xahişləri esasında quberniyanın valisi vezifəsini qəbul etmiş və bir il müddətində bu vezifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəy həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.

...Heyat davam edir, odəbi proses də öz mürəkkəb, daşlı-qayalı məcrası ilə hərəketindən qalmırı. Partiya bir qara kabus kimi bu prosesin başının üstünü kesdirib onu öz amansız daxili və xarici siyasetinin "tekərciyinə və vintciyinə" çevirirdi. İlk yaradıcılıq çağlarından Nigar Rəfibeylimin inqilaba, quruluşa, sonralar, 1940-50-ci illörde isə Stalinə bezi şeirlər həst etməsinin əsas sabəbini başa düşmək, elbette, çətin deyil. O, ətrafında baş verən dəhşətli hadisəleri, rəsmi dairələrin dediyini deməyen sənətkarların nece tehdid və təqib olunduğunu görürdü. Bu şeirlərin yaranma sebeblərini yaxşı anlamaq üçün xüsusən Əhməd Cavadın adı və əsərləri ətrafında gedən və şairin güllələnməsile bitən intriqaları, əvvəlcə Dağıstan, sonra Türkmenistana sürgün olunub oradan da xaricə qaçan Almas İldirimin acıñacaqlı taleyini nəzərə almaq lazımdır.

Belelikle də N.Rəfibeyli öz zəmanəsinin övladı idi. O da yaradıcılığa çağdaşı olan qələm yoldaşlarının bir çoxu kimi eyni yolla golmuşdu. Burada men ilk növbədə onun əsərlərinin mövzularını və ictimai məzmununu nəzərdə tuturam. "Şeirlər" adlı birinci kitabındaki əsərlər S.Vurğunun "Şairin andı", S.Rüstəmin "Ələmdən nəşəye", R.Rzanın "Çapay", M.Rahimin "Arzular", M.Dilbazinin "Bizim səsimiz" kimi o zaman çap olunmuş kitablarındakı şeirlərdən mövzu və motivləri etibarilə az fərqlənirdi. Bunu qeyd etmək kifayətdir ki, ilk kitabındaki on bir şeirdən dördü qadınların artıq guya tam

azadlığa çıxdıqlarına, qalanları yeni quruluşun, yeni ictimai münasibətlərin tərennümüne həsr edilmişdi. "Komsomolçu qızlar" poemasının isə elə adı bu baxımdan özü haqqında her şeyi deyirdi. Bununla belə, ilk kitabında gənc şairəni bəzi qələm yoldaşlarından fərqləndirən məqamlar da var idi. Bunların ən vacibləri obraxlıq və şeir dilinin ahengdarlığı, rəvanlığı yaradıcılığa yeni başlamış müəllifin uğurlu axtarışlarının ilk nəticələri kimi maraqlı idi.

* * *

Cəmiyyətin, rejimin ədəbiyyatı, xüsusən poeziyanı içtimal problemlerle həddindən artıq yükəndiyi bir zamanda, özü də vaxtılı dəbdə olan sosial-siyasi məzmunlu, çağırış ruhlu bir sıra əsərlər yazdığını baxmayaraq, Nigar xanım daxilən öz şair mənə, şair sövqi-təbiisi etibarilə bitkin bir lirik idi. Nə edəsən ki, onun lirik duyğularının təzahürüna, əlvan hissələrinin gözəl şeir incilərinə çevrilmesinə zaman və şərait o qədər de münasib deyildi. Əgər münasib olsayıdı "Doymadım", "Nazendo bahar", "Aparma", "Dağlar", "Dözə bilmirəm", "Durna", "Su pərisi", "Qayıqçı", "Neyleyim?" və s. şedevrlər Nigar xanımın poeziya gülşənidə boynubükən benövşə kimi qalmazdalar.

Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılğullar her səhər
Tezden açır, vaxtsız solur, neyləyim?

Nərgizlətin gözü yaşıla dolanda,
Bənövşələr baxıb qəmən olanda,
Qərenfilin gözü yolda qalandı,
Yasəmən saçını yolar, neyləyim?

Əsan rüzgarın da yoxdur vəfəsi,
Düşmüdüür başına özə sevdası.
Lalənin cırılıb qəmən yaxası,
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez geləsən, elac verəsən,
Sünbülün saçını ygib höresən.
Əlvan çiçəkləri özün dəresən
Gözleri yollarda qalır, neyləyim?

...Çəkir çiçəklerin gözü intizar
Ayrlıqdan betər dünyada ne var?
Bu bahar axşamı soni, bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?

Hörmətli oxucuların yadına salıv kimi, vaxtılı Azərbaycan və o zamankı ittifaq mətbuatında belə bir xəber yayılmışdı: tanınmış İtaliya bestekarı Franco Manino özünün "Məhəbbət kantatası" ni yazarken Nigar xanımın lirikasından bəhrələnmişdir.

Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındaki renglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu renglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındaki münasibətlərdə yol verilən haqsızlıqların ifadesi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.

Mən tanıdım və
tanimadığım
Adamların ağlamağına
dözə bilmirəm.
Hesret ağışına,
Ayrılıq dağına
Döza bilmirəm.
Məhəbbətten yaralanmış,
Yar-yoldaşdan aralanmış,
Dirilərim cərgesindən
Adı-səni qaralanmış
Nakamaların qismətinə,
Dərdinə-möhnetinə
döza bilmirəm...

Nigarın bir şair kimi senetkarlıq xüsusiyyətlərinin təzahürü də on çox onun lirikasında müşahidə olunur. Ele "Deniz" şerini alaq. Bu eser başdan-başa bir müqayise üzerinde qurulmuşdur. Müəllif şair qəlbini dənizə təşbeh edir. Deniz də, şair ürəyi de gece-gündüz rahatlıq ne olduğunu bilmir. Axi deniz bərk dalğalı, iri ləpəli olmayanda da həmisi təlatümde, daxili hərəkəti ndədir. Dünyanın bilməcəli işlərinə, insanların taleyində baş verən hadisələrə reaksiya vermək üçün həmisi üst ayaqda durub kövrelmeye, qəhrələməye, həyecanlanmağa, bəzən de vulkan kimi püskürməyə hazır olan şair qəlbini də belədir. Lakin sən demə dənizle şair qəlbini arasında çox böyük bir fərq də varmış: bu fərqi ancaq şair göre, duya və deyə biler:

Mənim sevinclərim, hissim, bunu bil,
Sahilsiz denizdir, her yeri aşar.
Arada fərqimiz heç kiçik deyil:
Sən ha çırpınsan da bir sahilin var!

"Çiçekler", "Ağ çiçək", "Qəronfil", "Nərgiz gülü", "Lala", "Yasemen kimi" etir saçan şeirləri də, şərti olaraq "Məhəbbət miniatürləri" ümumi başlığı altında toplanmasına mümkün olan adsız eserləri də onun sinəsində həmisi tə-

bietə, insanlara, gözəlliye mehəbbət dolu geniş bir üreyin çarpdığını sübut edir. Belə olduğu üçün şair ətrafindakılardan da həmisi ərkyana mehəbbət umub:

Ölümdən qorxuram,
Cəfadan, zülmdən qorxmuram.
Birçə mehəbbət yarasıdır
Ürəyimi qanadan...
Ele bil mehəbbətə
Doğulmuşam anadan.
Birçə gün seviləməsem,
Bulud kimi dolaram.
Birçə gün seviləməsem
Çiçək kimi solarəm,
Birçə an seviləməsem
Bir anda məhv olaram.

Nigarın lirikasında eksini tapan duygular, fikirlər, əsl poetik mətləblər dünyası haqqında nisbətən dolğun təsəvvür oyatmaq üçün şairin az qala bu səpkide yazılmış bütün şeirlərini nümunə getirmək lazımdır. Buna imkan olmadığı üçün men ancaq bəzi şeirləri, onlarda qaldırılan mənevi problemləri xatırlatmaqla kifayətlenəcəyəm.

"Tahir və Şahnabad dastanı" şerində: Bütün yaraların sağalmaq ehtimalı var. Lakin sevgilinin dönükliyindən ürəyə vurulan yara, üzərindən uzun zaman keçse də, gizlin-gizlin qövr edər və buna görə də heç vaxt sağalmaz.

"İnsan kamil olsun gərek" şerində: Adamlar bir qayda olaraq çalışırlar ki, düşər olduqları xəsteliklərdən xilas olub canlarını safə çıxartsınlar, vaxtı-vaxtında yuyunu bərpa etmək tələbatlıdır. Bəs nə üçün onlar kindən, həsəddən, kobudluqdan, paxılılıqdan, qərezdən, kemfürsətlikdən, yalandan, mərdimazarlıqdan silkinib, təmizlənib xilas ola bilmir? Niye insanlar öz mənevi mərezlərindən yaxa qurtara bilmir? Bəlkə ona görə ki, heç özlerində belə xəsteliklərin varlığından şübhələnmirlər?..

Nigar xanım yaradıcı fikrə, insan azadlığına, sərbəst duygulara buxov olan qayda-qanunlara açıq çağırış səciyyəsi daşıyan eserlər yazmadı. Ele şeirlər yazıb çap etdirirdi ki, onların həcmə kiçik, hər cür çağırışdan uzaq olan qayəsini arif oxucu başa düşür və şairin izlediyi qayede, məqsəddə öz şəxsi qənaətlərinin ifadəsini görürdü. "Bayram" şerində olduğu kimi:

Bilseydim sən geleceksən,
Könlümdən bayraqlar asardım,
Şadlıq, sevinc nəğmələri yazardım.
Yandırardım bütün çırqları,
Qonaq çağırardım evime
Qişın ortasında baharı.
...Nacib, fədakar

Ağlı insanlar
Könlüme hemiše ilham olur,
Yaxşı adamlarla görüşəndə
Mənimçin en böyük bayram olur!

Ümumiyyətə, çox vacib içtimai-siyasi mövzularda belə Nigar xanım heç bir hay-küyə, zahiri təmtəraqa yol vermeden, səmimi yazmağı bacarırdı. Cənubi Azərbaycandakı soydaşlarımızın xaincesinə aldadıldıği, şah rejimi və sovet imperiyasının sövdəleşməsi esasında qəfildən eildiyi 40-ci illerin ortaları çoxumuzun yadındadır. Bu barədə bəlkə minlərcə şeir yazılıb. Beş bənddən ibarət olan bu qoşmanı da Nigar xanım Aşıq Hüseyn Cavana nəzirə kimi yazmışdı:

Men ki doymamışdım heç viusalından,
Məne zülə elədi yaman ayrılıq.
Nə olaydı bir gün durub yuxudan
Göreydim ki, olub yalan ayrılıq...

Biz ki bir ruh idik iki bedənde,
O gülüb-sevinse gülərdim mən də.
Vüsəhn bülbüllü uşub gedənde
Daş kimi qəlbimde qalan ayrılıq.

...Kim qıydı dostların bahar elinə,
Mehriban sözünə, şirin dilinə?
Cananın sazını altı əlinə
Əğyar mızrabile çalan ayrılıq!

Men görəndə orda yaz sehəriydi,
Xoş nəfəs baharın külekleri yidi.
Açılan ağ badam çiçekleri yidi,
İndi onlardımı solan, ayrılıq?

...Pozulmaz dostların ehdi, ilqarı,
Gün çıxar, dağların eriyer qarı,
Keçər ürek dərdi, könül qubarı,
Gel etmə meydanda çövlən, ayrılıq!

Şeirlərindən aşkarca görünür ki, Nigar xanım öz zengin müşahidələri əsasında insan psixologiyasının inceliklərini araşdırmış, bu sahədə uğurlu ümumiləşdirmələr aparmışdır. Hər birimiz hər gün qarşılaşdığımız onlarda adamlı salamlığındır. Biz, adı insanlar, bu salam verənləri en çoxu iki qismə böle bilərik; səmimi salam verənlər və qeyri-səmimi salam verənlər yaxud, hay-küylə salam verənlər və ehmalca salam verənlər. İndi də salamlığındı adamlarla əlaqqadır olaraq Nigarın müşahide çevrəsinin vüsətinə baxaq: onun

kiçik həcmli bir şerində en azı on cür salamlaşma təsbit olunmuşdur. Şair müxtəlif münasibətlərə salamını kəsənlərin də bir neçə kateqoriyasını müəyyən edə bilmışdır:

Birinin gözleri gülür
salam verəndə.
Birinin könlünüñ işığı
gözlerindən tökülfür
salam verəndə.
Biri hezin, qəmli salam verir,
Biri serxəs kimi, dəmli salam verir.
Biri təmkinle, ağır-agır salamlışar,
Biri yaman fağır-fağır salamlışar.
Biri buz kimi soyuq,
şaxtalı salam verir,
Birinin dağınıq fikri,
xeyali salam verir...
Biri rəsmi salamlışib keçir,
Biri salam vermək eziyyətindən
uzaqlaşışib keçir...
Biri acı, istehzalı salam verir,
Biri xeyli təkəbbürlü,
xeyli edalı salam verir.
Biri salam vermir
Heyat bizi eyəndə...
Biri salamlışmayırlar
Yoldaşınla arası dəyəndə...
Biri minnətə salam verir,
Biri xeyli əzab-eziyyətə salam verir...
Sade salamları sevirəm!

Gətirilən və götürülmeyen çoxlu nümunələrdən də bir daha göründüyü kimi, bayati, qəzel, hecanın çox zəngin bölgülər qamması, sərbəst şərin çeşidli formaları Nigar xanımın əsərlərinin sözün həqiqi mənasında polifonizmini temin etmişdir. Ədəbi təqnid bu qənaetində tamamilə haqlıdır ki, Nigar üçün başlıca yaradıcılıq məsəlesi əsərlərində öz ifadesini tapan poetik fikirdir, ədəbi metləbdir. Şair qəlbinin özünməxsus çırıntıları da hər seydəm əvvəl məhz bu poetik fikrin, ədəbi metlebin özündən doğur.

* * *

Nigar xanımdan, onun sənətkar təleyindən söhbət gedərkən təbii olaraq yadımıza hamidən çox əsrimizin böyük şairi Resul Rza düşür. Beli, Nigar Rəfibeylinin də, Ənvər Məmmədxanlıının da, Anarın da, Rəsul müəllimlə

semimi dostluq etmiş Cəfər Cəferov ve Abbas Zamanovun da yaradıcılıq elə-qələri saxlamış bəzi digər sənətkarlarımızın, o cümlədən gənc istedadlarının da inkişafında, bir sənətkar kimi öz fərdi simalarını tapmasında bu böyük şairə ünsiyyətin şəksiz rolu olmuşdur. Lakin bu faktı qəbul etmək hələ adı çəkilən və çökilməyən sənətkarların bir şair, nasir, dramaturq, yaxud tənqidçi kimi böyük potensiala malik olduğunu, yəni təbietin, Allahın onlara bexş etdiyi ilham nemətinini, bu nemətin həllədici mənə və əhəmiyyətini qətiyyən kölgə altına ala bilməz.

Burada yene de Nigar xanımın tərcümeyi-halının bəzi faktlarını yada salmağa ehtiyac var. Onlar 1937-ci ilde fevralın 11-də evlənmişdilər. Bu izdivacdan təqribən on il əvvəl isə Gəncədə Nigargilin mənzilində keçirilən ad günü meclisində onun oxuduğu şeirlər, bu görüşün şahidlerindən birinin sonralar yazdığını kimi, kimya müəllimi Yusif Məmmədəliyevi və tənqidçi Mika-yıl Rzaquluzadəni o qədər mütəəssir etmişdi ki, onlar bu münasibətlə gənc şairəyə üstünde yadigar sözləri yazılmış gümüş qələm bağışlamışdılar. Oxu-cularımızın çoxu yaxşı bilir ki, sonralar Elmlər Akademiyasının prezidenti olmuş akademik Yusif Məmmədəliyev həm də yaxşı bir ədəbiyyat bilicisi olmuş, özü də şeir yazmışdır). Təqribən bu vaxtlarda Nigar Bakıya gelib o zaman "darülmüəllimin" deyilen Pedaqoji texnikuma daxil olmuş, sonralar uzun müddət ailəlikcə dostluq etdikləri mərhum Abbas Zamanovla bir sinifdə oxumuşdur. Izdivaclarından hələ doqquz il əvvəl Nigar özünün "Çadra" adlı ilk şerini "Dan ulduzu" jurnalında nəşr etdirmişdi. O, yazmağı davam etdirmiş və 1934-cü ildə kitablarının ilk bahar qaranlığı - "Şeirlər" adlı məcmuası Azərnəşrden qanadlanıb Azərbaycanın hər yerinə uçmuşdu. Yenə də həmin ildece o zaman şairi ədəbiyyat həvəskarlarından ayıran, onun professionallığını təsdiq edən bir hadisə baş vermiş, 20 yaşı təzəcə tamam olan Nigar xanımı SSRİ Yazıçılar İttifaqına üzv qəbul etmişdilər. Aile qurmalarına bir il qalandı isə Nigar xanım Moskva Pedaqoji İnstitutunu müvəffeqiyyətlə bitirmiş, sonrakı illərdə məhsuldar davam edən tərcüməçilik fəaliyyəti də sübut edir ki, rus ədəbi dilini bütün incəliklərinə qədər mənimseməmişdir.

Bələdliklə də onların ulduzları barışında Nigar xanım bolşeviklərin 1920-ci ildə güllələdikləri Gəncə valisinin qızı kimi çox amansız təqiblərə məruz qaldığına baxmayaraq, bu yaşında bir ismətli, zəhmətkeş, qeyrətli Azərbay-can qızının əlde edə bilecəyi hər şeye nail olmuş yetkin bir şair idi. Rəsul Rza da ki, öz yerində, öz məqamında.

Artıq hoyatdan getmiş bu sənətkarların tərcümeyi-halının hər bir ami, hər bir məqamı bu gün onların xatiresinə ehtiram bəsləyon, onların ırsını seven bütün oxucular, hər bir ziyah üçün dərim maraq mənbəyidir. Hər ikisinin xarak-terindo, xasiyyətində çox güclü özünəməxsus cəhetlər olduğuna baxmayaraq, bu izdivac qayım-qədəm, sabit, çox ahəngdar bir ailənin təməlini qoymuşdur. Amansız xəstəliyin hər ikisini tərkislih etdiyi bir-iki ayı çıxməq şərtilə 46 il erzində bu izdivac, bu məhəbbət həyatın hər cür amansız intahənlərindən mətanətlə çıxmış, heç zaman sarsılmaq nə olduğunu bilməmişdir.

Nigar xanımla Rəsul müəllim iki sənət adamı, iki vətənpərvər ziyanlı, zəmanesinin iki güclü hiss və derin intellekt adamı kimi bir-birini çox yaxşı duxur, başa düşür, bir ailənin sütunları olmaq etibarilə bir-birini yaxşı tamamlayırdılar. Buna görə də Rəsul Rzanın Nigar xanım haqqındaki qənaət və poetik təessüratlarından bir qismını yada salmağa töbii bir ehtiyac duyuram.

Şairin "Məktublar" adı ilə dərc olunmuş bir şeirlər dili ziymi var. Bu "Məktublar" lirik poeziyanın kamil nümunelerindəndir. Təqribən beş il ərzində yazılıb hasıl gəlmüş bu əsərin ikinci adı "Sendən sənə"dir. Həmin məktublar 30-cu illərdə, xalq tarixinin keşməkəşli çağlarında, ictimai gerçəklilikin çox mürekkeb bir dövründə başlayan və az qala yarım esr davam eden bir məhəbbətin poetik salnaməsidir. Məktublar boyu ara-sıra səpələnmiş tərcüməyi-hal faktlarından müəyyən etmək olur ki, R.Rzanın şair texəyyülü bu əsərdə Nigar xanımla özünün məhəbbət dastanının bəzi sehifelerini canlandırmışdır. Burada 21 yaşı gənc şairin 18 yaşı sevgilisini yazdığı ilk "Taniş olaq!" müra-ciyətindən tutmuş, on illər keçdikdən sonra namərd xəstəliyin amansız mən-genosinde sixilanda qaleme aldığı etirafına qəder, çox maraqlı məhəbbət tarixçəsi, sevgilisinin ona verdiyi xəsis cavablar öz əksini tapmışdır.

Sevgilinin bu məktublara ilk reaksiyasını cavab adlandırmaq da bir qədər çətindir. Məsələn, ilk məktubun cavabının əvəzində əsərdə bir setir nöqtə qoyulub. Bu cür özünəməxsus "cavabların" nə demək olduğunu, cavan aşığı nece yandırıb yaxdığını, onun məhəbbət duyğularını daha da coşdurduğunu sevib-seviləməyin, bəzən də "seviləməyin" şirinini-acısını dadmış oxucular yəqin ki, özleri yaxşı təsəvvür edirlər. Lakin sevgilinin artıq bir qədər insafa geldiyi, ram olduğu məqamlar da var:

Sabah Müşfiqle Dilbər
Yeni tamaşaşa gedir.
Bizi də davət edirlər.
Razi olsanız əger...

Gənclik illərində xüsusi təravetle tezahür edən bu duyğular heç vaxt öteri səciyyə daşılmamış, bütün yaradıcılığı boyu R.Rza lirikasının aparıcı yönündən, mahiyyət xarakterli tərkib hissələrindən biri olmuşdur. İlk dəfə 1976-ci ildə nəşr edilmiş "Sevinənde sevincim" şerisi buna çox gözəl nü-munədir:

Bir gün səni görməsin
könlündə tufan olur.
Səni qəmli görəndə
Ürəyim şan-şan olur.
Məhəbbətin yolunda
Qəm olur, hicran olur.
Sən məni bu sevdanı
yollarına salansan,
Sevinənde sevincim,
ağlayanda nalamsan...

Bu məktublar nefesinin odu ilə dağı-daşı yandıran gənc aşıqların, onların dəliqanlı təbiətinin, ehtiraslarının ifadəsindən çox uzaqdır. Onlarda biz artıq heyatın isti-soyuguna düşmüs, kırpiklərile od götürmüs, on illerin sert sınaqlarına sına gərniş iki müdrik adamın, ev-eşik, oğul-uşaq, bədii xəzineler sahibinin və nəhayət, təmənnasız seven iki semimi qəlbin aramlı ifade olunmuş duyğuları ilə isinirik. Lakin yənə də lirik qəhrəman üçün təbiətin hər bir guşesi, canlı aləmin ürək açan hər bir təzahürü, gözəllik dünyasının hər bir təbəssümü sevgilisi ilə münasibətləri bərədə xoş duyğular oyadan rəmzlərdir.

Günler keçir ağır-agır
Səndən ayrı.
Yollarına gecə-gündüz
Çıskın-çıskın kedər yağır
sendən ayrı.
Qulğunda gülüşünün şolaləsi
sendən ayrı.
Xeyahunda titrek, kövrək
dodağının piyalesi
sendən ayrı.
Deniz gelir dalğa-dalğa, qırvım-qırvım,
döñür geri sənsiz görüb sahilleri.
Külekler də sigallamır çıçıkları
sendən ayrı...

1980-ci ildə yazdığı "Biografik etirafim" serində də R.Rza öz zərif və kövrək lirik şair təbiətinə sadıq qalmış, yetmiş illik ömrünün heç nə ilə ölçülümeyən ən vacib dəyərləri arasında özünün böyük məhəbbətini, Nigarın sedaqətini xüsusi iftixar duyğusu ilə tərənnüm etmişdi:

Bir sadıq ömür dostum,
Şeir dilli yarım var;
bir də doğru sözümüz
şax deməyo cürotim,
haqqım, ixtiyarım var!

Mətbətin bu hissəsinə N.Rəfibəylinin çox böyük səxavətə, ürək genişliyi və şair hərərətə yazdığı bu etirafla bitirmek istərdim: "Bərabər ömür sürdüyüm R.Rza ilə keçən günlərimi vərəqlərkən aydın bir həqiqət diqqəti cəlb edir: Bütün bu ağır və yüngül, sevinclı və sevincsiz, kedərli və bayramlı günlərdə bizim xalqdan ayrı heç bir sevincimiz, xalqdan ayrı heç bir qənimiz olmamışdır. Xalqın həyatı ilə yaşamış, onunla nəfəs almış, əm ağır günlərdə dərdinə şerik olmuşuq".

* * *

Qadın ülviyəti, ana ucahgı məhəbbətin başlangıcı kimi, ailədə, eləcə də comiyyətdə, hətta dünya miqyasında sülhün, emin-amanlığın daşıyıcısı kimi, nəhayət, en zərif duyğuların mənbəyi kimi N.Rəfibəylinin əsərlərində döñə-

döñə, xüsusi ilham və həvəslə, poeziyanın bütün imkanları ilə tərənnüm olunur. Nigarın pak ürəyində Rəsula sevgisi, analıq duyğusu, nənəlik mehri, vətən məhəbbəti, nəhayət, poeziyaya sedaqət on iller boyu dinc yanaşı yaşa-mış, qonşuluq etmiş, həyatın, məişətin konkret teləblərile, yaradıcılıq inti-bahlarının gücü ilə əlaqədar olaraq bunlardan gah biri, gah o biri ön plana çıxmış, lakin heç biri ömrünün sonundək şairi tərk etmemişdi...

1967-ci ilin iyulunda "Ağ liman" romanı haqqında kəskin təqidi məqale çoxanda Nigar xanım Anara bələ bir şeir yazıbmış:

Körpəlikdə ayağına daş dəyso,
Ürayıma deysin deyerdim.
Küleyin, tufanın nəfəsi
Sənə toxunmasın,
Məni aysın deyerdim.
İndi ürəyimi yaralayırlar –
dine bilmirəm.
Niyə yaşadım,
qaldım
bu güne – bilmirem!..

Tale bütün analar kimi, kim və neçi olduğunu fərqi vərmədan Nigarın da ciyinə böyük bir ailənin qayğılarını, o cümlədən mətbəx qayğılarını qoymuşdu. Nigar xanım bu qayğılarını nümunəvi surətdə, artıqlaması ilə yerinə yetirir, bəzən hətta mətbəxin özünü də yaradıcılığının bir attributuna çevirməklə həyatın, məişətin prozasında öz poeziyası üçün bir tutarqa tapa bildirdi. Bu misralarda olduğu kimi:

Ürək geniş olarsa,
xəyal derin olarsa,
Nə arzular öler,
Nə fikir söner.
Könülde bir işıq,
bir ateş varsa –
Balaca bir mətbəxdən də
böyük bir dünya görünər.

Bu görünen yalnız öz gur yarpaqları ilə pəncərədən içəri soxulan qovaq ağacı, onun ilin dörd fəslinin heresində bir dona girən qəddi-qaməti deyil. Burada eşidilən də ancaq mətbəx kranından axan suyun şırıltısı, bişib hasılı yetən xörəyin cızıltısı, nəhayət, yuyulub üst-üstə qoyulan boşqabların, stekan-nəlbekinin, çengol-bıçağın cingiltisi deyil. Mətbəxin pəncəresi küçəyə, Nigar xanımın könül aləminin pəncəresi isə dünyaya, canlı aləmə açıq idi: onun ronglərinə, ahənginə, insanların taleyinə. Bu menada əlbəttə, Nigar xanım tek Anarın və onun bacılarının anası deyildi. O, qədim bir xalqın şair övladı, şair ananın qəlbini isə çox geniş idi. Burada Azərbaycanın

bütün övladları ilə yanaşı, bizden uzaqdamı, yaxındamı yaşamasından asılı olmayaraq, dünyanın bütün uşaqlarına məhəbbət, herarət yuva salmışdı. Bu probleme həsr olunmuş bir şerinə "İnsan balaları" adı vermesi ve "İşıqlı dünyam" kitabının həmin şeirlə açılması da çox əlamətdardır:

Balaca balalar,
insanların balaları!
..Havam, suyu, güneşi
Sizə vere bileydim!
İstə otaqlardakı
gur işıqları
Ocaqlarda yanın ateşi
Sizə vere bileydim...
Sizin yalnız ayaqlarınızı
üşüyen əllerinizi
Ürəyimin herarətiyle
qızdırıa bileydim,
Zamanın eliyle siza –
yer üzündəki
bütün insan balalarına
Əbedi seadət fərمانı
yazdırıa bileydim!

Bu şeri oxuyanda xeyahım ağ buludları aşib əngin üfüqləre qalxdı, Nigar xanının mübarək ruhuna rehmət oxuya-oxuya o gelecek günləri gözlerim ənənədə canlandırdım: dünyanın en müxtəlif guşelərində yaşayan insan balalarının ataları bir-birile, xüsusən öz qonşuluğunda yaşayan atalarla ümumi dil tapıb dinclik, asayış kağızına, hər cür torpaq iddiasından uzaq olan sülh baratına qol qoyublar və Azərbaycanın xalq şairinin öz əsərində arzuladığı: "Əbedi seadət fərmani" ni hər kəs öz dilinə çevirib qədim türk abidələrində olduğu kimi nəhəng daşlara həkk etdirib ən etibarlı yerde qoruyur, bir-birile öz uşaqlarının seadəti namine qonşuluq və emekdaşlıq edirlər...

* * *

N.Rəfibeylinin dilimizə çevirib nəşr etdirdiyi əsərlər Azərbaycan ədii tərcümə sənətinin çox qiymətli fesillerindən birini təşkil edir. Onun tərcümələri arasında Mehşətinin rübaiları, Nəvaimin qəzəlləri, Puşkin, Lermontov, Anna Axmatova və Marina Svetayevanın şeirləri vardır. Bir müətərcim kimi şairin maraq dairəsi zəngin, erudisiyası geniş idi.

İtalyan məşhurlarından Aligyeri Dante, polyak şairi Adam Mitskeviç, macar şairi Sandor Petefi, şotland şairi Robert Burns və ingilis şairi Şellinin öz rühuna uyarr, zövqünə, könül dünyasına yaxın olan şeirlərinə Nigar xanım Azərbaycan dilində toza həyat vermişdir. Onun ancaq rus ədəbiyyatından, bila vasitə orijinaldan etdiyi tərcümələr, onlarda əksini tapmış müətərcim sənətkar-

lığı məsələləri maraqlı bir tədqiqat əsəri üçün yaxşı mövzudur. Nigar xanımın uğurlu tərcümələri arasında Evripidin "İfigeniya", Şillerin "Məkr və məhəbbət", Çexovun "Albalı bağı" pyesleri, Viktor Hüqonun "93-cü il", E.L.Voyniçin "Ovod" romanları kimi dünya ədəbiyyatının klassik nümunələri vardır.

Bedii tərcümə Nigar xanım üçün hobbi yox, əsl yaradıcılıq işi idi və ona görə de gözəl səmərə verirdi. Yaxın Şərqi lirikasının görkəmli nümayəndələri olan Xəyyam, Xaqani və Məhsətinin rübailarının dilimizdə adekvat tərcümələri az deyil. Lakin Nigar xanımın tərcümələri bu böyük sənətkarlardan yüksək seviyyəli, ince zövqlü, peşəkar bir şairin aldığı şəxsi intibadır. Onun tərcümələrində rübai ləri orijinalın bütün məna yükünü ehtiva etməklə bərabər, hər biri teklikdə müstəqil poetik vahiddir və çox da uğurludur.

Bu dünya bir qızıl kuzeyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəher.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırlıdır yəhər.

Xərabatdan çıxan bir ay ucaldı,
Fələyin damında bir çadır saldı.
Qəfləton ucaldı Hatifdən bir səs:
Bu dünya bir saman çöpüne dəyməz.

Onun orijinalli, tərcüməli, böyüklor və uşaqlar üçün yazılmış 35 kitabı nəşr olunmuşdur. Əlbəttə, bunlar şair, tərcüməçi, vətəndaş Nigarın vüsətli ədəbi fəaliyyəti haqqında aydın təsəvvür verir. Lakin Anar belə hesab edir ki, onun 50 illik ədəbi fəaliyyəti üçün bu azdır. Şairi hamidən yaxşı tanıyan, bir yazıçı kimi anasının həyatını coxlarının heç vaxt görə bilmədiyi təfərruatları ilə incedən-inceyə müşahidə edən Anarın bu mühəhizəsi haqlı imiş. O, öz fikrini açıqlayaraq yazar: "Anam yaza bileyənlərinin yüzdə birini de yaza bilmədi. Aile borcu, analıq vezifəsi, böyük evin qayğıları onun yaradıcılığına mane olurdu. Biz hamımız onun vaxtını talayırdıq, qarət edirdik, onu yazı masasından ayırdıq, hissələrini, duygularını, fikirlərini dəqidib pəron-pəron edirdik... Həmişə yanındaydıq, həmişə böyürendəydik, həmişə onunlaydıq; öz-özü ilə tek qalmışına imkan vermirdik, qəlibiylə baş-başa qalmağa macəl tapmadı".

Anarın bu yanlıqlı etirafını oxuyanda fikirleşdim ki, bu ailə, övlad-nəvə mühitində qeyri-yaradıcılıq sahəsinə bu qədər vaxt sərf etdiyinə baxmayaraq, Nigar xanımın 35 kitabı çap olunubsa, deməli o, əsl sənət aşığı, yaradıcılıq fədaisi imiş!

Mətləbi Nigar xanımın kiçik bir şerilə bitirmək istəyirom. Bu şeirdə nü-kən şairimiz cəmiyyətimizin, ədəbiyyatımızın, şerimizin, bütünlükdə şüru-muzun, mənəviyyatımızın sabahına inanmış, bununla əlaqədar bir ağbirçək, bir millət anası kimi öz tövsiyələrini vermişdir:

Şairin üstüne ruzgarlar kimi
Hem sola, hem sağa birdən əsmeyin.
Hələ səsi gelir, nəfisi gelir,
Onu basdırmağa çox telesmeyin.
Özgə bir dünyadır şair aləmi,
Gizlində saxlanar qüssəsi-qəmi.
Qırıla şairin bir gün qəlemi
Qırıb hər ümidi ondan keşmeyin.

Torpağın altında xəzinə yatır,
Çox zaman bilinmez orda nə yatır.
Şairin könlündə qərinə yatır,
İnce duyğuları qırıb əzmeyin.
Heykel de qoymayın şairə vaxtsız,
Zaman sinağından qoy qalıb çıxsin.
Nə oxucu ona söyləsin baxtsız,
Nə dövran uçurub heykəli yıxsın.

Qəlbərde yaşasın onun heykeli,
Şəri məşəl kimi illəri yarsın.
Gəleceyin xoşbəxt nəsillerinə
Əsrindən, dövründən salam aparsın.

Dünenimizdən bu günümüze olduğu kimi, bu günümüzdən də sabahımıza, səadətə qovuşacaq nəsillərimizə salam aparan, xoş müjdələr verən o nadir şeir inciləri arasında mən unudulmaz Nigar Rəfibəylinin də əsərlərini görürem. Nigaran olmaya bilersiniz, Nigar xanım!

Bakır Nabiyev

QƏRƏNFILLƏR

GÜNƏŞDƏN GƏNCLİK İSTƏDİM

Günəşdən gənclik istədim,
Dənizdən coşqun həvəs.
Meşədən dinçlik istədim,
Küləkdən iliq nəfəs.
Güllərdən atır istədim,
Quşlardan iti qanad.
Yarpaqdan çətir istədim,
Ömürdən coşqun həyat.
Dağdan əzəmet istədim,
İnsanlardan məhəbbət.
Nə istədim, nə istədim –
Verdi mənə təbiət.

QAYIQÇI

Qayıqçı, məni də apar dənizə,
Oturaq səninlə bir az üz-üzə...
Bir günəş, bir sema, bir dəniz olsun.
Sularda uzanan kölgəmiz olsun
Uçsun qağayılar dörd dövrəmizdə,
Əyləndirsin bizi mavi dənizdə.
Səninlə bir olsam qorxmaram, inan,
Qoparsa dənizdə firtına, tufan
Qayıqçı, məni də apar dənizə,
Oturaq səninlə bir az üz-üzə.
Bir dəniz, bir səma, bir günəş olsun,
Bir də qağayılar bizə əş olsun.
Qayıqçı, məni də apar dənizə,
Bir olsaq tufan da xoş olar bize.

QƏRƏNFİL

Bahardı, hər tərəf gülüdü, çıçekdi,
Güller bir-birindən xoşdu, göyçəkdi.
Gördüm ki, başını oymış qərenfil,
Dedim: – Kim xətrinə dəymış qərenfil?!
Dedi ki, nərgizdən, laledən, güldən,
Neyləyim, ətirli yaranmadım mən.
Seyr et bu gülzəri amandır bir az,
Heç bir fikir vermeyir burda mənə yaz?..
Bülbül gülün olmuş eşqindən deli,
Neyinə lazımdır dünya gözəli?
Çəmən xoş ətirli güllərlə dolmuş,
Yar seçib könlünə burda vurulmuş
Nərgize göyərçin, laleyə kəklik;
Mənimse bəxtimə yazıldı təklik,
Yasəmən gözləyir gülgün səhəri,
Oxşayırlar kölgələr bənövşələri;
Məni nə oxşayan, nə də sevən var
Heç görəməyir məni elə bil bahar.
Gəl başlama – dedim – şikayetə sən,
O nazik qəlbinə bu gənc ömründən
Gəl başını qaldır, gözəl qərenfil,
Sənə bu küskünlük yaraşmayır bil.
Coşqun bir bahardır ömrün hər dəmi
Burax, qərenfilim, bu yersiz qəmi.
Sənin də öz etrin, öz rayihən var,
Doğma bir anadır sənə bu bahar.

QARA DƏNİZ

Qara dəniz sularında əriyir axşam,
Uzaq sahillərdə işıqlar yanır...
Könlümdə bir şirin əmel oyanır.

Tökülsün ulduzlar Qara dənizə,
Bu qara dalğalar dönsün gündüzə,

Çıxsın göy sulardan gecələr qızı,
Ucalsın göylerdə səhər uluzu,
Çəkilsin gecələr Qara dənizdən.
Gülsün bizim kimi Qara dəniz de!

Qara dəniz sularında əriyir axşam,
Uzaq sahillərdə işıqlar yanır,
Könlümdə bir şirin əmel oyanır.

YAZ GECƏSİ

Ağaclar piçıldasıır,
Çiçəklər danışırı.
Ulduzlar göy üzündən
Hey baxıb qımışırı.
Səs-səmir kəsilirdi
Hər yandan yavaş-yavaş.
Çiçəklər bir-birinin
Çiyninə qoyurdu baş.
Güller mürgüləyirdi,
Yuxlayırdı kəpenək:
Yatıb dincin alırdı
Yaşıl ot, sarı çiçək.
Meh əsir, yırğalayır
Yatmış otu, çiçəyi.
Meh əsir, oxşayırdı,
Yuxulu kəpenəyi.

GÜNƏŞ DOĞANDA

Səher günəş doğanda
Aləm nura boyanır,
Şchli qərenfillərin
Üzündə sevinc yanır.
Çiçəklərə, gullərə,
İnci şəhərə ələnir.

Sarı saçlı sünbüller
Dərya tək ləpelənir.
Gündüzleri işıqlı,
Gecələri füsunkar.
Həmişə sevinclidir,
Şəhərlidir ilk bahar.

Fəğan edib ağlamağı bilmeyən
Öz daxili aləmində ağlasın.

O yaşadı doğma elin eşqile,
Azad xalqın, azad dilin eşqile,
Ömür sürdü bir gözəlin eşqile,
Qoy dostları son qəminde ağlasın.

GƏL SƏHƏRİ SALAMLAYAQ

Gəl quşları, çiçəkləri salamlayaq,
Yaşıl otlar ayağına xalı serir,
Şəhli güllər sənə təbəssüm göndərir.
Quşlar şux neğməsiyle sənə “qalx, oyan” deyir,
Xiyabanlar “tələsmə, sən, bircə dayan” deyir.
Gəl baharı salamlayaq,
Gəl dostları salamlayaq.

Nakam ölməz övlad qoyub gedənlər,
Təmiz, gözəl bir ad qoyub gedənlər,
Nəsilləri xoşbəxt qoyub gedənlər
Ayrılığın bu dəmində ağlasın.

FƏSİLLƏRƏ SƏYAHƏT

Ulduzlar bu axşam sarıdır yenə,
Tökülmüş elə bil suyun üstünə...
Gecədir, gecədə başqadır aləm
Kainata vida eləmişdir qəm.
Dolaşır xəyalım hey fəsilleri
Keçir rüzgar kimi hey diyar-diyar.
Yenə qucaqlayıb aydın səhəri,
Yalnız xoş görünür ona ilk bahar.

Quşlar civildəşir, açılır səhər...
Əlində senəyi bir nazlı dilber
Bulağın başına enəndə bəzen
Ürkək maral kimi çöllərdə gezən
Xəyalım yüksəlir, qalxır dağlara,
Şaxtalı bir qışdan coşqun bahara!..

AĞLASIN

Bir dostun ölümü münasibətilə

İnsanlara, sədaqətə inanan,
Etibara, məhəbbətə inanan,
Xoş arzuya, xoş niyyətə inanan
Bu insanın matəminə ağlasın.

Ayrılıq qəmiylə deyib gülməyən,
Göz yaşını gözlərindən silməyən,

Yalnız otağında bir çiraq yanır,
Soyuq pəncərədən buzlar sallanır.
Çitirdayır ocaq, səslənir hərdən,
Bayırda tufan var yenə səhərdən.

Çoxdandır tökülmüş sarı yarpaqlar,
Günəşdə bu axşam bir qəriblik var.
Quru budaqlarda zərif göyərçin
İndi ev axtarır sığınmaq üçün.

Qanadlanır xəyal, uçur burdan da
Yenə menzil salır başqa məkanda.

TİRENDƏ

Yaşıl dalgalı bir deniz kimi,
Arasından taxılların
Sürünüb keçdi bizim qatar,
Sürətini yükləyərək
saatların arxasına.
Günəş sularda doğar, batar,
Yüksəlir,
Günəşin evindən işıqlar gəlir...
Gecə bəyaz,
Bir Qafqaz
Qızı ince belli
Şamların qoynuna girmiş
İrmaqlardan çağlayan
bir masal söyleyirmiş...
Qırırcıq başlı tompul söyüdlər
Əymışlər başlarını
Mina rəngli sulara...
Yol uzun,
Gecə bəyaz
Gecəyə axan
Bir səs,
bir musiqi səsi var;
bu səs, bu ahəngdar
melodi
rəslərdə çırpınan
çarxların səsi.

1929

KOMANDAN

Mən qəlbimin ilk eşqini
Sənə verdim uzaqdan,
Bu gün də xəyalımda
Bəslədiyim komandan!..
Mən kiçikdim o zamanlar
Sən göy atın belində,
Hacıkəndin dağlarında,

Gözel vətən elində,
At çapardın təlimlərdə
Vurar, nişan alardın.
Göy dağların sinəsinə
Sən vəlvələ salardın.
Mən kiçikdim, o zamanlar
Sən vüqarla keçərdin;
Bəzən bulaq başlarında
Ovucla su içərdin.
Mən dalınca baxa-baxa
Həsrət çekərdim sənə,
Komandanım, o günləri
Bir yadına salsana...
Yadindamı, komandan,
Ağacların dalından
Söz atıb dillənən qız?
Söyüd budaqlarında,
Yalın ayaq, hər axşam,
Oturub yellənən qız?
Mən kiçikdim, komandanım,
Lakin sevirdim səni;
Bəsleyərdim ürəyimdə
Böyük bir əməl kimi,
Yenilməz bir arzu kimi.
Sarsılmaz bir ər kimi.
Bilirdim ki, sən qoymazsan
Düşmən mənə kəm baxa,
Gəncliyimin şən çağından
Bahar ötə, qəm baxa.
Yadindamı, komandan,
Su içməyə bulaqdan,
Endin, atın dayandı,
Ürəyim oda yandı...
Su doldurub verəndə,
Sən başımı oxşadın.
O gündən bu qəlbime
Yazıldı sənin adın!

22

23

ANA, MƏNƏ MAHNI OXU

Ana, mənə mahni oxu,
Ana, getmə, yanında qal.
Gözlərimə qonsun yuxu,
Ana, mənə bir layla çal.

Ana, mənə mahni oxu,
Göydə ulduzlar da yatsın.
Ana, mənə bir layla çal,
Ay da yumurlanıb batsın.

Yuxulasın meşə, dəniz
Yuxulasın dünya sessiz.
Yuxulayaq hər ikimiz.
Ana, mənə mahni oxu,
Gözlərimə qonsun yuxu.

Yuxularım çiçək-çiçək,
Qanadları zər kəpənək.
Əsib gəlsin sərin külək,
Ana, mənə bir layla çal.
Gözlərimə qonsun yuxu,
Ana, getmə, yanında qal.
Ana, mənə mahni oxu.

XƏYAL

Nə xoşdur çırpınmaq bahar eşqile
Nə xoşdur ayrılıq, nə xoşdur vüsal,
Bağlayıb günləri, ayları ilə
Sən yənə uçursan cilovsuz xəyal...
Sular lillənəndə, çaylar daşanda,
Bahar nazlı-nazlı yaxınlaşanda,
Sən, coşqun xəyalım, tapmırısan məkan,
Nə doymaz əjdaha olurmuş insan...
Gör aləm ne xoşdur, en, gel, xəyalım,
Yetər, yolçuluqdan dincəl, xəyalım.
Çırpinma demirəm, sən ki bir quşsan,
Bu geniş dünyada yüksəl, xəyalım...

SU PƏRİLƏRİ

Gecələr dənizdən çıxan pərilər,
Pəncərəmdə yanana işığa baxdı...
Dedilər, görəsən bu gecəyari
Bu narahat insan niyə oyaqqı?
Su pərilərinin ipek saçları
Suda sıqlanır, suda daranır,
Daha nə bilsin ki, su pəriləri
Bu yalqız otaqda şeir yaranır.
Ey su pəriləri, cumun sulara,
Dənizin qoynudur sizin eliniz.
Nə sizə tanışdır menim sözlerim,
Nə mənə aydındır sizin diliniz...
Gedin, gözəllərim, sularda qalın,
Onsuz da şairin çoxdur ortağı.
Bəlkə dənizə de yetişər bir gün
Zərif şeirlerin zeif sorağı.
Gözel, ipekşəhərli su pəriləri
Gedin dənizləri bəxtiyar edin.
Sizdən dəniz küsər, dalğalar küsər,
İşıqdan gözünüz qamaşar, gedin...

SEVGİ

Şəhərlər heyəcan içindədir,
Riqqətə titreyir telegraf telləri, –
İki sevən ürək
Axtarır bir-birini.
İki sevən ürəyin
Bir-birindən yoxdur xəbəri...
Şəhərlərdən biri
Yandırır işıqlarını,
O biri şəhərin üstünə çökür
Axşam qaranlığı...
Maşınlar, avtobuslar
Ele bil ayrılıq qəmiyle
Hərəket edir.

Qatarlar ayrılıq yükünü
Aparıb gedir.
İki sevən ürek
Qovuşun gərək...
Üreklerin ayrılıq qəmi
Şəhərlərin üstünə
Qara bulud kimi çökür.
Şimşek çaxır
Dənizin üstə,
Dağlara dolu tökür.
İki sevən ürek
Qovuşun gərək...

ƏLVİDA

Əlvida, otağım, mavi dənizim,
Əlvida, qumlarda görünən izim.
Yollara tökülen xəzəl, elvida,
Soyuq təbiətli gözəl, əlvida.
Dənizdən xoş əsən həzin rüzgarım,
Sahilə düzülən qağayılarım,
Suda qanad açan yelkən, elvida...
Sabah ayrılrıram sizdən, əlvida...
Görüşə gələndə hər yay, hər payız
Sizi yenə belə xoşal göreydim.
Dünya sevinc ilə dolaydı yalnız.
Hicran görmeyeydim,
Vüsəl görəydim.
Baltik dənizinin qumlu sahili,
Əlvida, xoş keçdi sizdə günlərim...
Bir başqa sahilə gedirəm indi,
Gözlayır həsratla meni Xəzərim.
Salamlayır səni, Baltik dənizi,
Dostluq salamıyla göygözlü Xəzər.
Dəniz də dostlaşar,
Çay da dostlaşar,
İnsanlar dünyada dost olsa əger...

* * *

Dar gündə başının üstünü aldın,
Əzəldən tanışın bilmədiyim dost.
Halima acidin, dərdime qaldın,
Xoş gündə danışın gülmediyim dost.

İsidi qəlbimi bütün bir qış
Mavı gözlerinin həzin baxışı.
Nə yaxşı tanıdım seni, nə yaxşı,
Eşqini qəlbimden silmediyim dost.

* * *

Səninlə xoş keçən o görüşləri
Ömrümün ən şirin yuxusu sandım.
Seni tanıdigim o gündən bəri
Ele bil yuxudan birdən oyandım.

Nə şirin, nə gözəl bir röya idı
Şirin səhbətlərin, şirin vüsəhn.
Bu bir dostluq idı, ya sevda idı,
İlişib könlümdə qaldı xeyalin.

Məni bu yuxudan oyatmasınlar,
Xeyalin könlümdən qoy silintəsən.
Yandırsın qəlbimi bu eşqin odu,
Yandırsın, aşkarada heç bilinməsin.

* * *

Ömrümü güllərə məstun yaşadım,
Gülü, bənövşəni, nərgizi sevdim...
Gecə qaranlıqda üzüdü qəlbim,
Şəhəri, işığı, gündüzü sevdim.

Ömrümün bezəyi oldu həmişə
Gah dağ çiçəkləri, gah aran gülü.
Ağladım üzüsə nazlı bənövşə,
Ağlıqca görəndə nigaran gülü.

Deməyin çiçeklər dilsizdir, laldır,
Ayrılıq rəmzidir bu ağ çiçeklər.
Çiçeklər aləmi – ince xeyaldr,
Gözəldir, qəşəngdir zanbaq çiçeklər.

QƏRƏNFİLLƏR

Yuxuda çiçeklər görürəm her gecə,
Öpürəm onları gizlicə...
Hər yanım çiçək,
yastığım, yorğanım çiçək...
Çiçeklər elvan-əlvən,
çəmən-çəmən,
Bu çiçeklər aləmində
Xumarlanıb yatıram mən,
Yuxuda çiçeklər görürəm.
Qərənfili seçir könlüm
çiçeklər arasından.
Elə bil iki damla qan sizir
üreyimin yarasından.
Bu alov rəngli qərənfilləri
Yar vermişdi ayrılıq demi.
Elə bil çökmüşdü
onların üstüne dünyyanın qəmi...
Yuxuda qərənfillərimi görürəm,
Yığış solan çiçəklərimi,
Ümid çələngi hörürəm.

BORCLUYAM

Bir ömrü yüz ömrə calasam belə
İnsanlara borcum qurtarmaz mənim.
Paylardım yurdumun çiçəklərini,
Azalayıb borcum kaş bir az mənim.

Borcluyam hekimin nicat əline,
Vətən havasına, vətən gülünə...
Borcluyam elimin şirin dilinə,
Qurtarmaz borclarım heç bu yaz mənim.

Vefali dostlara borcluyam xeyli,
Bu doğma torpağa-daşa borcluyam.
Qardaş qayğısıyla sevən dostlara,
Ala gözlərdəki yaşa borcluyam.

Bahar, sexavətin artıqdır sənin,
Deyirəm, borcumuz qalmasın daha.
Gel sənin qoynunda süfrələr açaq,
Uzansın məclislər, çəksin sabaha...

Bir az da möhəlet ver, aparma, ölüm,
Qoy bu borclarımı qaytarım, gedim.
Dünyaya məhəbbət borcum var mənim,
Qoy ki, haqq-hesabı qurtarım gedim.

TƏRANƏ QUCAĞINDA BİZƏ BAHAR GƏTİRDİ

Şaxta pəncəredə naxış-naxış,
Beyaz örtüyünü hər yana sərib qış.
Salxım-salxım buzlar sallanır
etəyindən damları.
İndi oğlan çağıdır qışın, qarnı.
Bayırda – sıfır altında
iyirmi beş dərəcə şaxta...
Oturmuşuq bir dəstə qadın
Geniş, işiqli, isti bir otaqda.
Xəstəxana otağı,
Xəstə, yorğun qadınlar,
Sağalmaq ümidi, həyat sorağı...
Təranə gəlir, basıb sinəsinə

Kapron torbada getirdiyi
 nərgizləri, –
 Şaxta vurub dondurmasın deyə.
 Bakıdan göndəriblər hədiyyə.
 Bir də yamyaşıl Lənkeran xiyarı.
 Elə bil bir an üçün
 Otağımıza dołdurur baharı...
 Bəlkə də bahara çıxmaq ümidi olmayan,
 Xəstə, yorğun qadınlar
 Yığılır başına
 Abşeron etirli nərgizlerin.
 Ümid böyük, ümid dərin.
 Sevinc bir an qalxır
 şahlıq taxtına
 Sərvət paylananda dünyada
 Çiçəkler düşüb
 qadınların baxtına.
 Yer üzünün bu gözəl nemətinə min alqış!
 Buzuya, ağ qarıyla elə bil basılır qış.
 Paylaşdırıb nərgizləri,
 sinəmizin üstündə daşıyırıq.
 Bahar eşqiyle, bahar ümidiyle
 yaşayırıq.

Moskva, dekabr, 1971

NARCAN

Üç gün, üç gecə ərşə çıxdı
 qadın fəryadı...
 Ona çare tapılmadı.
 Qan-yaş tökdü
 üç gün, üç gecə.
 Gözlərinə qaranlıq çökdü
 üç gün, üç gecə...
 Onun yaziq vücudunu
 dəvə karvanına yük elədilər,

Tanrı dərgahından
 aman dilədilər.
 Apardılar cadugere,
 Yalvardıpar lap göylərə –
 Ona çare tapılmadı.
 Sarı qumlu səhralarda
 Sönüb getdi ah-fəryadı,
 gözündə dondu göz yaşı.
 Sarı qumlu səhralarda
 ucaldı bir məzar daşı.
 Əsrin evvəllerində
 belə köçdü bu dünyadan
 Naringülün qəm karvanı...
 Beş övladın gənc anası
 Bir həkim siz, bir dərmansız
 Türk elədi bu dünyani.
 Ulduzlar toplaşmışdı
 Kolxoçu qızı Narcanın başına,
 Elmin parlaq ulduzları,
 alim cərrahlar, –
 Elmin şöhrəti, vüqarı.
 Qüdrətli ellərdəydi kövrək həyatı.
 Zəka bahadırları
 verəcəkdi ona nicatı.
 Vertolyot quş qanadına götürdü
 Onu Amanbay kəndindən,
 Təyyarə üç saat əlli dəqiqəyə
 getirdi
 Moskvaya, qadın xəstəxanasına.
 Alim cərrahlar kömək etdi,
 Dərdinə çare tapılmayan
 Nəringülün Narcan nevəsinə.
 Narcanın xəstə yatağını
 Mələküzlü şəfqət bacıları
 büryür.
 Narcanın səhhətini
 loğman həkimlər qoruyur.

Ölümün pəncəsindən
 Qoparırlar Narcanı.
 O, bəxtiyar gözləriyle oxşayır
 Yaşadığı dünyayı.
 Narcanın qıçıq badam gözlerində
 Həyat gülür,
 Yenidən həyata qaytarılan
 Bir ömrün nurlu
 şəfəqləri tökülr.

1971

KAŞIR YOLU

Moskvadan çıxan yollar
 Həyat damarlarıdır.
 Geniş, böyük bir ölkəyə
 işıq dağıdır.
 Vətən davasında
 nər igidlər qorudu
 bu yolları.
 Moskvadan çıxan yollar –
 Ölkenin şah damarı!
 Kaşir yolu deyilir
 bu yolun da adına.
 İşgalçılardan bu yollarda
 rast gəldi
 Qul olmaq istəmeyən
 bir milletin inadına.
 Kaşir yolu deyilir
 bu yolun da adına.
 İşıqlı bir bina var
 Kaşir yoluğun üstdə.
 Bir ümidiyle yönəlir
 Bura çarəsiz xəstə.
 Bina deyil,
 Ele bil

Genişcə bir şəhərdir.
 İnsanlığın baxtına
 açılan bir səhərdir.
 Zəka bahadırları,
 idrak qəhrəmanları,
 Cəngə girişib burda
 insanlığın ən qəddar,
 amansız düşməniylə.
 Varlığıyla, canıyla
 Burda göstərir hünər,
 Burda göstərir inad.
 Burda fikir işləyir,
 Zəka açır qol-qanad.
 İnsan ömrü uğrunda
 burda vuruşlar gedir,
 möcüzələr yaranır.
 Axtarış yollarında
 Xeyirli işlər gedir...

1971

AYSELİM, AYSEL!

Evimizdə yeni bir nəgmə kimi
 Sesləndi bağırıların,
 Ayselim, Aysel!
 Töhfəsi oldun bize
 Bu ilki son baharın...
 Zərif çiçək kimisən
 Kövrek, mezəli...
 Evimizin körpəcə gözəli...
 Əllərinin, qollarını
 açmaq isteyirsən...
 Beləklər, bağlar içindən.
 Qurtarmaq, qaçmaq
 isteyirsən...
 Körpə, zərif çiçəyim,

Alagözlüm, göyçeyim,
 Bil, varlığın bir amansız
 qanunu var,
 Dünyada azad yaşar
 Yalnız güclü olanlar.
 Sən böyüüb yer üzünə
 Möhkəm ayaq basarsan
 Bələklərdən, bağlardan
 Çixıb azad yaşırsan,
 Ayselim, Aysel.
 Körpəcə zərif çiçək,
 Alqışlaşın səni el,
 Biz səni xoşbəxt görək...

* * *

Gözlərim həmişə mavi-mavi dəniz görəydi,
 Goy üzünü tertəmiz görəydi,
 Çemən-çomən çiçəkler görəydi,
 Al-əlvən naxışlı ipəklər görəydi...
 Dünyani şirin yuxuya dalmış görəydi.
 Torpağın yarasını sağlamış görəydi,
 Gözlərim şirin həyat neməti görəydi
 hər yerdə.
 Torpağın yaralarından
 qan axmayaydı bir də.
 Yer üzünün məşəli günəş
 Par-par yanayı hər gün.
 Günəş nuruya işiqlanaydı
 kainat bütün...
 Gözlərim yalnız səadət görəydi,
 insan səadəti;
 Mehkum görmeyəydi dünyada
 heç bir xalqı, heç bir milleti...
 Gözlərim həmişə mavi-mavi dəniz görəydi,
 Goy üzünü tertəmiz görəydi...

GECƏ UÇAN TƏYYARƏLƏR

Uğur olsun, uğur olsun,
 Gecə uçan təyyarələr...
 Bir də geri dönərsiniz
 Haçan, haçan, təyyarələr?..
 Bir işıqlı niyyət ilə
 Uçursunuz uzaqlara.
 Uçursunuz fəsillərə,
 Qışdan çıxıb, ilk bahara.
 Alsin məni qanadınız
 Uçaq, uçaq hər diyara,
 Qanadlanıb uçmaq ilə
 Çatar insan arzulara.
 Yolumuz işıqla dolsun,
 Uğur olsun, uğur olsun.
 Gecə uçan təyyarələr,
 Gecə uçan təyyarələr...

1971

İNSAN HƏRARƏTİ

Xizəkdə gəzə bilmirəm,
 Şaxtaya dözə bilmirəm.
 Buz üstə sürüşməyə də
 yoxdur halım...
 Cənubda Xəzər sahilində qalıb
 fikrim, xəyalim.
 Bakının iliklərimə işləyen
 Əsəbi küləklərini isteyirəm.
 Axşamları boz dumana bürünən
 Qaraşəhəri isteyirəm.
 Dağüstü parkdan
 Bayıl burnuna qədər
 Muncuq-muncuq düzülən
 Çırraqların işığını görünəm,
 Bakının
 Axşam yaraşığını görünəm.

Əşrlerin dalınca lal-dinməz
 baxa-baxa qalan,
 Dünyanın karvanları yola salan,
 ehtişamından lezzet alan
 Qız qalası üçün darıxıram.
 Dənizin
 Həzin və kövrek laylası üçün
 darıxıram.
 İnsanlar duyur,
 Dostlar gözlerindən oxuyur
 Qərib-səyən könlümün
 intizarını.
 Ətrafımı alırlar
 Söz açıb şirin-şirin,
 Vəsf edirlər Azərbaycan baharını.
 Biri zümrüd Göygölün
 Hüsnü-təbiətindən danışır,
 Biri əmlik kababının
 lezzətindən danışır:
 Biri qırqovul,
 turac ətindən danışır.
 Biri efsanəvi Neft daşlarının
 Qohrəmanlıq şücaətindən danışır...
 Biri Azərbaycan bayatılarının
 səmimiyyətindən danışır.
 Biri Sabir şerinin
 hikmətindən danışır,
 Könlümü qızdırır şaxtada
 dost qəlbərinin ünsiyyəti.
 Nə qüdretlisən, insan herətəti.
 Dost dilində əzber olan
 Yurdum, şöhrətim mənim,
 Nizami ünvanlı,
 Füzuli imzalı
 millətim mənim.

VİDA

Yuxuda dünyayla vidalaşırdım,
 Dünya gözəl idi, aynılmaq çətin.
 Deyirlər, yaxşıdır qocalıb ölmək,
 Beledir qanunu kor təbiətin.
 Dünyanın ayrılməq çətindir, gülüm,
 Tez də gəlsə, gec də aparsa ölüm.
 Həyatın günləri keçsə də acı,
 Ölüm dən istəmir insan əlacı...
 Yaşamaq – namuslu bir insan kimi
 İnsana şərəfdür, böyük nemətdir.
 Ömrün uzunluğu bəs deyil, ömrün
 Menəli keçməsi bir səadətdir.
 Ömrü kitab kimi vərəqləyəndə
 Nə qədər boş günün, ziyanın olmuş.
 Nə qədər yaşayıb yaratmışansa
 Bu ana torpağın, dünyanın olmuş.
 Boş keçən günlerin ağ vərəqlərdir,
 Yazmamışan ora bir sətir belə.
 Çalışaq, dolduraq günlərimizi
 Həyatın işıqlı nəğmələriyle.

MEŞƏ QUŞLARI

Nədən belə səhbət açır
 meşə quşları?
 Yazqabağı kim salmışdır
 işə quşları?
 Elə bil ki, hey yiğışib
 iclas edirlər,
 Görən, kimin həyatını
 xilas edirlər?
 Sohər tezden civildəşir,
 qarıldışırlar,
 Bu budaqdan o budağa
 hey dolaşırlar,

Bu dünyanın işlerini
götür-qoy edir,
Yoxsa quşlar meşələrdə
yenə toy edir?
Bu sevişmek, sevdalaşmaq
söhbəti deyil,
Meşələr də bu quşların
cənnəti deyil.
Körpə quşlar
zirvələrə uçsalar əger,
Yüksəklərdə yazıqları
qartallar yeyer.
Yerə enib torpaq üstə
dənlənsə bir az,
Yer üzündə bu quşları
heyvanlar yeyer.
Meşə boyu hər tərafdañ
ovçular güdər.
Yuvalardan ayrılsalar,
quzğunlar didər,
Ovçularımı salmış burda
işi quşları?
Sizin nə çox dərdiniz var,
meşə quşları?
Bəlkə quşlar canlarını
xilaş edirlər.
Quş ömrünü yaşamaqçın
iclas edirlər?!

* * *

Gözlerin ürəyimin içine baxardı,
Heç neyi gizlədə bilməzdim səndon.
Fikrin düşüncələrimin aləmində
şimşek kimi çaxardı,
Yollarımı işıqladardın sən.
Ömrümüzü bulaq suyu kimi saf,
Ayna kimi ləkəsiz yaşadıq,
pak və təmiz yaşadıq.

Elə maddələrdən yoğrulmuşdu ki
varlığımız –
Nə lekə qalırdı onda, nə qara.
Dağa söykenən kimi
Arxalanıb yaşadıq
xalqımıza, sədaqətli dostlara.
Hərden fikirlərim dumanhı,
herden perişan.
Həmişə şit-şit
gülə bilməz ki, insan.
Ciyərlərimizə doldu
Dağ çiçəklərinin etri,
Dərmanımız vətən havası oldu.
Qəlbimiz
nə Vətəni, nə gözəl insanları
sevməkdən yoruldu.
Ürəyi xırda-xuruş yük ilə
Dolanlara acıyıram.
Hisli çiraq kimi
Qurumlu olanlara acıyıram.
Təmiz duyğular, pak hissələr üçün
qurulub ürek.
Ən ali əməllerden, arzulardan
Yorulub ürek.
Bədxahlığın nişanını
bu aləmə taxmayın,
ürəye çirk buraxmayın.

GETDİN

Getdin,
gecələrinin
şirin yuxusunu apardın.
Könlümün
sevinc, fərəh duyğusunu apardın.
Həsrətim, hicranım mənim,

Ümidim, gümanım mənim.
 Açılan çıçeyə,
 Suyun aynasına,
 Sevişən quşların
 axşam sevdasına
 Baxıb-baxıb sevinə
 bilmirəm.
 Sən gedəndən bəri,
 a qızım,
 Doyunca deyib-gülə bilmirəm,
 dine bilmirəm...
 Həsrətim, hicranım mənim,
 Ümidim, gümanım mənim...
 Uzaq, qərib bir ölkəyə
 ışiq apardın...
 Boz qumlara, boz qayalara
 Yaraşıq apardın...
 Ağlın, kamalınla,
 Şux təbiətin,
 zərif xəyalımla...
 Arzum budur, qızım,
 Qədemlərinla həmişə
 Nurlu günəşi andırasan...
 Harda qaranlıq içinde
 yaşayırsa insanlar,
 Orda işıq yandırasan...

FİDANA

Fidanım, nazlı dilberim,
 Benövşələr açanda gel.
 Yolunda qalıb gözlərim,
 Güller etir saçanda gel.
 Fidanım, sənsizəm, aman,
 Görüsmeyə varmı güman!
 Gözlərəm səni her zaman,

Yuxularım qaçanda gel.
 Çağıraram ilk baharda.
 Səni gözlərəm yollarda.
 Qoyma məni intizarda,
 Sən durnalar uçanda gel.

1969

* * *

Göresen o vəfasız
 Niye məni umutdu?
 O şirin və duzlu qız
 Niye məni unutdu?
 O gələndə gözlərim
 Sevinc yaşıyla dolur.
 Gedəndə ürəyimdə
 Qəribə bir hal olur.
 Bahar kimi təzədir,
 Çiçek kimi etirli,
 Dostdur, könül dostudur –
 Sevimli və xətirli,
 Mən əzəldən məftunam
 O qızın zəkasına,
 Sözünə, söhbətinə,
 Mehriban ədasına.
 Coşqun təbietinə,
 O həzin sevdasına.
 Göresen o vəfasız
 Niye məni unutdu?
 O şirin və duzlu qız
 Niye məni unutdu?

İNSAN BALALARI

İlən calmış kiçik Xanımın
 Şümşad bədənindən
 zəheri sordun,
 Qaraca qız, Qaraca qız.

Körpe ciyərlərini,
balaca üreyini
yaman yordun,
Qaraca qız...
Nə uşaqlıq sevinci gördün,
Nə bir ürəkdən güldün,
Qaraca qız.
Qara torpaq üstüne
düşüb öldün,
Qaraca qız...

* * *

Hisli, qara çiraq işığında
Bir oğlan uşağı
məktub yazır...
Zorla, güclə düzür
hərfi hərfin yanına.
Ömründən, günündən,
Çekdiyi min eziyyətdən yazır.
Sahibin ona verdiyi
zülmdən, zillətdən yazır.
“Gel, baba can,
qurtar məni
Bu qəmdən, bu bələdan
Vallah, baba can,
bu eziyyətlərə dözə bilməz
heç bir insan...”
Sonra qatlayır kağızı,
Əyiş-üyüş hərfləri
düzür yan-yana,
“Bu kağız çatacaq
kənddə babama...”.
Xoşbəxt yaşıyır
ölkəmin balaları,
Böyükdür, ayındır
onların arzusu, niyyəti.

Çörəyə, işığa möhtacdır
fəqət,
dünyadakı insan balalarının
böyük eksəriyyəti.
Balaca balalar,
insan balaları!
Yer üzünüň bütün nemətlərini
sizə paylaya biləydim...
Havamı, suyu, günəşi
sizə verə biləydim,
İsti otaqlardakı
gur işıqları,
Ocaqlarda yanın ateşi
sizə verə biləydim...
Sizin yılın ayaqlarınızı,
üşüyen əllərinizi
Ürəyimin hərarətiylə
qızdırıa biləydim.
Zamanın eliyle sizə,
yer üzündəki
bütün insan balalarına
Əbedi seadət fərمانı
yazdırıa biləydim.

1968

İNSANLARI SEVMƏSƏYDİM

Xoşbəxt ola bilərdimmi
Mən bu çiçəklər olmasa?
Sarı nərgiz, ağ yasəmən,
Bir də lalələr olmasa?

Dost nəfesi duymasayıdı,
Könül ömrü sevərdimi;
Dərdlə şərik olmasayıdı,
Necə çekərdim dərdimi?!

Göy çəməni, axar suyu,
İlk baharı sevməseydim,
Xoşbəxt ola bilərdimmi
İnsanları sevməseydim!?

İŞIQ

Bu gecə evimdə işıqlar söndü.
Nə qəmlı olurmuş dünya işıqsız,
Deyirlər şairin odlu ürəyi
Zülmətdə nur saçır, guya işıqsız...
Bir kiçik şeir də yarada bilsəm,
Şair ilhamına deyib afərin,
Gündüzün eşqiyle bircə an gülsəm
Dolar ürəyimə nuru göylərin.
Ey ilham, ey məni yaşadan qüvvə,
Qəlbimdə bir bahar nuru oyandır,
Sənse də evimdə çıraqlar bir an
Könlümdə əbədi bir günəş yandır.

İŞIQLI DÜNYAM

Dünya, bir sırrını aşkar et mənə,
Nədən parlayırsan, nədən sönürsən?
Bu qədər siqləti alıb arxana,
Sən öz mehvərində necə dönürsən?

Kaş gülər, çiçekler olaydı yükün,
Ağır mermileri daşımayıyadın.
Şəfəqlər öpəydi alnından hər gün,
Sis-duman içinde yaşamayaydın.

Üsfüqlərin təmiz, səhərin aydın,
Əbədi baharla gözlərin aydın!
Dünyam, gözəl dünyam, işıqlı dünyam,
Həmişə aydınlıq içərə olaydın.

DURNA

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerden üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq – qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən ince,
Ən sevimli arzular.
Uçuruq uça bildikcə...
Bize həsrət qalan ellərə
Qanad salrıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalrıq.
Torpağın etrini aparıq
Uluzların aləmine.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır mən.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalim,
Bir də yerden üzülüb
durna olmağa.

KIÇİK EV

Qayaların üstündə
bir ev vardi:
Pəncərələri, qapıları
Dənizə, günəşə açıq.
Qayaların altında
yırğalanırdı
Qahn bir zencirle
sahilə bəndlənmiş
tek bir qayıq.
Bu işıqlı, günəşli evdə
bir ailə yaşayırırdı –
mehriban, təmiz...
Anaları
dərya məhabbetli,
dərya ünsiyyətli,
Sevimli, ezip...
Böyük qızları –
Buz baltası kimi möhkəm.
Ay parçası kimi gözel...
Kiçik qızları –
Bir az nadinc,
Bir az məzəli,
Bir az dəcəl...
Bir bacıları da vardi –
Baxışları həzin,
özü xeyli utancaq;
İncə bir çiçək kimiydi, –
Rüzgar belə istəməzdı
ona toxunmaq...
Qayaların altında
sahildə yırğalanırdı
tek qayıq.
Qayaların üstündə kiçik bir ev vardi:
Pəncərələri, qapıları
günəşə, denizə,
bir də dostların üzünə açıq!

AD GÜNÜMDƏ

Yaqt, inci getirdin,
Sən birinci getirdin
Mənə hədiyyələri.
Gözünə qurban olum,
Gözümüzə yoxdur mənim
Daş-qاشların dəyeri.
Mənə üfüqləri ver,
Ətirli səhəri ver,
Göy dənizi bağışla –
Üstündən üzüm keçim,
Çölü, düzü bağışla –
Qırğıtək süzüm keçim.
Mənə dağ zirvesi ver,
Qartal, qumru səsi ver,
Geniş göy, saf hava ver,
Ürəyimə sevda ver.
Ceyran-cüyür otlayan
Yaşıl bir çöl bağışla,
Bir də dağlar qoynunda
Həzin-həzin uyuyan
Zümrüd bir göl bağışla.
Gözümüzə yoxdur mənim
Daş-qاشların dəyeri;
Mənə üfüqləri ver,
Bir də günəş ətirli
Aydın səhərləri ver...


YAXŞI YOL

Yerden gurultuya qopub qalxan
Təyyarələrin dalınca
Baxa-baxa qaldım.
Uzaq dənizlərdə
Böyük gemilərlə seni yola saldım.
Stansiyalardan ayrılib gedən

Qatarların arkasında
 Kövrəlib ağladım.
 Həmişə, sabaha, vüsala
 Ümid bağladım.
 Havalarda geniş,
 Dəryalar dərin,
 Nələr görür sənin işıqlı gözlerin...
 Sən gəzməyi sevirsən,
 Otu, çiçəyi sevirsən.
 Şimşəkli, ildirimli
 Tufanları sevirsən;
 Namuslu, mərd,
 Alınacıq
 İnsanları sevirsən;
 Cənubda yaz yağışını sevirsən,
 Şimalın qarlı qışını sevirsən.
 Küləyi, tufanları sevirsən;
 Yaşıl budaqlı, ağ çiçəkləri
 Baharı sevirsən.
 Yaxşı yol sənə,
 Uğurlar olsun,
 Hara gedirsən get,
 Mənim dərya səbrimi qurtarma.
 Hara gedirsən get,
 Menim vətənə bağlı üreyimi
 Getdiyin uzaq yollara
 Aparma, əzizim, aparma...

* * *


Bir son bahara da düşdü
 ömrümün təqvimindən,
 Nə sənə məhəbbətim,
 nə həsrətim azaldı.
 Özüm də heç bilmirəm
 niye bir ömür boyu



Gözüm uzaq yollarda –
 sənin yolunda qaldı.
 Bir qocaman dağ olsan
 səni vurub yixardım.
 Üreyimdən ən incə
 teli necə qopardım?
 Dünyada gözəl də çox,
 gözəl ürəklər də çox.
 Şirin-şirin arzular,
 incə diləklər də çox.
 Bir sen oldun könlümün
 yaxın dostu, həmdəmi.
 Sən olmasan tutmazdı
 bəlkə əlim qəlemi.
 Sən olmasan baharın,
 yazın ətri olmazdı.
 Sən olmasan bir dünya
 sevinc belə çox azdı.
 Baharın çiçəkləri
 açıb solmasın sənsiz.
 Ömrüm sənsiz olmasın,
 şərim olmasın sənsiz.

* * *

Körpə sərv ağacını
 hər yandan bağlamışdilar, –
 Külləklər, qasırğalar
 sindirməsin deyə onu,
 Cırılıb tökülməsin deyə yaşıl donu.
 Sərv ağacı fəryad etdi.
 Özüm, özüm, dedi,
 Qoyun küləklərə sinə gərim.
 Qasırğalara dözüm dedi
 Bağlamayın meni hər yandan.
 Qoyun tufanlarla üz-üzə dayanı,



Yağışlarda islanım,
istilərde yanım;
Saralsın yaşıl donum,
Qoyun şaxtalarda donum,
Yoxsa yüksəlib boy ata bilmərəm,
Başımın üstündə hərlənən buluda
çata bilmərəm.

BAYRAM

Bilsəydim sən gəlöcəksən
Könlümdən bayraqlar asardım,
Şadlıq, sevinc neğmələri
yazardım.
Yandırırdım bütün çıraqları,
Qonaq çağırırdım evimə
Qişın ortasında baharı,
Əziz bayramları var elimin:
Məhsul bayramı, əmək bayramı,
Bir də
Şirin bir bayramı var könlümün –
Gözel insanlarla görüşmek bayramı...
Necib, fədakar,
Ağıllı insanlar
Könlümə hemişə ilham olur,
Yaxşı adamlarla görüşəndə
Mənimçün ən böyük bayram olur.

MƏTBƏX ŞEİRLƏRİ

1

Qadın olmasaydım eger,
Qazanların, qabların,
Nimçələrin, çomçələrin
aləmindən qaçardım,

Səheri dəniz qıraqında
qayaların üstündə açardım...
Ciyərlərim dolusu
nəfəs alardım dəniz havasıyla,
Baş-başa qalardım
Sahillərin göze görünmeyən
səfasiylə.
Sinəmi açardım
səher rüzgarına...
Həzin-həzin
gilə-gilə
neğmələr qoşardım
Abşeron bağlarına...
Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən
Bir azca da şairəm axı.

2

Şeri gözələ yazarlar,
Baharda yaz çiçeklərinə,
Payızda xəzələ yazarlar...
Hicran ağrısına,
Şirin vüsala yazarlar,
hüsn-camala yazarlar...
Qazandan qalxan buxar,
Dizildayan samovar,
Nəden şeir olmasın?!
Nəden şeir olmasın
Tərtəmiz su altında
Yuyulub
Ağappaq olan qablar?!
Biri şit sevir,
 biri şor sevir,
Biri bişmiş,
 biri ciy pomidor sevir...
Birinin yeməyi yağsız gərək...

Birinin xöreyi soğansız,
sarimsaqsız görek...
Bütün günü yu, sil,
bişir, düşür,
Birinin qismətinə
yüksek masa arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür...
Nə zərər,
Bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
Adı mətbəxlər...
Ocaqda soğan qovrulanda
göz qoymasam,
yanıb kül olar...

Xöreklerin də işi müşkül olar.
Ocaq qabağında
yanıb, yanıb
kül olan,
Könül aləmində
İşləri müşkül olan
aşpaza göz qoyan hanı?
Göz qoyun, göz qoyun –
Yanmasın
xörəklərə ləzzət verən soğanı...

3

Güllü bir bağça da şeir ola biler,
Adı bir mətbəx də...
Bir çiçək,
bir ocaq,
bir hisli qazan.
qalxıb çıxa bilər
Sənetin oturduğu taxta...
Şerin mövzuları
gelməz saya –
Yalnız şair gözlerilə
baxıłarsa bu dünyaya...

Bir kiçik mətbəx pencərəsindən
lilin dörd fəslini görürəm...
Yayın, qışın
yazın, payızın əslini görürəm.
Baharda
Pəncərəm önündəki boylu-buxunlu
Qovaq ağacı
yavaş-yavaş puçurlayır,
yarpaqlayır,
yaşıl don geyinir.
Meh əsir, budaqlar
yavaşdan-yavaşdan deyinir...
Yay olanda yırğalanır
bütün cah-calalıyla,
Payız küləkləri girendə qoynuna
Saralır dərin qəmi, məlaliyla.
Sonra qış gəlir,
Ağac soyunur tamam...
Elə bil çilpaq qalır
Bərli-bəzəkli bir ilham...
Ağac, bu çilpaq haliyla,
Qəmi, məlaliyla
Sinə gelir ayazlara,
şaxtalara,
Sağ-salamat çıxmaq üçün
Əzablarla gözlədiyi
bir bahara...
Ürek geniş olarsa,
xəyal derin olarsa,
Nə arzular ölər,
nə fikir sönər...
Könülde bir işiq,
bir atəş varsa,
Balaca bir mətbəxdən də
böyük bir dünya
görünər....

* * *

Ismayıllı Əfəndiyevin xatirəsinə

Hərdən gülüşün düşür yadıma,
Hərdən qəmin, mələlin,
Hər şeyi sezə bilən,
Hər şeyə dözə bilən
Qəlbin, porışan halın.
Sakit axan sular kimi
axıb getdin.
Dostlarının ürəyində ağrı buraxıb getdin.
Yenə gələcək bahar,
yenə çiçək açacaq çəmən.
Budaqlardan sallanacaq
salxım-salxım yasəmən.
Quşlar
qatar-qatar
qurbətdən vətənə döñecək.
Günəş yenə dənizdən doğacaq,
dağların dalında sönəcək.
Ağ göyerçin balası kimi
çırınan kiçik qızın
sevgilisinin sinəsinə yaslanıb
isti göz yaşları
tökəcək səninçün.
Yanıb ağlayacaq
için-için.
Sonra həzin bir təbəssümlə
qaldıracaq başını,
siləcək göz yaşını.
Yenə dünyada vüsal olacaq,
Olacaq acı hicran.
Birçə sen dönəmoyocəksən.
Dönəmeyəcəksən getdiyin ebədi yoldan...

GÜLLƏRİN

Geldim çiçəklərlə vidalaşmağa,
Gördüm ki, yaşıldır gözü güllerin,
Bəlkə gileylidir, şikayəti var,
Bəlkə vardı mənə sözü güllerin.

Xeyli qüssəliydi gülün görkəmi,
Çökmüşdü üstünə payızın qəmi,
Onların bahardır məhəbbət dəmi,
Açılar gül kimi üzü güllerin.

Baharsız gülün də şöhrəti olmaz,
Baharsız xatiri, hörməti olmaz
Baharda heç kəsə minnəti olmaz,
Açılar əllisi, yüzü güllerin....

PAYIZDA GÖYƏRƏN OTLAR

Ağaclardan
qızılı yarpaqlar tökülr.
Boylu sərvlərin beli bükülr.
Yaşıl-yaşıl otlar,
Bu soyuq payız günündə
Yer üzündə
sizin nə işiniz var?
Necə üşüyürsünüz – görürem,
Bacarmıram sizə hərərət verəm.
Qoruyam sizi
payızın acı nəfəsindən,
Qurtaram sizi
uğuldayan küləyin
vahiməsindən.
Necə üşüyürsünüz bu küləkde,
görürəm,
Bacarmıram,
Bacarmıram sizə hərərət verəm...

QIŞDA BAHAR HƏSRƏTİ

Qar yağır asta-asta,
Yağır torpağın üstə.
Qar yağır aram-aram,
Mən qarların altından baharı axtarıram.
Üfüqlərdən süzülüb gəlib bahar,
Durnaların qatarına
düzülüb gəlir bahar...
Uzaq-uzaq ölkələrdən
Elə bil küsüb gəlir bahar...
Qar yağır
ağır-agır,
Ağac budaqlarında
Oğrun-oğrun gizlənən
baharı izləyirəm...
Qar yağır asta-asta,
Durub qarların üstə
Baharı gözləyirəm
Baharı gözləyirəm.

GECİKƏN BAHARA

Nədən gecikirsən, nazlı bahar,
Səni çıxdan gözləyir
quru, çılpaq ağaclar.
Gəl, nazlı qədəmlərin
könlümüze xoş olsun.
Saçaq-sacaq nurların
nuş olsun.
Ağaclar puçurlasın,
göy otlar yerdən qalxsın.
Nərgizlər, benövşələr
bizi fərəhli baxsın...
Lalənin bədəninində
elvan şəfəqlər gülsün,
Söyüd yarpaqlarından
ince şəhlər tökülsün.

Qönçənin dodağında
titrəsin xoş təbəssüm.
Bahar, nəzənin bahar,
Açsın mənim də könlüm.
Səni yaman gözləyir
Hər yanda körpə quşlar,
bir də belə gecikmə,
çıçəkli, nazlı bahar.

1952

DƏNİZİN SƏSİ GƏLİR

Unutmaq isteyirəm xatirələri,
Dənizin səsi gəlir...
Unutmaq isteyirəm
Qolbimin simiq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq isteyirəm
Açı-şirin xatirələri,
Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyalı dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahilərini
Yalınayaq gəzib dolanmışam.
Məhəbbətim səno bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq isteyirəm
Sahilində şirin yuxular kimi keçən
Həzin axşamları,
Günəşli şəhəri,
Unutmaq isteyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir...

* * *

Mən sizi bir daha görə bilməsem,
Xatiremi əziz saxlayın, dağlar,
Döşünüzdən lalə dərə bilməsem,
Siz məni aranda yoxlayın dağlar...
Uca başınızdan külək göndərin,
Mexmər döşünüzdən çiçək göndərin,
Buluddan bir bəyaz örpek göndərin,
Matəm yaylığını bağlayın, dağlar...
Mən ki çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.

* * *

Dağlar, belə yüksəklərdə
Darıxmırı ürəyiniz?
Necə güllü, çiçəklidir
Sizin yaşıl əteyiniz!..
Başınız ala buludda,
Ayağınız yaşıl otda.
Nə görmüsüz bu sükutda,
Yoxmu arzu-diləyiniz?..

QUŞ SƏSLƏRİ

Şəhər müjdəcisi, a gözəl quşlar,
Civ-civ edirsiniz nə tezdən belə?
Sizi bir elçimi göndərmiş bahar,
Yoxsa məftunsunuz etirli güle?

Hələ qızarmamış göylerin rəngi,
Bir həyat sesiyle oyanırsınız.
Yuyunub, yuyunub inci şəhlərdə
Şəfəqin rənginə boyanırsınız.

Hərdən çiçəkləri seyrə dalıram,
Aparır bir həzin xəyalat məni.
Sizin səsinizdən ilham alıram,
Hərdən düşündürür bu həyat məni.

Dünyadan heç zaman kesilmeyəydi
Gözəl, şən nəgməli bu quş səsləri.
Ömrün bağçasında öteydi hər an
Fərəhli, nəşeli bu quş səsləri.

YER KÜRƏSİ

Ad günü qızıma yer küresini
Hədiyyə götürdü atası axşam.
Uşağın gül kimi açıldı üzü,
Yandı gözlerində şirin bir ilham.

Ölkələr, şəhərlər gör nə yaxındır!
Dənizlər, nəhrlər qoşa-qoşadır.
Cüt axıb tökülür çaylar ümməna,
Uca-uca dağlar ləp baş-basadır.

— Ata, nə yaxşıdır ölkələr, — deyir,
Bir fərəh içində çırpinır uşaq. —
Gel gedək dolaşaq dünyani biz de...
Körpənin bu şirin arzusuna bax.

Ölkələr, şəhərlər yaxın-yaxındır.
Arzular böyükdür, əməller temiz.
Kiçik barmağıyla Yer küresini
Gəzdi bircə anda əziz körpəmiz.

Aşdı nəhrləri, ümmanlar keçdi.
Gah uzaq şimala eylədi səfər,
Gah da uca-uca dağları seçdi,
Gah onu cəlb etdi mavi dənizlər.

– Belə yaxındırsa ölkələr, – dedi. –

Niyə bes onlara qonaq getmirk?

Bu yaşıl, qırmızı, sarı ellərlə

Niyə yaxın olub, dostluq etmirik?

– Qızım, arzuların safdır, təmizdir,

Hele dost da vardır, düşmən də vardır.

Görürsən, bu geniş, bu böyük dünya

Hele çoxlarının başına dardır.

Dünyadan qan izi kəsiler tamam,

İnsanlar mehriban bir qardaş olar...

... Çatıb qaşlarını baxır bu axşam,

Qızın gözlərində min bir sual var.

Gəzib dolaşasan sən də dünyani,

İnsanları doğma qardaş görəsən.

Nə əzilən bir xalq, nə ac bir uşaq,

Nə ana gözündə bir yaş görəsen.

Çoxlu dost elləri salamlar səni,

Gülümser üzünə mavi ləpələr.

İşıq, nur mənbəyi gözəl yurdumuz

Getdiyin yollara nurlar səpələr.

ŞEİR VƏ HƏYAT

Köçəri quşlar kimi uçub getmişdi
Könlümdən

şerin elvan mistraları.

Mən körpəmin nefəsilə oyananda
Geyəyari,

Yırğalanıb beşiyini oturanda
bütün gecə,

Köçüb getmişdi könlümdən
şəir sakit və gizlicə...

Gece keçir...

Ulduzlar da uçub gedir,

Pəncərədən şəfəq gülür,

Şirin yatan bu körpənin

Yatağına nur tökülür...

Açıb qonur gözlərini

Gülümseyir şirin-şirin.

Ne gözəldir, nə təmizdir

İfadəsi bu gözlərin?!

Seyr edirəm onu hər an,

Könlüme bir fərəh dolur.

Körpə tumbul əllərile

Sağclarımı çəkib yolur.

Bu səhərin, bu körpənin

Şeri gözel bir həyatdır.

Onun xoşbəxt gelecəyi

Bir ilhamdır, bir qanaddır.

Mənə elə gelir bu an,

Çəkib onun keşiyini,

Yırğalayır ana əlim

Geləcəyin beşiyini...

TOY

Deyirler ki, qısqanırsan, anasan, əlbət,

Oğlun bu gün toy eleyib səndən ayrılr.

Mən nə deyim, bu sözlərdə var bir həqiqət,

Elə bil ki, ruhum indi təndən ayrılr.

Üreyimdə fərəh də var, qısqanchıq da var;

Körpəlikdən sinəm üstdə bəyütdüm onu.

O böyüdü, böyüdükəcə coşdu arzular,

Kaş görəydim, dedim, bircə oğul toyunu.

İndi bize gəlin gelir, toy-düyün gelir,

Daha da gur yanacaqdır evin çirağı.

İstədiyim, gözlediyim gözəl gün gəlir,

Kim istəməz belə qəşəng, aziz qonağı.

Qoy cəbhələr ayırmasın bizi övladdan,
Qoy aparsın oğulları gözəl gəlinlər.
Qara bulud asılmاسın göydən heç zaman,
Yurdumuzun üzərində parlasın səhər.

Müharibe, qan olmasın, tufan olmasın,
Qısqanlığın ateşini söndürər ürək.
Kaş toy olsun, bayram olsun, hicran olmasın,
Kama yetsin üreklerdə bəslənən dilək.

YATA BİLMİRƏM

Başımın üstündə
ulduzlu göy,
Sağım dəniz,
solum yamyaşıl bağlar.
Bir quş ötür
səhərə qədər.
Nə onun gözündə,
Nə mənim gözümde
yuxu var.
Eyvanda,
ulduzlu göy çadırın altında
Gül nəfəslı balalarım müşil-müşil
yatıb.
Bu etirli yaz gecəsində
bütün canlılar elə bil
Şirin yuxuya batıb.
Bes mən niyə yata bilmirəm,
yollarda yorulub qalan
Bu etirli yaz gecəsində
bir yolcu kimi?
Yuxuların şirin dünyasına
niyə çata bilmirəm?
Belkə bu gece
Yunanıstanda
dəmir barmaqlıq arxasında

Bir azadlıq qəhrəmanı
edamını gözleyir,
səhər üzü,
Vetenin qızaran üfüqlərinə
dikilir onun
Ümid dolu,
həyat dolu gözü.
Bir qadın
Hardasa doğum evində
Amansız iztirablar içindo
dünyaya bir oğul gətirir –
Gələcəyin qəhrəmanıdır belkə?!
Ananın gözləri
halqa-halqa qaralır,
Qonur üzünə
insanlar həyatdan ayrınlarda
çökən amansız kölgə,
Cavan bir qız ağlayır
için-için,
yana-yana;
Xərçəng xəstəliyindən
canını qurtara bilməyib
Dünyaya vida edir
sevimli, mehriban
bir ana.
Təbrizli şairənin gözləri
hicran yaşı,
Sinəsi həsrət dağlıdır.
Əlcəzair qızının
ayaqları qandallı,
qolları bağlıdır,
Nə çoxdur dünyanın
dərdi, kəderi.
Nə ağırdır insanların
bitib tükənməyən qəmləri.
Hələ atom qorxusu
yaşayırkən cahanda,

Mən necə rahat yata bilərəm
 balalarımla
 Bu güllü, bu sarmaşıqlı eyvanda?
 Kaş dünyanın heç yerində
 nahaq qanlar axmayayıdı,
 Hakim xalqlar
 mehkum xalqlara
 zülm edib, xor baxmayayıdı.
 Felakotə, müsibətə qarşı insan
 qardaş kimi
 sinə gərib
 bir çıxayıdı hər bələdan.
 Bəlkə azalardı onda
 insanın əlacsız dərdi.
 Gecələri analar da
 yatağında
 rahat yata bilərdi.



ODLU-ALOVLU GÜNLƏR

GET, SEVGİLİM, UĞUR OLSUN!

Heç gözlerim yaşarmadı
 sən ayrılib gedən zaman,
 Get, sevgilim, uğur olsun,
 sən mərd vuruş, sən mərd dayan!
 Qoru təmiz eşqimizə
 gülümseyən al səheri,
 İlk gəncliyin sən çağında
 çiçək açan bu yerləri.
 Qoru əziz xatirələr
 dolu olan bu torpağı!
 Əzəmetli vətənimin
 dincliyini pozan yağı
 Qoy bilsin ki, mərd ığidlər,
 sona qızlar bəsləyən el
 Azğın faşist quldurunun
 önündə diz çöken deyil!
 Sən gedəndə ağlamadım,
 gözlərimdə od yanırıdı,
 Qəlbim böyük həqiqətə
 bir inamla inanırdı,
 Bilirdim ki, getdiyin yol
 müqəddesdir, mərd yoludur.
 Qəlbindəki vətən eşqi,
 müqəddesdir, çox uludur.
 Bilirdim ki, sənin yolun
 məğlubların yolu olmaz!
 Sən əsgərsən, əsgər olan
 döyüşlərdə heç yorulmaz!

İlk baharda açılarken
 bağçalarda ağ yasəmən,
 Vətən üçün vuruşlardan
 sən zəfərlə döñecəksən.
 O gün həsrət çəkən gözər
 bir sevincə yanar, yanar,
 İlk baharın al laləsi
 bayraq kimi dalğalaran.
 Üfüqlərdən qalxan günəş
 salamlayar səni tezdən,
 Bəlkə sevinc yaşlılarıyla
 ağlayaram o zaman mən.
 Sən zəfərlə ana yurda
 döndüyün vaxt, o gün səhər
 Mən qarşına çıxacağam
 queağında al çiçəklər.
 Qəhrəmanlıq sorağını
 alan zaman, onda hamı,
 Qoy bilsin ki, kimdən alır
 mənim şerim xoş ilhamı.

VƏTƏN QIZLARI

Ey vətənin almı açıq, südü təmiz mərd anası,
 Bizim yaşıl obaların cəsur qızı, şux sonası.
 Ana vətən çox görmüşdür, sənin böyük hünərini,
 Gah sularda, gah göylərdən almış sonın xəberini.
 Şahin kimi qanadlanıb sən uçmuşsan havalarda,
 Vətən üçün aslan kimi vuruşmusan davalarda.
 Sən bir qızıl denizçisən, hökm etmişən dənizlərə,
 Bir quş kimi paraştıtlə atılmışan göydən yerə...
 İlham dolu, heyat dolu, şux səsini dirləmişdir –
 Dənizlərdə qızıl matros, cəbhələrdə gənc komandır.
 Kendlərə elm aparıbsan gənc bir müəllim kimi sən,
 Həkim olub uzun illər elə xidmət elemişən.
 Sən sürmüsən traktoru torpaqları yara-yara,
 Sən hərəkət öyrətmisən uzun yolda qatarlara...

Sən torpağın alt qatından qara qanlar çıxartmışan,
 Sənin böyük iradənə heyran olmuş bütün cahan...
 Sən quşqonmaz qayalardan mədən və daş axtararaq,
 Qalibiyət şuarını elemison daim bayraq.
 Ana yurdun xilaskarı, o tunc, polad qollu ərlər
 Sənin temiz südün ilə bəslənərək böyümüşlər.
 Sən nəsillor böyüdərək, qəhrəmanlar yetirmişən,
 Cavanşirə, Koroğluya süd vermişən döşlərindən.
 Sənin adın qalibiyət şuariyla birgə gedir.
 Həyat səni alqışlayır, tarix səni təqdir edir.
 Fidan kimi bəsleyərək, ezişmiş səni vətən.
 Bu gün ona öz borcunu dönə-dönə verməlisən.
 Gözüqanlı bir canavar hücum olmuş torpağına,
 Göz dikmişdir qarı düşmən sənin isti ocağına.
 Viran qoyub obaları, tikir zülmün qalasını,
 Məlor qoyub ayrı sahir analardan balasını.
 Ana kimi müdhiş olur, bunu bilsin azığın düşmən,
 Can qurtara bilməyəcək sənin aslan qəzəbindən...
 Üç oğlunu yola saldın, heç gözlerin yaşarmadı,
 Ana qəlbin kövredisi, ağlamağı bacarmadı...
 Kiçik qızın çantasını alıb yola düşdü haman.
 O heç geri qalardımı üç istəkli qardaşından?!..
 Mərd analar qapılara çıxıb yaylıq salladılar.
 Ey müqəddəs ana, sənin nə qəhrəman xisətin var...
 Sen də nişan üzüyünü çıxararaq barmağından,
 Verdin vətən üçün bu gün, dedin: – Zəlil olsun
 düşmən.
 Gəlir səsin cəbhələrdən, tarlalardan, şaxtalardan.
 Qorxu nədir bilməmişən nə borandan, nə də qardan.
 Sən düşməni möglüb elə, ön cəbhədə və arxada,
 Əziz vətən torpağını sən verməzsən heç bir yada.
 Sənin tarix boyu böyük və möhtəşəm keçmişin var,
 Döşlərindən süd emmişdir məhsetilər, nətəvanlar.
 Həcer sənin doğma qızın, Aşq Peri övladındır,
 Nər şahinlər oğulların, gənclik sənin qanadındır.
 Alqış sənə, şəref sənə, şöhrətin də aşılı-daşır,
 Sən mərd dayan, böyük qadın, sənə mərdlik çox
 yaraşır!..

QƏHRƏMANIN ÖLÜMÜ

Sis qalxırdı meşələrdən,
Bürüyürdü hər yamı çən.
Yene zülmət içindəydi
Ana vətən, gözəl vətən.
Gurlayırdı coşan sular,
Sahilləri aşan sular.
Sanki böyük bir matəmdən
Verirdilər nişan sular.
Budaqdan ayrılan yarpaq,
Tapdalanan ana torpaq,
Yuvasını itirən quş,
Xərabədə öten bayquş,
Körpələrin iniltisi,
Anaların fəryad səsi.
Zülmət hökm edir hər yana,
Sanki torpaq fəğan edir,
Yalvarırdı hər insana:
– Oğlum, qızım, övladım, gel.
Yana-yana ağladım, gel,
SİNƏMƏ dağ çekdi düşmən,
Göyə çıxdı fəryadım, gel!
Əziz oğlum, xilaskarım,
Zəncirləndi arzularum...
Düşdüm yağı əllərinə,
Talandı dövlətim, varım,
Qurtar məni, qurtar məni,
Ağ günlərə çıxar məni.
Azad ellər torpağıydım,
Ayaqladı murdar məni!..
Ana vətən harayladı
Dar günündə övladımı,
Onun şahin oğulları
Eşitdilər fəryadını.

Bizim kiçik qəhrəman da
O gün silah aldı ələ,

Anasının gözlərindən
Öpdü derin həsrət ilə.
Dedi: – Ana, toxta barı,
Sən başını tut yuxarı,
MƏN gedirəm vuruşlara,
Ana vətən düşmüş dara...
Sağlıqla qal, əziz ana,
Ölüm yoxdur qəhrəmana...

Pəncəre şüşəsində
Şaxta naxış salanda,
Qafqaz meşələrində
Havalalar qaralanda,
Obaların üstünə
Kölgə düşdüyü zaman,
Bir axşam evlərində
Çıxıb getdi qəhrəman.
Qarların üzərində
Ceyran tek iz buraxdı,
Anasının qəlbini
Təsəllisiz buraxdı...
Onun doğma kəndini
Əsir etmişdi yağı,
Tapdamışdı bu əziz,
Bu müqəddes torpağı.
Qəhrəmanım bu ağır
Zülmə döza bilmədi...
Anasının üzündən
Göz yaşını silmədi.
Tapdı partizanları
Gecə zülmət çəkəndə...
Onlarla birgə girdi
Qəhrəmanım da kəndə.
Hücum edib qəflətən
Kəndi azad etdilər.
Sağ qalmadı o gecə
Faşistlərdən bir nəfər.

Üfüqlerdə al bayraq
 Vüqarla dalgalandı.
 O günü doğma kendin
 Ocaqları gur yandı...
 Yalnız körpə qəhrəman
 Evinə qayıtmadı.
 Anasını yuxudan
 Bir daha ayıltmadı.
 Oğlunu ağlamadı
 O mərd, mehriban ana,
 Bildi ki, yoxdur ölüm
 Bu eldə qəhrəmana.
 Unutmaz övladını,
 Nəsiller əziz tutar
 Onun əziz adını.

DƏNİZDƏ BİR QIZ ÇİMİRDİ

Dənizdə bir qız çimirdi
 Saçı qara, özü gözəl.
 Yaratmışdı sanki onu
 Mahir bir əl, qadir bir əl.
 İnce rəssam duygusumu,
 Yoxsa şair xəyalımı
 Belə dilber yaratmışdı
 Şəhla gözlü bu zalımı?!
 Parlaq günəş şölesində
 Gah yuyunur, gah dururdu,
 Bəzen sonatək silkinir,
 Bəzen suya baş vururdu...
 Sən düşməni buraxmadın
 Bulağından su içməyə,
 Ceyran keçən çıqlardan
 Sən qoymadın yad keçməyə.
 İndi yaxşıyu, təmizlə
 Gök Xəzərdə, körpə quzu,
 Hərbin tezlu yollarından

Saçlarına qonan tozü.
 Doğma yurdun sahilində
 Soyunduğun hərbi köynək,
 Sinən üstdən keçən qayış,
 Verir sənə özgə bəzək.
 İndi əsgər libasını
 Soyunsan da, dilbər sona,
 Mən bilirəm sən qoymazsan
 Bu köynəyə ləkə qona.
 Sənin odlu, çarpan qəlbin
 Onun altda çox döyündü,
 Sən qəhrəman işlər gördün
 Şöhrətinle el öyündü.
 Sənin təmiz vicdanının
 Bir ləkəsiz aynası var.
 Saçlarına qonan tozü
 Yusun, silsin qoy dalğalar!
 Bil ki, quzum, bu tozların
 Ləkəsini aparar su,
 Bu dünyada müqəddəsdir
 Yüksek əməl, təmiz arzu!
 Yalnız könül cirklenərsə,
 Tozlanarsa bir gün ürək,
 Bu dünyada heç bir suyla
 Olmaz onu təmizləmək!

Alınaçıq və mərd çıxdın
 Sən tufanlar arasından.
 Öpdü anan pak sinənin
 O müqəddəs yarasından.
 Hər bir damla qanın sənin
 Azadlığın lələsidir,
 Gözündəki sevinc yaşı
 İlk baharn jaleśidir.
 Açıb sevinc çıçeyini
 Qəlbindəki böyük arzu.
 Öz ananın südü kimi
 Halal olsun sənə bu su!..

EŞQ OLSUN

*Mahnının müsiqisini
Ortoğrul Cavid bəstələmişdir*

Get, oğlum, yaxşı yol, uğurlar olsun,
Vətən məhəbbəti sənə yar olsun.
Dilində yurdumun müqəddəs adı,
Eşq olsun vətənin cəsur övladı,
Getdiyin yollardan min zəfer gətir,
Qanlı cəbhələrdən xoş xəbər gətir.
Ana yurdumuza yadigar üçün
Döyüş meydanından bir hünər gətir.
Qoy həqir baxmasın yurduma bir kəs,
Dünyada hər şeydən odur müqəddəs.
Sənin kimi şahin övladı olan
Qəhrəman bir ana yenilə bilməz.

XƏRABƏDƏ BİTƏN ÇİÇƏK

Xərabədə bitən çiçək, düşündürdü məni bir az,
Bəs nədəndir, deyirlər ki, viranədə gül açılma?
Mən gördüm kiçik evin divarları dağılmışdı,
Bu daş torpaq arasında şux bir çiçək,
aci külək,
soyuq qışdı.
Vehsi əller dağıtmışdı bu sevimli aşiyani,
O, matomə qərq edirdi burdan keçən her insani.
İncə qadın əlliylə işlənilmiş pərdələr də
Bir yaralı bayraq kimi
çürümüşdü bu yerlərdə.
Bu daş-torpaq arasından şux bir çiçək
boy atmışdı.
Fikrimdəki bu sualı çiçək məndə oyatmışdı.
Hansı bağban bəsləmişdir, dedim, səni,
gözəl çiçək?

Öz ömrünün dastanını bir dil açıb
daniş görək!
Burda çıxdan susmuş iken bülbüllerin
təranəsi,
Qaldırdımı səni yerdən ilk baharın xoş nəfəsi?
Çiçək dilə gəlib dedi: – mən torpağın öz səsiyəm,
Ölümlərə qalib gələn böyük həyat qüvvəsiyəm!

DÜŞMƏN GÜLLƏ YAĞDIRIRDİ İŞİĞA

*1941-ci ildə Leningradda Nizaminin 800 illiyinə
həsr edilmiş gecə keçirilmişdir*

Düşmən mühasirəyə almışdı
şəhəri.
Neçə gün, neçə gecəydi
insanların bir an belə
qapanmamışdı
gözləri...

Bu susuz, çörəksiz,
yanacaqsız şəhərdə,
Soyuq, ac,
Odsuz, ocaqsız, şəhərdə,
Bir senət məbədində
Toplaşdı alımlər, yazıçılar,
Ona pərəstiş edən
sadə insanlar...

İşiq çıxmاسın deyə bayırı
Pəncərə-qapını basıldılar,
Yaralı divarlardan
Nizaminin şəklini asıldılar
Ağsaçlı, nurani bir şair
İclas açdı,
söz dedi,
Senətin sönməz məşəlini
Səkkiz əsrden beri
yükseklerde tutan,

Azərbaycan torpağının
Yetirdiyi
Bu söz və fikir ustasına dair.
“Leyli və Məcnun”, “Xosrov və Şirin”
“Yeddi gözəl”,
Böyük ümid, yüksək arzu,
parlaq eməl.
“Sırılar xəzinəsi” –
Mərdlik, hünər xəzinəsi...
Dahi şair bize
Leylinin sədaqətini,
Ferhadın inadını, iradesini
Yadigar qoyub gedib.
Sənətin sırrını,
əbədi həyat badəsini
Yadigar qoyub gedib.
O, ən nəcib fikirlər,
Ən nəcib arzular,
niyyətlər şairi idi,
O, dünya, bəşər şairi idi.

Danışındı məruzəçi,
Şairlər onun əsərlərindən
oxuyurdu,
Sonra yada saldılar
Doğulub yaşadığı yurdu...
Qohrəman şəhər
alqışlayırdı sənət qəhrəmanını,
alqışlayırdı onun
parlaq zəkasını,
böyük vicdanını...
Bayırda gülələr, bombalar yağırı şəhərə,
Ferhad iradəli,
Leyli sədaqətli insanlar
Toplaşış alqış deyirdi
Höyata, sənətə, hünərə...

UZAQDA

Yanında olmasam da, qəlbindəyəm, bilirəm,
Bir an həsrət yaşını gözlərimdən silirəm.
Nə yüngül bir macəra, nə de sevda həvəsi,
Bunlar deyil bağlayan, yaxın dost eden bizi.
Ən dərin duyğularla qəlbimiz çırpdı hər an,
Zamanın sınağından, illər imtahanından
Çıxmış gözəl dostluğun ittifaqı möhkəmdir.
Yüngül, boş arzuların aqibəti ələmdir.
Mən səni cəbhələrə yola salıb gözlədim,
Sorağını uzaqdan alıb, alıb gözlədim...
Bezən xəber gelmedi, aldatmadım özümü,
Yollarından çekmədim həsrət dolu gözümü.
Başım odlar içində qollarıma yaslandı,
Adını çəkən zaman kirpiklərim islandı.
Biz heç ayrı olmadıq felakətdə, kədərdə,
Birlikdə güldü bize fərəh də, sevinclər də.
İndi həsrət yaşını gözlərimdən silirəm,
Yanında olmasam da, qəlbindəyəm, bilirəm!

8 GÖYAHƏT ŞEİRLƏRİ

SƏRKƏRDƏ VƏ QIRMİZİPAPAQ QIZ HAQQINDA BALLADA

Başında üçbucaqlı papaq,
Başının üstündə qan ləkeli bayraq.
Zəfər sözü dilində,
Yalın qılınc əlində,
Sərkərdə qanlı səfərə çıxdı;
Yürüş elədi ölkələrə,
Ölüm və qan gətirdi
Ayaq basdığı hər yerə.
At bağlatdı sənətin
Ulu mehrablarına,
Dağ çəkdirdi xalqların
Möhtəşəm vüqarına.
İdrak yaratdığını
Tonqallara qaladı.
Şəhərləri, kendleri
Vurdu, çatdı, taladı.
Torpağın sinesindən
Su yerinə qan axdı.
Serkərdə öz başına
Zəfər çələngi taxdı.
Elləri diz çökdürdü,
Yurdılara divan tutdu.
Zəfərlər qazandıqca
Gözlərini qan tutdu.
Şöhrətli keçdi onun
Həftələri, ayları.
Nə zaman möhkəm olmuş
Göz yaşından yaranan

Səadət sarayları?
O, tənha bir adada
Sürgünlərdə verdi can.
Əkdiyini biçəcək
Bu dünyada hər insan.
Qan tökdüyü torpaqda
Öz dizləri büküldü.
Zəfer çələngləri də
Xəzel olub töküldü.

Başında qırmızı papaq,
Əlində zənbil
Balaca bir qız da çıxdı
Həmin ölkədən.
Nənəsinə şirin qoğal,
Bir də süd aparırdı.
Ellərə, obalara şirin dilek,
Arzu, ümid aparırdı.
Nəsil-nəsil uşaqlar
Qırmızıpapaq qızın
Nağılına qulaq asdı.
Qırmızıpapaq qız
Uzaq-uzaq ölkələr gəzdi,
Dolaşdı elləri, obaları,
Oxşadı saçlarını
Dağların, dərələrin
Sərin rüzgarı.
Bulaqlardan su içdi,
Uzun yollardan keçdi;
Könülləri fəth elədi,
Üreklerdə yuva saldı.
Hər obada, hər oymaqda
Gecələyib qonaq qaldı.
Uşaqlara çox mehriban
Bir dost oldu bu alpapaq.
Nə vaxt əziz olmamışdır
Xoş niyyətlə gelən qonaq?!

Hər ocağın başında
 Bu gün belə onun şirin söhbəti var.
 Qılınçın da, nağılin da
 Həyatda öz qisməti var.
 Başında üçbucaqlı papaq,
 Əlində yalnız qılınç,
 Ölkesindən bəd niyyətlərlə
 Çıxan sərkərdə,
 Qılıncla fəth elemək
 İstəyirdi cahani...
 Aqibəti yaman oldu
 Ağır tonha bir adada.
 Sürgünlərdə tərk elədi
 İşıqlı dünyani.
 Başında qırmızı papaq,
 Əlində həsir bir zənbil
 Həmən ölkədən səfərə çıxan qız
 Bir gün də qalmadı yalqız.
 Məhebbətə feth elədi
 Könülləri.
 Onu hamı doğma bilir
 Tamdışı gündən bəri.

QÜRBƏTDƏ AXŞAM

Dostum, bu yerlərin qurbətdir adı,
 Qurbətdə insanın könlü açılma...
 Yaralı quş kimi sınar qanadı,
 Xəyal bu göylərdə edərmi pərvaz?
 Ay bir ciğır salıb denizə nurdan,
 Ağaclar başımı eyibdir yere.
 Xəyalım dağınıq, könlüm pərişan,
 Baxıram bu qərib, yad sahillərə.
 Vətən həsrətile qəlbim döyüñür,
 Neylərem cənnəti vətəndən ayrı.
 Neylərem bu əlvan, şüx çiçəkləri

Neylərem, sevgilim, mən səndən ayrı?
 Qəribəsəyr könlüm bu axşamüstü,
 Gözel mənzərələr qahr geridə.
 Şirindir vətəndə hər acı tüstü,
 Şirindir vətənin küləkleri də!

1957

RAHİBƏ

Rəngi sapsarı,
 dodaqları gömgöy,
 Əlli ri qapqara bir kösöy
 Məryem ananın surəti önündə
 diz çökür.

Duaları
 solğun dodağından
 Təsbeh muncuqları kimi tökür.
 Gözlərini yuxarı dikən zaman
 Baxışları solğun bir gənclikdən
 verir nişan...

Əynində qara libas,
 Başında nişastalı ləçək.
 Quru barmaqlarıyla
 Sincəsinin üstündə
 Xaç çəkir tək-tək.
 Nə istoyırsən,
 Həzəret Məryem sənə neyləsin?
 Arzunu, diləyini oğlunamı söyləsin
 Sən dünyadan əl çəkib
 Məhkum etdin özünü,
 Yazıq, kime söyləsin
 Məryem sənin sözünü?
 O ki özü dünyənin
 Bir kefindən qalmayıb.
 Cavanlıqda başına
 Qara örtük salmayıb.
 Coşqun bir məhebbətə

Sevib gizlin, aşikar,
 Görürsen qucağında
 Hale körpəsi də var.
 O qadındır anadır.
 Dadmış şövqü, nəşəni,
 Bes niyə məhkum etmiş
 Bir ömür boyu səni?!
 Açı başından qaranı,
 Gözündən yaşları sil.
 Canlı insan kimi bax,
 Qadın kimi danış, gül.
 İtalyanın güneşi
 Əndamına toxunsun.
 Gözlərinin içində
 Min bir fərəh oxunsun...
 Zümrüd rəngli dənizə
 Bir baş vur, bir çim, qaral.
 Sən doğma vətənindən
 Arzu götür, bir kam al!
 Çiçəklərdən etir çek,
 Quşlardan neğmə öyren,
 Sev, eşqin atəşində
 Yan bir ocaq kimi sən.
 Çırınsın həyat eşqi
 Gözlərində, qanında,
 Bundan ləkə görünməz
 İnan ki, vicedanında.
 Barsız bir ağac kimi
 Quruyursan niyə sən?
 Ürəyinə çox yatır
 Bu sözlerim deyəsən.
 Açı başından örtüyü,
 Güneş, bahar eşqinə.
 Gel qucaqlaş həyatla
 Xoş arzular eşqinə!..

1957

İT DƏ DARIXIR

Şirmayı rəngli maşının
 Sükənindən yapışib
 şirmayı barmaqlı ellər,
 Sürür maşını küçələrdə:
 sürür axşam,
 sürür səhər.
 İki məxmər döşəməli maşına
 Bir it minib tekbaşına.
 Qüssəli gözleriyle
 Pəncəredən
 Küçələrə həsratla baxır...
 Maşın sahibi madmazel
 Əylənmək üçün iti gəzdirir.
 Bu əyləncə özü də bir işdir,
 Boş-bekar dolanmaq da
 Adı bir vərdişdir.
 İt itdir,
 İstəyi də it istəyi.
 Nəyinə gərəkdir onun
 Maşının radiosu,
 Qapıların ağ dəstəyi...
 İt istəyir ki,
 sür-sümük dən
 yeyib doysun,
 Quyruğunu belinə qoysun.
 Oynaqlasın, şillaq atsın,
 Bir toza-torpağa batsın.
 Cöl-bayırda
 tay-tuş görsün,
 İstəyəndo mirildasın,
 İstəyəndə hürsün.
 Məxmər döşəkli maşın,
 Konfet, şəkər
 İtin nəyinə gərəkdir?
 Görəsən bu it əzabı

Ah... nə qədər sürcəkdir?
 İtin dırnaqlarını
 Manikür etdirir xanım
 öz dırnaqları kimi.
 Bir balaca əssə yet,
 Bürüyür ona şala.
 Qoca bir qarı kimi
 Hər gün başı daranır,
 Hər gün belinə masaj olur,
 Madmazelin qoyduğu qayda ilə
 İt gah yarımqarın,
 Gah da tamam ac olur.
 Madmazel oylənir,
 Çünkü... darıxır.
 Yox bircə insanla belə
 yaxınlığı, ünsiyyəti,
 Hamidan əziz tutur,
 məxmər döşəkdə oturan iti...
 Bir deyən yoxdur ona,
 Üreyinə mərhəmət
 dolsun axır.
 İt də darıxır
 madmazel,
 İt də darıxır.

1957

HOLLANDİYA ÇİÇƏKLƏRİ

Hər gün təyyare meydanından
 Qalxır havaya təyyarələr...
 Denizlərin üzərindən
 Bir quş kimi
 süzüb keçir
 səher-səhər...
 Təyyarələr uzağa uçur,
 Nehrlərdən, dəryalardan aşib
 Yad bir torpağa uçur...

Səmişinlər deyil
 bu teyyarələri dolduran,
 Ağır-yüngül mal da deyil.
 Uzaqlara töhfə gedən
 Bir cah-calal da deyil...
 Öz yurdundan ayrı düşür
 Sədə vətən çiçəkleri,
 Hollandiyanın əlvan ronglı,
 Gözəl və şən çiçəkləri.
 Hollandiyanın çiçəkleri
 Hər gün dünya bazارında
 Yiğin-yiğin satılır.
 Qurban elin havasını
 Götürməyib
 Tez solur, tez atılır...
 Ömrünü bu çiçəklərə
 Həsr eləmiş bir bağban
 Gözü yaşıla dolur, onlar
 Qurbanə uçan zaman.
 Elə bil ki, balasından
 Ayrı düşür bir ana:
 Canlı bir dərd bəxş eləyir
 Bu ayrihq insana.

Xatirimdən silinmədi
 O gördüğüm gündən bəri
 Hollandiya çiçəkleri,
 Hollandiya çiçəkleri...
 Hər gün uçan təyyarəyə
 Bir satın mal kimi doldu
 Öz yurdunda etir saçan
 Şux çiçəkler, şən çiçəkler...
 Üroyimə bir dərd oldu
 Vətənidən ayrı düşüb
 Qurbanə ölen çiçəklər.

1957

AFRODİTA

Deyirlər, qadının hüsnü, camalı
Tez solur, tez sönübü gedir həyatda...
Səni yaradanın coşqun xəyalı
Heç ola bilərmi; bu kainatda?
Əsrlər sürünbərkcəmiş yanından,
Zamanın nəfəsi sənə dəyməmiş.
Boranlar, tufanlar, qanlı vuruşlar
Sənə toxunmamış, səni eyməmiş...
Təbiətdən alır insan həyatı.
Təbiət insana həyat, can verir,
Lakin sənətkarın qüdretli əli
Həyata əbədi bir dövran verir...
İnan ki, ey gözəl, insan hüsnü də
Sənətkar əlilə yüksəlir göye.
Səndəki gözəllik ölməz sənətdir
İnsanlar sənətə gəlir səcdəyə...

1957

MƏN ÖZ GÖZÜMLƏ GÖRDÜM

Men öz gözümle gördüm
Senanın sahilində,
Şumal bir zənci oğlu
Bir fransız qızını
Qollarına almışdı...
Qız da zənci oğlunun
Boynuna qol salmışdı.
Danışıb, gülürdüler,
Məhəbbətin dilini
Nə yaxşı biliirdilər.
Sakit-sakit
Axırdı çay.
Buludların arasından
Oğrun-oğrun
Baxırdı ay.

Elə bil ki, zülmət gecə
Qarışmışdı gündüzə.
Bu mehriban gənclərin
Ehtiraslı nəfəsi,
Bir eşqin dastanını
Bəstəleyirdi bize...
Onlar unutmuşdular,
Atmışdilar hər şeyi,
Şikayeti həyatdan
Tükenməyən gileyi.
Onlar unutmuşdular
İnsanı, məhəbbəti
Sındıran qanunları,
Qaraları ağlardan,
Ağları qaralardan
Ayıran qanunları.
Bir dünyanın kinini,
Qərəzini unutmuş,
Sonsuz nifret, ədavət
Dünyasında bu gənclər
Bir-birindən bərk tutmuş.
Azad çarpan qəlbərin
Bağlanmış ittifaqı.
Əsrlərdən səslənmiş
Eşqin böyük sorağı...
Qaraların ağları
Sevməsi, sevilmesi
Bu yerlərdə ne qeder
Möhkəm yasaq olsa da,
Başqadır məhəbbətin
Qanunları dünyada!

Paris, 1957

QOCA QIZ – HƏRİS QARI

O heç kəsi sevmədi, xoşlamadı heç kəsi,
Qızdırmadı könlünü xoş bir insan nəfəsi.
Quşları, çiçəkləri, insanları sevmədi,
Son baharın hüsnünü, ilk baharı sevmədi.
Şəher-şəher baxmadı üfüqlərin rənginə.
Gecə valeh olmadı suların ahənginə.
Bir körpənin gülüşü ürəyini açmadı,
Bir gənclik sevdasıyla yuxuları qaçmadı.
Nə sevdi, nə sevildi, nə də ki, əre getdi.
Qazanc, sərvət eşqiyələ ömrü boş yerə getdi.
Aldı, yiğdi, gətirdi, yene gözü doymadı.
Qorxdu ki, şerik olar bu dövlətə, bu mala.
Hər gün qazanc eşqiyle düşdü yeni xəyalə.
İndoneziya, Hindistan oldu onun bazarı,
Bəzədi mənzilini müstəmləkə malları.
Gah sələmə pul verdi, bəzen də dərman satdı.
Əlacsız xəstələri min kələklə aldatdı.
Yiğdi-yiğdi, gətirdi, dünyani qamarıladı,
Damağından getmədi sərvotin şirin dadı.
Büllur, gümüş, şal, qumaş, inci, mərmər gətirdi,
Əlvən rəngli xalılar, ipək və zər gətirdi.
Tablolardan bezədi soyuq divarlarını.
Anbarlara doldurdu dövlətinə, varını.
Su kimi axıb getdi, ömür də yarı oldu.
Qoca qız qocaldıqca, həris bir qarı oldu.
Əcəl gəlib almışdı yastığının yanını,
Ölüm lərzəyo salmış o soyuq vicedanını.
O, səksən beş yaşında ömre vida edirdi,
Bir yaxşı iş görməmiş bu dünyadan gedirdi.
Qəzəblə bir üsyania şeylər ona baxırdı.
Qarının gözlərində sanki dünya axırdı.
Dustaq edib illərlə saxladığı oşyalar,
Qızıl, gümüş, şal, qumaş – otaqlarda nə ki var,
Hamı sanki dil açıb üsyən edirdi, üsyən.
Şadlıq qurub bir bayram düzəltmişdilər bu an.
Bu qədər acgözlükle topladığı bu sərvot,

İndi düşmən kəsilib edirdi ona nifret.
Yaxın gəlmirdi ona paltarlar, qaş-daşlar da,
Əzizlədiyi şeylər qoymuşdu onu darda.
O, tutqun baxışlarla axtarırdı hər yeri.
O heç kəsə vermədi dövlətindən, varından,
Birçə an ayrılmadı həris arzularından.
Insanlara nə sevgi, nə də məhəbbət verdi,
Nə bir parça duz-çörek, nə də bir dövlət verdi.
Qoca qız – həris qarı kitabını bağladı,
Öləndə başı üstə sanma kimse ağladı.
Qapadı gözlərini, doymadı dünyadan da,
Bir-bir olub-keçənlər gelib düşdükə yada,
Başqa cür yaşayardım, – deyə – düşünürdü, – men,
Verilsəydi insana ömür bir də yenidən?!

1957

BOSFOR SAHİLLƏRİNDE

İstanbulun üstündə dumdan pərdə-pərdədir,
Türk qızı namaz üstə, yene başın yerdədir.
Hərdən göye qaldırıb o zəif əllərini
Ərz edirsən Tanrıya gizlin əməllərini.
Yalvarırsan Allaha bir oğlunu saxlaşın.
Dərdi, ağır möhnəti qoymasın ona yaxın.
Gel çıxaq bu camenin möhtəşəm binasından,
Yaşlı gözlü Bosforu seyr eləyek birce an.
Səninlə gəzə-gəzə gedək sahile sari,
Nə xoşdur, nə həzindir Bosforun axşamları.
Türk qızı, eñiz bacım, gəmiləri seyr elə,
Qoy könül rübabımız gəlsin bu axşam dilə.
Sən anasan, mənim də analıq şərəfim var,
Analaların qəlbində birdir böyük duyğular.
Oğlun qara fəhlədir, barmaqları qabarlı,
Sənin qəlbin nigaran, könlün daim qubarlı.
Min sixıntı çəkirsən, güzəranın ağırdır,
Dərdini eşitməyir, tanrıın niye, sağırdır?!
Bosforda lövber atıb dayanmış iki gəmi,
Hərosi təmsil edir bir yurdu, bir aləmi.

Birinin göyertesi dost, qardaş insanlardır,
Onların arzuları seadətdir, bahardır.
Bu sədə insanların xeyirxahdır niyyəti,
İşıqlı dünyadandır, onlar sevməz zülməti.
O sənə dəst dünyanın sədə vətəndaşları,
Əməkçi insanların həm dostudur, həm yarı.
Sakit sularda salmış başqa bir gəmi lövber,
Bu gəminin üstünə qonmuşdur təyyarələr,
Çeyirtkə kimi qonmuş təyyarələr yan-yanı,
Görəsen, bu gəlişlə nəyi etmiş bəhane?!
Tarixi abidələr, sənin şanın, vüqarın,
Sultan Əhməd camein, müqəddəs məhrabların
Yadelli başlığıyla qoyma ki, tapdalansın.
Sənin ana üreyin bir meşəl kimi yansın.
Türk qızı, sən qoyma ki, qardaş qanı tökülsün,
Oğulsuz anaların beli vaxtsız bükülsün.
Sən anasan, mənim də analıq şərəfim var,
Analaların qəlbində bədir böyük duyğular.
Haray salıb qaldıraq anaları yuxudan,
Dünyada heç bir ana mürgü döyməsin bu an,
Qalxsın bütün analar, sülh, seadət naminə,
Geleçək nesillərə gözəl həyat naminə!

三

İstanbul duman içinde
Ürəyim duman içinde
Ümidişim puça çıxdı
Dağıldı bir an içinde.

AZADLIQ BAYRAĞI

Min doqquz yüz qırxıncı il...
Avropanın axır qanı.
Mədəniyyət ocaqları
Olmuş indi hərb meydani.
Afinanı bürümüşdür lal bir sükut.

88


Akropolun göylerindən
Çekilmeyir qara bulud.
Yunanistan torpağını
Bürümüşdür ağır matəm.
Tapdalanan bir millətin
Simasına çökmüş elem.
Dağ şəhəri – Akropolun
Parfenondur iftixarı.
Parfenon çox yola salmış
Əşrləri, dövranları...
Parfenondan asılmışdır
İndi faşist bayraqları.
Çovğunlu bir qışa dönmüş
Afinanın ilk baharı.
Zülmət gecə, göy gurlayır.
Aramsız bir şimşek çaxır.
Qalaq-qalaq buludlarda
Od qarçıtek iz buraxır...
Elə bil ki, Afinanın
O xilaskar ilahəsi,
Hüsne əbədiyyət veren
İşiq, bahar ilahəsi
Qəzəblənin coşmuş bu gün.
Göydən yero yağış tökür
Üstündə qan laxtalanan
Torpaqları yumaq üçün.
Akropolun üç tərəfi
sərt qayadır.
Bir tərefdən ağ mərmərdən
pillələr
Parfenonun tek yolu
Kəsmiş faşist avtomatı.
O tek yolda keşik çəkir
Avtomatda hazır duran
güllelər.
Parfenonun üzərində
Qanlı faşist bayraqıdır dalgalanan.
Şimşeklərin işığında
Qara bayquş qanadıtək

89

Hey çirpinir zaman-zaman.
 Hər ycre qara,
 Ağır zülmət yayılmışdır boşluqlara.
 Elə bil ki, bütün varlıq
 Qara qatran bir boyadır.
 Akropolun üç tərofi
 Sal qayadır,
 Gecəyari,
 Qalaq-qalaq qara bulud
 Qapamışdır ulduzları.
 Bəs o kimdir gecəyari
 Qanlı izler buraxdıqca barmaqları
 Dırmanır bu daş divara?
 Hərdən şimşek buludlarda
 Qanlı izlər buraxanda
 O terpənmir, bir daş olur.
 Nefesi də körpə bir quş nəfəsindən
 Yavaş olur.
 Göy gurlayır, şimşek çaxır,
 O dırmaşır sal qayaya:
 Ehtiyatla, yavaş-yavaş,
 Tərpənməsin, səslənməsin gerek bir daş.
 Barmaqları cedar-cadar,
 Son məqsədə hələ çox var.
 Alnında tər muncuqları,
 Qelbi vurur yeyin-yeyin.
 Əmr eləyir ona türək:
 Qalx yuxarı, qalx yuxarı.
 Hərdən qatı qaranlığı
 Doğrayırdı odlu şimşek.
 Parfenonun üzərində
 Çirpinirdi qanlı bayraq
 Qara bayquş qanadıtek.
 Sübh açılıb üfüqlərə yayılonda
 Lale rəngli şəfəqlər,
 Afinanın üzərində
 Doğdu aydın bir səhər.
 Artıq faşist bayrağından
 Qalmamışdı bir nişan.

İndi vətən bayraqydı
 Parfenonun üzerinde
 Şəfəq kimi alışan.
 Seyr etdikcə, dalgalanan
 Əziz, doğma o bayraqı.
 İnsanların üreyində
 Yandı bir ümidi çrağı.
 Döyüşləre çağırırdı
 Ürkəklərdən gələn səda.
 Azadlığın bayrağını
 Vermək olmaz bir də yada.
 Azadlıqçının döyüşlərə
 Qalxdı vətən oğulları,
 Al şəfəqə bürünürdü
 Afinanın ilk baharı.

Afina, 1957



ELLƏR, İLLƏR

CƏMİLƏ

Sən günəşə boylanan
 bir çiçəksən, Cəmilo,
 bir çiçəksən...
 Bu "təqsirin" ucundan
 öləcəksən, Cəmilə,
 öləcəksən...
 Əsir görmək, qul görmək
 istəmirsən vətəni,
 Bu "təqsirin" ucundan
 öldürəcəklər səni.
 Ömrün baharindasan,
 iyirmi iki yaşın var,
 Min arzuyla yaşayır
 iyirmi iki yaşıllar.
 Zərif işler yaraşır
 o zərif əllərinə,
 Səhər-səhər şəh qonur
 bağçada güllərinə...
 Çiçeklərə su tökmək,
 saz çalmaq ince-ince,
 İlk sevda məktubunu
 yazıb pozmaq gizlincə.
 Sendən kiçik bacının
 saçlarını daramaq,
 O nazik əllərinə
 bunlar yaraşır ancaq...
 Sənin cəllad yapışmış
 o incə biləyindən,

O qoparmaq isteyir
 atəşin üreyindən
 azadlığıñ eşqini.
 Başını gilyatinlə
 kəsib atmaq isteyir,
 Vətəninə, anana
 qan ağlatmaq isteyir.
 Çiçeklərə su vermek,
 saz çalmaq ince-ince,
 Şer yazmaq, söz qoşmaq
 sevdiyine gizlince
 iyirmi iki yaşılların
 bəzəyi, zinetidir.
 Bu gün sənin qismətin
 Zoyanın qismətidir.
 Əsir görmək, qul görmək
 istəmirsən vətəni,
 Bu "təqsirin" ucundan
 öldürəcəklər səni.
 Anaların qəlbində,
 yanır nifret odları,
 Bir qəzəblə çırpinır
 dünyanın şah damarı,
 Dayandırmaq əzmile
 o qansızı, Cəmilə!
 Qarayanız, ərəb qızı Cəmilə!
 İradən mətindir, Cəmilə,
 mətindir...
 Vətəndə qul olmaq
 çətindir, Cəmilə,
 çətindir...
 Uzaq-uzaq bir diyarda
 xəyalının dünyası var,
 Uçub gedir o diyara
 qəlbindəki xoş arzular,
 Orda azad nəfəs alır
 Yaşıl düzler, göy təpeler.

Orda cansız torpaqlar da
 zehmet ile cana gəlir.
 İnsan yeni bir həyatı
 həm yüksəldir, həm yüksəlir...
 Sən o şirin bir diyarın
 yaşıyırsan xeyaliyla
 Yuxuların dolur onun
 azad, böyük cəlahıyla.
 Son günəşə boylanan
 bir çiçəksən, Cəmilə,
 bir çiçəksən.
 Bu "təqsirin" ucundan
 ölecekənsən, Cəmilə,
 ölecekənsən.
 Əsrlərin zülmətindən
 baş qaldırır Şərq elləri.
 Azadlığın bayrağını
 ucaldırısan, Şərq dilbəri.
 Haqq yolunda mübarizə
 şüarıyla çıxdın yola,
 Ərəb qızı, bu əzmində
 sənə min-min uğur ola!
 Sənə cəllad biçağını qaldırınlar,
 saf qanına susayan o ac canavar
 Qoy eçitsin, bilsin, ancaq
 qanlı biçaq,
 qanlı biçaq.
 Öz bağırına saplanacaq!...

1964

AYRILIQ

Aşıq Hüseyin Cəvana nəzirə

Mən ki doymamışdım heç vüsalından,
 Mənə zülm elədi yaman ayrılıq.
 Nə olardı bir gün durub yuxudan
 Görəydim ki, olub yalan ayrılıq...

Biz ki bir ruh idik iki bədəndə,
 O gülüb sevinə gülərdim mən də,
 Vüsalın bülbüllü uçub gedəndə,
 Daş kimi qəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?
 Mehriban sözüne, şirin dilinə,
 Cananın sazını alıb əlinə
 Əğyr mızräbiylə çalan ayrılıq.

Mən görəndə orda yaz şəheriydi,
 Xoş nəfəs baharın külekleriyydi,
 Açılan ağ badam çiçekləriyydi,
 İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,
 Pozulmaz dostların ehdi, ilqarı,
 Keçər ürək dərdi, könül qubarı,
 Gel etmə meydanda cövlən, ayrılıq!

SƏKKİZ ON BEŞ

Ağır matəm sükütu içində
 susur insanlar.
 Susur ycr,
 susur göy,
 susur dəli ruzigar.
 Bir neçə an içində
 yamb külə dönen
 İki yüz min nəfərin
 faciesinə
 matəm sükütu içində
 Baş oyır dünya.
 Sevincləri ayrı,
 dərdi-qəmi bir dünya,
 Vətənimin elçisi
 Azərbaycan qızı

Sükut içinde eyir başını,
 görən olmur onun
 Qəzəbindən qurumış göz yaşıını.
 Şəhli gülər o gün
 həyat eşqilə
 Baş qaldırmışdı torpaqdan.
 Qızlar, gelinlər
 Seher ehşile
 çıxmışdı otaqdan.
 Bahar eşqilə oyanmışdı səhər.
 Bahar eşqilə
 qızarmışdı üfüqlər.
 Həyat
 bahar eşqilə
 səslənirdi bu dəm,
 Arzular,
 xəyallar dünyasında
 Çokoklənirdi aləm.
 Sekkiz on beşdə başlandı bu yerin faciəsi.
 Sekkiz on beşdə qalxdı ərşə
 Torpağın nalesi.
 Göydən yera
 od yağırdı,
 Alov püşkürüdü torpaq.
 Bir an içinde
 iki yüz min insanın yerində
 Quru bir kül qaldı ancaq.
 Yer ağladı,
 göy ağladı.
 Qarışdı insan müsibətinə
 təbiətin fəryadı.
 Bir an içinde
 məhv oldu həyatda,
 həyatın nemətləri də.
 İnsan arzuları,
 insan niyyətləri də.
 Yer yandı,

Göt də yandı.
 Elmin bu müdhiş
 ixtirasının sesine
 Yatmış vicdanlar oyandı.
 Atom bombası
 darmadağın etdi
 Təqsirsiz, günahsız insanların
 isti ocağını.
 Viran qoydu
 həyat eşqilə
 çırpinanların növrağını.
 Körpələr qırıldı,
 qocalar qırıldı.
 Yaşayan, nəfəs alan
 hər nə var, qırıldı.
 Diksindi dünyamın vicdanı,
 yeni bir lərzəyə saldı
 Atom bombası
 qanlı divarlar içinde
 boğulan dünyani.
 İndi o illərdən
 çox il keçib,
 Bu yerdən də
 nəsil gəlib, nəsil keçib.
 Dünyanın her yerindən
 elçilər gəlir Xirosimaya.
 Toplaşır bu yere,
 Elə bıl o müdhiş faciənin
 Müsibətini yenidən duyur hərə.
 Sekkiz on beşdə
 süküt edirlər,
 Əyirlər başlarını
 ağır matəm içinde.
 Ürekler ağrıyrı
 sonsuz bir qəm içinde.
 Birleşir əller,
 bükülür yumruqlar.

Sadə zəhmətkeş insanların
 qabarlı əlləri
 Lənət yağıdır zülmətə, alqışlayır səhəri.
 Sekkiz on beşdə
 birləşib sükut edir xalqlar.
 Bir də bu matəm sükutunu yaranan
 facieler olmasın deyə.
 Dostluq bağçasında açılan
 çıçəklər
 saralıb solmasın deyə.

BƏŞƏR OĞLU

Nazim Hikmətin əziz xatirəsinə

Ölümün bizi
 Ele yandırdı,
 Ele yandırdı ki, qardaş,
 Nə deməyə dilim gəlir,
 Nə yazmağa elim gəlir...
 Bu dərdin ağırlığına
 Ciynini verməsəydi xalqlar,
 Biz bu qəm yükünü
 Çəke bilməzdik.
 Ağlamasayıdı səni
 Dünyanın anaları,
 Bir dərya göz yaşı
 Töke bilməzdik.
 Səni qurbətdə deyil,
 Sürgünlərdə deyil,
 Arzularının dünyasında –
 Sevdiyin şəhərdə basdırıldılar.
 Tabutunun başında
 Milletləri, xalqları
 Qardaş gördüm;
 Rus qızının, ərəb şairinin,
 Alman kommunistinin
 Gözündə yaş gördüm.

İşqliydi arzun, niyyətin.
 İnsan idin,
 Oğlu idin böyük bəşəriyyətin.
 Quruyan budağın,
 Şikəst heyvanın,
 Sənən ulduzun
 Kəderini duyurdun.
 İnsanın qəmini
 Hamidən evvəl.
 Sevdiyin, halına yandığın
 İnsanların arasından
 Qopardı səni amansız əcəl.
 Şəker belə yeyə bilməyen
 Ölü uşaqların
 Halına yanırdın.
 Xarabalıqlar altında
 Canlanıb qalxa bilməyen
 Baharın halına yanırdın.
 Yandın... Kərəm kimi yandın.
 Yaxşı adamları dost bildin,
 Qardaş sandın.
 İstədin insan fənalığını
 Yox eləmek.
 Əzilən bəşəriyyət üçün
 Döyündürdü sinəndəki
 Böyük ürek.
 Ümidin, arzun
 İnsanlara bağlı idi.
 Yaralı üreyin
 Vəzen həsrətli,
 Hicran dağlı idi.
 İndi sevdiyin, məhəbbətlə baxdığını
 Gözlər ağlayır,
 Illərlə həsrətini çəkdiyin
 Balaca oğlun Məmməd ağlayır.
 Anaların ən gözəli –
 Münevver ağlayır.

Özilib tapdalananların,
 Ümidsizlerin, çaresizlerin dostu,
 İşleyib, dişləmeyenlerin dostu,
 İşığın, Günəşin həmdəmi,
 Niye rəva gördün bize
 Dağ boyda ağırlığı olan bu matəmi?
 Yaxınlaşdı sənə, qardaş,
 Böyük qaranlıq,
 Qoyub getdin işığı insanlara,
 Yazılıb-yaratdığını əsərlərinlə
 Qarışdırıb əbədi bahara.

İMA SUMAK

Gah şəqli gül üstə
 cəh-cəh vuran bülbül oldun,
 Gah sıldırıım qayalarda
 vüqarlı qartal,
 Gah çöller sultani
 qaragözlü maral;
 Gah dağlardan şırıl-şırıl axan
 büssür bulaq oldun.
 Gah küləkdə yırğalanan
 yaşılı yarpaqlı budaq oldun.
 Yamsıldadın quşların, suların dilini,
 ağacların, böceklerin,
 rüzgarın dilini.
 Sesində meşələr səltəneti
 həzin bir nəgməyle dile gəldi.
 Təbiətin rəngləri, ahəndləri
 bir qadın sinəsindən yüksəldi.
 Güneşə alqış dedin,
 lənət dedin zülmətə.
 Təzim etdin, ehtiram göstərdin
 elindəki hər sevimli adətə.

Susuzluqdan
 cedar-cadar olanda torpaq,
 Həzin bir ana yalvarişyla
 göylərdən yağmur dilədin,
 Duydun zəlzələni, fəlakəti
 hamidan qabaq,
 Elin dərdiyle, kədəriyle inlədin.
 Nur şəlaləsi kimi
 çağladı məhəbbətin;
 Uzaq əldən gələn qonaq,
 incədir, şairanədir
 sənətin.
 Sənətkarsan!
 Elin dərdinə yana-yana
 ağlayırsan,
 İnsanların ürəyini
 nəğmələrinle dağlayırsan.
 İncə nəğməli gözəl,
 şirin, məzəli gözəl,
 Dilini anlayıram,
 Vətonını, elini anlayıram.
 Azadlıq nəğmələri
 hər yerde bir dildədir.
 Azadlıq arzuları
 uzaq-yaxın çox əldədir.
 Qovuşsun azadlığı
 dili dustaq,
 eli dustaq,
 nəğmələri əsir olanlar.
 Gelecek bir gün
 həsrətini çekdiyin
 Şəfəqləri əlvən geyimli bahar.
 Nəğmələr əsir olmayıacaq,
 kəsəcək sesini hicran terənləri,
 Dünyanın hər yerində yüksələcək
 Azadlıq nəğmələri ancaq.

DOLORES İBARRURI

Mən səni heç görmədim,
Eşitmədim səsini.
Bəs nədəndir
 öz doğma anam kimi
 yaşayırsan xəyalımda gecə-gündüz?!
Bəs nədəndir
 səni mənə xatırladır
Susuz yanın
 hər çöl, hər düz?!
Sən yaralı Madridin
 yanğınlardan
Gecələri gündüz olan
 sinəsində...
Azadlıqçün öz ömrünü qurban verən
 igidlərin sədasıdır
Guruldayan gur səsində!..
Yanır Madrid!
Yanır İspaniya!
Gülələr odu bir kələf kimi
 dolaşanda havada,
Eşitdim ki, İbarruri,
Sən bağrına silah basıb
Vuruşursan davada...
Dizlərdə yaralı bir əsgərin başı,
Quruyur kinindən gözünün yaşı...
Onun can verən dodaqları
Çekir adını:
İbarruri, İbarruri,
Dodağında sönüb qalan
 bir təbəssüm,
Sənin böyük qüvvətinə bir inamdır,
Öz ömründən o günəşli sabahlara
Körpü quran
 bir əsgəre,

Ölüm yoxdur! Bu – yalandır!
Mən səninlə görüşmədim,
Qəlbimdəki sənə aid qürurumu
 bölüşmədim,
İbarruri, İbarruri,
 dolaşır səngərləri
 bir zəfər bayraqı kimi
 adın sənin!..
Dağlara köks gəren
 bir qranit qayadır,
 inadın sənin!..
Mən səninlə danışmadım,
Gözlərinə baxaraq
 bir doyunca danışmadım...
Ey ellərin doğma qızı,
 İbarruri!...
Heç sənərmi al günəşin
 böyük nuru,
Yer üzündə parlayırkən
Səni yaşadan əməl?!

Söylə sənə ölüm varmı –
Qalib gəlmədən əvvəl?!

Dolores!..
Adını tanır her kəs.
Qaragözlü Madridin
 yaxasından,
 ölüm asan
Celladılara qarşı daşır
 kinin sənin,
Bu qəhrəman günlərində
 silahındır dilin sənin,
Görürsənmi, İbarruri,
Əməlinin şahididir, –
Sənə dostluq duyğusuya
Uzadılan bu milyon el.

Səni bizə scvdiren
 bax, bu duyğu, bax, bu əməl,
 Aramızdakı bütün
 böyük sədləri aşır.
 Sən mərd dayan, İbarturi,
 Sənə mərdlik yaraşır!

NATƏVAN KLUBUNDADA ƏDƏBİ GECƏ

Mən bu gecə çıxmırıam
 Şairler kürsüsünə.
 Dal cərgedə oturub
 Yalnız qulaq asıram,
 Bu gecənin şerini
 ezbər deyib ürəkdə,
 yavaş-yavaş
 könlümün
 varağına yazıram...
 Yeni yazan bir cavan
 Budur kürsüyə qalxır,
 Utancaq nezərləri
 Bir an salona baxır.
 Sonra rəvan bir təblə
 Gelir ürəyi dilə,
 Səsi titrəyir bir an,
 Şer oxuyur ucadan
 Günəş, bahar eşqinə!
 Gençlik, qüvvət, gelecek
 Səslənir hər sözündə,
 Mən sabalı görürəm
 Onun xoşbəxt üzündə.
 Bir fars qızı – şaire
 Sonra kürsüyə qalxır,
 Şerinin ahəngilə
 Bizi heyran buraxır.

Oxuyur aram-aram,
 Sağ qoluna yaslanır.
 Elə bil ki bir anlıq
 Kirpikləri işlanır!
 Başa düşməsem də mən
 Onun zərif dilini,
 Bilirom ki, anaraq
 Uzaq, doğma elini
 O öz bədbəxt yurdunun
 Derdlərindən danışır.
 Xalqın müsibətindən,
 Hünərindən danışır...
 Ağ qarłara bürümüş
 Sakit şimal axşamı
 Başqa bir şair qızın
 Olmuş könül ilhamı...
 Sarısaçlı, göygözlü
 Bir şaire – rus qızı,
 Şux ahəngli şerilə
 Oxşayır ruhumuzu.
 Onun şeri səlisdir,
 Qüssəli deyil səsi.
 Böyük, igid bir xalqın
 Nefəsidir, nefəsi...
 Öz şerilə çağırır
 O, sülhü qorumağı,
 O, sühl üçün qaldırır
 Anaları ayağa.
 Bir şair də bu ara,
 Koreyaya od vurub,
 Yandıran cəlladlara
 Nifret sözüyle qalxır –
 Gözündə şimşek çaxır.
 O qalxır bir təmkinlə,
 Gözlerində qezəblə,
 Üreyində bir kinlə:
 – Son qoyulsun bu haqsız

Ölüm'lere, qanlıra!
 Bir millətin başında
 Gurlayan tufanlara.
 Axmasın körpələrin
 Yanağına göz yaşı...
 Onun odlu sözləri
 Əridir dağı-daşı.
 O ateşli şairin
 Şeri gücdür, qüvvətdir,
 Hər misrası poladdir,
 Qaynar, coşqun həyatdır!
 Mən bu gecə çıxmırıam
 Şairlər kürsüsünə,
 Dal cərgədə oturub,
 Yalnız qulaq asıram.
 Bu gecənin şerini
 Əzber deyib ürekdə,
 Sakit-sakit
 Könlümün varağına yazıram!

AMERİKA TÖHFƏLƏRİ

“Amerika mədənidir,
 insansevər bir ölkədir,
 Böyüklərə, uşaqlıara
 az olmayırlar töhfələri!..”
 Sevindirmək həvesinə
 düşmüş bu gün
 “Mərhemətli” Amerika
 Koreyada körpələri.
 Partlayıcı maddələrlə
 dolduraraq
 Koreyalı körpələrə
 bəxş eleyir min “oyuncaq”.
 Viran qalmış
 məskənlərin üzərində

Amerikanın dolaşır, bax,
 qanlıqanad bayquşları.
 Gah aşağı cırır onlar,
 Gah da qalxit dik yuxarı.
 Bomba atmır, qəribədir,
 Süzür, quzğun kimi sözür,
 Böyüklər də, körpələr də
 Bir maraqla baxır göye,
 Ürekleri bir intizar, qorxu üzür...
 Teyyarələr ötür keçir
 Qatar-qatar, dəstə-dəstə,
 Əlvan-əlvan “oyuncaqlar”
 Səpələyir yerin üstə.
 Odur, göydən bomba deyil,
 Baxın, baxın, nələr yağır?
 Əlvan, qəşəng, yaraşıqlı
 “Oyuncaqlar” ağır-agır enir yere.
 “Hədiyyədir!”
 Amerikalı ağalardan
 koreyalı körpələrə!
 Aman körpe,
 İnanına sen yankılın hylesinə!
 Badamgözlü, yaxın durma
 Sen onların “töhfəsinə!”
 Əzmək, didmək, parçalamaq
 Arzusuya yaşayanlar
 İnsanların xoş gününə
 Verə bilmez bil ki, qərar.
 Qan tökməkçün yarananlar
 Sevindirə bilərmi heç
 insanları?
 Viran qoyur
 Onlar gözəl bir diyarı!
 Onlar ölüm karşısıdır
 Qulaq versən bəd səsine.
 Badamgözlüm, yaxın durma
 Cəlladların “töhfəsinə!”.

ANNA MƏHƏBBƏTİ

VƏTƏN DUYĞULARI

Bakıdan beş gün ayrılanда
yuxuma Xəzər girir.
Sarı qumlu sahillerdə çırınan
gümüş telli ləpələr girir.
Abşeronun boz, yanq çölleri
girir yuxularıma,
Anasıyçın ağlayan
körpə uşaq kimi ağlardım
qoysayırlar məni
öz ixtiyarıma.

Dənizdə boylu çınar kimi yüksəlen
Tənha buruğun təklik
qəmini düşünürəm.
Eybi yoxdur, deyirəm,
çoxalarsınız yaxın zamanda.
Teklik çətin olur
Hem şad gündə,
hem tufanda...
Alagözlü gəlin Göygölümü
düşünürəm.

Yuxularıma Hacıkəndin
palid meşələri girir.
Gənciliyim Xaçbulaq yaylağında
sarı çiçək dərir.
Dağlarım, dərələrim, çöllərim var,
Salxım-salxım yasəmənim,
çəmən-çəmən gülərim var.
Zənginlərdən zənginəm,

Dalğalı bir dənizəm,
Buludsuz bir ənginəm.
Anam birçə qız gətirdi dünyaya
Lakin tək olmadım
birçə an da.
Tek olmadım nə xoş gündə,
nə tufanda.
Qardaşlarım var –
yüz-yüz
igid ürəkli qəhrəman.
Bacılarım var –
saf dilekli, mehriban.
Ayağıımın altında –
neft etirli torpağım,
Başımın üstündə ulduzlu göylerim.
Sularında doya-doya çımdıyım,
mexmər örtüklü Xəzərim.
Bir udum vətən suyuna,
Bir ovuc vətən torpağına
Hesrat olanları düşünürəm.
Vətəndən ayrı düşüb,
Qurbətdə qalanları düşünürəm.
Çətindir vətənsiz, elsiz olmaq,
Ağırdır nəğməsiz, dilsiz olmaq,
Doğma, şirin nəğmələrimi
deyişmərəm bu dünyamın
dövlətinə, malına.
Deyişmərəm dost təbəssümünü
Dünyamın cah-cəlalına.

XƏZƏR NEFTÇİSİΝƏ

Fərhad dağ çapdı
Şirin eşqinə.
Məcnun biyabana düşdü
Ahu gözlerin eşqinə,

Kərəm yana-yana
 dağları aşdı,
 Qərib aşiq
 möhnetlə qucaqlaşdı.
 Sən sədaqətde Məcnun,
 Hünərdə Fərhadsan,
 Anaların dünyaya getirdiyi
 adi bir övladsan.
 Yanmamışan şəmin ateşində
 pərvanələr kimi,
 Biyabana düşmemisən divanələr kimi,
 Dağ boyda dalğalarla
 pəncə-pəncəyə gəlib
 dənizin dibinə girmisən.
 İgid qəlbinin məhəbbətini
 vetənə vermişən.
 Əsrimin Ferhadısan
 golu, gücü, zehni kəskin
 Sən bir emək ustasıan
 Dərin-dərin dənizlərin.
 Yaşadacaq tarix səni
 Məcüzələr şəhərinin igiditək,
 Yaşadacaq səni xalqım,
 Yaşadacaq xoş gələcək.

YAZI STOLUM

Üzerinə sarı xəzan yarpaqları tökülen
 Soyuq bir xiyabana bənzeyir stolum.
 Toxunanda qolum
 Yazda meşədən getirdiyim
 Vələs budağa
 Saldı həzin-həzin,
 Yazı masama axırıncı sarı yarpağı.
 Çökəndə axşam qaranlığı,
 Dərin süküt dolduranda otağımı,

Yandırmamış ürəyimi
 Yandırmadım çırağımı...
 Çarpan bir qəlbin istisi
 Məşəl kimi işıqlatdı hər yamı,
 İlhamın hər şeyi görən
 İnsan qəlbini qüvvət verən
 Şəfəqlərində aydın gördüm dünyani.
 Uzun isti bir yayı
 Ayrı düşdүyüm,
 Əziz yar kimi
 Qovuşdum ona həsrətlə,
 Əyildim üzərinə stolumun
 hörmətlə.
 Vətəndən ayrı düşən,
 Qürbətdən gələn,
 Vəten torpağına
 Səcde üçün aylən.
 Həsrətli bir adam kimi mən
 Cıxıram aydın iş yoluma.
 Bir dost kimi qovuşuram yazı stoluma.
 Sevincim, qüvvətim, penahım mənim,
 İş yerim, stolum, dezgahım mənim.

AKTRİSA

Ülvi, məsum, füsunkar
 Bir eşqin qanadında
 qalxıb eləyir pərvaz.
 Bəxtiyardır... sevilir...
 Məhəbbətin qoynunda
 Xumar-xumar edir naz...
 Sevdiyi saf ürəkli
 İgid bir sərkərdədir,
 Adı da, hünəri də,
 Göydə deyil, yerdədir.
 O semavi pərinin

Qəlbi intizardadır,
 Göresən o mehriban
 Sevgilisi hardadır?!
 Belkə pəncə-pəncəyə
 Gəlir tufanla bu dəm,
 Göyler yere qovuşur,
 Qarışır bütün aləm.
 Şeypurlar zəfər səsli:
 Qəlebəylə gəlir o.
 Güneştek əzəmetlə
 Parlayır, yüksəlir o.
 Səadət qanadında
 Qarşılayır cananı.
 Gözəl bir cənnət bılır
 Bu günahkar dünyamı:
 Əfi bir ilan kimi
 Şübə girir araya.
 Fitnə-fəsad yuvası
 Çirkin, qanlı saraya.
 Pozulur məhəbbətin,
 Səadətin növraqı
 Cəhənnəmə çevirilir.
 Gözəl gəlin otağı...
 Bir gecədə ağlayır,
 Bir gecədə ağladır.
 Qısqanlıq əzabının
 Açı zəhrini dadır.
 Xeyirxahlıq duyğusu,
 Dost hissleri yaşadan,
 Dünyanı cənnət bilən
 Sadiq, necib bir insan,
 Zərif, ince, xoşqliq
 Meləksiməh varlıq.
 Bir gecədə bəxtiyar
 Göylər kimi ləkəsiz.
 Gah ali bir hökmədar,
 Gah zavallı bir kəniz.

Qısqanlığın əliyle o,
 Düşür ölüm yatağına
 Pərdə enir, qalxıb yerdən
 Qaçır geyim otağına.
 Bədənnüma güzgüdə o
 Baxıb görür surətini,
 Görür nakam məhəbbətin
 Ağır, məhzun qismətini.
 Baxır-baxır o, hələ də,
 Ayrılmamış o aləmdən,
 Qısqanlıqdan, ehtirasdan
 Qismətine düşən qəmdən.
 Harda isə uzaqlarda
 Guruldayır alqış səsi,
 Alır onu bu aləmdən
 Alqışların xoş nəfəsi.
 Bayaq "ölmüş" bu gözəlin
 Alnında ter inci-inci.
 Gözlərində sonsuz fəreh,
 Əmək, şənət, iş sevinci.
 Dezdemona, Gültəkin,
 Firəngiz, ya Məhəbbət, –
 Başqadır, hər birində
 Həm həyat, həm aqibət.
 Qurtarınca tamaşa,
 O silir boyaları,
 Gülməsəyir şənətkar
 Aynada gecəyari.
 Ona fərehlə baxan
 Dostlarına söyleyir:
 – Oynardım həveslə, kaş
 Yeni bir əsər olsun.
 Dünyada mən bir sevinc
 Bir fəreh bilmirəm ki,
 O emek sevincinə
 Yaxın, bərabər olsun.

AĞAC KÖLGƏSİNDE

Qarı ağac kölgəsində
Xalça salıb yatmışdı.
Qarının ağ saçları
Ağ yastiğa batmışdı...
Qarının üzündəki cizgiler
dərin-dərin...
Ne böyükdür menası
Yorğun qapaqları örtülmüş
çuxurdakı gözlərin?!
Qarının bu dünyada
Açı keçdi günü, ruzigartı.
Ellərə bahar gələndə
Köçüb getmişdi onun
Gözəl gənclik baharı...
Qarı nə boran bildi, nə qar,
Alişdi qəlbində arzular,
Bir əli beşik yırgaladı,
Biri corab toxudu.
Qüssələndi könlü onun,
Hərdən neğmə oxudu...
Lakin bir gün həyatında
O, boş-bekar dayanmadı,
Hərdən yerə alışmadı,
Əbes yerə o yanmadı.
Puçur-puçur töküləndə
Alnındaki inci təri,
Bir fərehlə gülümşədi
Onun qara, saf gözleri.
Bu dünyada veyil-veyil
Dolanmadı,
Aralıqda söz gəzdirib
Çirkli sutək bulanmadı.
Sədaqətlə ömrür sürdü.
Ömründə çox işlər gördü.
Baxıram qarının üzündəki

Cizgiləro diqqətlə,
Baxıram hörmətlə, məhəbbətlə...
Bu cizgiler zamanın elilə
Nəqş etmiş onun üzünə
Böyük bir dastan.
Bu cizgiler verir nişan
Çirkaba düşməyen,
Kol-kosa ilişməyen,
İnsan ləyaqətilə ömrünü başa vuran
Yüksək, böyük bir həyatdan.
Yalmız ömrünü
belə sədaqətlə,
Fədakarlıq ve zəhmətlə
Keçirən bir insan,
Dodağında belə xoşbəxt təbəssümə
Yata biler şirin-şirin,
Axır mənzilinə yetişəndə
son illərin.

MƏN SƏNİ SEVİRƏM, İNSAN!

Hardan geldin,
bilmirəm,
Kim çağırıdı səni,
bu an
Qızdırında yanın
Xəstə uşağın yatağı önündə
Tək oturan ananın kömeyinə.
Kim çağırıdı səni,
Kim açdı qapını sənə?
Qəlbindeki mərhəmet
Açıdı bağlı qapının kilidini.
Nə anamsan,
nə bacım,
nə həkimşən,

Tanımasam da səni,
 bilirəm kimsən...
 Körpəye şəfa gətirdin,
 Ümidsiz ana qəlbine
 Ziya gətirdin.
 Bilmirəm gəlmisən hardan.
 Mən səni sevirem, insan!..
 Qatar tövşüye-tövşüye dayandı
 Yasəmən çiçeklərinə qərq olmuş
 Bir Şimali Qafqaz
 kəndinin yaxınlığında,
 Yaşıl otlar üstə
 köç salmış bir durna qatarı kimi
 Evlər ağ,
 Yasəmən saçaq-saçaq...
 Gəzir stansiyada qızlar,
 oğlanlar
 Əllərində yasəmən dəstələri.
 Bir qız mənə çöldən bir dəstə
 Yasəmən uzadır içəri.
 Gözlerimiz təbəssümle görüşür.
 Mən ona deyirəm: – Sağ ol!
 O mənə: – Yaxşı yol!
 Qatar yola düşür.
 Ətraf sakit, hava iliq,
 Baxıram kiçik saatıma,
 Bir an olur bu tanışlıq.
 O qız bir dəstə yasəmənlə girir
 Mənim xatiratıma...
 Gözlerim doymayırlar
 Bu yasəmənli kəndin,
 Bu qızıl saçlı qızın
 Tamaşasından,
 Mən səni sevirem, insan!

 Bu mücerred insan kimdir? – deyər
 tənqidçilər
 Suyu, duzu, çiçəyi,

Duyğu, arzu, dileyi,
 Bir olan,
 Mənimlə bir havanı
 Tənəffüs edib yaşayan;
 Qəlbinde bir torpağın, bir elin
 Mehəbbətini daşıyan,
 Sevincimi öz sevinci kimi,
 Dərdimi öz dərdi kimi bölən,
 Mən güləndə gülüb,
 Ağlayanda gözümüz silən
 Mənim doğma vətəndaşımızdır,
 Yoldaşım,
 sirdaşım,
 qardaşımızdır.
 Sevirəm her zaman,
 Mən səni sevirem, insan!

YOL

Kəndimizdən
 bir yol saldıq şəhərə,
 Asfalt döşəməli təzə yol
 gümüş kəmər kimi
 uzandı...
 Bağlayan olmadı
 köhne yolu da,
 O, yaddan çıxıb
 bir kənarda qaldı.
 Gedən, gelən olmadı
 o yoldan,
 Çayır, yovşan orda
 özünə yurd sağıdı...
 Bezen cir-cir arabaların
 çarxları süründü
 köhnə yoldan.
 Fəreh duymadı bu yolun
 yolçusu insan.

Asfalt yoldan maşınlar
 keçdi qatar-qatar.
 Bayraqlar qızardı
 təzə yolun üstündə
 səhər kimi.
 Kendimizin asfalt yolu
 uzanıb getdi şəhərə
 gümüş kəmər kimi...
 Köhnə yolu
 bağlamadılar,
 Yaddan çıxdı, – deyə
 ağlamadılar.
 Yavaş-yavaş silindi
 zehinlərdən
 Kəndin köhnə tozlu
 yolları.
 Yeni kəndin sakinləri
 axdılар
 Gümüş kəmər kimi uzanan
 təzə, asfalt yola sarı.

İSTİRAHƏT EVİNDE GECƏ

Dəniz sahili... Gecə...
 Gençlər yatmayıb hələ,
 Dolaşırlar bağçada
 Damışıb, gülə-gülə...
 Dinlədikcə onları
 Yuxum qaçı, yatmiram,
 Ay girir buludlara,
 Pərdələri atmırıam.
 Bir ses deyir: "Bu yazı
 Gedirəm Moskvaya".
 Biri deyir: "Bir ili
 Mən qurtardım beş aya".

Birinin dodağında
 Həyəcan dolu sorğu:
 "Qazib qurtardılarımı
 Bir bileydim buruğu?"

Ulduzlar ilham verir,
 Gecə şer getirir,
 Ruzgar da əzber deyir
 Bu gecənin şerini.
 Gecə meni görmeyir,
 Yatmışam sinəsində.
 Nə şirin bir ilham var
 Bu gecənin səsində!

BAHAR LÖVHƏSİ

Pəncərənin önünde bir ağac
 puçurladı, yarpaq açdı
 aram-aram...
 Üzerinə qar kimi töküldü
 ağ çiçekler
 səhər-axşam.
 İnci şəhlərdən içib
 yaşillandı ağacın
 yarpaqları.
 Sənetkar iş otağında
 Rəssam fırçasıyla
 vesf etməyə başladı
 baharı.
 Bahar dolu pəncərəden
 güneşlə, ilhamla,
 Ağacın çiçekləri
 meyvə oldu
 yavaş-yavaş, aramla...
 Yaz getdi, yay ötüşdü,
 Soyuq payız küləkləri əsdi,

Sehər-sehər budaqların üstüne
 qırov düşdü...
 Gözel quşlar şux neğmələrini
 yavaş-yavaş kəsdi.
 Dəyişdi təbietin
 rəngi, əhvalı,
 Yalnız dəyişmədi
 rəssamın
 bahara vurğun xəyalı!
 O, baharı yaradırdı,
 Qəlbində bahar vardi.
 Tükənmeyen dilekler,
 arzular vardi...

SEVGİLİM GÖRÜŞ İSTƏYİR

Sevgilim görüş isteyir
 bu axşam ay işığında.
 Əllerimi tutmaq isteyir əllerində,
 Lakin qəlbimin derinliklərində
 Başqa birisinin həsrəti var,
 Coxdan beri çekirəm intzar.
 Ona vurulmuş üreyim...
 Ondan ayrılmamış bir an
 nə arzum, nə dileyim...
 O, xəyanət sevməz,
 sədaqət isteyir.
 Bütün bir ömür boyu
 vəfa, hörmət isteyir.
 Gözleyirəm,
 saçlarımı daramamışam,
 Ayna qabağında vermemişəm
 özümə sıgal.
 Bir az yorğunam,
 bir az əsəbi,
 Bəlkə üzmiş məni
 bütün günü gözlediyim bu vüsal?

Coxdan beri sevdiyim,
 Coxdan beri intizar çəkdiyim
 nədən sual etmirsiniz
 kimdir, kim?
 O gəlməyir,
 başını sinəm üstə qoyub
 dincəlməyir...
 Oturub bütün gecəni
 Gözləyirəm,
 bütün bir ömür boyu,
 məni
 gözlədəni.
 Yuxusuz gözlərim qapanır,
 başım ağrıyrı,
 üreyim yanır.
 O gəlməyir,
 o sevməyir,
 périşan xəyalları:
 O sevməyir
 saçları daranmamış
 Səliqəsiz bir qadın otağına soxulmağı
 gecəyari.
 Güneş serir torpağa
 Al-əlvan tellərini
 Salamlayır yurdumun,
 Bəxtiyar seherini.
 Torpağın nəfəsile,
 körpələrin nəğməsilə,
 Sevgilimin əllerindeki hərarətlə,
 Güneşle, baharla, məhəbbətlə
 gelir.
 Coxdan beri gözlediyim,
 axtarış izlədiyim
 Həyatla gelir,
 Fərəhle, qanadla gelir,
 Cöllərin ətrilə,
 şer misralaryla,
 romanların setriyle.

Çıraqban şəhərlərin
 gecə mənzəresiyələ,
 Vətənimin qaynar,
 coşqun həyat səsiyle gelir.
 Bu axşam,
 mehribanım, sevgilim
 ilham!

Axtarmaq əbəsdir!
 İndi bu axşamçağı
 İsdən qayıdan
 Bu qızların fərəhini yaradan
 Nə qumaş, nə incidir,
 Sevinclərin ən müqəddəsi
 Alın təriylə qazanılmış
 Azad əmək sevincidir.

ALIN TƏRİ

Günəş qızıl örpəyinin
 Yığır zərli saçğını
 çöllerden.
 Həzin meh əsir hərdən.
 Bir dəstə qız gəlir
 Yol ilə gülüşə-gülüşə
 kəndə sari.
 Gülməsəyir uzaqdan onlara
 Doğma kəndin işıqları.
 Onlar işdən qayıdır,
 Pambıq tarlasında
 alaq edib hərəsi.
 Qumrov kimi səslənir
 Onların şən noğməsi.
 Cölleri toy süfrəsi kimi
 Bəzəyib səliqəyə salan,
 Qeyrətli əməyindən
 fərəh və ilham alan,
 Ömrü-günü vətəne,
 xalqa xidmətdə keçən,
 Alın təriyle
 əkən-biçən
 İnsanların fərəhi,
 sevinci tükenməzdür!
 Şadlığı, səadəti
 insandan uzaq yerde

BAHAR GƏLİR

Bağban təzə basıldıığı
 Bir pöhrəyə dayaq vurur,
 Bir meyvəsiz cir ağaca
 Bar gətirən calaq vurur.
 Ana tutub körpəsinə
 Yeritdirir yavaş-yavaş,
 Arzulayır bu baharda
 Dil açayıdı körpəsi kaş.
 Bütün qıştı tufanlarla
 Pənceləşən neft ustası,
 Baxın aydın üfüqlərə
 Üreyinde yaz sevdası.
 Şair könül diyarından
 Söz axtarır dəstə-dəstə,
 Puçurlayır çiçək açır
 Təzə şer kağız üstə.
 Qaranquşlar yiğin-yığın,
 Yenə süze-suze gəlir,
 Pambıq ekən dəstə qızlar
 Əlvan geyib düzə gəlir.
 Genç bəstəkar yeni mahm
 Bəstələyir pərdə-pərdə,
 Körpə tərlən qanad açıb
 Pərvaz edir saf göylərde.

RƏQƏMLƏR

Dağda donmuş bir bulaq da
Şiril-şiril axıb gedir.
Yamaclarda göy otlara
Oğrun-oğrun baxıb gedir.
Coşqun həvəs nəfəsiylə
Torpaqlar da oyanır bax,
Soyuq, quru səhralarda
Şöle saçılıb yanır çiraq.
Bir gənc oğlan küçələri
Dolaşaraq aram-aram,
Deyir kaş ki, mən o qızı
Rast gələydim bir bu axşam.
Ürəyində məhəbbətin
İlk fidamı yarpaq açır,
Daxili bir hərarətlə
Nəzərləri şöle saçır...
Ana durub intizarla,
Stansiyada gözləyir o.
Üfüqlərde hər buludu,
Hər kölgəni izləyir o.
Yaz tətili oğlu gəlir,
Ana çıxmış qabağına.
Bir dəstə gül getirmişdir
Gələn ezziz qonağına.
Deyişəydi qatarların
Deyir kaş ki bu cədvəli,
Analaların arzuları
Həm böyükdür, həm mezəli.
Ürəklərə ilham verən
Coşqun həyat qaynağıdır,
İnsan qəlbini arzuların
Tükənməyen bulağıdır.
İnsanların ürəyinə
Bahar gəlir, bahar gelir,
Xoş əmeller, xoş duyğular,
Fərəhli arzular gəlir.

Natiq

quru, soyuq nitqiylə
qəm gətirdi.
Yığın-yığın hesab açdı,
xeyli rəqəm gətirdi.
Əsnəmekdən çıxdı çənəsi
salondakıların,
Kimi yumub gözünü
mürgülədi narın-narın.

Natiq

gah qizardı,
gah da sildi terini.
Heyəcana getirə bilmədi
dinleyicilərini...

Təqsir rəqəmlərdə deyil,
Ədədlərdə deyil,
Təqsir yuxuya gedən
bir nəfərdə deyil.

Ürək qaynar olsa əger
rəqəmlər də canlanar,

Döyüşən bir ürəyin
çırıntılarıyla
İnsanların beynində
aydın bir fikir oyanar.

Ürək qaynar olsa əger
böyük;
gözel bir ölkənin
qaynayan həyatıyla
birge döyüner

Soyuq, quru görünən
rəqəmlər...

MAYAK

Dəryada bir mayak yanır,
Gemilərə yol göstərir işığıyla.
Uzaq yollar yolçusunun
Qəlbini fərehlə doldurur
ümid veren yaraşığıyla.
Dəryada bir mayak yanır,
Bir qadın yandırır
onu hər axşam,
Onu bir ana yandırır, —
uzaga gedən gəmilerin
yolunu
O öz ana qəbinin
məhəbbətılı işıqlandırır...
Uzaqda qalır
Doğma sahiller,
Uzaqda qalır vətən torpağının
işıqları,
Köpüklü dalğaları
yararaq,
Uzaqlaşır gəmiler
gecəyari.
Gəmilerin yoluna
işıq saçır
Ana qəbinin
ümid çırağı.
Uzaqlarda qalır
doğma sahiller,
Uzaqlarda qalır
eziz ana torpağı...
Dalğaları yara-yara
gedir gəmi uzaqlara...
Qəlbində vətən məhəbbətılı
yaşayan,
Sinəsində vətənin
müqəddəs sevgisini daşıyan

İnsanların yolunu
işıqlandıran,
Dəryalara nur saçır
mayak yandıran
Anaların müqəddəs,
xeyirxah niyyətidir,
Əbədi bir çraqtək
yolları işıqlandıran
Yüksək, böyük, müqəddəs
Vətən məhəbbətidir.

YASDA

Ağlama, ana,
ərəb xəlifələrinin
minillik dərdinə,
Ağlama yana-yana.
Qumlarda üryan olan,
gözleri giryən olan,
Fatimeyi Zəhranın
dərdi nəyinə gərək.
Onlardan əl çək,
Tarixin qara səhifələrində
itib gedən
Qədim qanlı faciələrin
dərdi sənə qalmayıb.
Tayfa davasında
həlak olan
İmamların matəmi –
zaman keçəsə belə –
sənin nəzərində
azalmayıb
Ağlama, ana.
Ağlama yana-yana.
Öldürsə də firqəti-Əkbər
Leyləni-Leyləni,

Yandırsa da ağır dördler
 Leylani-Leylani,
 Sen Vətən davasından
 gedib qayıtmayan
 üç oğlunun qəmini çek;
 Min yerden yara alan
 vətənin dərdini çek.
 Yetim balaların,
 Dul gəlinlərin,
 oğulsuz anaların
 ağla dərdinə.
 Ərəb xəlifələrinin
 Minillik matəmi
 qalmayıb sənə.
 Qəmin, kədərin,
 mənası böyük,
 mənası derin.
 Sənin tökdüyün
 göz yaşları
 puçdur, hədərdir.
 Ağlama, ana can,
 Bax, dan yeri qızarır,
 Artıq sehərdir.
 Yurdun – gözəl,
 səhəri – aydın.
 Bu güllü bağçaların
 mehmanı olaydın,
 mehməni olaydın.

ƏMƏK SEVİNCİ

Bakı məstrur gözəlliyyilə
 batmış dərin yuxuya.
 Hava sakit, gecə sessiz,
 iħq bir yay nəfəsiyle
 Xumar-xumar yırgalanır dəniz...

Yatmış dilber Bakı dərin-dərin.
 Döyüq qapısını xəyalım bu gecə
 Şirin-şirin yatan
 bu şəherin...
 Xəzərin sinesində yol salmış
 Ulduzların karvanı,
 Oxşayır sahilləri
 həzin-həzin ləpələr...
 Bir qəhrəman sinesinə
 Yaslanmış kimi arxayıñ
 Yatır mavi gözlü Xəzər.
 Bir evdən işiq gəlir,
 Sadə çiraq işığı deyil
 Bu evin pəncərəsindən
 süzülüb axan
 Bir cüt parlaq göz kimi
 Zülmətə baxan,
 Bu qoşa pəncərənin arxasında
 Sinesini yazı masasına dayamış
 Bir alim, axşamdan bəri,
 Qələm çalır.
 Ele bil onun
 zəkasından alır
 İşığını çıraqlar,
 O nə isə düşünür.
 Yada salır,
 Neçe-neçe açılmayan müşkülü var...
 Saçlarına dən düşmüş onun,
 Qoca deyil, sinni azdır.
 Neçe qışdır, neçe yazdır
 Bu dolaşıq misalların
 Həlli ilə meşğuldur o.
 Çətin, quru rəqəmlərə
 Hakim olsa da çox zaman,
 Bəzən ele bil bu rəqəmlər
 Əlində
 Sadə bir quldur o.

O, iti qələmle yazır, yazır...
 İnteqrallar aləminden
 Ayrılmayı bir an.
 Şer misralarından
 Daha şirindir ona
 Zaman-zaman açlığı
 Bu misalların həlli.
 Soyumayır bir anda,
 Tapmayır təselli,
 Qızğın bir ehtirasa qapanaraq
 Hər yanda
 Yazdıqlarını görür...
 Duman içindən səhər açılan kimi
 Beynində aydınlaşır,
 Artır həvəsi, sevinci daşır,
 Alının inci təri damla-damla tökülür.
 Qəleminin altında bir kağız da bükülür.
 Bax, biri də, biri də
 Atılır bir bucağa.
 Yenə dərin bir sükut
 çökür otağa.
 Yenə qələm işleyir,
 Yanır alim zəkası.
 İşıqlanır ədədlər və rəqəmlər dünyası...
 Burda zəka işleyir iti bir xəncər kimi,
 Burda qələm hədəf alır
 Dürüst atan əsgər kimi.
 Birdən onun gözündə
 Özgə bir işiq yanır.
 Otağını bir dünya,
 Özünü düşmən qalasına
 İlkin qalxan bir əsgər sanır!..
 Bir gecəlik zəhməti o bu saat qurtarır,
 O, çətin misalları
 düzgün yolla çıxarıır.
 Ağ dəsməliylə silir alnının tərini,

Sevinc, fərəh işıqlandırır
 onun yorğun gözlərini.
 Baxır pəncərədən doğma şəhərin
 gecə mənzərəsinə.
 Qulaq asır dalğaların
 sakit, yorğun səsinə...
 Elə bil ki, ulduzlar da bəyənmişdir
 Kainatın bu füsunkar güşəsini,
 Bəzəmişdir göy Xəzerin
 Yaraşıqlı sinəsini...
 Bakı işiq səhrasıdır,
 Karvan çəkmiş ulduzlardan,
 Bakı şair ilhamıdır,
 Bakı gözəldir hər zaman!
 Gənc alim də fərəhlənir,
 Üreyində iftixarla
 Baxır doğma şəhərinə.
 Baxır, baxır o, vüqarla.
 Əmək, zəhmət yaraşıqdır
 Bizim doğma bu şəhərə.
 Gəzir fikir, dolaşır hey
 Küçələrdən küçələrə.
 Varaqlayır xəyalında
 O, ömrünün kitabını.
 Elə bil ki, əzber deyir
 Sevinclərin hesabını.
 Oxşadıqca sərin rüzgar
 Saçlarını onun hərdən,
 Alim deyir öz-özünə:
 Nə xoşbəxtəm bu gecə mən.

 Qoy çalışmaq, yaratmaq,
 Hər döyünen necib qəlbədə
 Bir arzu, bir emel, bir hünər olsun!
 Dünyada bir sevinc, bir fərəh varmı
 Azad əmək sevincinə berabər olsun?!

BAHAR NƏĞMƏSİ

Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək her dərə, her dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Mehəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nazəndədir.

Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çekdim, həsrətlə qaldım.
Qişda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nazəndədir.

Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdırın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nazəndədir.

NEYLƏYİM

Ala gözlüm, sendən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılıqlılar her səhər
Tezdən açır, vaxtsız solur, neyleyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərenfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?

Əsən rüzgarın da yoxdur vəfəsi,
Düşmüştür başına özgə sevdası.
Lalənin ciriliq qəmdən yaxası,
Saçları perişan olur, neyləyim?

Bəlkə tez gələsən əlac verəsən,
Sünbülün saçını yiğib hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çekir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada ne var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?

DAĞLARI DUMAN ALANDA

Dağları duman alanda,
Gözüm yollarda qalandı,
Yadıma səni salanda,
Gül yanağım solmasınmı?

Əsən yellər, əsən yellər
Sevgilimden mənə xəber.
Solanda narın çiçəklər
Gözüm yaşla dolmasınmı?

Bu yerlerden keçməz oldum,
Dost, düşməni seçməz oldum,
Eşqime and içməz oldum,
Könlüm xarab olmasınmı?

NƏĞMƏ

Çox incitdi yar könlümü,
Etdi tar-mar könlümü,
Hicrandan qurtar könlümü,
Aman gözəl, aman gözəl!

Gözüm, könlüm intizada,
Niyə məni qoydun darda?
Yara zülm edərmi yar da?
Aman gözel, aman gözel!

Göyler salmış ağ bir çadır,
Dünya qocadan qocadır.
Hicran dağı nə ucadır,
Aman gözel, aman gözel!

Sevən könlüm ah eylədi,
Sevdı nə günah eylədi,
Sırrını dağa söylədi,
Dedi dağlara-dağlara,
Dedi dağlara-dağlara.

Bahar çağrı açdı güllər,
Dağıldı yasəmən tellər,
Oxudu hey şirin dillər,
Dedi dağlara-dağlara.

Dağ döşü laledən yandı,
Sarı sünbül dalgalandı.
Deli könlüm səni andı,
Dedi dağlara-dağlara,
Dedi dağlara-dağlara.

SEV

Pencərem öündən hər səhər tezdən
Məktəbə gedirsən, a kiçik dostum.
Səni bu dünyada xoşbəxt görməkdir
Mənim ürəyimdə en böyük arzum.

Sən böyük ümidsən, sən gələcəksən,
Arzusan, eməlsən, şirin dileksən.

Seadətlə boy at, əməklə yaşa,
Nə yaxşı, nə gözəl gün görəcəksən!

Bir dəfə verilir insana həyat,
Yaşa ləyaqətlə, ilhamla yarat.
İnsana verilir yüksək xəyallar.
“Yerdə sürünenə yaraşmaz qanad”.

Həyati, eməli, dostu, yarı sev...
Şəri, musiqini, sənetkarı sev,
Cansız kötük kimi yaşama bir an,
Böyük eməlləri arzuları, sev!

Çəmənler, çiçəklər, quşlar gözeldir,
İnsan daha üstün, daha əzəldir.
İnsanı yaşıdan qayə, əməldir,
Güneşli, işıqlı bir baharı sev.

Vetəndir dünyada hər şeydən əziz,
Vetəni bir ana tamyıraq biz.
Bağında böyüdüb bəsləyir səni,
Azadlıq vətəni bu diyan sev!

ŞƏFQƏT BACISI

Kime şəfa aparırsan,
Şəfqət bacısı!
Küçələrdən yel kimi
Uçub gedən
Ayparalı maşında?
İnsanlara kömək üçün
Nələr etmir cavan qızlar
Sənin yanında?!
Bəlkə səni gözleyən
Xəstəni sancı kəsir,
Bəlkə ürək zalımin

Qalıb əlində əsir?
 Bəlkə çox qan itirir;
 Kəsib əlini bıçaq.
 Ona sənin əllərin
 Şəfa verəcək ancaq.
 Tələs, gülüm,
 Tələs, gülüm!
 Qorxub qaçsin
 Səndən ölüm!
 Ağrıları-acıları
 İnsanların canından kəs,
 Ayparalı maşınıarda
 İnsanlara kömək üçün
 Tələs, bacım, tələs!..

QIZIMA

Nə gözəlsən, qəşəngsen
 gəlinlik paltarında.
 Gül-çiçeklə bəzenib
 a qızım, yolların da.
 Gözlərindən nur yağır,
 Nurludur təbiətin...
 Nurludur fikirlərin,
 Hissin, duygun, niyyətin.
 Səni dövrəyə almış
 Cavan qızlar, oğlanlar.
 Şəfəqlər aləmində
 yaşayan bir nəslin var.
 Men sizi seyr edirəm
 Düşünüb dərin-dərin,
 Sevindirir könlümü
 Gözəl, saf əməllərin.
 Kaş əlvan çiçəklərin
 Saralıb-solmayaydı.
 Sənin nurlu dünyana

Toxunan olmayıyadı.
 Bu dünya sənin kimi
 Gözəl, göyçək olaydı.
 Yer üzünü bezəyen
 Gül və çiçək olaydı.
 İnsanlar qardaş kimi
 Dost, mehriban olaydı.
 Şəfəqlərlə parlayan
 Nurlu cahan olaydı.
 Kin-küduret kəseydi
 Dünyadan ayağımı.
 Analar yandırayıd
 Fərəhle çıraqımı...
 Qan izi kəsiləydi
 Torpağın sinəsindən,
 Hər sehər oyanayıd
 Dünya nəğmə səsindən.
 Yer üzünü bozəyen
 Gül və çiçək olaydı,
 Bu dünya sənin kimi
 Gözəl-göyçək olaydı...

MƏNİ DƏNİZ GÖZLƏYİR

Məni yoldan eləmeyin,
 məni dənizim gözləyir.
 Dağları gümüş kimi
 o xoş bonizim gözləyir.
 Hər gün bir libas geyinir,
 gah şal, gah atlas geyinir.
 Məxmər geyir qış fəslində,
 yaşıl donu az geyinir.
 Qəzəblənir insan kimi,
 kədərlidir cahan kimi.
 Bezən də məst olub qalır,
 tez dəyişir dövran kimi.

Hərdən eşqin xoş rüzgarı
əsib könlümü aldadır.
Məni yoldan elemeyin,
dənizin gözü yoldadır.
Sevdalı, gözəl dənizim,
sənə bulud kölgə salır.
Canım səndən ayrılsa da
məhabbetim səndə qalır.
Kinin, nifrətin də açıq,
eşqin, niyyətin də açıq.
Gözle məni, canım dəniz,
gülə-gülə sahile çıx.

* * *

Dostumla baş-başayam,
birçə deymeyin mənə,
Dənizimlə qoşayam,
birçə deymeyin mənə.
Dəniz dərdi ovudar,
sakit edər insanı.
Dənizin çox gücü var,
dəniz sevir tufanı.
Səni oxşayır dəniz
nazlı körpələr kimi.
Bəzən qovar yanından,
qovar dərbedər kimi.
Tufanlı, canlı dəniz,
min bir lisanlı dəniz.
İnsan kimi vəfali
və istiqanlı dəniz.
Birçə deymeyin mənə,
dostumla baş-başayam.
Birçə deymeyin mənə
mən dənizlə qoşayam.

İNSAN KAMIL OLSUN GƏRƏK

İnsan doğulduğu gündən
öləne qədər
Həkim hökmünə baxar,
həkim gözündən keçir,
Canı-başı ağrışa,
dava-dərman içir.
Dağılsın deyə qəmi, qüssəsi,
Çalışır ki, çıxarsın canundan
hər cürə mərəzi.
Kimi üç gündən bir yuyunur,
Kimi beş gündən bir:
İnsan vücudunu
rahat, təmiz isteyir,
Bəs niyə daşıyır
lazımsız, gərəksiz hissələrin,
duyguların yükünü?
Niyə qaranlıq edir özünə
Bu işıqlı günü?!
Qılıncla ya məhəbbətlə
bilmirəm,
Qəzəblə, ya xoşsifətlə bilmirəm,
Mən qərəzi,
Mənəvi mərəzi,
Paxılılığı, həsədi,
Qeybəti, kəmfürsəti,
Lövğalığı, kobudluğu,
Riyani, yalani,
Yadıma düşməsə də qalamı,
Pis-pis insan sıfətlərini
qoparıb oda atardım.
Kamil görə bilsəydim
insanı dünyada,
Doğma torpaqlar altında
rahat-rahat yatardım.

* * *

Tobib ziyan yazdı mənə dünyani,
Hissi, məhəbbəti, xoş arzuları.
Bulaq üstə gedən, a dəstə qızlar,
Alın ilhamımı aparın barı.

Yola kölgə salan qoşa söyüdə
Deyin bu gün olmaz, sabah gələrəm.
O sərin kölgəli palidin altda
Dərib nəfəsimi bir dincələrəm.

Dağlara çıxmaga hekim qoymayır,
İntizar çəkməsin dağ çiçəkləri.
Doğma təbiətdən gözüm doymayırlar.
Sifariş eylərəm xoş külekləri.

Qocalsam, xəstəlik alsa üstümü,
Dəliboy, kəkotu, reyhan gətirin.
Aranda qalsa da vücudum mənim,
Qızlar, xəyalımı dağa yetirin.

ÇİÇƏKLƏR

Sevib oxşadığım əlvan çiçəklər,
Əlvida, ey gözəl yaz çiçəkləri...
Öpdüm gözlərimlə sizi hər səhər
Yığdım dəstə-dəstə az çiçəkləri.

Bəzən məhebbatın dili lal olur,
Təbiətdə min rəng, min əhval olur.
Çiçəklərdə incə bir xəyal olur,
Bəzəyir hüsnünü naz çiçəkləri.

Sarı nərgiz, nazlı bənövşə, rəyhan,
Sizdən ayrı könlüm olur pərişan,
Siz də yad eleyin məni bircə an,
Vəsf eləsin telli saz çiçəkləri.

Əssin üstündən rüzgar ahəstə,
Yığın sizi qızlar hey dəstə-dəstə;
Yel əssə tökülmən sinəmin üstə,
Payız çiçəkləri, yaz çiçəkləri.

ÜRƏK

Məni yarı yolda gəl qoyma, ürek,
Həle son mənzilə xeyli yol qalır.
Şerler gözləyir məndən gül-çiçek,
Dağlar sorağımı ruzgardan alır.

Həle bir aləmdir, arzum, həvəsim,
Dağlara səs salsın gərək şən səsim,
İşitsin dostları iliq nefəsim,
Könül rübabını min teldə çalır.

Ürek belə dedi bircə an mənə:
Gah sevgi yüklədin, gah hicran mənə.
Sevincə, həsrətlə, fərehlə çarpdırmı,
Sen ki, heç vermedin bir aman mənə.

Necə dözsün ürek möhnətə, dərdə,
Mən mənzil olmadım heç bir namərdə,
Eşqin atəşinə yandığım yerdə
Heç verən olmadı bir dərman mənə.

* * *

Üreyim torpaq kimidir.
Yaz nəfəsi duyanda
oyanıb qalxır yaşıł-yaşıł
otlar, çiçəklər.
Toxumları qızdırıb saxlayır içinde
Üstündən əsəndə acı küleklər.
Üreyim torpaq kimi yaralıdır:

Üstündə tikanlı məftillərin
 Qanatlığı yaraların ağrısı var.
 Ürəyim torpaq kimidir.
 Həm yaralı, həm məhsuldar.
 Mərmilərdən yaralanmış
 Torpaq kimidir qəlbim:
 Hicran yarası da var ürəyimdo,
 həsret dağlı da:
 İldırıム vurmüş ağacın
 gövdəsindən ayrılan
 körpə yanğı budağı da.
 Sarı sünbüllərin ağır başı
 Əyilir sinəm üstdə
 yetişəndə dəni.
 İnsan yaradır,
 insan əzir,
 İnsan yaraların məni.
 Ürəyim şumlanmış
 qara torpaq kimidir:
 Bahar etirli küləkleri gözləyir,
 Gecələrin xoş sərinliyini,
 Əlvən rəngli şəfəqləri
 gözləyir.

SÜNI ÜRƏK

Deyirlər xəstə qəlbini
 Dəyişəcək həkimler,
 İnsanın sinəsinə
 Süni ürək qoyacaq.
 Təbabət bu sahədə
 Göstərəcək çox hüner.
 İnsan nə səadətdən,
 Nə həyatdan doyacaq.
 Yalvarıram indiden
 O böyük həkimə mən:
 Qolumu iflic vursun,

Mənə qol düzəlt, həkim;
 Başım, zehnim kütlüşsə
 Sən bir əlac et, həkim.
 Amandır birce dəymə
 Mənim xəstə ürəyimə...
 Ağrı bilməz süni ürək,
 Yaşada bilməz
 şirin-şirin xatireləri de:
 Biganədeir süni ürək
 Həm sevincə, həm də dərdə...
 Ömrüm bir iplik kimi
 Qırılsa da yarında,
 Ürəyime dəymeyin,
 Əzizdir ürəyimin
 mənə yaraları da.

ŞƏKİDƏ XAN SARAYI

Gəzdim otaqları, dolaşdım bir-bir,
 Məni cəzb etmədi xanın cəlalı...
 Yalnız heyran qoydu dağlar qoynunda
 Onu yaradanın zərif xəyalı.

Hansı boyalardan vurmuşdu naxış,
 Soldura bilməmiş onu zaman da.
 Üstündən keçməmiş nə boran, nə qış,
 Elə bil hifz etmiş onu dövran da.

Sənotin nə sırrı var bu sarayda,
 Yoxsa bir rəmzi dir eşqin, kədorin?
 Sənətkar xəyalı ulduzda, ayda,
 Göylərdənmi almış ilhamı dərin.

Bahara vurğunmuş bəlkə də rəssam,
 Seçib o rəngləri yazdan alarmış.
 Şəki dağlarında coşqun baharı
 Bəlkə uzun-uzun seyrə dəlarmış?

Baxdim saraydakı güle, çiçeyə,
Rengleri solmamış illerdən bəri,
Qoy baxıb onlara salsın ipəyə,
Şəkili ustanın mahir əlleri.

O bahar eşqilə gülən rəssamin
Sənəti bəzəsin bizim qızları!
Çoxdan torpaq olmuş bir arzu-kəmin
Yenidən parlaşın xoş arzuları!

TƏRTƏR

Sən dağlardan qoparaq
Qıjılıyla axırsan.
Vəhşi dağ güllerini
Yandırırsan, yaxırsan.
Hay-küy salıb hər dikdə
Gurlayırsan faydasız.
Səndən birçə qətərə su
Götürməyir gəlin, qız.

Yaz selitək şaqqaşaq
Gurlayırsan dağlarda,
Neçə quru çöl, çəmən
Sənsiz qalmışdır darda.
Susuz, yanın çöllerin
Bağrı cedar-cadardır.
Səninə yuxarıda
Ancaq hay-küyün vardır.

Sən aşağı endikcə
Axırsan yavaş-yavaş,
Sakit bir əzəmetlə
Axırsan çöle birbaş.
O sərin nəfəsindən
Çəmən, çiçək də gülür,

Çöllerin üzerine
Ele bil nur töküür.
Susuz, yanın düzlərin
Sinəsinə dolursan,
Gör, aşağı endikcə
Nə faydalı olursan.
Çöllerin yan Tərtər,
Sula bağları, Tərtər!

SU DASTANI

Saf su,
serin, təmiz su.
Dupduru, ləkəsiz su.
Çiçəklənib bar verir
sulananda bağ-bağat.
Su ilə boz sehrada
canlanıb qalxır həyat.
Su sərinlik getirir
yanan ürəklərə də.
Su dirilik getirir
əlvan çiçəklərə də.
Saf su,
sərin, təmiz su.
Dupduru, ləkəsiz su.
Su həyatdır,
Su işiqdir:
Tezə, cavan şəhərlərə
Su ən gözəl
yaraşıqdır...
Saf su,
sərin, təmiz su,
Dupduru, ləkəsiz su.
Sən hər yerde görəksən.
Sən hər yerde əzəlsən.
Dənizlərdə, çaylarda

Faydalısan, gözolsən.
Dirçəlib rəng verirsən
Al çiçəklər solanda.
Ah, nə yersiz olursan
Nə lüzumsuz olursan
Şerlərə dolanda.

ÇAL

Odlu mizrabına qurban olum, yar!
Çal, səni dinleyir kölgəli dağlar!
Bulud dağ döşündə dayanıb durmuş,
Çölde ürkək maral boynunu burmuş.
Burula-burula gedən yollara
Uzaq bir həsrətin çökmüş kölgəsi.
Çal ki, bu dağlarda coşqun bahara
Xoş ilham getirir sazının səsi.
Odlu mizrabına qurban olum, yar!
Çal, səni dinleyir səfali dağlar.
Ayna bulaqların lezzəti varmı
Üstündə oxuyan, çalan olmasa?
Coşqun mizrabıyla, xoş nəğməsiylo
Dərelərə səs-küy salan olmasa?
Yaşıl yamacların, uca dağların
Bəzəyi, zinəti nazlı gözəllər,
Saz səsi, ney səsi olmasa, bil ki,
Gözəl təbiətdən çoxdan bezərlər.
Odlu mizrabına qurban olum, yar!
Çal, səni dinleyir səfali dağlar!

ANARA

Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə de gündüzüm,
Sən gedəndən bəri gülməyib üzüm,
Gel uzun kirpikli körpəcə quzum,
Anarım, Anarım, dəcəl Anarım.

Dedilər heyransan gülün etrinə,
Gül qatdırış şerimin hər bir sətrinə,
Min cəfaya dözdüm senin xətrinə,
Anarım, Anarım, dəcəl Anarım!

Sən ceyran gözlüsən, çatmaqaşlısan,
Tayın-tuşun çoxdur, yar-yoldaşlısan,
Bəlkə məndən ayrı gözü yaşısan,
Olmuş bu ayrılıq engel, Anarım!

Dağların sinesinə lale, benövşə,
Yaylaqlar qonağı ol sən həmişə,
Qoyma bu dağlara bir xəzan düşə,
Tökülə yollara xəzəl, Anarım!

BÜLBÜL

Bülbül, fəğan ctmə bu gecəyarı,
Şirin yuxudadır hələ nazlı gül;
Könüldə mehbəbat oyanmamışsa,
Fəğanla oyatmaq olarmı, bülbül?

Qızılıgül şahidir bütün güllerin,
O hələ qonçədir, yuxusu dərin;
Ona oxşayanda meh sərin-sərin,
Səbrinin kasası dolarmı, bülbül?

Gözəl bir ölkənin şən bülbülüsen,
Heyran elemisən qonçə gülü sən;
Ellərin mehbəban, şirin dilisən,
Sevimli nəğməkar ağlarmı, bülbül?

Mənim də yurdumun bir Bülbülü var,
Səsi bülbül səsi, qəlbi sənətkar;
Həzin nəğməsində gülümsər bahar,
Ona ilham verən baharmı, bülbül?

Ona çatan yoxdur hələ sənətdə,
Şirin nəğmələrə saf mehbəbdə.
Dost, yar-yoldaşa xoş bir ülfətdə
Səninlə bağlamış ilqarımı, bülbül?

LALƏ

Sən ey gül fəslinin dildarı, lalə,
Yaşıl çəmənlərin sərdarı, lalə!
Al-əlvan geyimli dağlar gözəli,
Sən kimdən öyrəndin vüqarı, lalə?!

Səni kím yaratdı böylo alyanaq?
Kiçik yarpağında incəliyə bax!
Sənin rəngindədir sevdiyim bayraq,
Sən ilk salamlarsan baharı, lalə!..

Çöldə hər çiçeyin bir ətri olar,
Hər gülün öz yeri, öz xətri olar,
Şerimin ən əziz bir sətri olar,
İlk bahar fəslinin şüarı, lalə!..

KÜRD QIZI

Bulaq üstə kurd qızı
Bir stekan su verdi.
Bu qaynar çeşmələrdən
Su içənin ne dərdi?!
Dağ günüşi tunc rəngdə
Boyamışdı gözəli,
Onun qumral saçını

Oxşayırdı dağ yeli.
Dağ çiçəyi kimi ter,
Dağ yelitək əlvandi,
Necə gəncin ürəyi
Onun oduna yandı.
Bilmirəm, İstisuyun
Şəfahidir qaynağı,
Yoxsa onun hüsnüdür
Bu dirilik bulağı?

SOYUQ BULAQ

Soyuq bulaq, Soyuq bulaq,
Gel sinəmin üstündən ax!
Meşələrin qoymunda sən
Bizdən gizlənmisən nahaq.

Meşələrin qoynu sərin,
Həm durusan, həm de dərin,
Sənə qonaq gəlenlərin
Sirdaşsan, Soyuq bulaq,
Gel sinəmin üstündən ax!

Yar üstündən keçməsəydi,
Əyilib su içməsəydi,
Sən qanlılıq baxmaz idin,
Şırıl-şırıl axmaz idin,
Soyuq bulaq, soyuq bulaq,
Gel sinəmin üstündən ax!

QƏLƏM

Qoy yanında olsun mənim yarağım,
İgidin yarağı yanında gerek.
Bəlkə ilham oldu gecə qonağım,
Bəlkə bir sevdayla çırpındı ürək.

Qələmim olmasa yaza bilmərəm,
Bir gün ondan ayrı döze bilmərəm.
Göydə laçın kimi süzə bilmərəm,
Ömrün yollarından berabər keçək.

Bircə qələm oldu mənim zinətim,
Bəzəyim-düzəyim, zövqüm, şöhrətim.
Həyatda hər arzum, hər xoş niyyətim,
Ömür badesini biz qoşa içək!

OYAN

Oyanmış, sevgilim, günəş də çoxdan,
Bu sabah dağlar da geyinmiş əlvan.
Aç xumar gözünü, yuxudan oyan,
Oyan, gözlərinə qurban olduğum!

Bahardır, əriyir dağların qarı,
Əsir ana yurdun sərin ruzgarı.
Sənindir könlümün dövləti, varı,
Oyan, gözlərinə qurban olduğum!

Sən gülendə açır bir yaz sabahı
Nedir bu qəlbimin, bildir, günahı?
Sənsən ilhamının dostu, pənahı,
Oyan, gözlərinə qurban olduğum!

GƏLİR

Əs, ey sərin ruzgar, bu axşamçağı
Bizim bu ellərə nazlı yar gəlir.
Keçirib qəlbini min imtahandan,
Eşqinə, hissini vəfadər gelir...

Bülbül, tərk eləmə dostun bağını,
Gətir sevgilimin ilk sorağıni.
Əymə, dəli ruzgar, gül budağını,
Xəzan bağçasına laləzar gəlir.

Çırıpın, dəli könlüm, bu axşam bir az,
Cəfasız eşqin də lezzəti olmaz.
Yaraşır canana bu işvə, bu naz,
Sallana-sallana ilk bahar gəlir.

GƏLMƏDİ

Gelmədi, ilk dəfə pozdu vədini
Könlü, nə deyirsən, sen bu işə, nə?
Çox imtahan etdi, heç inanmadın,
Eşqin yollarında yorğun düşəne.

Gelmədi, bir sadə təsadüf deyil,
Bir uğursuz niyyət saxladı onu.
Xəyal dünyasından ceyran baxışlı
Görən bir afətmi kəsdi yolunu?

Axitdim sel kimi mən göz yaşımı,
Gelmədi... nə ağır oldu bu kəlmə.
Əyilmiş görməmək üçün başımı
Səadət də olsan bir daha gəlmə!

ÇAĞA

Sükut içindədir evimiz
yatır evin sakınları
şirin-şirin.
Yuxular sayıq,
yuxular dərin.
Hələ dan yeri ağarmamış,
efsanəvi gecə
Qısa ömrünü qurtarmamış
ağ bir bükülü içindən
Xirdaca bir varlıq
bağırıyla oyanır.
Nə yorğunluq bilir,
nə sükut qanır.

O, azadlıq istəyir
el-qolunu çıxarıb qundaqdan
Çapalamaq isteyir,
varlığını elan edib dünyaya.
Canlılar aləmində
özüne haqq istəyir.
Gözlərində təbəssümle
oyanır evin sakinləri.
Bu bağırı
əsəbine toxunmaz
heç kəsin.
Qarşısına çıxan olmaz
bu qüdrətli səsin.
Bu səs nəgməlerin
en şirini,
nəgmələrin en güclüsü –
Yeni heyat səsidir...
Bu səs,
bu çağ'a səsi
ağrılarda, əzablarda doğulan
gələcəyin qalibiyyot nəgməsidir.

İNSAN GÜLÜŞÜ

Her nəgmədən, hər avazdan xoş olur
Ürəklərdən qopan insan gülüşü.
Qoymayın kəsilsin, sevimli genclər,
Gözel yurdumuzdan bir an gülüşü.

İnsanın gülüşü dünyaya dəyər,
Zehərli, iynəli olmasa əgər;
Gəlsin bağçalardan hər axşam-sehər,
Ötsün qumru kimi canan gülüşü.

Gəncliyə, həyata zinətdir gülüş,
Silahdır, qüvvətdir, qüdrətdir gülüş;
Xasiyyətdə gözel cəhətdir gülüş,
Yaşadır bu qoca cahan gülüşü.

Gülüşü dünyaya dəyənlər de var,
Gülüşlə zamanı döyenlər de var.
Gülüşü bir dağı əyenlər de var,
Yaşatsın bu gözəl dövran gülüşü.

GÜNƏŞDƏN QORXMA

Deyirsən qorxuram rəngim qaralar,
Heyat mənbeyidir, günəşdən qorxma!
Ömrün cövhəridir əmək dünyada
Xeyirli, faydalı bir işdən qorxma.

Nəcib eməllerlə parlayır əmək,
Bir quru hissiyle çırpmır ürek.
Nuş olar canına yediyin çörək,
Hər gözəl adətdən, vərdişdən qorxma.

Yaxşıda, yamanda dosta gerek ol,
Güllü bağçalarda açılı, çiçək ol.
Qaş qabaqlı olma, açıqürək ol,
Bu gözəl aləmdə gərdişdən qorxma.

NƏRGİZ GÜLÜ

Mən dağlardan nərgiz gülü gətirdim,
Şaxta vurdu nərgizlərim dondular.
Yuvasından ayrı düşən quş kimi
Həzin-həzin sinəm üstə qondular.

Ürəyimdə nə hərərət vardısa,
Mən bu solan çiçəklərə bağladım.
Şaxta vurub nərgizlərim donanda
Mən dözmədim, sakit-sakit ağladım.

Her dərdimi dərin-dərin gizlədim,
Gizlin dərdim gözlərimdən oxundu:
Nadan gördüm, sert nəfesi şaxtatek
Ürəyimin nərgizinə toxundu.

AĞ ÇİÇƏKLƏR

Ömrümün, günümün yar-yaraşığı,
Al-əlvən geyimli dağ çiçəkləri,
Niyə eziz tutdu könlüm, bilmirəm,
Çiçəklər içində ağ çiçəkləri.
Aynılıq rəmzidir həzin görkəmi,
Görün nə incədir qüssəsi, qəmi,
Yar onu verəndə ayrılıq dəmi
Dedi: sinən üstə tax çiçəkləri.

GÖZƏLLİK

Gözəllik hər zaman oxşayır bizi,
Gözümüz hər yerdə axtarır onu.
Füsunkar gözəllik ruha xoş gəlir
Nə qəder sadəcə olsa da donu.
Qəlbi təmiz olan insan gözəldir,
Şəfəqlər içində cahan gözeldir...
Bozəkli nadandan ağıllı bir kəs
Sadə paltarda da, inan, gözəldir.
Bərbəzək yaraşır qızı, gəlinə,
Hər şeyin öz yeri, öz məqamı var,
Bir kitab götürsə hərdən əline,
Daha çox yaraşar əyninə paltar.
Əqil, zəka olsun gözəldə gərək,
Günləri mənasız gəlib keçməsin...
Xeyirli işlərin başında gərək,
Məzmunsuz həyatı sevib seçməsin.

Gözel ana olsun, güzel rəfiqə
Gözel həkim olsun, güzel mühəndis.
Baxıb fərəhlenək, sevinək hər vaxt
Varlığın bu güzel nemətinə biz.

HƏKİM

Daha ağrımır yaram,
Deyəsən sağalıram.
İlk baharı görecəm,
Bağlardan gül dərecəm,
Göy dağlara qalxacam,
O uca zirvelərdən
Enişlərə baxacam.
Göylər firuzə rəngli,
Yamaclar gül-çiçəkli
Bize qonaq gəl, həkim.
Bulaqların başında
Bir az dincəl, həkim.
Gəl, göstərim sənə
Mən Göygölü, Kəpəzi...
Gelişinlə nə olar
Bir az sevindir bizi.
Gəzək güzel Şuşanı,
Dolaşaq qarış-qarış,
Gizlənek Daşaltıda
Yağanda dolu, yağış...
Qalxaq Cıdır düzündə
Yalçın qayalar üstə,
Göyçök Şaşa qızları
Gül versin dəstə-dəstə.
Sən mənə həyat verdin.
Qurtuluş, nicat verdin.
Mən də gəy bağlarım
Sənə barını verim:
Gözel təbiətimi, arzularımı verim.

LİRİK MİNİATÜRLƏR

* * *

Səni qadın çağırır,
Ürəyinin səsiylə,
Məhəbbət nəğməsiylə...

Belə çağırır

bir-birini

Cəməndə çiçeklər,

Meşəde quşlar...

Belə çağırır küləklərini

Ətirli bahar...

Belə çağırır

Susuz yanın çöl –

buludu...

Belə çağırır

fırtınalı göl –
sükutu...

Səni qadın çağırır

Ürəyinin səsiylə,

Alovlu nəfəsiylə...

* * *

Sevgi ilham kimidir:
Təmiz, yüksək, müqəddəs...

xoşbəxtidir,

Məhəbbət duygularıyla

Könüldən-könüllə

bağlanan hər kəs.

Sevənlərin xətrinə
dəyməyin, insanlar.

Sevgi

insan ömrünə,

insan ümidiñə

gətirir bahar.

* * *

Soyuq nəfəslə fevral,
Küləkli, tufanlı mart...
Yaralarımın ağrısı.
Bir də sənin məhəbbətin,
Bir də sənin həsrətin...
İnan, sənə doğrusunu yazıram,
Yüz dəfə, min dəfə yenidən
Bu yaraların ağrısına

dözməyə hazırlam.

Birçə bu məhəbbəti

Bu sonsuz həsrəti

Ürəyimdən sile bileydim,

Əvvəlkitək qayğısız, şən

Gülə bileydim, gülə bileydim.

* * *

Sən dağdan axan bulaq kimisen
Təmiz, şəffaf, dərin...
Nə yazıq, nə yazıq ki,
əzizim,
Bulaq suyu kimi
soyuqdur gözlərin...

* * *

Gəlsən ölürem
sevincdən, səadətdən;
Gəlməsən ölürem
qəmdən, həsrətdən...
İndi ki ölümüm
yaşayır səndə
Nə fərqi var, əzizim,
Gəlsən də, gəlməsən də.

* * *

Ölümden qorxmuram,
Cəfadan, zülmən qorxmuram.
Bircə məhəbbət yarasıdır
Ürəyimi qanadan...
Elə bil məhəbbətə
Doğulmuşam anadan.
Bircə gün sevilməsəm
Bulud kimi dolaram.
Bircə gün sevilməsəm
Çiçek kimi solaram.
Bircə an sevilməsəm
Bir anda məhv olaram.

* * *

Ömrümün xəzan çağındayam,
Tərane.
Payız bağındayam...
Xatirəli günlər
Qızıl-qızıl yarpaqlar kimi töküür.
Ömrümün çılpaq budaqlarından
Şəfəqli bir ümid gülür.
O sənsən, Təranəm,
O sənsən...
Ruzgarda yaşıl bir budaq kimi osən,
O sənsən, Təranəm,
O sənsən...

* * *

Həbibaya

Gənclik şəklimə baxdin
– Nə gözəldin, nə incəyidin, – dedin,
Fikrə daldın. Gözlərin doldu.
– Niye ağlayırsan, – dedim.
Şükür Allaha, ölməmişəm ki...

Dinmədin, Gözlerinin inci yaşı
Damla-damla töküldü
yanağından...
Anlayırdım, sən
gözəlliyn, incəliyin
bir də əbədi olaraq
ötüb-keçən gəncliyin
ölümüna ağlayırdın.

13 aprel 1963

* * *

Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
eyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib keçdi sevinclərim
bir qanadsız ruzgar kimi.
İndi ağır düşüncələr içindəyəm,
Bilmirəm
kiməm,

nəyəm?

Ey mənim gəncliyimi xatırladan təzə qız,
bu sözləri səninçün
yazır titrəyen əlim,

Yazır ki, sən heç zaman,
ey ağılı gözəlim,
Olmayasan menimtök
dünyada yappyalqız.

Saçına den düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə həzin axşamlar
ağır-agır fikirlər
bəhrinə dalmayan.

159

* * *

Nə çox toxunursan nazik könlümə,
Ey hissə, duyguya yabançı olan.
Hisli çıraq kimi sönük ürəyi
Quru bədənində getdikcə solan.

Mən könül mülkünnün tacidarıyam,
Xəyal dünyasının şah nigariyam.
Vətən torpağında iftixar olan
Şanlı nesillərin yadigariyam.

Mən batan güneşa mələl vermişəm,
Ruhlara ilhamı seyyal vermişəm,
Məndən qanad almış yerdə sürünen
Cansız kötüklərə xeyal vermişəm.

Könlümde sönmeyən bir işiq yanır,
Onu sən yandırdın məhəbbətinlə,
Elə bil nurlandı gözümüzə cahan,
Elə bil nur yağıdı çıçeyə, gülə...
Onu sən yağırdırdın məhəbbətinlə...

* * *

Nə həzin, nə qəmli keçərdi axşam,
Çıraqlar yananda sən gelməsəydin,
Nə sönük, nə ruhsuz olardı ilham,
Xəyalım evində yüksəlməsəydin.

* * *

Vüsalın həyatdır, hicranın ölüm,
Sən bir ürekdən gül, qoy mən də gülüm,
Gecələr heç yuxu yatmadım, gülüm,
Sən sinəm üstündə dincelməsəydin.

* * *

Sevgilim könlümü aldı əlinə,
Solğun bir gül kimi oxşadı atdı.
O gündən qəlbimdə sönən bir eşqi
Bu səhər seslənən bahar oyatdı.

* * *

Nə şöhrət istədim, nə şan istədim,
Bu dünyada təmiz vicdan istədim.
Demədim illərlə gəlsin seadət,
Ömrümüzə bextiyar bir an istədim.

* * *

Ondan nə bir əser, nə də bir nişan,
Bir ilham qalmışdı, o da pərişan.

QƏZƏLLƏR

Yenə yarım bu gece könlümə mehman olmadı,
Bəzəmə saldı meylini saf üzə heyran olmadı.
Keyfi ağıyar ilə çekdi özgələr meclisində,
Yarım öz yarı ilə bir dəm mehriban olmadı.
Axıdib göz yaşımı mən gecələr çox ağladım,
Nədən ol rəhməsin həl pərişan olmadı.
Dedilər, gül kimisən, gül ki, feğan etmez, Nigar,
Dedim, cy hansı gülün bağrı dolu qan olmadı.

* * *

Könlün yene min derdine bir çəre tapılmaz,
Bir dərdimi ərz eyleyən ol yarə tapılmaz.

Axşam qızaran göylərə endikdə qaranlıq,
Könlüm evini yandıran odlarə tapılmaz.

Bir ince gülün, bir çiçayın aşiqiyəm mən,
Şərh eyləyen ol sırrımı dildare tapılmaz.

Çıxdım gecələr seyrinə ahəstə o mahin,
Gördüm ürəyimtək alışan nərə tapılmaz.

Aşıqlarə sordum, dedilər: ey qəmi pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

Min tən eleyib eşqinə öldürdü Nigarı,
Bilməm necə oldu, o gözü qarə, tapılmaz.

* * *

Unudulmuş da, atılmış gülü sevda kimiyyəm,
Gözlərindən çekilən bir dəmi röya kimiyyəm.

Hicr əlindən ürəyim qanə döner şamü seher,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyyəm.

Neyləmişdim sənə mən, beylə vəfasız çıxdım,
Həsrətindən üzülən bülbüllü-şcyda kimiyyəm.

Hər keçən yolcudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyyəm.

Sənə bel bağladım, atdın məni, ey munisi can,
İndi sənsiz yaşaram, tərki-dünya kimiyyəm.

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyyəm.

* * *

Başından tufanlar keçən bir dağa
Zərərsiz bir şimşek neyleyə bilər?!
Çəməndə qızılğül məclis quranda,
Ətirsiz bir çiçək neyleyə bilər?!

İllerlə yorulub acı sevdadan,
Dincəlmək bilməyen ömründə bir an,
Hieran atəşiyə yanıb-yaxılan,
Küle dönmüş ürək neyleyə bilər?!

Dedim ki, bu dünya bəlkə düzələ,
Canan da bir azca insafa gələ.
Yarı vurulanda özgə gözələ,
Nigar, deyin görək, neyleyə bilər?!

GƏLDİM Kİ...

Gəldim ki, and içim, peyman eyləyim,
Canımı canına qurban eyləyim.
Gəlmədim ki, yixib eşqin mülküñü,
Könlüm sarayıνı viran eyləyim.

Qonaqdır dünyada insan əzəldən,
İyəndim hər çirkin işdən, əməldən.
Hissiz gözəllikdən, duzsuz gözəldən,
Necə dad eyləyim, aman eyləyim.

Sinan ürək bir də çətin sağalır,
Eşqin ateşindən bircə kül qalır.
Səni gözləyirem, yollar qaralır,
Gözümüz nə qeder giryən eyleyim?

Gəlsən də bir indi, gəlməsen də bir
Xoyalın könlümün can evindədir.
Qorxuram öldürə məni bu səbir,
Qoyun bir ağlayım, fəğan eyləyim.

* * *

Yuxunu qaçıran mənəməsə əger,
 Niyə məndən qaçırsan?
 Könlünü dağıdan bu qəm, bu kəder
 Mənimse,
 niyə məndən qaçırsan?
 Bir kəlmə danışmazsan görsə bir adam,
 Bəs təkkidə nə üçün
 mən sənə yadam?
 Mən ki, sənin könlündə
 yaşıyan bir fəryadam,
 Niyə məndən qaçırsan?
 Məhebbət günü kimi
 parlaşın gərək,
 Kənuldə sevgiyə açılır çiçək.
 Pərişan halınıa
 Hər məni görceklə
 Niyə məndən qaçırsan?

YANDIM, YANDIM

Sənin acı həsrətinle
 İllərlə yandım, yandım.
 Susuz qalan çiçəklərlə,
 Güllerlə yandım, yandım.

Hardasan, başımın tacı,
 Hardasan, dərdim əlacı,
 Zehər kimi acı-acı
 Dillərlə yandım, yandım.

Sənsiz çox pərişan oldum,
 Tənelərə nişan oldum.
 Səhra kimi büryan oldum,
 Yellərlə yandım, yandım...

BİR GÜN SƏNİ GÖRMƏYƏNDƏ

Qüssə qılınc kimi kəsir
 Bir gün səni görməyəndə.
 Ürek yarpaq kimi əsir
 Bir gün səni görməyəndə.

Bulud kimi hey doluram,
 Elimdə qərib oluram.
 Həm saralıb, həm soluram
 Bir gün səni görməyəndə.

Güller açılmamış solur,
 Sünbüller saçların yolur.
 Kənül dərdli, qəmli olur
 Bir gün səni görməyəndə.

* * *

Nə gözəldir son baharın
 qızıl pərli paftarı,
 Meşələrə
 yanğın salan ağacların
 alov rəngli yarpaqları.
 Yaşıl məxmər örtüklü düzlərə
 ağaclardan əlçim-əlçim
 Qızıl, sarı yarpaqlar tökülr.
 Solğun günəş
 üfüqden qəmli-qəmli gülür,
 Payız, barlı payız,
 qəmli, qüberəli payız,
 Qapları qış alacaq,
 qəmli-qüberəli payız,
 təbiət yerə ağ bir örtük salacaq.
 Dərələrdən
 yasəmən rəngli dumanlar
 sürünenecək.

Gecələr ay
buludların arasında
oğrun-oğrun görünəcək.

Qış gəlir,
qışın nə gücü var –
Könüllərdə bahardırsa
ürəklərdə qaynayıb-coşan
sonsuz böyük arzulardırsa.

DOYMADIM

Nacib, mehriban bir insanla
ömür sürdüm;
Dostlarımdan, yar-yoldaşımdan,
Məhəbbət, ehtiram gördüm.
Balalarım ləkəsiz böyüdü,
Qulağımdan çıxmadı
babalarımın
namusla yaşamaq öyündü.
Arabir sancan da oldu məni
qadınlar arasında,
Gizlətdim bu kiçik ağrılı
ürəyimin sağalmayan yarasında.
Gözəl insanların
söz-söhbətindən doymadım,
Yasəmən ətrindən,
dost məhəbbətindən doymadım.
Şirin dilli, şüx təbiətli
Vətən gözəlindən doymadım.
Sevdiyim, çox sevdiyim
Füzuli qəzelindən doymadım.
Səfəli yaylaqlardan doymadım,
Sərin bulaqlardan doymadım.
Dağ döşündə yırğalanan
güldən, çiçəkdən doymadım.
Muğam dinləməkdən doymadım.

Arzulardan, xeyallardan doymadım.
Bəzən cavab tapdıǵım,
Bəzən də tapmadığım
suallardan doymadım.

DÖZƏ BİLMİRƏM

Mən tanıdıǵım ve
tanımadığım adamların
ağlamaǵına
dözə bilmirəm.

Həsrət ağrısına,
ayrılıq daǵına
dözə bilmirəm.

Məhəbbətindən yaralanmış,
Yar-yoldaşından aralanmış,
Dirilərin cərgəsindən
Adı, sanı qaralanmış
Nakamların qismətinə
dözə bilmirəm.

Derdinə, möhnətinə
dözə bilmirəm.

Külek əssə
budaq sınar.

Ağlayanda ağlayaram,
Dərdlilərə canım yanar.

Başqasının ağrısına
soyuq baxsam,
Elim, obam məni qınar.
Dərdli bir qalb ağrısına
dözə bilmirəm.

Bu dünyadan vaxtsız gedən
cavanların yarasına
dözə bilmirəm.

Xoşbəxt ola bilməz insan
Yanında dərd-kədər olsa.
Öz sevinci, seadəti

Lap bu dünya qədər olsa.
 Günəş olsun,
 bahar olsun
 gülsün cahan,
 Gülsün aləm,
 mən olmasam belə,
 ne qəm?

ANA MƏHƏBBƏTİ

Mən analıq duyğusunu
 Qıl etmediim şan-şöhrətə.
 Ən müqəddəs hissələrimi
 Bağladım bir məhəbbətə...
 Üç beşiyin arxasında
 Bəzən sübhədək oturdum,
 Nəğmələrdən, şeirlərdən
 Mən onlara dünya qurdum.
 Gözlərim yuxusuz qaldı
 Üfüqdə dan söküldə...
 Al şəfəqlər saçaq-saçaq
 Otağıma töküldə...
 Körpələrin dodağında
 Xoş gülüslə açdı səhər.
 Mənim könül aləmimdən
 Uçub qalxdı xoş nəğmələr...
 Yuxusuzluq yandıranda
 Gözlərimin səhər üzü,
 İsindirdi üreyimi
 Ana sözü, ana sözü...
 Bu söz körpə dodağında
 Nə dadlıdır, nə şirindir,
 Ana-bala məhəbbəti
 Nə zərifdir, nə dərindir...
 Qoruyaq bu məhəbbəti
 Bədnəzerdən, bədnəfəsdən,

Qoruyaq bu məhəbbəti
 Kobud səsdən, acı səsdən.
 Ana-bala məhəbbəti
 Dünyanın arzularıdır,
 Bu analar, bu körpələr
 İnsanlığın baharıdır.

ANALARIN SƏSİ

Fecrin qızıl rənglərlilə
 boyananda mavi göyler
 Dünyanın hər tərəfindən
 anaların səsi gəlir.
 Bizim şanlı yurdumuzda
 açılanda aydın səhər
 Hər ananın ürəyində
 yalnız bir amal yüksəlir.
 Bizim xoşbəxt övladlara
 qara günler hazırlayan,
 Vaxtsız ölüm köynəyini
 cavanlara biçən qatil!
 Bu uğursuz niyyətinle
 bir el saxla, sən bir dayan,
 Anaların fəryadından
 kül olarsan sən bunu bil.
 Min arzuyla övladına
 həyat verəkən analar
 Həyat verə – Yer üzündə
 ömür sürsün şən, bəxtiyar.
 Çiçeklərin etri ilə
 nəfəs alsın, o, boy atsın.
 Onu quşlar nəğməsilə
 yuxusundan tez oyatsın.
 Azad, böyük vətənimin
 olsun xoşbəxt bir övladı
 Xəyalının aynasında
 görünməsin möhnət adı...

Fikrin dərin kitablardan
zeka alsın, gövher alsın
Xalqın ölməz dastanından
mərdlik, qüvvət, hünər alsın.
Elin şirin neğməsile,
gülşün boy-a-başa çatsın.
Azad əmək dünyasında
qalxsın, kamil yaşı çatsın.
Anaların istəyidir
övladını xoşbəxt görmək,
Min qayğıyla bəslədiyi
bağçalardan bar götürmək.
Bu müqəddəs arzulara
her xor baxan cinayətkar
Anaların üsyanyla
ycrə düşüb olacaq xar.
Böyük vətən davasında
oğlu ölmüş hər bir ana
İnsanları sühl uğrunda
qaldırır bax, bir üsyana.
Bizim şanlı yurdumuzun
ışığ görmüş anaları
Qoymaz
zülmət dünyasını
çulğalasın ilk baharı.

ŞAİR TALEYİ

Şairin üstündə rüzgarlar kimi
Həm sağa, həm sola birdən əsmeyin.
Hələ səsi gəlir, nəfəsi gəlir,
Onu basdırmağa çox tələsmeyin.

Özgə bir dünyadır şair alemi,
Gizlində saxlanar qüssəsi, qəmi.
Qırılsa şairin bir gün qələmi,
Qırıb hər ümidi ondan kəsmeyin.

Torpağın altında xezine yatır,
Çox zaman bilinməz orda nə yatır.
Şairin könlündə qərinə yatır,
İncə duyğuları qırıb əzmeyin.

Heykəl də qoymayıñ şaire vaxtsız,
Zaman sınağından qoy qalib çıxısın.
Nə oxucu ona söyləsin baxtsız,
Nə dövran uçurub heykəli yıxsın.

Qəlbərdə yaşasın onun heykəli,
Şeri məşəl kimi illəri yarsın.
Geləcəyin xoşbəxt nəsillərinə
Əsrindən, dövründən salam aparsın.

* * *

Sönüb gedən qadın gözəlliyyini
kimi batan günəşə bənzətdi,
kimi – son bahara;
Kimi payız günləri əsen
soyuq nəfəsli ruzgara.
Ana qürubdursa egor
övladları bir səherdir.
İlk baharda etir saçan
gözəl-gözəl çiçəklərdir.
Qürubun da sabahı var,
son baharın yazı vardır.
Çiçəklənən gənc nəsillər
qürub edən analardan yadigardır.

* * *

Mən sənin torpağından
Boy atmışam, vətonim...
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbüllə olmuşam.

Eşqini üreyimde
Yaşatmışam, vətənim.
Min nəğməli, min sözlü
Coşqun könül olmuşam.
Men səndən öyrənmişəm
Eşqi də, nifrəti də.
İnsana, təbiətə
Sonsuz məhəbbəti də...
Bir gün sinəmdə əger
Çırpinmasa bu türək,
Torpağın altda belə
Şənin böyük eşqinlə
Həmişə döyünecek...

* * *

Yol üstündə bitən körpə çinarlar,
Böyüyün, kölgəli ağaclar olun,
Sayəniz yollardan eskik olmasın,
Yaşayın, göyerin, novbahar olun...

Yol keçən yolcular dincini alsın,
Sərin kölgənizdə qonaq da qalsın.
Yaşıl budağınız kölgələr salsın,
Vətən yollarında düz ilqar olun.

Dözer her tufana uca başınız,
Kökünüz torpağın üreyindədir.
Əsən küləklərdir can sirdaşınız,
Qalxın böyük güneş, sizə yar olsun...

Yol üstündə bitən körpə çinarlar,
Böyüyün, kölgəli çinarlar olun,
Sayəniz vətəndən eskik olmasın,
Ucalın, göyerin, novbahar olun.

YASƏMƏN

Yasəmənin ilk budağını
mənə verin, qızlar,
mənə verin.
Axı siz onu iyləyib,
qoxlayib
Solan kimi atacaqsınız,
Evinizdəki lazımsız, gəreksiz şeylərlə
zibillərə qatacaqsınız;
Mən onu ürəyimin başına qoyacağam.
Nə iyindən, nə rəngindən,
Nə tamaşaşından doyacağam.
Mən ona şeirlər,
nəğmələr qoşacağam.
Çovğunlu qış gündə
həzin-həzin yada salıb
yasəməni,
Bahar eşqiyle coşacağam.
Elə nəğmələr qoşacağam ki, ona
Qışda yasəmən etirli ruzgarın
nəfəsi gəlsin,
Yasəmən budaqları
yırğalansın qış günü
evimizde,
Qaranquşların qanadında
baharın səsi gəlsin...

* * *

Məni hər görəndə,
özündən dedin...
Özündən danışdın
baharda, qışda,
İnsanı ucaltırı
özünü öymek,
Ucaltırı inan ki,
birce qarış da...

* * *

Demirəm, dünyadan köcüb gedəndə
Vətəndə şöhrətli bir adımlı qalsın.
İstəyirom bircə həzin xəyalım,
Bir də uçmaq istəyen iki qanadım
qalsın.

Nəsillər aparsın qanadlarımı,
Aydın üfüqlərə elesin pervaz.
Böyük arzuları, saf duyğuları
Torpağın altında basdırmaq olmaz.

SALAMLAR

Birinin gözleri gülür
salam verəndə.
Birinin könlünün işığı
gözlərinə töküür
salam verəndə.
Biri həzin, qəmli salam verir,
Biri sərxoş kimi
dəmli salam verir...
Biri təmkinlə,
ağır-agır salamlasır,
Biri yaman
fağır-fağır salamlasır...
Biri buz kimi soyuq,
şaxtalı salam verir,
Birinin dağınıq fikri,
xəyalı salam verir.
Biri rəsmi salamlasıb keçir,
Biri salam vermək eziyyətindən
uzaqlaşış keçir.
Biri acı, istehzalı
salam verir,
Biri xeyli təkəbbürlü,

Xeyli ədalı salam verir.
Biri salam vermir
Rütbəsi böyüyəndə.
Biri salamlaşmayırlar
Yoldaşılıq arası dəyəndə.
Biri minnətlə salam verir,
Biri xeyli eziyyətlə
salam verir...
Sadə salamları sevirəm.

İSTƏSƏM

İstəsəm
dağı dağ üstə qoyaram,
İstəsəm torpağın dərisini soyaram.
İstəsəm
Yer kürəsinin başında
tufan olub əsərəm.
İstəsəm
nəsil-nəsil insanların kökünü
Yer üzündən kəsərəm.
Güclüyəm, amansızam, möhtəşəməm,
amansız qüsseyəm, qəməm.
Xeyallar arxamca sürüñür,
Dünən dağ boyda görünən
Taun, vəbanı elmin eliyə
boğdum.
Çiçəyi, qara qızdırmanı
diyar-diyar qovdum.
Xirosima faciəsinin şahidiyəm,
Kosmos fatehlerinin
elini sıxmışam.
Yeni aləmlər açmışam,
köhnə dünyani yıxmışam.
Atom nəfəsliyəm,
Azadlıq həvəsliyəm,
İnqilab səsliyəm.

İyirminci əsrem mən,
Ölümlərin, fəlaketlərin
yolunu kesirəm mən.
Hər sıtri, hər hikməti
bilməliyəm.
İnsanın insanla düşmenliyini
silməliyəm.

TAHİR VƏ ŞAHNABAT DASTANI

Dostum, mən bu dastanı
İstəmirəm uzatmaq,
İki sevən ürəyin
bir eşqi vardı ancaq.
Onlar cavan yaşında
Əhdü-peyman etdilər,
Fəqət həyat yolunda
Başqa yolla getdilər.
Şahnabat qoca bir alime
ərə getdi,
Dövletə, vara getdi
Qulağında, barmağında
parladı qiymətli daş-qası,
Hərdən gizli-gizli axdı
Şahnabatın göz yaşı.
Tahir əsgər getdi,
Döyüş meydanında yaralar aldı.
Oxudu,
herbi rütbələr qazandı,
Yaralar sağaldı,
Saçlarına dən düşdü.
General oldu.
Gəncliyi yadına hərdən düşdü.
Təsəllisi şirin bir xəyal oldu.

Bütün yaralar sağaldı
Tahirin ürəyində;

Döyüş yarası, həyat yarası;
Birçə gizlin-gizlin qövr eləyib
heç sağala bilmədi
Vəfasız Şahnabat yarası.

ŞANLI YOL

Qişın təmiz qarı kimi
ağarsa da gur saçların,
Gözlərində sevinci var
coşqun, gözəl bir baharın...
Qəhrəmanlıq dastanıdır
həyatının hər vərəği.
Əməyinlə, hünerinlə
yaratmışan bu növraqı.
Vətenimin göylerində
hökəm edəndə qatı zülmət
Sən azadlıq şürəni
eləmişdin böyük məqsəd.
İnqilabin bayrağını
alıb ələ getdin öndə.
Döyüşdürün görmək üçün
Vətenini bir ağ gündə.
Arzuların çiçək açdı
xalqımızın əməyilə...
Azadlığın şəfəqləri
bəzəyəndə bu dünyani.
Açıdı doğma bacıların
məhbəs kimi o çadranı.
Savadsızlıq, avamlıqla
mübarizə apardin sən.
Azərbaycan qızlarını
nurlu yola çıxardin sən.
Yoldaş oldun, ana oldun,
xidmət etdin ellərimə.
İlham verdin, qüvvət verdin
şer yazan əllərimə...

Sən nəsillər yetişdirdin
təmiz vətən havasında.
Qardaşların şəhid oldu
Böyük Vətən davasında.
Sən yurdunun kədərile
kədərlənib ağlamışan.
Ağır gündə vətəninin
yarasını bağlamışan.

* * *

Hər gün yeni bir zəfərə açılanda aydın sohər
Sən in parlaq gözlərində şəfəqlənir düşüncələr.
Sən vətənin baharıyla qocalmayıb cavan qaldın,
Azad, gözəl bir dünyada qüvvət aldın, ilham aldın.
Qişın təmiz qarı kimi ağarsa da gur saçların
Gözlərində sevinci var azad, şanlı bir baharın.

RƏVAYƏT

Süni nevazişler, soyuq busələr,
Telxəklər, rəqqasələr,
Pəhləvanlar, ilanoynadanlar
Yorub usandırmışdı hökmədarı...

– Yeni bir əyləncə verin mənə bəri. –
Əmr etmişdi xidmətçilərə,
Onu xoşhal etməye çalışırı hərə.
Tapıb bir nəfəri
gətirdilər bir gün.
Yığıldı tamaşaaya
saray əqli bütün.
Təzə adam bir çuvaldız
çixarıb taxdı yerə.
Uzaq məsaflədən kiçik iynələri
Atıb keçirdi çuvaldızın
deşiyindən yüz kərə.

Iynələr çuvaldız gözündən
keçib yerə düşdü dalbadal,
Güldürdü, əyləndirdi hökmədarı
İndiyə qədər görmədiyi
eşitmədiyi bu qəribə əhval.
Sənetini böyük meharətlə
işlədir deyə,
Hökmdar əmr etdi
yüz qızıl versinlər
xəzinədən bu bəndəyə.
Sonra da əmr elədi:
divan qursunlar,
Bu adama yüz zopa vursunlar, –
Belə boş yerə sərf etdiyi
üçün vaxtı.
Neyləsin zavallı,
qınamasın baxtımı?!

ƏQRƏB VƏ QURBAĞA

Meşə yanırı, Kol-kos alovlanırı,
Qurbağa canını qurtarmaq üçün
yanğından yaxınlaşdı çaya.
Üzüb keçmək isteyirdi o taya.
Əqrəb qaranəfəs yetirdi
özünü sahilo.
Tutdu qurbağanı dile:
– Can qardaş,
yanır meşə,
Əlac ele sən bu işə.
Məni dalmə götür,
Qarşı sahile ötür.
Qurtar məni bu yanğından,
Yaxsa məhv olaram, aman!

Qurbağanın rəhmə gəldi ürəyi.
 O hələ incitməmişdi
 Hə bir qarışqanı,
 ne bir milçəyi.
 İnandı eqrəbə, eqrəbin dilinə,
 Mindirdi onu öz belinə.
 Yükü ağır olsa da qurbağanın
 Birtehər üzüb keçdi çayı.
 Sahilə az qalmışdı,
 yaxın idi suyun o tayı.
 Əqrəb: – Qurbağa qardaş,
 Gərek mən seni sancam, – dedi, – bu an!
 Qurbağa inanmadı bu nankorluğa.
 – Ne yamanlıq etdim ki, sənə
 məni sancasan?
 Səni yanğından, bələdan
 qurtardım,
 Dalıma mindirib sahilə
 çixardım.
 – Bilirəm, bilirəm, – dedi əqrəb, – bunları,
 Mənim xislətim budur,
 sen incimə barı.
 Zəherimi tökməsəm,
 özüm tələf olaram,
 Həmişə eqreb olmuşam,
 yenə də eqrəb varam.

* * *

Mən sükut istəmirəm,
 sükutun dili laldır.
 Hələ məni yașadan
 bir qanadlı xəyaldır.
 İsteyirəm quş kimi
 qurum hər yerdə yuva,
 Uçum kepənek kimi
 ruzgarı qova-qova

Axıb gedən çaylarda
 ləpələrə qoşulum,
 Ruzgar olum,
 çöllərə, düzlərə düşsün yolum.
 Şaxta deysin,
 qar deysin,
 çögün deysin canıma,
 Dağlarda axan şimşek
 girsin mənim qanıma.
 Canlı insan xəyalı
 iti ruzgar kimidir.
 Mən sükut istəmirəm,
 sükut məzar kimidir.

LAYLA

Pencərədən ay baxır,
 Yenə gözlərin axır.
 Göylər atlas köksünə
 Sarı ulduzlar taxır.
 Layla, ceyranım, layla,
 Körpə tərlanım, layla.

Ömrün-günün şad olsun,
 Qüsse sənə yad olsun.
 Yaxşı adlar içinde
 Adın yaxşı ad olsun.
 Layla, ceyranım, layla,
 Körpə tərlanım, layla.

Xoşbəxt ol, xoşbəxt yaşa,
 Vəfali ol yoldaşa.
 Yaxşı işlərlə dolsun
 Qoy ömrün başdan-başa.
 Layla, ceyranım, layla,
 Körpə tərlanım, layla.

ANAMA

(İlk şeirlərdən)

Sönür dünən gecə yandırığın şam,
Xəstəyəm, verən yox bir az su, ana.
Vaqon yırğalayır səni bu axşam,
Ey uzaq yolların yolcusu, ana.

Darıxır ürəyim, yanır nəfəsim,
Başımın üstündə yoxdur bir kəsim.
Qəlbimi köz kimi yandırır, səni
Bir daha görməmək qorxusu, ana.

Döyür pəncərəmi bir acı ruzgar,
Bayırda bu axşam yenə boran var.
Bürüyb qəlbimi coşqun arzular
Çekilib gözümün yuxusu, ana.

ÇADRA

O ruhunu altında gizləyən qara pərdə
Artıq gözel üzünüñ saflığından çekilsin.
Düşsün ayaqlarına, sürünsün bu yerlərdə,
Ana, artıq sən do bir zəncirli qul deyilsən...
İşıqlı gözlerinin yorğun qanadlarından
O qara rəngli qorxunc gecəni qaldır və at.
Günün nurlarını iç al şəfəqli yarından,
O gözel gözlərində parlasın yeni həyat.

GÖYƏRÇİN QIZIN DASTANI

(Əfsanə)

Hər axşam gün batanda
Oxuyardı göyerçin.
Onun həzin nəgməsi
Ağladı için-için,

“Hər il bahar suları
Axanda vətən sarı
Həzin-həzin anaram
Bizim yaşıł dağları.
O dağları gəzərdim,
Gül-çiçəklə bəzərdim.
Yar kime könül versə
Mən uzaqdan sezərdim.
Sonalar, ay sonalar,
Uzaqlarda qaldı yar,
Məndən ona bu axşam
Hesretlə salam apar.
Hanı göyərçin donum,
Geyim budağa qonum.
Buđurmu, namərd fələk,
Mənim uğursuz sonum?”
Nəğmədəki ahu-zar,
Nazlı dilberim, sənin
Dünyada nə dərdin var?
Göyərçinin gözü dolmuşdu yaşıla,
Danış dərdlərini, dedim, di başla.
Söylədi göyərçin macərasını,
Açıdı ürəyinin ilk yarasını:
“Qaçib insanların arasından biz,
Dağlarda yaşardıq almı ləkəsiz.
Bir dəstə qız idik quş paltarında,
Heç əli çatmadı bize yarın da.
Gəzərdik dağları, cumardıq gölə,
Qonardıq çiçəye, qonardıq gülə.
Güldən, qərenfildən öpüş alardıq,
Hey mavı göylərdə qanad çalardıq.
Bize yuva idi hər qaya, hər daş,
Bəzen də qalxardıq göylərə birbaş.
Enerdik bəzen də dəstəylə yere,
Yorulub düşərdik göy çəmənlərə.
Ovçular hər yanda bizi arardı,
Lakin donumuzda min şəhər vardı.

Bizi qorxutmazdı ovçu gülləsi,
 Bu uca dağlarda bir insan səsi
 Heç zaman salmazdı bizi talaşa,
 Vururduq beləce bir ömrü başa.
 Bir gölün üstündən bir gün uçurduq,
 Birdən dəstəmizlə dayanıb durduq.
 Gel çimək dedilər göyərçin qızlar,
 Burda insanlardan nə iz, nə toz var.
 Soyunub sahildə lap çılpaq olduq.
 Yuyunub, silkənib ağappaq olduq:
 Sen demə şahzadə dolaşırmiş tək,
 Sahilde qəflətən bizi görərek
 Güdmüşdü xəlvətcə bizi uzaqdan,
 Cummuşdu biz çimən sahile haman.
 Biz gölə cumaraq suda çımandə,
 Şahzadənin gözü qalmışdı məndə.
 Alıb gizletmişdi quş paltarımı.
 Sındırıb atmışdı qanadlarımı:
 Hamımız silkinib sudan çıxanda
 Mən tapa bilmədim o yan-bu yanda
 Göyərçin donumu, quş paltarımı,
 İtirmişdim artıq qanadlarımı.
 Şahzadə götürüb getirdi məni,
 Bir böyük saraya yetirdi məni.
 Məni gəlin edib o gecə aldı,
 Azad göyərçini qəfəsə saldı.
 O gündən qul oldum mən yad ellərdə,
 Söyləndi dastanım bütün dillərdə”.

DAĞ YOLLARI

Qalxdıqca yuxarı dağ yollarıyla
 İnsanın üreyi fərehlə dolur,
 Döşündə buz kimi bulaqlar axan
 Dağların səfəsi nə gözəl olur.

Çağırır yamacda çiçək çiçəyi,
 Yaşıl çəmenlərin gözəl çiçəyi
 Salanda başına əlvan ləçəyi
 Bu xoş mənzərəyə könül vurulur.

Dağların yüz donu, yüz libası var,
 İnsana can verən xoş havası var.
 Qışda çovğun olub töküldənə qar,
 Narın çiçəklərin al rəngi solur.

Əsmesin dağlarda xəzan yelləri,
 Sinesi hemiše gülli yaz olsun.
 Sərin bulaqların əziz qonağı
 Mey-məzəli dostlar, bir də saz olsun.

Dost gəlib su içsin buz bulaqlardan,
 Bizdən ayrı düşsün qoy acı hicran.
 Bu dağ yollarıyla yüksəlib qalxan
 Xoşbəxt ömür sürən oğlan, qız olsun.

KARVAN BULUD

Karvan bulud, karvan bulud,
 Gurlayırsan belə nədən?
 Əbəs yere səs salmaqdən
 Həzz alırsan yoxsa ki, sən?
 Karvan bulud, karvan bulud,
 Boş-boş gəlib gurlama bax
 Görürsənmi susuz yanır
 Altındakı qara torpaq.
 Bağrı yanıq sehralara
 Yağış yağıdır, su səpele.
 Əməyindən fayda çıxsın
 Doğma yurda, doğma ela.
 Ölükəmizin bağçaları
 Yaşllaşın, açsıç çiçək.

Boş gurlama, karvan bulud,
 Yerə yağış yağdır görək.
 Guruldayıb göy üzündə
 Səs-küy salma, birçə dayan.
 Nə fayda var, bu dünyada
 Boş gurlayıb, səs salmaqdan.
 Mənim könlüm qüssələnsə,
 Qəm doldursa piyaləmi –
 Alib şeir yaradaram
 Könlümdəki sisqa qəmi.
 Hesrət mənə hücum çəksə
 Əsir edib mən hicranı
 Bir saf hissə çevirərəm,
 Dar edərəm bu dünyani,
 Vicdanımda baş qaldıran
 Hər faydasız hissə, dərdə,
 Yol vermərəm yuva qura
 Ürəyimdə hər namərdə.
 Gəl dost olaq, yağış yağdır,
 Qoy sulansın boz sehralar.
 Boş-boş gəzir gurlamaqdan
 Bu dünyada ne fayda var?
 Görürənmi, karvan bulud,
 Sənin kimi mən də varam.
 Ancaq yağış yağıdirmasan
 Mən boş yerə gurlamaram.

QANUN

Qanun var ki, insanları
 kölə etmiş dünyada.
 Qanun var ki, qulluq yazmış
 babalardan övlada.
 Qanun var ki, zəncirləmiş
 çox arzunu, əməli.
 Qanun var ki, bazarlarda
 satmış nadir gözəli.

Qanun var ki, körpələri
 səfil etmiş, ac qoymuş.
 Qanun var ki, qocaları
 çörəyə möhtac qoymuş.
 Yer üzündən bu qanunu
 silmək üçün hər zaman
 Mübarizə yollarında
 çox igidlər tökmüş qan.
 Qanun var ki, zəncirləmiş
 ruhu, dili, həvesi,
 Sürgünlərdən azadlıqçının
 yüksəlen meğrur səsi.
 Əzəmetli bir milləti
 qui eləyen qanun var.
 İnsanlığı əzmək üçün
 verilib bu qanunlar.
 Yarandığı gündən bəri
 insan oğlu hər zaman
 Ədalətsiz qanunlara
 qaldırılmışdır min üşyan.
 Azadlığın bayrağını
 ucaldan bir insan da
 Sədaqətin qanununu
 yaratmışdır cahanda.
 Köləliyə, əsarətə
 qara məzar qazıldı.
 Azad, gözəl bir ölkədə
 azad qanun yazıldı.
 İnsanların azad fikri,
 eşqi, hissi, duyğusu,
 Qocaların hər istəyi
 analarım arzusu,
 Alqışlayır bu qanunu
 salamlayır hər zaman,
 Əmək, hüner dünyasına
 alqış deyir hər insan.

* * *

Açılmamış bir kitabıdır hər insan ömrü,
 Hər baharın bir məhəbbət macərası var.
 Yazılmamış bir hesabdır hər insan ömrü,
 Hər gecənin, hər gündüzün bir mənası var.

Boş keçmeyir, düşündüükce, ömrün hər dəmi,
 Yazılmamış bir dastandır könül əlemi.
 Məhəbbətin fərəhlidir sevinci, qəmi,
 Hər duygunun, hər arzunun bir səfası var.

Kim çağırdı ürəkləri eşqə, həvəsə,
 Bülbül nədən gül eşqiyle verir səs-səsə?
 İnsan qəlbi çox möhtacdır isti nəfəsə –
 Desələr də məhəbbətin min cəfəsi var.

SƏNİN ƏLLƏRİN

İnsanı həyatda gözəl eləyən
 Əməkdir, əzizim, her şeydən əvvəl.
 Heç sənə bərabər ola bilərmi
 Menasız, məzmunsuz, avara gözəl?!

Pambıq çöllerində, dəzgah dalında
 Faydalı iş görən insan gözəldir.
 Qadınları çekic və qələm tutan
 İslaklı və aydın cahan gözəldir.

Yüksek mədəniyyət kürsüleri də,
 Uşaq böyütmək də sənə yaraşır.
 Qalmazsan qardaşdan, dostdan geridə,
 Coşqun həvəsin var, qaynayıb daşıır.

Həyatın her üzü sənə bəlli dir,
 Şanlı cərgelərə vardır öz yerin.
 Eşqin könüllərdə min təsəllidir,
 Əməklə gözəldir sənin əllerin...

OĞLUMDAN AYRILAN GECƏ

Ay gümüş dalgalarda
 nazlanır gelin kimi.
 Ruzgar gəzir saçında
 körpəcə elin kimi.
 Yenə ay işığında
 qumlar sanki incidir.
 Körpə
 Sən indi oyaqmışan,
 gözündə yuxu varmı?!

Balasından ayrılan
 ana gecə yatar mı?!

Mən hələ yatmadışam,
 yanında boşdur yerin,
 Qapanırı, a körpəm,
 o uzun kirpiklərin?..

Bayaq günəş batanda
 tozlu yollardan keçdin,
 Ürəyin yanın zaman
 sərin sulardan içdin.

Mən də sənin yanında
 dayanmışdım elə bil,
 O göyçək gözlerinlə
 birə şirin-şirin gül.

Sən tamaşa edirsen
 heyran-heyrən dağlara.

Bəzən yolayıcında
 baxırsan uzaqlara.

Anasının dalınca
 quzular mələr keçir,

O körpə xəyalından,
 ceyranım, nelər keçir?!

Uzaqda yalqız qalan
 anan keçir fikrindən,
 Bəlkə indi yatmayıb
 onu düşünürsən sen?

Bəlkə ana həsrəti
 saf könlünü qanadır.
 Vətən mülkü, gül oğlum,
 on müqəddəs anadır!
 O gördüğün göy bağlar,
 yaşıl dağlar, dərələr,
 Getdikcə hey dəyişən
 fərəhli mənzərələr...
 Sənin ana yurdundur,
 sənin doğma ocağın,
 Xoşbəxt ömür sürdüyüñ
 nurlu, azad torpağın,
 Nəfəsinə qarışan
 dağların saf havası,
 Qürbətdən uçub gələn
 quşların şən yuvası,
 Çiçeklerin xoş ətri,
 axan suyun gur səsi,
 Budaqlarda oynayan
 ruzgarın zülməməsi.
 Dəryatək ləpələnən
 sarı sünbül taxıllar,
 Yollarda rast gəldiyin,
 gördüğün hər nə ki var,
 Azad torpaq, azad el
 çiçekli vətənidir,
 Günəş, dəniz göy, hava,
 qarlı dağlar sənindir!
 Sev onları, ezziz tut,
 Vətəni yaxşı tanı.
 Varlığınla, qəlbiniñ
 sən sev Azərbaycanı!

SABİRƏ

El üçün ağlayan
 Gözündən olar, –
 Dedi atalar.
 Xeyr, möhtərəm atalar,

Ağır-ağır dövranların
 Dərdini çeken,
 Yazıq doğma bacıları –
 Fatma, Tükəzbanların
 Dordini çekən,
 Ehtişamı milləti
 Talan olanı
 Günüñə ağlayan,
 Ürəyini
 Vətənin yaraları ile dağlayan,
 Əsərət, nadanlıq, cəhalət
 Zəncirlərini qırmağa çağırın
 Məktəb, maarif, mədəniyyət, –
 Deyə bar-bar bağırın
 Sənətkar gözündən olmadı.
 Gözlərinin nuru onun
 Şölə çekdi
 Məzəlum Şərq əllerinə.
 Gözlərinin yaşı onun
 İnci kimi səpələndi
 Yazıq vətən torpağının
 Vaxtsız solan gülərinə.
 Yanan bir ürəyin
 Şöləsindən işıqlandı vətən.
 Onun yanğılı näləsindən
 Oyandı Vətən,
 Oyandı Vətən.

Ona atılan,
 Qalaq-qalaq yiğilan
 Təne daşlarından
 Əbədi heykəl yarandı.
 Vətənin azadlıq bayrağıyla
 Parlادı onun
 Arzusu, andı.
 İndi çöllər lalə daşqınıdır,
 Çəmənlər lalədən yanır.

Azadlığın şövqü ile
Elə bil alışib vətən yanır.
El üçün ağlayan
Gözündən olmur, atalar.
Canlı göz yaşlarıyla,
Suvarılan çiçəklər
Vətən torpağında
Heç zaman solmır, atalar.

FÜZULİ

Getirdim şimalın uzaq qoynuna
Qəlbimdə, qanımda səni, Füzuli,
Bir gəlib görəydin dost meclisində
Bu gözəl ellərdə məni, Füzuli.

Burda da göylərdə yanır ulduzlar,
Dağlarda sönür həzin bir axşam.
Əfsanəyə bənzər bu gözəl yerde
İnan, həsrətini unutmamışam.

Könül bir qəfəsdir xəyal olmasa,
Xəyalım çırpınır, uçur vətənə.
Harda olsa qəlbim eşqinlə yanar,
Mən sənin eşqinlə yaşaram yene.

Könlümün ən böyük isteyi sənsən,
Sən mənə ezişsən canımdan belə.
Axşamlarım sənin sözünülə başlar,
Gecələrim keçər yenə səninlə!

Sən ey azad eşqin ilk bəstəkarı,
Ey sənət evinin qoca memarı
Əyilir qarşında hörmətlə başım,
Doğma sənətimin ey ilk baharı!

Yalnız badi-səba açmaz qapını,
Sənin indi milyon dostların vardır.
Gel ey böyük aşiq, sil göz yaşını,
Artıq günəş doğmuş, artıq bahardır!

NİZAMİYƏ

Keçdi Yerin üzərindən qərinələr bir an kimi,
Cahangirlər, hökmdarlar xəzel olub küle döndü.
Lal gecələr dilə geldi, fəryad etdi insan kimi,
Saysız ulduz karvanları çaraq kimi yandı, söndü.
Öz səmtini dəyişirdi sakit axan çaylar belə,
Zoif-zəif sızan sular birləşərək döndü selə,
Neçə böyük cəzirə də yoxa çıxdı dənizlərde,
Qılinc çalan min bir fateh ad qoymadı heç bu yerde.
İller gəlib keçən yoldan karvan keçdi, tozu itdi,
Bulud keçdi, kölgə saldı, Yer üzündə izi itdi.
Sənin ömür karvanının əbədiyyət oldu yolu:
Çəkdiyi yük – söz incisi, hər addımı şərəf dolu.
Səkkiz yüz il yaşatmışdır səni senet, əmək, hünər.
Şöhrətinle parlamışdır vətənində mavi göylər.
Kimso cavab verməyəndə Füzulinin fəryadına,
Uzaq Bağdad ellərində səni saldı o yadına,
O baxanda qəmli-qəmli hər an ana yurda sarı,
Sizləmişdə ürəyində xalqın dərin yaraları.
Haqsızlığa, zülmə qarşı qaldıranda, şairim, baş,
Sənin təmiz gözlerində parlamışdı incitək yaş.
Qızılıgüllər vağam olub töküldənde budağında,
Ölməz şair, sən can verdin, böyük günər sorağında.
Qara ölüm söndürmədi şərindəki o atəsi,
Sən bilirdin doğacaqdı azadlığın al günüsi.
Əməllerin, arzuların bir həqiqət oldu bu gün,
Vətən mülkü deyil indi bir zamanlar sən gördüğün!
Bəzəmişdir dörd yanını bənövşələr, qızılıgüllər.
Hər gün sənin qəbrin üstə açılıb bir gülgün səhər.
Leyla, Şirin əzbər deyir öz dilində kitabını,

Ana yurdun nəsil-nəsil bəsleyir hər xitabını.
 Qalx, böyük şairim, bu gün heykəlin
 Ucalmış o köhnə qəbrinin üstdə.
 Hörmətlə görməyə gəlirlər səni
 Ölkemin qızları hey dəstə-dəstə...
 Səni ziyarete gəlmışdır bu gün
 O dağlar golını xınalı kəklik,
 Ellər şərəfinə qurmuş toy-düyün,
 Dörd yanın bağçadır – güllük, çiçəklilik...
 Yaşını silmişdir sevdiyin gözlər
 O nazənin gəlin, vəfəli dilber –
 Şirin də gəlmışdır hüzuruna, bax,
 Onun temiz qəlbə sənindir ancaq.
 Məhəbbət dəmidir, bahardır bu gün,
 Qızılıgülün aşib-dاشan çağıdır,
 Səhərin xoş əsən sarın yelləri
 Leylinin saçını töküb dağıdır.
 Yoxdur göz yaşları şaqraq səsində,
 Hicran duyulmayış şikəstəsində,
 İlk bahar son qoydu onun yasına,
 Qovuşdu Məcnun da öz Leylasına.

DƏNİZDƏ BATAN GÜNƏŞ

Ey dostluqdan yorulmaz, mənim sevimli eşqim,
 Sənə olan eşqimi söndürmədi illər də,
 Yenə yordan-yoldaşdan ayrı düşüb günəşim!
 Dolaşram səninlə bu gözəl sahillərdə.

Ey günəş, qızıl günəş, dənizdə batan günəş!
 Hər sabah şirin-şirin məni oyadan günəş!

Ölkemin göylərində parlaşın qanadların,
 Nurundan qüvvət alsın çiçəklənən diyarın
 Sinesi açıq sənə bağçaların, bağların,
 Gizli bir sevdası var sənə yaşıl dağların.

Ey günəş, qızıl günəş, dənizdə batan günəş!
 Hər sabah şirin-şirin məni oyadan günəş!

Hər il qonağın olur min-min yerdən adamlar,
 Ölökənin sarı saçlı, qara gözlü qızları;
 Ölökənin şirin dilli, şirin sözlü qızları
 Səndən qüvvət toplayar, hər gün səni salamlar.

Ey günəş, qızıl günəş, dənizdə batan günəş!
 Hər sabah şirin-şirin məni oyadan günəş!

İstərəm ki, tellərin uzansın hər tərəfə,
 Qalmasın Yer üzündə isinməyen bir bucaq;
 Qalxsın, sənə qarışın, səndən olsun bir dəfə
 Gizlilərdə, uzaqda çatıdayan her ocaq.

Ey günəş, qızıl günəş, dənizdə batan günəş!
 Hər sabah şirin-şirin məni oyadan günəş!

Ey dostluqdan yorulmaz, mənim sevimli eşqim,
 Sənə olan eşqimi söndürmədi illər də,
 Yenə yordan-yoldaşdan ayrı düşüb günəşim!
 Dolaşram səninlə bu gözəl sahilləri.

Ey günəş, qızıl günəş, dənizdə batan günəş!
 Hər sabah şirin-şirin məni oyadan günəş!

BULUDLAR

Uzaq ölkələrə, iraq ellərə
 Axışan buludlar, axan buludlar!
 Bir iliq nevaziş umarkən sizdən,
 Könlümü hesrətlə yaxan buludlar!

Mənim ki, ürəyim bir gül yarpağı,
 Əsər, sizi görse yorğun, buludlar!

Bəzen axan bir çay, bir sel sayağı, –
Bəzen ümman kimi durğun buludlar!

Açılsın göy üzü yiğinınızdan,
Zərif bir hiss kimi titrək buludlar!
Döşənsin səmalar aydan, ulduzdan,
Hər axşam min kölgə, min rəng buludlar!

Solan çiçəkləri siz öpərsiniz,
Siz ey göy üzündə örpek buludlar,
Yanan səhralara su səpersiniz,
Ey atlaz buludlar, ipək buludlar!

Uzaq ölkələrə, iraq ellərə
Axışan buludlar, axan buludlar!
Bir ilq nəvazış umarkən sizdən,
Könlümü həsrətlə yaxan buludlar!

DƏNİZ

Sevgimin tarixi səndən də derin,
Mənim alnim açıq, qəlbim ləkəsiz:
Bu çırpinan könlüm, daşan hissələrim,
Nə qədər bənzəyir sənə, ey dəniz!

Sənin də həyatın coşqundur belə,
Mələr dalğaların, qaçar sahile:
Bəzən də bonzərsən durğun bir gölə,
Yeni bir ilham ver mənə, ey dəniz!

Nə qədər cildirsa ağ dalğaların,
Yenə də hissinin bir sahili var.
O dar sərhədlərdə sinar vüqarın,
Keçərmi sahili aşib dalğalar?

Sənə təbiətin qocaman əli,
Bir sərhəd cızaraq, bir sahil qoymuş,
Bənzərimiz budur: könlümüz dəli,
Nə gecələr susmuş, nə gündüz doymuş...

Mənim sevinclərim, hissim bunu bil,
Sahilsiz bir dəniz hər yeri aşar.
Arada fərqimiz heç kiçik deyil:
Sən ha çırپınsan da, bir sahilin var.

ANA SƏSİ

Nə güclüsen ana səsi,
qadın səsi...
Ürəklərdən qopub gələn
odlu nəgmələr nəgməsi...
Səadətə, xoş güne çağırın bizi
ana səsidir.
Qüdrətiylə aşib keçən
neçə qitəni, dənizi
ana səsidir.
Rəngi ister ağ olsun,
ister sarı, ister qara.
Analıq bir şərəfdir
insanlara...
Dünyada bir səs varmı
Ana səsi qədər doğma, məhrİban?
İlk laylanı dirləmişik,
İlk şofqət görmüşük
analardan.
Vətənin ağır günündə
döyüşə gönderib analar,
Qaranlıqlar ərisin deyə
Ürəyini məşələ dönderib analar.
Xoş gündə
könlülləri xoş meh kimi
sarib keçən ana səsidir.
Çətin yolları ümidi, inamlı
yarib keçən ana səsidir.
Dünyada elə ana varmı
Körpələrin təbəssümünü
göz yaşına dəyişsin.

Dünyaları ona versələr belə!
 Elə ana tapılarımı
 Balasının bir gününə qıysın
 "Sənə ebədiyyət bəxş edərik" –
 desələr belə?!
 Bütün canlılar qoruyub balasını –
 Oddan, sudan, küləkdən...
 İllərin, əsrlərin arxasından
 Analarnın səsi gəlir:
 "Qoruyaram səni, körpəm,
 qızılcadan, çıçəkdən".
 Silinir ölkələrdən
 Qızılcanın, çıçeyin izi...
 Bombaların çopurundan,
 Yanğınların ləkəsindən
 Qoruyur analar,
 Dünyamızı, yuvamızı, elimizi...
 Ana sözü dayandırar
 Dağdan qopan vəhşi seli.
 Ana sözü oyandırar
 Əsarətdə yatan eli.
 Büyük ana,
 Yaratmışan öz elinlə
 Keçmişə sən, bu günü sən.
 Öz elinlə qaldıarsan
 Bu dünyadan küreyindən
 Felakətin yükünü sən.
 Bu gün bütün Yer üzündə
 Ses-səsə versə analar
 Sülhün qalib bayraqları
 Hər tərəfə ezemətlə dalgalanar.
 Dinləyin, insanlar,
 Analar damışır,
 Üfüqlərdən-üfüqlərə dalgalanan
 Anaların səsidi...
 Bu səs
 Səadət nəğməsi,
 Ümid nəğməsidir...

ANAMIN SEVİNCİ

Mən anamın gözlerindən oxudum
 Zəfer günü seadətin adını.
 Bu dörd ildə gözü yaşılı görmədim
 Bir kərə də olsa mən o qadını.
 Ağır həsrət günlərində görmədim,
 Mən görmədim o qadını ağlayan...
 İndi onun gözlerində yaşdımı,
 Sülhün təmiz şəhiydimi parlayan?
 Ana! – dedim, o, boynuma sarıldı,
 Birdən sevinc yaşlarında boğulduq,
 Ana! – dedim – bu işıqlı dünyada
 Elə bil ki, biz yenidən doğulduq.
 Əziz ana, mən bu ağır illərdə
 Səndən sebir, səndən təmkin öyrəndim.
 Ölkəmizə basqın edən düşmənə
 Tükənməyen qəzəb və kin öyrəndim.
 Vətən ağır zülmətlərdən qurtardı,
 Ana yurdum yene çiraqban oldu.
 Haqq uğrunda vuruşan bir ölkənin
 Qazandığı şərəf oldu, şan oldu.
 Dalgalansın vətənimin bayrağı,
 Mərd oğullar doğan ana var olsun!
 Yer üzündə kor niyyətlər daşıyan
 İnsanlığın düşmənleri xar olsun!

DAŞ-QAŞLAR

Yaqut, zümrüd, firuzo
 Yaman xoş gəlir bize...
 Gün kimi yanır almaz,
 Brilyanta tay olmaz.
 Ləlin yoxdur əvezi,
 Heyran qoyur hər kəsi.
 Dənizdən çıxan inci

Deyir: mənəm birinci.
Qızıl bir yanda qalır,
Araya dava salır...
Büllur bərəq vurub yanır,
Parlaq gümüş odlanır.
Gözəllik rəqabəti
Daş-qasıları alıbdır,
Birincilik həvəsi
Yaman qovğa salıbdır.
Siz ey qiymətli daşlar,
Ey cavahir, ey gövhər,
Sizi yerdən qaldıran
İnsan deyilmə məgər?
Alt qatlardan çıxarıb
Size şöhrət getirən,
Sizi faydalı edib,
Heyata rövnəq verən
Bilin, insandır, insan.
İnsansız daşların da
İş olmazdı asan...
Daşları canlı edən,
Şöhrətli-şanlı edən
İnsanın zəkasıdır.
Daşları canlandıran
İnsanlıq dünyasıdır.
Sizi insanlar tapır,
Sizi insan yüksəldir.
Sizi insanın eli
Gözel edir, düzəldir!

BALALAR ÜÇÜN

LALƏ

Lalə güneşlə durur,
Lalə güneşlə yatır,
Anasını oyadır,
Atasını oyadır.

Lalə tezden oyanır
Dodağında gülüşü,
Pəncərədən sesleyir
Yuvada yatan quşu.

Lalə oyanan kimi
Sanki bahar oyanır.
Bağçada əlvan gullər,
Bağda quşlar oyanır.

Dörd yaşına girəcək
Lalə hələ gələn il,
Lalə yatan otaqda
Saat da lazım deyil.

O, hamını qaldırıb
Şəhər tezden oyadır.
Lalə güneşlə durur,
Lalə güneşlə yatır.

BİR CÜT XURMA AĞACI

Ele bil ki, əkizdir
Bir cüt xurma ağacı.
Dayanıbdır yanaşı
Sahildə bu cüt bacı...

Ayağını dalgalar
Yalayır ağacların.
Saçlarını yağışlar
Darayırlar narın-narın.

Onlara heyran olub
Elə bil Qara dəniz.
Bu körpə cüt bacılar -
Həm mehriban, həm əziz...

Elə bil ki, əkizdir
Bir cüt xurma ağacı.
Dayanıbdır yanaşı
Sahildə bu cüt bacı...

XAÇBULAQDA

Ağac bitməz,
Meşa yoxdur
Xaçbulaqda, Xaçbulaqda.
Sarı çiçək, oymadərən
Yaman çoxdur Xaçbulaqda.

Bulaqları buz kimidir,
Gecəsi gündüz kimidir.
Dağ döşləri düz kimidir
Xaçbulaqda, Xaçbulaqda.

Dağ çiçəyi yaman boldur,
Dağ yolu nə gözəl yoldur.
Havani sinənə doldur
Xaçbulaqda, Xaçbulaqda.

Çiçəkli, səfali yaylaq!
Qonşun Pirsultan, Müşavaq...
Heç doymadı gözüm ancaq
Xaçbulaqda, Xaçbulaqda.

DAŞKƏSƏN

Dağ üstündə dağ şəhərim!
Təmiz, ağappaq şəhərim!
Geniş küçə, açıq meydan,
Yaratmışdır sən iñsan.
Dağlar necə dərinxardı
Sən olmasan, sən olmasan!
Mənim gözəl dağ şəhərim,
Təmiz, ağappaq şəhərim!
Gecə çırqların yanır,
Dərələr nura boyanır,
İşqylanır dağ şəhərim!
Təmiz, ağappaq şəhərim!

QIZLAR QUŞU

Qızlarquşa, qızlarquşu
Harda keçirdin bu qış?
Üşüdümü qanadların,
Qaldınmı altında qarın?
Yoxsa uçdun uzaqlara
İsti, günəşli diyara.
Nələr gördün, neler gördün,
Xoş nəgmənlə söyle, görək.
Yaxşıdırımı, Qızlarquşu
Qanadlanıb uça bilmək?

QARA TÜKLÜ QU QUŞU

Qara tüklü qu quşunun
Balası tünd qəhvəyidir.
Yanında vardır birisi,
Heç bilmirəm o neyidir.

Qu quşunun boynu uzun,
Dimdiyi də qıpqrırmızı,

O dalınca üzənlər də
Ya oğludur, ya da qızı.

Qu quşunun ağı gözəl,
Qarası da yaraşıqlı,
Onun boynu nə göyçəkdir,
Gözləri də – nə işiqli!

Asta-asta üzüb keçir,
Yanında da balaları.
Elə bıl ki, süzüb keçir
Göl aşağı, göl yuxarı...

BOY ÇİÇƏYİ

Dağların dəli boyu,
Hardan goldin arana.
İçsəydin bulaq suyu,
Qalmazdin yana-yana.

Boy çiçəyi rəngi sarı,
Yarpaqları yaşıl-yaşıl.
Sən dağlara çəkil bari,
Sənə bu dağlar yaraşır.

Boy çiçəyi, boy çiçəyi,
De, sən hara, aran hara?
Dağ ətrin, dağ havasını
Gotirdinmi sən dostlara?

SİTARƏ

Səhər tezdən Sitarə
Güllərini sulayır;
Çalışır ki, bağçanı
Basmasın yonca, çayırlar.

Təmizləyir alaqdan
Çiçəkləri, gülləri,
Görün nə zəhmətkeşdir
Sitarənin əlləri.

Kiçik qardaşı Azad
Ona köməyo gelir;
Sitarə çox işləyib,
İndi bir az dincəlir.

FƏRİD

Fərid çox yere gedir,
Fərid heç kimdən qaçmır.
Yatanda rahat yatır,
Vurub üstünü açmır.

Fərid dənizdə çımir.
Vaxtından qabaq yemir.
Dəcəl oğlan deyil o,
Həm Feridi sevir.

Top kimi oğlandır o,
Yixilsa da ağlamaz.
Qorxaq deyildir, ancaq
Ardan qorxur bir az.

KƏKLİKOTU

Kekotu hər yanda bitməz,
Meşədə, aranda bitməz.
Çekilor yüksək dağlara,
Havası seyrək dağlara.

Məskənidir göy yamaclar,
Şəvməz ağac kölgəsini.

Dağ başında dinleyer o,
Kekliklərin xoş səsini.

Çiçəklərin arasında
Balacadır boyu bir az.
Kekotunun iyi xoşdur,
Quruduqca ətri qaçmaz.

SEVİNC VƏ GÜLŞƏN

Bir cüt bacıdır
Sevincle Gülşən,
Bu qəşəng qızlar
Yaşayırlar şən.

Sevinc bir az küsəndə
Gülşən də küsüb gedir.
Sevinc hər nə eləse
Gülşən də onu edir.

Sevinc bir az acanda
Gülşən: – Acmışam – deyir...
Anamla yatacağam –
Sevinc – bu axşam – deyir.

Gülşən deyir: – Anamı
Men heç kəsə vermərəm.
Lap atam özü gəlib
Menə desə, vermərəm.

Sevinc deyir: – İkimiz
Gəl yataq anamla biz...
Barışib oynayırlar,
Mehriban dostdur onlar.

Bir cüt bacılar
Sevincle Gülşən,
Bu qəşəng qızlar
Yaşayırlar şən.

GÜLLƏR

Güllər çiçək kimidir,
Saçı ipək kimidir,
Gül də onun yanında
Bir az qəşəng kimidir.

Güllü, güllü, Güllərim,
İpək telli Güllərim.
Çiçək qızlar içinde
Şirin dilli Güllərim.

Güllər nəğməylə səsler,
Çəmənlərin gülünü.
Güllər ne yaxşı bilir
Çiçəklərin dilini.

Güllər özü də bir gül,
Güllerin saçı sünbül.
Ətirli bağçalarda
Güllər nəğməli bülbül.

ŞADLIQ NƏĞMƏSİ

Gəlin, quşlar, kepənekler,
Sarı-qırmızı çiçəklər,
Gəlin, yarpağı ipəklər,
Yerde şadlanaq, şadlanaq,
Bir də şadlanaq, şadlanaq.

Deyin xallı kepəneyə,
İşildayan hər böcəyə,
Bu axşam uçmasın göye.
Yerde şadlanaq, şadlanaq,
Bir də şadlanaq, şadlanaq.

Göyün parlaq ulduzları,
İşiq saçar geceyarı.
Şadlıq edək biz də barı.
Yerdə şadlanaq, şadlanaq,
Bir də şadlanaq, şadlanaq.

DÜŞƏRGƏ NƏĞMƏSİ

Sabah səhər gedirik
Düşərgəyə, yaylağa.
Dəstəmizlə birlikdə
Dağlara dırmanmağa...

Dalgalansın bayraqım,
Alovlanın ocağım.
Şeypurumun səsindən,
Gurlasın dərəm, dağım!

Uzaq yollardan keçib,
Dolaylardan qalxınq.
Biz özümüz bir ələm,
Özümüz bir baharıq.

Çağırır döyüş məni,
Səsleyir həyat məni.
Ağaranda dan yeri,
Ana can, oyat məni!

MƏSTANIN BALALARI

Sevil bağa köçəndə
Məstanı da apardı.
Bağı görendə Məstan
Gör nə tufan qopardı...
Gah ağaca dırmaşdı,

Gah divara dırmaşdı,
Gah damın üstə çıxdı,
Gah da çəpəri aşdı...
Qovdu ağa kəpeneyi,
Yoldu otu, çicəyi...
Kertenkelə, qurbağa
Qaçırdı sola, sağa,
Qarışqa dalında yük
Daşıyırdı yuvaya,
Gedirdi qarayıyrük
Ele bil ki, davaya...
Məstan tezə yerlərdə
Özüne yurd salmışdı,
Üç balası zənbildə
Yaddan çıxıb qalmışdı...
Gezirdi həvəs ilə
Məstan evi, eşiyi,
Gözünə ilişəndə
Hərden sıçan deşiyi,
Marıtlayıb dururdu
Deşiyin qabağında.
Görün bir neler vardı
Sevilgilin bağında;
Havada uçur arı,
Şütüyür kertenkelə,
Tullanırdı qurbağa
Suyun yanında həle...
Məstanın üç balası –
Şirxan, Terxan və Orxan
Zənbildən baş qaldırıb
Miyoldayırıldı yaman...

Məstan atıldı, düşdü,
Oynaqladı doyunca,
Qaçdı xiyanətləri
Qaçdı lap bağ boyunca...
Qaçdı, oynadı, qaçdı

Hey sevinə-sevinə.
 Burası heç bənzəmirdi
 Axi şəhər evinə,
 Hər yan açıq, bağ-bağat
 Burda başqaydı həyat.
 Məstan hey oynayırdı,
 Birdən duruxub durdu...
 Gördü düşməni sərçə
 Oturubdur budaqda...
 Suyu çoxdan qurumuş
 Bir quyu vardı bağda.
 Məstan tez atıldı ki,
 Qalxıb sərçəni tutsun,
 Ağacda cik-cik edən
 Sərçəni boğub udsun...
 Ancaq mayallaq aşib,
 Özü quyuya düşdü.
 Qaranlıqdan, qorxudan
 Onun qanı uyuşdu...
 Quyuda hər yan qara,
 Bir qaranlıq çökmüşdü
 Elə bil divarlara...
 Məstan lal-cim dayandı...
 Qorxdı, ürəyi yandı...
 Qişqırkı birdən Sevil.
 Quyuya Məstan deyil,
 O düşməndü elə bil...
 – Gelin, gelin, ay aman,
 Quyuya düşüb Məstan...
 – Az atılıb-düşəydi, –
 Deyə deyindi nənə,
 Ürəyində acıdı
 Ancaq Məstana yenə.
 Yiğildilar qonşular
 Dərin quyu başına,
 Bir kəndir bağladılar
 Lap quyunun daşına.

Kendirin də ucuna
 Bağladılar bir zənbil,
 Zənbilə et və çörək
 Qoyub salladı Sevil...
 Salladı ki, quyuya –
 Məstan yeməyi görçək
 Tez zənbilə girəcək...
 Lakin Məstan baxmadı
 Zənbildəki şeylərə.
 Bir məsləhət verirdi
 Quyu başında hərə...
 Sevil xeyli səslədi,
 Cox çağırkı Məstani,
 Məstan isə elə bil
 Unutmuşdu dünyani...

 Nə çörəyə, nə ətə
 Yaxın dururdu Məstan...
 Nənə yerindən qalxıb
 Yaxın gəldi bu zaman,
 Pişik balalarını
 Həmin zənbilə yiğdi...
 Şirxan, Tərxan və Orxan –
 Üçü bir yere sığdı...

Salladılar yenidən
 Quyuya bu zənbili.
 Elə bil ki, Məstanın
 Birdən açıldı dili.
 Balalarını gördü,
 Cumub zənbilə girdi...
 Elə bil ki, yadından
 Çıxdı bayaqkı dərdi...
 Körpələri yaladı,
 Miyoldadı o ki var...

Bu zaman yuxarıdan
 Kəndiri tez dartdilar

Çıxardılar Məstəni,
Yanında balaşan...
Gördü Sevili Məstan,
Atıldı ona sarı.
Ana, bala pişiklər
Hey yalaşib doydular,
Kor quyunun ağızına
Uşaqlar daş qoydular.

“İstiyəm mən, yayam mən;
Ən ləzzətli ayam mən.
Məndə tezdən hər sohər
Gözəl quşlar ötüşər.
Hamı gündə qaralar,
Sünbüllər də saralar.
Sarı bugda bol olar,
Qarlı dağlar yol olar.
Mənəm ilin sağ əli,
Fəsillərin gözəli!”

GÜNƏŞİN CAVABI

Əlində sədoflı saz,
Budur, gəldi gözəl yaz.
Ucaldıb şən səsini,
Oxudu nəgməsini:
“Mən baharam, mən yazam
Şux nəgməli bir sazam.
Məndə açar gül-çiçək,
Əlvan rəngli kəpənək
Qanad çalar sinəmdə,
Hər nə desən var məndə!
Bağçaları gəzərem,
Ağacları bəzəram.
Açar lalə, bənövşə,
Yaşıl don geyər meşə.
Sular daşar, sel gələr,
Tamaşaya el gələr –
Hamı çıxar çəmənə,
Bahar deyərlər mənə.

Sağ gözüyəm mən ilin,
Fəsillər, bunu bilin!”
İsti yay açıldı,
Birdən alışdı, yandı.
Ucaldaraq səsini,
Oxudu nəgməsini:

Yayın ömrü bitmişdi,
Payız gəlib yetişdi.
Ucaldaraq səsini,
Oxudu nəgməsini:
“Mən gələndə hər səhər
Sərin külekler əsər.
Köynəyi sarı mənəm,
Bağların bari mənəm.
Heyva məndə, nar məndə,
Hər nə desən var məndə.
Çohrayı və ağ alma,
Qırmızıyanaq alma,
Sarı, şirin armudlar,
Məndə ozgil, üzüm var.
Bahar nədir, yay nədir?
Bol meyvələr məndədir.
Ağappaq pambıqlar da
Açılar tarlalarda.
Mənəm ilin sağ əli,
Fəsillərin gözəli!”

Saqqalı ağ, saçı ağ,
Ağacda dayanaraq
Gəldi qocalmış baba,
Şaxta baba, qış baba.
Ucaldaraq səsini,

SON İLLERİN ŞEİRLƏRİ

Oxudu neğməsini:
“Men geləndə yağar qar,
Məndə min cür oyun var.
Şirin qar-top oyunu
Sever uşaqlar bunu,
Məndə nələr var, nələr!
Sever məni nənələr.
Nevələri beşikdə,
Sever məstən pişik də.
Soyuq qış axşamında
İsti soba yanında
Nağıl deyər nənələr,
Qulaq asar nevələr.
Budur sözün lap düzü –
Menəm ilin sağ gözü!”

Hərə dedi özündən:
“Hamıdan yaxşıyam mən!”
Düşdü yaman vur-haray,
Qorxudan gizləndi ay,
Ulduzlar qaldı heyran.
Səher açılan zaman
Bu davarı eşidib
Gülümşədi al günəş, –
Bütün fəsillər gözəl,
Yaxşıdır öz yerində;
Yay, payız, qış və bahar –
Bu yətən cllərində.

MƏHƏBBƏTİM BÖLÜNMƏDİ...

Birinci nəvəm oğlandı,
Bir dünya sevinc gətirdi
anadan olanda.
Üreyimdə əvvəller duymadığım
bir mehbəbet oyandı.
Ağlayanda,
üreyimin başı sanki söküldü.

Gülüşünden hər tərəfə
qucaq-qucaq
ışıq, sevinc töküldürdü.
Düşünürdüm:
Bir nəvəm də olsa,
Onu sevmək üçün
Qəlbimdəki məhəbbəti
Necə yarı bölcəyəm?
Ağlayanda kədərlənib
Qımişanda sevinəcek,
güləcəyəm...
Sonra bir qız nəvəm oldu,
Gözleri göy, üzü göyçək,
Yanaqları dağ lalesi,
Dodaqları ince çiçek...
Qələm qaşı çatılonda,
Ala gözü süzüləndə,
Hərdən incik baxıb mənə
Dodaqları büzüləndə
Qəmlənirdim derin-dərin.
Günlərimə çiçek-ciçek

Səpilirdi gülüşleri...
 Elə bil ki, üreyimdə
 Nəğmə səsi eşidirdim
 O yatanda müşil-müşil
 yatağında.
 Bir cüt nəvəm böyüyürdü.
 Məhəbbətim bölünmədi,
 az olmadı
 Oğlan nəvəm, qız nəvəmə
 məhəbbətim yetər oldu,
 artdı, artdı,
 azalmadı.
 Üçüncü qız nəvəm oldu,
 Qızıl saçlı, qonur gözlü,
 Şirin dilli, şirin sözlü...
 Ağlayanda yanğın saldı
 Üreyimin başına o.
 Hərdən məni qərq elədi
 Gözlərinin yaşına o.
 Duzlu, şirin, göyçək bala
 Hərdən şıltaq-şıltaq oynar,
 Hərdən dalar xoş xəyalı...
 Məhəbbətim bölünmədi,
 azalmadı.
 Hər üçünə yetər oldu,
 az olmadı.
 Bir qız nəvəm yene oldu,
 Qası qara, gözü qara,
 Elə bil ki, nur ələndi,
 nur çiləndi buludlara...
 Gülüşündən könül güldü,
 Ağlayanda qəm töküldü.
 Gah məzəli, gah dincdi o,
 Həm fərəh, həm sevinədi o.
 Sevdim onu
 evvəlki üç nəvəm kimi,

Məhəbbətim azamadı,
 Dördünə də yetər oldu,
 az olmadı,
 Bu körpəyə məhəbbətim
 Onlardan da betər oldu.

* * *

Bir-birinin əteyindən tutub
 Yolu keçen gördüm uşağıları.
 Yanaqları tompul-tompul,
 Nəğməliydi dodaqları.
 Məhəbbətim qanadlandı,
 Könlüm birdən bahar oldu.
 Məhəbbətim üreyimdə
 Yene min bir çalar oldu.
 Nə qəribə duyğudur bu,
 Böyük insan məhəbbəti!
 Neçə saysız çalarıyla
 İnsanlara, təbiətə,
 Xalqa, yurda, məmləkətə,
 Ulduzların karvanına,
 Aya, günə,
 dosta, könül həyanına,
 Quşa, xallı kəpənəyə,
 Əlvən, zərif gül-çiçeyə,
 Bu məhəbbət paylandıqca
 azalmayır,
 Tükənmeyir, az olmayırlar.
 Üreklerə işıq salır,
 Ömürlərə yaz getirir,
 Qanadlanıb nəğmə olur.
 Əziz mehriban ellərə
 Şirin-şirin söz getirir.

KİM GÖZƏLDİR GÖRƏSƏN

Masanın üstündə bir dəstə çiçək,
Bir-birindən təze, ətirli, göyçək.
Hər fəslin ətirli, ince çiçəyi,
Adları nəğməli ellər göyçeyi.
Burda bir yasəmən, bir pöhrə yarpız.
Söhbət edirdilər, sakit, qayğısız.
Çiçəklər içinde hansıdır qəşəng?
Ləçəkləri zərif, yarpağı ipək?
Söhbətə qoşuldú sırgalı nərgiz.
Dedi: – Ən ətirli mənəm, şübhəsiz.
Açıram payızda, qışda, yazda mən.
Səsləndi yerindən salxım yasəmən,
Dedi ətin məno tay ola bilməz,
Sevdiyim fəsildir mənim güllü yaz.
Qızılıgül mənimlə açır yanaşı,
Ətrim bağçaları, bağları aşır.
Lale dedi: – Senin ətin var, ancaq
Mən çöllərə yanğın salanda gəl bax!
Ləçəklərim ince, özüm inceyəm,
Çiçəklər içinde mən birinciym,
Bənövşə nazlanıb boynunu burdu
Dinləyib söhbəti sakitcə durdu.
Sonra dile gəldi, səsləndi: – Bəsdir,
Sizin söhbətiniz, məncə, əbəsdir...
Adıma nəğmələr qoşulur mənim,
Çöllər, çomənlərdir mənim vətənim.
İnciçək dedi: – Mənə bax, mənə!
Bir görən deyir ki, görəydim yenə...
Mixəkgülü dedi bu ses nə səsdir,
Bu necə höcətdir, bu nə həvəsdir?!
Mənəm bağçaların sevimli qızı,
Həm sarı açıram, həm də qırmızı...
Rəngimə vurulur məni görənlər,
Ətrimdən məst olur məni dərənlər...
Beşikdə bir körpə elə bu zaman

Gözlərini açıb durdu yuxudan.
Şəfəqlər süzüldü yanaqlarına,
Bir təbəssüm qondu dodaqlarına...
Duyunca körpənin gül nəfesini
Kəsdi o çiçəklər, güllər səsini...
Gülənde körpənin təmiz gözleri
Başını aşağı saldı hər biri,
Durub öyünmədi daha çiçəklər,
Ləçəyi incilər, üzü göyçəklər.
Heç biri demədi çox gözələm mən,
Utandı körpənin təbəssümündən...

MƏNİM ŞAIR QARDAŞLARIM

Gah əsəbi, gah yorğundur,
Gah tufanlı, gah durğundur,
Gah aşiqdir, gah vurğundur
Mənim şair qardaşlarım.

Har məclisde sözü vardır,
Gözellərdə gözü vardır,
Yer üzündə bir bahardır
Mənim şair qardaşlarım.

Qürurun canlı heykeli,
Azadlığın gur məşəli,
Bağışlamaz bəd əməli
Mənim şair qardaşlarım.

Uzaqlardan gelər ünү,
Salamlayar nurlu günү,
Xalqa verer öz ömrünü
Mənim şair qardaşlarım.

Əsrlərdən verdi soraq,
Zülmətdə yandırıcı ışraq,
Düşdü vətənidən iraq
Mənim şair qardaşlarım.

Qaranlığa nur ələdi,
Xalqa azadlıq dilədi,
Tarix boyu, bax, belədi
Mənim şair qardaşlarım.

Dabanından soyuldular,
Gözlerindən oyuldular,
Züləm əliylə döyüldüllər
Mənim şair qardaşlarım.

Zalimlara baş əymədi,
Gülün xətrinə dəymədi,
Zülmün yükünü çəkmədi
Mənim şair qardaşlarım.

Öz yurdunun nefəsidir,
Zəmanenin haqq səsidir,
Söz mülkünün ustasıdır
Mənim şair qardaşlarım.

MUSA

Musa Cəliliin aziz xatırəsinə

Ürəyim şan-şan olur
Musa Cəlili xatırlayanda,
Könlüm pərişan olur
Musa Cəlili xatırlayanda.
Dərin yaralar sağalmayırlar
heç zaman.
Dərin ağrılarda xatırlayıram
onu hər an.
Üzdən sakit, təmkinli,
içəridən qaynayan,
Homişə təlatümde,
həmişə narahat bir insan...
Yanında yarı da var idi,

Bəstə boylu, badam gözlü
göycək Əmine,
Şərik olardı sevincinə, qəmininə...
Şair idi Musa,

əsgər paltarı geydi
Vetən mülküñə od düşəndə,
onu şair tanıdım,
sadə gözəl bir insan tanıdım
mən də...

Şair idi, insan idi,
Ürəyində sevinci, dordi,
Vetən qəhəreməni olacaq
Kim deyərdi...
Kim deyərdi bu adı vətəndaş,

bu sadə insan,
Sedaqət, irade, metanət
timsali olacaq bir zaman.

Adı dillerdə gəzəcək,
əfsanəyə döñəcək həyatı,
diyar-diyar dolaşacaq
şöhrəti, adı.

Bir yaz günü Moskva yaxınlığında
ləpələnirdi çiçək dəryası...
Başımızda şairlik eşqi,

bir də bahar sevdası.
Gənclik, gözəllik, təbiət aləmindəyik.
Nə bir quşun qanadını sindirdiq,

Nə bir gülün xətrinə dəydik,
Deyib, gülüb, çalıb-çağınrıdıq.
O, xoştəbiət, xoşqılıq,

xoşreftar idi.
Dəstəmiz sevincli, fərəhli,
coşqun bir bahar idi.

Sonra ocaq çatdıq,
tonqal qaladıq,
Alovun yaşıl dilləri
Sazaqlı yaz günündə
büllür kimi saf havanı yaladı.


Ocaq çatdıq, isindi əllərimiz,
Dostluq, mehribanlıq ocağında
isinirdik biz.
Xatırımda sadə, gözəl, qaynar
təbietiylə yaşayır Musa.
Nə olardı bu ayrıhəq,
bu ölüm, bu faciəli günler olmasa...

* * *

Faşist zindanlarının
soyuq divarları
söndürə bilmədi
şair qəlbinin alovlarını;
qoyub getdi insanlara
inanımı, vüqarını,
ürəyinin hərəkətini,
vətənə sonsuz məhəbbətini.
Şirrləri günəş şüaları kimi
süzülüb çıxdı Moabit divarlarından.
İnsanların qəlbinə, ruhuna axdı,
odlu misralarını insanlar
qızıl qərenfillər kimi
yaxasına taxdı.
Vüqarla dalgalanan
bayraqların al rəngində,
körpələrin gülüşündə
yaşadı Musa.
Yurdun coşqun ahəngində,
Vətənin hər işində
yaşadı Musa.

* * *

Ürəyim şan-şan olur
Musa Cəlili xatırlayanda.
Könlüm həmişə, həmişə
pərişan olur,
Musa Cəlili xatırlayanda.



ŞAİR HÜSEYN ARİFƏ

Bir ürək oxşamaq, yara bağlamaq,
İnsanlıq borcudur, analıq borcu.
Sənin ürəyinə dəyən neşərin
Mənim ürəyime dəydi bir ucu.

Bir damcı təsəlli olsayıdı sənə,
Bir derya göz yaşı axıdardım mən,
Başının üstündən qara buludu
Qəlbimin ahiyla dağıdardım mən.

Uzatdı əlini amansız ölüm,
Körpəcə budağı serdi torpağa.
İşiqli dünyada beşcə gün onu
Qoymadı bir əziz qonaq olmağa.

Özgə ağrısına bigane olmaq,
Nə sənə, nə mənə yaraşmaz, qardaş.
Şair ürəyile gəldik dünyaya,
Şair təbiətli olmayıdıq kaş.


...Mən sənə tesəlli vermirəm, qardaş.
Təsəllin yazdırığın şirrlər olsun.
Sənət sarayına qoysuğun hər daş,
Sənə həm tesəlli, həm hünər olsun.

7-8 aprel, 1977

SƏNİN

Dünyadan nə qeder Ariflər gedib,
Hələ çox cavandı Arifin sənin.
Xoş gündə, dar gündə sənə arxaydı,
Könlüne hayandı Arifin sənin.

Amansız əlini uzatdı kədər,
Çekdiyin eməyin getdi çox hədər.
Davamsız olurmuş körpə sərvələr,
Əziz, mehribandı Arifin sənin.



Neyləyək, vəfəsi budur dünyanın,
Alişib yanmasın daha qoy canın.
Geləcək günüydü Azərbaycanın,
Özü bir cahandı Arifin sənin.

Mənim bir arzumu salıb yadına,
Sözdən bir abidə ucalt adına.
Qoy şair ilhamı çatsın dadına,
No yaxşı oğlandı Arifin sənin.

Yurdumun gəncini təsvire başla,
Nurlu xeyalları işıqlar saçsın.
Səni incitdimso məni bağışla,
Axı şirin candı Arifin sənin.

7-8 aprel, 1977

* * *

Kaş ki bu dünyanın kədəri, yası,
Bir boz duman kimi uçub gedəydi.
İnsan iztirabı, insan ağrısı
Göydə bulud kimi qaçıb gedəydi.

Göydən nur yağıydi, yerdən bərəkət,
Sevinc getirəydi hər nazü-nemət.
Hər uğurlu əməl, uğurlu niyyət
Gündə bir səhifə açıb gedəydi.

Günəş isidəydi ana torpağı,
Şəfəqlər öpəydi otu, yarpağı.
Narahat dünyaya hər axşamçağı
Günəş işığını saçıb gedəydi.

* * *

Nə yaxşı dünyada vardır etibar,
Dostluğun qırılmaz telleri vardır.
Dünyanın bir yanı boran, çovğun, qar,
Bir yanı çiçəkli, güllü bahardır.

İnsan ünsiyyəti, dost hərəeti
Qızdırar, isidər bütün varlığı.
Çəkindirər bizi ümidsizlikdən,
Dostun birçə sözü, bir xoş qılığı...

Dünya insanlarla gözəldir, əlbət,
Dostluqla bəzənir Yer kürəmiz də.
Nə yaxşı şirkəba düşmədik bir an,
Təmiz duyğularla yaşadıq biz də.

Nə yaxşı dünyada vardır etibar,
Dostluğun qırılmaz telleri vardır,
Dünyanın bir üzü çovğun, boran, qar,
Bir üzü çiçəkli, nurlu bahardır.

RƏFIQƏM MƏNİM

Cənazəni qürbətdən
təyyareylə gətirdilər.
Qapalı dəmir yatağında
vətən torpağına
yetirdilər.
Soyuq barmaqlarıyla
yapışdı ürəyimdən, —
bu dərd mənim, bu qəm mənim,
Nəzakət, Nəzakət,
eziz mehriban
rəfiqəm mənim.
İllərin arxasından
xatirələr aləminə
səsləyir məni
məlahətli səsin,
xoş gülüşün,
incə rəftarın...
Düşünen başın,
zəhmət sevən
ellərin idi dövlətin, varın.

Uşaqlıq illərimiz
 yetimliklə, möhnətlə keçdi...
 Gəncliyimiz
 qayğıyla, zəhmətlə keçdi..
 Nə dövlətlə qohumların
 kölgəsinə sığındıq,
 ne şöhrətli dostların.
 Yetim böyüdük,
 dünyanın bütün
 yetim uşaqları kimi –
 cəfakes, çetin...
 Yaxşı adamlar da gördük –
 xeyirxah, nəcib.
 Əlimizdən yapışdilar
 dar gündə,
 büdrəməyə qoymadılar.
 Bədxahalar da gördük,
 fənahından, yamanlıqdan
 doymadılar.
 Yetimliyin hər yerdə
 birdir dadı...
 Bu xalqın balasıydıq –
 vətən övladı.
 Nə ata çörəyi yedik,
 nə gördük qardaş sovqatı...
 Qamçıladı bizi
 acı-acı
 sert üzü yetimlik hayatı.
 Tabutu qürbətdən
 təyyarəyle gələn,
 Soyuq, dəmir yatağında
 Ömrür yorğunluğundan
 dincələn
 Nəzakətim, rəfiqəm mənim, –
 yıxdı könlüm evini
 bu dərd, bu ələm mənim...
 Sən həyatı sevirdin,
 Sevirdin insanları...

Sevindirirdi səni
 Qürbətdən uçub gələn
 durna qatarı...
 Gecələr göy üzünə
 sepələnmiş
 ulduzlara baxar,
 gülümserdin...
 Elə bil yox idi
 bu dünyada kəderin, dərdin.
 Alman dilində
 şeirlər oxuyardın
 heyran-heyran...
 Şeirlə nəfəs alar,
 şeirlə yaşayardıq hər zaman.
 Səni valeh etmişdi
 alman dahisi
 Hötenin romantik qanadı...
 Məni “məhəbbət ve iztirab” ustadı
 Füzulinin sessiz fəryadı...
 Toy günündə mənə
 Füzuli divanını getirdin hədiyyə.
 Elə bil dünyani
 bəxş etdin mənə;
 oxudum, doymadım,
 içdim, doymadım yenə...
 Ömrün çetin yollarında
 bize yar oldu Əli, Rəsul.
 Onlar açıqürəkli,
 qaynar mehbəbəli
 gəncələr idi.
 O zamanlar bizimlə
 ünsiyyət bağlamaq,
 Sade sevgi deyil –
 böyük hünər idi...
 Xatirələr aləminə səsləyir yene
 Bu ayrılıq, bu qəm məni,
 Nəzakət, Nəzakət,
 Əziz, mehriban rəfiqəm mənim.

MÜŞKÜNAZ XANIMIN ƏZİZ XATİRƏSİNƏ

Dünyadan ən gözəl bir xanım getdi,
Elə bildim ruhdan öz canım getdi.
Bir böyük şairin ilham məbədi,
Yumdu gözlərini, yumdu əbədi...
Sindirilmiş həyat, məhəbbət getdi,
Dünyadan bir vüqar, bir ismət getdi.
Gözəllik mülkünün nazlı sultani,
Facieli ömrün qəmlı dastanı.
Qəlbi bala dağlı bir ana getdi,
Ağır töhmət qoyub dövrana getdi.
Niye axdı, niye, günahsız qanlar
Niye susdu, niye, soyuq vicdanlar?!
Əsrin cinayəti açılmayacaq.
Tarix gizlədəcək varaqlarında
Sorsa da gələcək nəsillər, ancaq
Qalacaq suallar dodaqlarında...
Tarix gizlədəcək varaqlarında,
Cavab verməyəcək nahaq qanlara,
Cavab verməyəcək o dövranlara...
Əsrin vicdanında qalar bu ləkə,
Adsız şəhidlərin tökülen qanı,
Soyuq vicdanları oyadar bəlkə,
Oyadar qanlara batan dünyani...
Dünyadan cəfakesh bir ana getdi,
Ağır töhmət qoyub zamana getdi.

Noyabr-dekabr, 1976

SAATLAR

Saatlar nə ağır keçir bu axşam
Elə bil o qaçan saatlar deyil.
Gəncliyin etirli, coşqun çağında
Ruzgar kimi uçan saatlar deyil.

Sürünür qüsseyle, qəmlə saatlar,
Keçir ağır-agır, geri dönmeyir...
Nədəndir sinəmdə gənclik atəsi
İllər ötüşsə də yenə sönməyir.

Yenə gözəlliya vurğundur könül,
Baharıgünlerin sorağındayam.
Bu ürek bir an da dincələn deyil,
Elə bil baharın qucağındayam.

Səherin hüsnünə heyranam yenə,
Xəyalım pejmürdə gəzir aləmi.
Göydən sevinc yağır, sevinc töküür,
Qovur duman kimi kədəri, qəmi...

Arzularım böyük, meydan darısqal,
Gəzir ruzgar kimi cilovsuz xəyal,
Yaşamaq eşqiylə yenə yanıram,
Gözəllik nuruyla işıqlanıram.

* * *

Yenə axşam düşdü, hava qaraldı,
Ağac budağından bir yarpaq saldı,
Səninlə dostluğum yarımcıq qaldı,
Həsrətim, hicranım, neçin gəlmədin?

Yenə olan oldu, keçən də keçdi,
Eşqin çeşməsindən könül su içdi,
Yüz dostun içindən bir səni seçdi,
Əziz mehribanım, neçin gəlmədin?

Mən uca başımı eymərəm daha,
Ümidlə baxıram nurlu sabaha,
İnandım qəlbindən qopan bir aha,
Umidim, gümanım, neçin gəlmədin?

BİR YARALI ƏSGƏR YATIR

Amandır sükut eyləyin,
Bir yaralı əsgər yatır.
Vətənənə keşik çəkən,
Sədaqətlı gözlər yatır.

Amandır səs eyləmeyin,
Yaralıdır ner sinəsi,
Əsgər can verir bu gece,
Döşündə namərd güllesi...

Ay batır bulud içinde,
Dayanın sükut içinde.
Ümidsiz ümid içinde
Bir yaralı əsgər yatır.

O keçdi alovdan, oddan,
O keçmədi ana yurddan,
Susun, sükut edin bir an,
Bir yaralı əsgər yatır.

Dordi silinməz bu yasın,
Ağlasın, vətən ağlasın.
İgidler qara bağlasın,
Bir yaralı əsgər yatır.

FÜZULİ İLƏ GECƏ SÖHBƏTİ

Ömrümün en dərdli, qəmli çağında
Könül rübabımı çalmaq istədim.
Ey böyük ustadım, səninlə bir dəm
Baş-başa yalqızca qalmaq istədim.

Təsəllim olmuşdur əşarin sənin,
İlahm çeşməsindən sular içmişəm.
Dilimdə en böyük şuarın sənin;

Mən ömür yolumu belə keçmişəm,
Ali nəcabetin olub şahidi.

Dözümü, səbri səndən almışam,
Sənin ki, amalmıçox böyük idi,
Böyük amalına sadıq qalmışam.
Səni düşünmüşəm yalqız qalandı,
Köməyimə badi-səba gəlibdir.
Səni dərk eləyib anladıqca mən,
Ömrümə bir yeni məna gəlibdir.
İnsanı pak edir, bühlurlaşdırır.

O incik qəlbinden qopan hər fəğan,
Sənin aşarınla mənim gözümüzə
Elə bil nurlara bürünür cahan.
Ömrüm boyu sənə səcdə qılışam,
Səni qibləgahım, qibləm bilmışəm.
Gülüb, ağlamışam misralarınla,
Sənin varlığınla, sənin varınıla,
Eşqin zəncirini səndən almışam,
Boynuma könülli alıb salmışam.

Bir ömür əsirin olub qalmışam,
Mükafatım sənə sədaqətimdir.
Arzum, ilhamımdır, məhəbbətimdir.
Eşqin iztirabı səndən töhfədir,
O, sevmək fənnini bize öyrədir.

Hərcayı sevdalar dünyada nədir?!

Böyük sədaqətin açarı səndə,
İsməti, ölçüsü, vüqarı səndə...
Birçə sualım var sənə, ustadım,
Qoy bednam olmasın dünyada adım.

Məhəbbət, bilirom sənə yardımçı,
Bəs bu dərya səbrin sənə hardandı?!
Necə dözə bildin acı hicranı?!

Çox imtahan etdi səni zamana.
Düşdün yar yolunda yüz möhnətə sən,
Tapındın bir eşqə, həqiqətə sən...
Sənə sonsuz cəfa verəni sevdi,
Ayrılıq gülünü dərəni sevdi.
Daima firqətlə, hicranla yandın,
Eşqə bir abidə yaradıb qoydu,
Nə cəfadan, nə də ələmdən doydun.

Nəcib ürəyinin söndü atəsi,
Yandırdın dünyada sevda günəşi,
Eşqin iztirabı dastana döndü,
Məhəbbət bir böyük cahana döndü...

Yaşadı ayları, illeri aşdı,
Gezdi könüllərde, eldə dolaşdı.
Eşqə bir abidə ucaltdı əlin,
Sədaqət timsali olan gözəlin.

İncə çiçək kimi əsdi ruzgarda,
Can verdi, məhv oldu bir son baharda.
Böyük məhəbbətə eşq olsun, ustad,
Sən verdin, sən verdin əbədi qanad.

Sənət zirvəsinə qaldırdın onu,
Əngin üfüqlərə daldırdın onu.
Qartal qanadınıla göylerdə süzdün,
Eşqin cəfasına sən necə dözdün?!

Bəlayi-eşq ilə oldun bəxtiyar,
Yarın əlindəyi hökmü ixtiyar,
Eşqin ələmiylə biqərar oldun,
Gözəllik mülkündə tacıdar oldun.
Sən bu dərya səbri hardan götürdün?
Əsrən-əsrə necə ötürdün?

* * *

Qürbətmi vermişdi bu böyük qəmi...
Ağladın, ağlatdın bütün aləmi.
Dünyada en qəmli diyar qürbətdir,
Qürbətde yandıran səni firqətdir.
Qürbətde açılmaz könlü insanın,
Ən qəmli yeridir qürbət dünyanın,
Çağırma bir eziz, doğma ses səni.

Qızdırma bir isti, xoş nəfəs səni.
Qürbətin uzundur qəmli dastanı
İçindən yandırar qürbət insani.
Qürbətmi ağlatdı səni, ustadım?
Sənin qəmlərini içdim, doymadım.
Sən məğrur yaşadın dünyada, ustad!
Əymədin zalima məğrur başını...
Sənin ürəyindən qopanda fəryad.

Aşıqlər gözünün sildi yaşını...
Səni hər kəs munis, qəmküsər bildi,
Dərdinə çarəni səndə aradı.
Yaz bulanıq axan suların üstə
Söyüdlər saçını töküb daradı...
Bir məğrur eşq ilə çırpdı ürəyin,
Yüz yerdən yüz yara aldınsa da sən,
Sənə asan geldi kasıblıq yükü,
Sənə yüngül geldi minnət yükündən.
Şair leyaqəti yaşadı səndə
İnsan vüqarıyla verdi əl-ələ.
Sən şair adminin ülviyəytini
Bir şan-şöhrət üçün vermediñ yelə.

* * *

Məcnun istəmədi eşqi cəfasız
– Eşqimi yaşadan hicrandır, – dedi.
– Ağır möhnətlərə qərq edən məni

Yalnız sevgim deyil, dövrandır, – dedi.
Eşq vüsal ilə yaşaya bilməz.
Eşqə hicran gərək, firqət gərəkdir.
Eşqin möhnətiyle çirpinan ürək
Dünyada əbədi döyünecekdir...

* * *

O pərişan saçlı, sözü gileyli
Könlünün sesiyle damşdı Leyli:
– Eşqin vüsal ilə açar çıçayı
Aşıqsız neyleyər könül sevməyi?!
Olsayıdı azacıq ixtiyar məndə,
Düşə bilməsəydim mən bu kəməndə,
Bu qızıl qəfəsdən uça bilseydim,
Zindan qapısını aça bilsəydim,
Bir asudə nəfəs ala bilseydim,
Eşqin ümmanına dala bilseydim.
Doyunca udsaydım çemen ətrini,
Duysaydım gülərin o xoş ətrini,
Məhəbbətim mənə mehrab olardı,
Nə də bu çəkdiyim əzab olardı...

* * *

İşığa boyunan çıçəkdi Leyli,
O, həyat aşiqi-gerçəkdi Leyli.
Həyatda nə şöhrət, nə şan istədi,
Demədi illərlə gelsin səadət,
Ömründə bəxtiyar bir an istədi.
O, sevmək, sevilmək haqqı dilədi.
Daha bilmədi ki, qadın kölədi
Alımb-satılan bir maldı gözəl,
Canlı varlıq deyil, xeyaldı gözəl.
Azad məhəbbətə yox ixtiyarı,
Hər yandan bağlıdır, bağlı yolları.

234

* * *

Ustadım, gecədir, ayrılaq gerək,
Ölsəm də, qalsam da qəlbimdə varsan.
Hələ ki, məhəbbət yaşar dünyada,
Sevən ürəklərde bir ilk baharsan.

* * *

Gecədir, ulduzlar bir-bir çekilir,
Sanki göydən qopub, yere töküür.
Dan yeri söküür, açılır seher,
Qalxır pərdə-pərdə doğma nəğmələr.
İndi başqa aləm, başqa dövrəndir,
İndi nəğmələr də elvan-elvandır.
Məhəbbət, sədaqət indi qoşadır,
Sevən ürəkləri onlar yaşadır,
Aşıqlər köksündə vurduqca ürək,
Eşq seni özüne tanrı bileyək.

* * *

Dünyanın amansız bir qanunu var,
Nə qədər yaşasa yox olur insan.
Yalnız günəş kimi parlaq arzular,
Yox olub dünyadan köçməz heç zaman.
Senin ülvə qəlbin, pak eməllerin
Nə qədər ürəye işiq sahibdir.
Senin hər möhnətin, hər dərdi-sərin
Eşqə bir abidə olub qalibdir.
Eşqin qüdretinə artıqca inam,
Gözəllik nuriyle parlayar dünyam.
Bir yanı toy-bayram, bir yanı yash,
Bir yanı mur çıçök, bir yanı pash
Dünyada nəsillər yaşadıqca, bil,
Sevginin cövhəri mehv olan deyil.

235

Hele döyündükçə insan üreyi,
Yaşadır sevgini onun diləyi...
Böyük məhəbbəti yaşıdır zaman.
Ne qəm, illər keçir, ömür yardımır...
Sevən ürəklərdə məşəltək yanan
Füzuli eşqinin alovlarından.

SEVİRƏM, SEVMİRƏM

İnsanda qüruru, ləyaqəti sevirəm.
Ləvğahğı, kobudluğu sevmirəm.
Ali hissəleri, yüksək niyyəti sevirəm,
sevirəm insan təbiətində
dağlar ehtiyamını:
Gəncliyin coşqun şəhərini,
Qocalığın müdrik axşamını.
Kişidə kişi sıfətini sevirəm,
Qadında qadın incəliyini,
bir də ana məhəbbətinini sevirəm...
Kin-küdürü yuvası
ürəkləri sevmirəm.
Qara arzu, diləkləri sevmirəm.
Kobudu, tərsi sevmirəm,
Xoşqlığı sevirəm,
Qaranlığı sevmirəm,
aydınlığı sevirəm.
Ağ gözləri, hərisləri sevmirəm,
Zalimləri, naqışları sevmirəm.
Ömrü boyu ucuz şöhrət dalınca
Qaranefəs qaçanları sevmirəm.
Yüksəlmək ehtiyatıyla
diz çöküb, el açanları sevmirəm.
Alın təriyle çörək qazanıb,
geçənləri rahat yata bilənləri
sevirəm,
İnsanların üzündən

Göz yaşını silənləri sevirəm.
Axşam qaranlığını sevmirəm,
Sübhü, danı sevirəm,
Dar gündə
kömək əlini uzadən sevirəm.
Çöllərin ətirli küləklərini
sevirəm.
Vətənimin zərif çiçəklərini
sevirəm.
Dağlardan duman çekiləndə sevirəm,
Göydən yerə nur töküldən sevirəm.
Dənizdə açıq maviliyi,
İnsanda mərifəti, biliyi,
Vətəne fayda verənləri sevirəm.
İnsanı insana qardaş bilənləri,
ağır gündə qəmlənib
şad gündə gülənləri sevirəm.
Qızıl taxıl zəmili
ləpələndikcə vüqarlanıram.
Pambıq çöllərini sərvətim sanıram,
Vətənimin qüdrətini, sərvətini sevirəm.
Vətən oğullarının şücaətini,
Vətən qızlarının mehərətini sevirəm.
Havası təmiz, göyleri şəffaf,
üfüqləri parlaq baharı sevirəm.
Azadlıq bayraqları vüqarla dalgalanan
diyanı sevirəm.

İŞİQLI ŞEİRLƏR

Men işiq qızıyam, işiq övladı:
İşılı dünəyadır dünəyamın adı...
Zülmətə düşmənəm, işığa dostam,
İşıqla töküür könlümə ilham.
Gözəllik pərisi könlümə yardımır,
İşılı ilhamım nurlu bahardır.
Gözəllik hər yerdə məni cəlb edir;

Fikrim en işqli yollarla gedir.
İşqli arzular ömrümə həmdəm,—
Mən işiq sevirem, işiq sevirem.

Bu dünya mənimdir, həyat mənimdir,
Onu zalimlara verə bilmərəm.
Mən işiq övladı, işiq qızıyam,
Dünyanı qaranlıq görə bilmərəm.
Zülmətə girərəm pəncə-pəncəyə,
İşiq yandıraram qara gecəyə...
Bu dünya mənimdir, həyat mənimdir,
Ən işqli diyar öz vətənimdir!

* * *

Çınar kimi ezəmetlim,
Qolları Ferhad qüvvətlim,
Xoş, mehriban təbiətlim,
Sənə heyranam, heyranam.

Sən mənim uca dağımsan,
Çəsmənsən, gur bulağımsan,
Elim, obam, ocağımsan,
Sənə heyranam, heyranam.

Körpün ollam keçidlerdə,
Əlac ollam – düşsən dərdə,
Vermərəm səni namərdə,
Sənə heyranam, heyranam.

* * *

İnsan məhəbbəti gözlərdən içər,
Sonra yaşadar ürəyinin
təmiz, şəffaf bulağında.
Qönçəlonor, çiçəklənər məhəbbət

Bahar çığı, gənclik çağında...
Gənclik fəsli öter, keçər,
Payız, qış gələr.
Ömrün xəzan bağında
İsidər ürəkləri
Şirin-şirin xatirələr.

* * *

Çiçəklərim xəzan olur
sən gelmeyəndə,
Könlüm evi viran olur
sən gelmeyəndə...
Sən nurlusan, işıqlısan,
Xoş sözlü, xoş qılıqlısan,
Aralıqda hicran olur
sən gelmeyəndə...

Gelişinlə nurlanıram,
Sevinir, uğurlanıram.
Gelməyəndə çox yanıram,
Qelbimdə bir tufan olur
sən gelmeyəndə.

* * *

Ömrümüzden bir mavi gözlü
gəlib keçdi.
Həzin xatirələr nələr buraxdı.
Elə bil qaranlıq gecədə
Odlu bir şimşek çaxdı...
Sonra sellər, sular kimi
axdı göz yaşları
Ayrılığa, hicrana dözə bilmədim.
Necə girdi ürəyime bu sevda,

Həzin xatirələr, izler buraxdı.

Bu aynılıq, bu hicran
açıdı ürəyimdə
sağalmaz yara...

Bir də əlim çatmadı
o mavi gözlünün
yaşadığı diyara...

* * *

Könlümdə sönmeyən bir işq yanır,
Onu sən yandırdım məhəbbətinlə,
Elə bir nurlandı gözümüzdə cahan
Elə bil nur yağıdı çiçəye, güle...
Onu sən yağdırın məhəbbətinlə.

* * *

Dostluğun nazik telleri
Qırılmاسın, qırılmاسın.
Ürek coşqun həvəsindən
Yorulmasın, yorulmasın...
Heç bir ürək incimesin məhəbbətdən,
Heç bir könül
darılmasın, darılmasın.
Çiçek ötri, quş neğməsi
Qoy bürüsün bağçaları.
Təmiz olsun, möhkəm olsun
insanların etibarı...
Dostluğun nazik telleri
qırılmاسın, qırılmاسın,
Sevən ürək məhəbbətdən
yorulmasın.

ŞAİR ARZUSU, ANA İSTƏYİ

1

Sevgi bayramı elan edin
Dünyanın bircə gününü.
Rica edirəm, insanlar,
kin-küduret,
soyuq nifret,
yamanlıq, bədxahlıq
xeyirliyə, yaxşılığa
bağışlaşın qoy ömrünü.
Bu bir şair arzusudur,
Bu bir ana istəyidir.
Kövək, körpə bu balalar
zərif ömür çiçəyidir.
Topların qorxunc səsindən,
Kor ejdaha nəfesindən
bizlər qorunmayıq
gələcək nəsilləri,
parlaq və dinc illəri.
Qoy zəncir görməsin
azad bileyklər,
Dolaşın hər yanı
azad küleyklər...
Zəhmət, sevinc olsun,
əzab olmasın.
şəhərlər dağlıb
xarab olmasın.
Tarixin varaqları
daha qanla dolmasın.
Şadlıq, sevinc olsun,
qəm və hicran olmasın.

2

Göyləri mavi, təmiz görəndə
açıb qollarımı fərəhli
qucaqlamaq isteyirəm.

Məzümlərə, haqsızlara
bu işıqlı dünyada
bir haqq istəyirəm.
Vətən göylərinə vahiməyle
baxan olmasın,
başına matəm örtüyü
taxan olmasın.
İşıqlı dünya yurdsuzlara
işiq saçın doğuma
ana kimi,
Yurdsuz, yuvasız
sergərdan insanlar
dolaşmasın dəli-dívane
kimi...
Pozulmasın bu vüqarlı
dağlarının ehtişamı;
Səksəkədən sarsılmamasın
körpələrin dinc axşamı.
Mavi deniz ləngər vurub
sakit-sakit yrğalansın.
Sahil boyu işıqlarım
qızıl-qızıl sırgalansın
Yurd-yuvası dağılmamasın
bu günahsız körpələrin.
Axı fırlanır dünyamız
üstündə tək bir mehverin...

3

Dünyanın hamiya
çatar günəşini,
suları, havası, odu,
atəşini.
Bir körpə ferəhi,
körpə gülüşü
ömrə bəzək olsun,
heyata dilək,

balaları heç vaxt
səfil görməyək.
Körpələr həyatın
bahar fəslidir,
dinclik, arzu, fərəh,
ümid nəslidir,
Səsini azadlıq
sesinə qatsın.
Fəsillər dalınca
fəsiller gəlsin,
Hünərli, arzulu
nesillər gəlsin.

BİR KƏLMƏ SÖZ

Deyirəm vətənim unutmaz məni,
Xalqın ürəyində döyünerəm mən.
Bircə kəlmə sözüm qalsa dünyada,
O bircə kəlməyle öyünərəm mən.

“Həyat” da, “ölüm” də bircə kəlmədir,
Amma menaları dərindən dərin.
Bir yeni fikirlə, bir yeni sözlə,
Əbədiyyət olar tarixdə yerin.

“Azadlıq” sözü də bircə kəlmədir,
Barmı bu dünyada ona bərabər.
O bir afətdir ki, onun yolunda,
Ömrü qurban vermiş neçə oğul, er.

“Vətən” da, “qürbət” də bircə kəlmədir,
Vətəndən müqəddəs bir məna varmı?!
İnsan vətənidən ayrı düşməyi,
Qürbətdə ölməyi arzulayarmı?!

Yoxsa mehəbbəti unutmuşam mən,
Həyatın mənası odur bəlkə də,
Nə bir ot göyerər, nə ağac bitər
Bəlkə vıran qalar onsuz ölkə də.

“Ana” müqəddəsdir, uludur adı,
Tapınar, ibadət edərik ona.
Ana – övladının bir cüt qanadı,
Həyata nur saçan anadır, ana.

Deyirəm vətenim unutmaz məni,
Xalqın ürəyində döyünerəm mən.
Bircə kəlmə sözüm qalsa dünyada,
O bircə kəlməyle öyünərəm mən.

MƏHSƏTİ

(Dramatik poemadan bir parça)

Məhsəti xanım öz otağında təkcə oturub şeir yazır. Bir az sonra başını qaldırıb yazdığını şeri oxuyur.

Unudulmuş da atılmış gülü-sevda kimiyəm.
Gözlərindən çekilen bir dəmi-röya kimiyəm.
Hər elindən ürəyim qana dönen şamü-səher,
Üzünün nurine həsrət şəbi-yelda kimiyəm.
Neyləmişdim sənə mən böylə vəfasız çıxdın.
Həsrətindən üzülən bülbülü-şeyda kimiyəm.
Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.
Sənə bel bağladım, atdın məni ey munisi-can
İndi sənsiz yaşaram, tərk-i-dünya kimiyəm...

(Həmayil tələsik içəri girir)

HƏMAYİL

Məhsəti, buraya gələcəkdir xan,
Nə edək, əzizim, bir söylə aman.
Sendən almaq üçün razılıq sözü
Yanına gələcek lap xanın özü...

MƏHSƏTİ

Qoy gəlsin, nə olar, nə var ki, bunda!
Bir az da durarıq xan qulluğunda!
İtaət etməyə borcludur övlad,
Belə əmr eləyir bizə bu həyat.

HƏMAYİL

Yox, yox, qorxu bilməz bir varlıqsan sən.
Özün də keçməzsən heç dediyimdən
Qarışiq yuxular görmüşəm yaman,
Səherdən çıxmırsan heç xəyalımdan.

Gördüm qara bulud aldı göyləri,
Sis, duman büründü bütün hər yeri
Bir qara div çıxbı səni apardı,
Yox olub göylərin dibinə vardi,
Ağladım dalınca, çırpındım yerde,
Sən isə yox oldun dərin göylərdə...

MƏHSƏTİ (onu qucaqlayaraq)

Heç keyfini pozma, gözəl Həmayil,
Bu ki bir yuxudur, həqiqət deyil.
Oxu, bir az oxu, könlüm açılsın,
Səsindən dünyaya fərəh saçılsın.
Mənim də ürəyim tutqundur yenə,
Boşalmır yazdıqça bu dərdli sinə...
Həzin bir şey oxu mənə dur bir az,
Naz eləmə, basdır, sən ey sərvinaz!

(Cəngi götürüb çalmaq istəyir, Həmayil cəld oxuyur).

HƏMAYİL (oxuyur)

“Qoyun deyil, sürülərə qatam mən,
Öküz deyil, çodarlara satam mən.
İgid deyil, qucaqlaşış yatam mən,
Ana, məni bir nadana verdilər,
Babalıma, günahıma girdilər...”

MƏHSƏTİ (gileyli)
Mən ki həzin bir şey istədim səndən.

HƏMAYİL
Baş üstə, bu saat oxuyaram mən
(yenə oxuyur)
“Öküz deyil, qucaqlaşış yatam mən...”.

MƏHSƏTİ
Dərdin, çorun elə igiddir sənin.

HƏMAYİL
Bəs səninki nədir, Məhsəti xanım,
Neçindir göresən bu ahü-ənin?!
(Bərkdən gülüşürler, xan içəri girir, Həmayıl tez o biri qapıdan qaçır)

XAN
Qızım, keyfin sazdır, gülürsən yenə,
Sənin gülüşlərin şəfadır mənə.
Belə gülərzüzlü görsəydim her an,
Səni bu dünyada, ölməzdim, inan!

MƏHSƏTİ
Gülüş gəncliyindir, yaraşır ona.

XAN
Doğrudur, əlbəttə, mehriban sona!
Gülüş çox yaraşır səntək gözələ.

MƏHSƏTİ
Nə fayda, gəncliyim döndü xəzələ...

XAN
Neçin, güzel maral, dağınsan belo.
Yenə kim toxunmuş bir ince gülə...

MƏHSƏTİ
Nə qədər mehriban olmuşuz, ata,
Əcəb, nədir səbəb bu iltifata?
Könlüm vıran oldu əzəldən mənim,
Olmadı bir kimsəm, bir istəyenim...
Ta uşaq vaxtından yetim qaldım mən,
Doymadım heç ana məhəbbətindən.
Könlüm açılmadı heç bu yerlərdə,
Anamı saldnız bir yaman dərdə...
Dağlar gəliniydi saf və ləkəsiz,
Onu bir qəfəsə saldırdınız siz.
O uca dağların ağ göyərçini,
Bu mənəhus sarayda yedi içini.
Onu iylədiniz, atdnız bir gün,
Həlak eylədiniz ömrünü bütün.

XAN
Qızım, bu nə sözdür, bunlar nə demək,
Bu keçmiş işlərdən gəl daha əl çək,
Sənin yaradaram səadətini,
Adını, sanını və şöhrətini.
Yalnız sözlərimə qulaq as mənim,
Atanam, deyiləm sənin düşmənin.
Sənin gözəlliyyin, sənin camalın.
Ey dilrüba sənəm, ağlin, kamalın
Alemə məşhurdur, şöhrətin daşır,
Sənə bir taxti-tac yalnız yaraşır.
Məlikə olmağa leyaqətin var,
Şahların yanında min hörmətin var.
Sənə elçi gelir Şirvandan beri,
Sənə dikilmişdir elin gözləri...

MƏHSƏTİ
Heç layiq deyiləm bu torifə mən,
Siz qızım dediniz mənə əzəldən.

XAN

Sənə heç yaraşmir açıq dolanmaq,
Sinədən söz deyib alışib-yanmaq.
Eştdim atanın düşməntənə sən
Dostluq gösterirsen, könül vermisən.
Qızım, etdiyinin hüdudunu bil,
O sənə yaraşan bir insan deyil.

MƏHSƏTİ

Ata, məhebbətin hüdudu olmaz,
Bu insan qəlbidir, düşünün bir az.
Könül çırpınırkən eşq ilə hər an,
Onu söndürməkdən acizdir insan.

XAN

Bilirom o şeyxin dərsidir bunlar,
Onda ne insanlıq, ne də həya var.
Həm dinsiz, imansız bir insandır o,
Ona qulaq asma, çox yamandır o.

MƏHSƏTİ

Ustad insanların ən müqəddəsi,
Azad bir vicdanın ölməyən səsi
Onlarla gəlməşdir bu kainata,
Böyük bir zinətdir o bu həyata...

XAN

Tərif dinləməyə gəlməmişəm mən.

MƏHSƏTİ

Gəlmənizi xahiş etmədim sizdən.

XAN

Xan qızı, yaraşmaz sənə bu rəftar!

MƏHSƏTİ

Ata, həqiqətdə eyibli ne var?!

XAN

Özgə bir niyyətə gəlməşdim bu gün,
Ağlimı başından çıxardın bütün.
Elçilər göndərir o Şirvan xanı,
Şöhrəti tutmuşdur bütün cahani.
(*Yumşaq və mehribanlıqla*)

Sen xoşbəxt olarsan onunla inan,
Redd cavabı vermə, Məhsəti, aman!

MƏHSƏTİ (*məyus, özüna*) –
Nə şöhrət istədim, ne şan istədim,
Bu dünyada təmiz vicdan istədim,
Demədim illərlə gəlsin seadət,
Ömrümüzə bextiyar bir an istədim.

XAN

Bəxtiyar günlərin gələcəkdədir,
Qızım, bu dalğınlıq, bu qüssə nədir?
Sandım şad edəcək seni bu xəber,
Neçindir bu məyus, bu qəmli sözlər?!

MƏHSƏTİ

Canan həsrətiyle yanırkən ürək,
Dünyanın şöhrəti, malı ne demək?!
O nurdan qurulan saf məhebbəti,
Heç satın alarmı bir xan şöhrəti?!
Mənim sevgilim var uca dağlarında,
Könlümü emanet qoymuşam yarda...

XAN

Məhsəti, həddini keçir bu daha,
Heç səbəb görmürəm belə coşmağa,
Əmr edirəm sənə, yola hazırlaş,
Gelin gedəcəksən Şirvana birbaş!

(*Xan acıqlı otaqdan çıxır. Məhsəti başını əlləri içincə alıb oturur. O biri qapıdan Nizami içəri girir. Məhsəti onu görçək qalxıb ona təraf yürüür*).

MƏHSƏTİ

Ustad!

NİZAMİ

Menim şair qızım yene qəmlidir,
Yoxsa ağlamışan, gözün nəmlidir.

MƏHSƏTİ

Könlüm açılmayır, nedəndir ustad,
Sönmüş bir ocaqdır sanki kainat.
Gözümdə nuru yox güneşin də bax,
Menimçün dünyada sən varsan ancaq.
Məni əzir, ustad, sıxır bu dövran,
Heç könlüm açılmır nedənsə inan!

NİZAMİ

Sən bir bəzeyisən bu kainatın,
Kədərle keçməsin bu genç həyatın.
Sabahın yelləri oxşasın səni,
Götürsün üstündən qara kölgəni.

MƏHSƏTİ

Eh, kaş bu saraydan, bu dəbdəbedən
Ömrüm boyu, ustad, iraq olaydım!
O sənin kimsəsiz, yoxsul evində
Həzin-həzin yanın çıraq olaydım.

NİZAMİ

Sən ey mələksima, ey nazik ürək,
Sen olan evlərdə çıraq nə gərək?!

MƏHSƏTİ

Gəl, ustad, qəlbimi açma, yaradır,
Xan mənim ağlımı, gözəlliyyimi
Bir oyuncaq kimi satmaq isteyir,
Eşqimi, hissimi, məhəbbətimi
Şöhrət girdabına atmaq isteyir.

NİZAMİ

Gəncliyin yaraşmir üzünə məlal,
Ümidin dostudur bil ki, istiqbal.
Sənin saf qəlbindən qopan hər fəğan
Ölməz, əşrlərlə yaşayar, inan!

MƏHSƏTİ

Könlümün dərdleri gəlməzdir saya,
Anamın yanınca düşdüm saraya...
Güvenib ağlıma, istedadıma
Xan da “qızım” dedi mənim adıma.
Anam öz atamdan mənə deyərdi,
Bitməzdi anamın bu müşkül dərdi,
Son bahar fəslində bir axşamçağı,
Yarıqlarlılıqdı onun otağı.
Töküb göz yaşını ağladı anam,
Dedi: “Yaziq qızım, gülüzlü sonam.
Əzəldən bədbaxtdır bir qız övladı...”
Məni qucaqlayıb xeyli ağladı,
Sonra sakit yumub gözünü yatdı,
O axşam əbədi yuxuya batdı.

NİZAMİ

Qapılma, acıdır xatirələr bil.

MƏHSƏTİ

Susdurmaz onları nə hiss, nə aqil!..
Çox şey istəmədim mən ki həyatdan.

NİZAMİ

Azadlıq eşqiyle yaşayır insan!..

MƏHSƏTİ

Dağlarda qurulan çoban dəyəmiz
Qəlbimdə dünyada hər şeydən əziz.

NİZAMİ

Ən ince duygular, ən saf əməller,
Qəhrəman analar, təmiz gözəllər
Çoban deyəsindən çıxıb yetişər.
Onlardadır əsl mərdlik və hünər.
Sən de bu dağların doğma balası,
Sən de at qəlbinden ələmi, yası.
Bele bir nəslin də qızı ağlarmı?!

MƏHSƏTİ

Bir sorun dünyada bəxtiyar varmı?!

NİZAMİ

Səni öz qoynunda bəsləyen dağlar
Sənin avazını qəlbində saxlar.
İnan gələcəyə, bəslə etiqad,
Boğulmaz şairin qəlbində fəryad.

MƏHSƏTİ

Sənətin tükenməz xəzinesindən
Əlimdə qiymətli bir gövherim yox.
Rayihələr saçan şeir bağında
Açılan ətirlili süsənberim yox.
Böyük şairlerin yaratdıqları
Bu əlvan dəstədə lalələrim yox.
Nə Şirinki kimi xoş qəzəllerim,
Nə də Fərhad kimi bir hünərim yox.

NİZAMİ

Sədəfə bəslənen incidir, dürdür,
Su deyil bu axıb gedən, ömürdür.
Şikayət eyləmə yoxsullugundan,
Baxsan almasın da əslili kömürdür.
Gəncən, çox yaradıb, yazacaq əlin,
Lakin sarsılmamasın eşqin, əməlin.
Qoyma ki, bürdəsin əlində qələm,
İnsanın ən böyük düşmənidir qəm...

Sönmez əbədiyyət, yüksələr günəş,
Açılardı üfüqdə bir özgə aləm...
Yaşa alıq açıq, qəlbə ləkəsiz,
Yaşa bu dünyada güneşdən təmiz.
Nə yalançı şöhrət, nə yalançı şan
Bil ki, qoymamışdır tarixdə nişan.
Bağlansın adınlə elin baharı,
Adınlı ucalsın yurdun vüqarı!
Səni yetişdirən bu ana torpaq
Sənin sənətinle abad olacaq.
İnan, gələcəyin böyük adı var,
Yaşar yer üzündə insan bəxtiyar!

(Həməyil tələsik içəri girir).

HƏMAYİL

Məhsəti! Vurdular Cahangiri, gel!

MƏHSƏTİ

Kim qıydı, kim qıydı ona, hansı el?!
Bu nədir, xilas et, amandır, ustad,
Bunca dərdlə insan etməzmi fəryad?!

(Ağlayaraq Nizaminin qolları arasına düşür, Nizami və
Həməyil onu aparırlar).

SEÇMƏ TƏRCÜMƏLƏR

Məhsəti Gəncəvi

RÜBAİLƏR

Xalqın başında gər olsan da bir tac,
Ağladar səni də bir gün ehtiyac.
Xalqın dərdinə qal, ona yaxın ol,
Qorx o gündən öziñ olasan möhtac.

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər
Çox da öyünme ki, uzundur ömrün,
Əcəl köhlenində hazırlıdır yəhər.

Qızıl dedi: "Mənem hər güne gərək,
Duz kimi möhtacdır mənə hər xörek.
Meni ölü kimi basdırımayın siz,
Həyat üçün mənəm en yaxın kömək".

Boy-buxunu, ciyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad.
Bivəfa dostlardan düşmən yaxşıdır,
Etibarsız dostu yadından çıxart.

Nədən səni belə yandırdılar, şam,
Yaddan çıxardılar burda bir axşam?
Sən özün dilə gəl, neyləsin, əger
Yaranmışsa ancaq yanmaqcın adam?!

Qəminin eşqilə cahana gəldim,
Canımı eşqinə qurbana gəldim.

Bu könlüm qəminin məkanıdır, yar,
Qəmini çəkdikcə mən cana gəldim.

Xərabatdan çıxan bir ay ucaldı,
Fəleyin damında bir çadır saldı.
Qəflətən ucaldı Hatifdən bir səs:
"Bu dünya bir saman çöpünə dəyməz?!"

Arvadla kişini bağlayar kəbin,
Bu işə yol verir şəriət, ayin.
Mənimse kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən, bir din?

O dərya təbinle behsə girerək,
İstəsen lovğalıq etməsin felek;
Lütfi-kərəm qılıb buyur saqiye,
Senin piyaləni doldursun tək-tək.

Əlimdə qədəhlə sənin küçəndən
Hər gecə, sevgilim, sərxoş keçdim mən.
Eşqi şərab kimi tökdüm qədəhə,
Huşa getdim, düşüb sindi əlimdən.

Dur çəngi dindirek, bir ülfət qataq,
Şərab içək, arı, namusu ataq!
Hiylə şüşəsini çalıb daşlara,
Canamazı bir cam şərabə sataq.

Dedim: məsləhet ver biza, ey ürək,
Şirin meydən içək, acıdan içək?
Dedi acıdan iç, yoxsa Şirinə
Vurğun deyilsən ki, sən də Ferhadtek.

Bu vüsal gecəsi, amandır, yatma!
Murada yetməyə zamandır, yazma!
Xumar gözlerini qapama, ey yar,
Bu, ələ düşməyen bir andır, yatma!

Hələ mey var ikən, ey nigar, yatma,
Busəsiz qalarşa dodaqlar, yatma!
Gecə qaranlıqdır, badələr aydın,
Xəlvət bir guşədir, mey də var, yatma.

Gül üzdən niqabı aç gül əyyami,
Doldur gül fəslində şərabla camı:
Sən kimi yar ilə səhər mey içən –
Aşıqin gül vaxtı coşar ilhamı.

Toxunma könlüne biçarə gülün,
İncitmə qəlbini avara gülün;
Səbanın eşqiyle olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.

Vüsalında dolu gecələr getdi,
Kirpiyimdən düşen incilər getdi.
Ürək rahatlığım, munisim, her şey,
Sən getdin, səninlə bərabər getdi.

Necə deyim eşqin nə cəfa verdi,
Ürəyin mənə nə vəfa göstərdi.
Gece zülfün kimi uzun olaydı,
Deyəydim hicrində çəkdiyim dərdi.

Hicrində gündüzüm gece oldu, yar!
Zamanın əlindən könlüm qan ağlar.
Göndər xəyalını bize bir gecə,
Görsün necə üzür məni intzar.

Məni yere yixib o qəssab kəsdi,
Dedi: "Güman etmə, bu son nəfəsdi".
Düşüb ayağıma üzr istədi o,
Demə, ayağından soymaqmış qəsdi.

Sən qəssabsan, mənse qurbanınam, bax,
Dözərəm çatsa da sümüyə biçaq,
Adətdir, satırsan kəsdiyini sen,
Məni öldürsən də, gəl, satma ancaq!

Ləl mədənidir, ey sap, məskənin,
Küleyin atıyla yarışır tenin.
İynəsində yarın nə azdır ömrün,
Çimdiyin ki, həyat suyudur, sənin.

Nizami Gəncəvi

QƏZƏLLƏR

Diləyirdim mənə sen bir gecəlik yar olasan!
Pozmayıb peymanını, ehde vefadar olasan!

Gözlerin yadları gördükdə gülür nərgiztək,
Bir tikandır mənə qəmzən, nola qəmxar olasan!

Dostluğundan demişəm men, necə düşmən eşidib,
Məni egyptara xəcil etsən, özün xar olasan!

Mənə dost ol, nə zerər, düşmənim olsun alem,
Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!

Sən nə quşsan, nə sayaq mən sənə tor qurmaliyam,
Bəlkə sən gözlərə ov, qəlbə giriftar olasan?

Şəhər ehli sənin eşqində Nizami kimidir,
Nə rəva Əhsitanın qismətinə yar olasan!

* * *

Görün, öündə aşıqin şiri necə şikar edər,
Pələng kimi cavanları, bir anda biqərar edər.

Çəkib də kirpiyindən ox, o eyri yayda saxlayır,
Nə işdi ki, vurulmamış bu qəlbim ahu-zar edər?

O dilberin üzün görüb dağıtmışam libası,
İçilməmiş qalan camıım şirin-şirin xumar edər.

Necə vəfa tələb edim, bizim o daşürekliyən,
Mənim bu şişə könlümə deyin o daş ne kar edər?

Hər gün onun vüsalını xəyal edib can üzülür,
O hər gecə sayır nə vaxt bu könlü tarımar edər.

Nə qədər zahim olsa da, Nizami, el götürmə sen!
Gül isteyən tikanla da cəfa çəkib qərar edər.

* * *

Afərin hüsnünə, mən bir belə dilber istərəm!
Gecələr şəmi yanar, sən kimi gövher istərəm!

Od ləbin, ud xalın her biri şəkkər kimidir,
Valehəm onlara mən, bir belə mecmər istərəm!

Duzda çox ləzzət olar, amma ki, şirin olmaz,
Duzlusən həm də şirin, sən kimi şəkkər istərəm.

Müş zülfün nə gözəl, ələm ənber dağıdır,
Gör nə xoşdur, gözəlim, bir belə ənber istərəm.

Bağladın zülfünə qutək bu Nizamini özün,
Söyləyir zülfün ucu bir belə çekər istərəm!

Nəvai

QƏZƏLLƏR

Canım üzülür hicr ilə, canan gərekdir,
Könlüm alışır dərd ilə, dərman gərekdir.

Bu qəm gecəsi aşiqi-pərvanəyəm, ancaq
Başında mənim şəmi şəbistan gərekdir.

Qəmzən xoş olur könlümə, ey işvəli dilbər,
Ah, oxlarına bir neçə peykan gərekdir.

Eşqin gecə-gündüz məni yandırıdı içərdən,
Eşq əqli, Nəvai, yana pünhan, gərekdir.

* * *

Qəmin oxu ki, könüller evin nizanə qılar,
Bu xak olan tənimə yetçek, orda xanə qılar.

Ləbin bəhanəsiz el qanım töker her dəm,
Mənə gelince iş, əlbəttə, bir behanə qılar.

Könül verib o füsunkar çeşmə bilmez idim
Ki, el içində məni aqibət fəsanə qılar.

Könüldə gövhəri-peykanını ki, yiğmiş can,
Bu bəlli işdi ki, viranəni xəzanə qılar.

Qurur ölüm toru her sübh quşlara təzdən,
Sabah yeli ki, çəmen sünbüllünü şan qılar.

Nəsibi bülbülli-zərində qəm tikanimidir,
Nəvai neğməsinə ses verib təranə qılar.

* * *

Yar getdi könüldə onun bir nazi qalıbdır,
Ancaq ki, qulağım dolu avazı qalıbdır.

Göz evini göz yaşları yıldızı bu gün, ey dil,
Yerində onun qəmli xarabası qalıbdır.

Könlüm quşu sünbüll saçının toruna düşmüş,
Bülbüll kimi her gül sarı avazı qalıbdır.

Gül fəsli o quş hansı yana meyl eləmiş ki,
Bağ içrə fəqət sərvi-sərəfrazı qalıbdır.

Gel qəm yemə sən yar sitəmindən ki, Nəvai,
Ömrün çoxu sevdayla keçib, azi qalıbdır.

* * *

Hansı bir çöhrə ki, meyl etsin ona xəstə könül?!
Hansı bir zülf ki, olsun ona vabəstə könül.

Qüssə dırnağı ilə yaralayıb hər tərəfin,
Nəqş edər eymə qaşın şəklini qəlb üstə könül.

Qan demə gül yanağın şövqünə, gül, lalə dərər,
Dərd bağından tutur lalə, gülü dəstə könül.

Könül azad deyilsə, yemə qəm, şeyx, saqın,
Çünkü azadəliyi görmədi heç kəsədə könül.

Zülmən cana gəlib atsa Nəvai eşqi,
Yalvarıb söyləyəcək atma gel ahəstə könül.

Dante Aligyeri

“QAFİYƏLƏR KİTABI”NDAN

Üç qadın qəlbimi dövrəye aldı,
İçəri girmədi, kənarda qaldı;
Çünkü Amur idi qəlbime hakim.
Amur olan yere girməzdi heç kim.
Amur qadınları gördüyü zaman
Sonsuz gözəlliyə olmuşdu heyran.
Tükəndi taqəti, qüvvəti xeyli,
Sükuta qərq oldu, lal oldu dili.
Yorğunluq, iztirab, bir də əziyyət,
Budur üç gözələ düşən son qismət.
Arxayın olmayıb xeyirxah işə,
Keçirir üç gözəl böyük endişə.
Xeyli sevilirdi onlar bir zaman,
Rədd etmiş onları indiki dövran.
Onları sevməyir insan aləmi,
Gözlərində vardı dünyanan qəmi.
Sanki dost evinə gəlibdir onlar,
Dedim ki, qəlbimdə kimdir hökmədar?
Qırılıb torpağa düşən gül kimi —
Birinci qadının solğun görkəmi,
İztirab sütunu sanki bir əli,

Tökülür üstündən göz yaşı seli.
O biri əliyle tutub üzünü,
Göz yaşı sel kimi yuyur gözünü.
Yalmayaqdı, feqət necib esilzadəydi,
Nimdaş örtük altındañ birdən gözünə deydi,
Amurun, o şey ki, heç açıq, aşkar söylenməz,
Amur xeyli utandı, utanar görə her kəs.
Amurun üreyini sardı dərin mərhəmət,
Soruşdu o hökmədar: kimsən, məni agah et!
Qadın ah çekərək bir cavab verdi;
Tükənmezdi onun, böyükdü dərdi:
“Sevməyir dünyada məni bir adam,
Hamıya özgəyəm, hamıya yadam...
Səninlə qohumluq hissiliyə geldim,
Mən sənin yanında bəlkə dincəldim.
Doğma bacım olmuş anan əzəldən.
Ədalətəm mən”.

Amur susanlarının sordu halını,
Bildi qadınların her ehvalını,
Çekdi insanların xeyli xəcalet,
Çekdi ürəyində sonsuz əziyyət.
Qadının kədərlə ayıldı başı,
Dedi: yetməzmi o axan göz yaşı?!
Açı qəm yaşları axdı gözündən.
Sonra qəmli-qəmli söylədi ki sən,
Hər şeyi yeniden bilsən yaxşıdır,
Həqiqət bilinər hər əvvəl-axır...
“Nil çayı o zaman bir bulaq idi,
Yaşlılıq istiyə olurdu təslim.
Bakır bir dalğanın üstündə o vaxt
Bu qızım dünyaya gəlməşdi mənim.
Sarı saçlarıyla qurulanan qız
Dalğalar qoynunda doğuldu yalqız.
Qızım öz əksini seyr etmək üçün,
Əyilib baxarkən qız doğdu o gün”.
Məhebbət allahı yiğdi gücünü,
Sarsıldı qadının hekayətiyle,

Yaşardı gözləri, kəsildi ünү,
Salamladı onu nezakət ilə:
– Açıñ gözünüzü, daha bu süstlük,
Silahı da salmış gücünden görün.
Keçmiş zamandakı parıltısını
Necə itirmişdir silahlar bu gün.
Təmkin və sexavət, başqa qohumlar
Diləncitək gəzir hey diyar-diyar.
İnsanlar ah çəkib qoyun ağlaşın,
Pisləyib taleyi, matəm saxlaşın,
Sizlər de bilmən ki, insandan heç kəs
Bu işlərdə bir haqq-hesab istəməz.
Biz susa bilmərik, çünki bir kərə
Əbədi qayadan enmişik yero...
Nə qədər pis olsa halımız fəqət,
Bir gün doğulacaq yenidən əlbət.
Keçmiş parıltımı ona qaytarar,
Geləcək dünyada mütləq bir zaman.

A.S.Puşkin

DAYƏMƏ

Ağır günlərimin munis həmdəmi,
Mənim ürek dostum, mehriban qarı.
Çoxdan gözleyirsən məni, eləmi?
Şamlıqlar içinde axşam çağları.
Yalqız otağında oturmuşsan tək,
İndi xəyalından keçir, ah, nələr.
Bezən mürgüləyib fikrə gedərək,
Qırışq əlindən düşür iynələr.
Bağlı qapılara baxırsan herdən,
Yorğun fikirlerin çekilir dara.
Sıxılır ürəyin qəmdən, kədərdən,
Baxırsan qaranlıq uzaq yollara...

GÜL

Bes gülümüz hardadır,
Deyin, dostlar, aşnalar,
Bələke son bahardadır
Almış etrafını xar.
Ömrün də varaqları
Öylə solan çiçekdir.
Gəlmədən ilk baharı –
Üzülüb gedəcəkdir.
Ancaq bircə arzum var:
Ömrüm yetmədən başa –
Doyunca ağ zanbağa
Eyləyeydim tamaşa...

PƏNCƏRƏ

Bu yaxın günlərdə axşam çağında,
Qərib ay gezəndə bahar bağında,
Yerlər nur alanda həzin şəfəqdən,
Pəncərə dahinda bir qız gördüm men.
Görkəmi dalğındı, baxışı xumar,
Üzmüşdü könlümü acı intizar.
Kölgəli yollarda qalmışdı gözü,
Əsirdi, heyccandan qalxırdı köksü...
Burdayam! Səsləndi biri qəflətən...
Qız quştek silkinib qalxdı yerindən,
Pəncərəni açdı tez titrəyərək,
Qovdu buludları bu anda külek...
Qara perde çəkdi aym üzünə,
Öz-özümə dedim min alqış sənə.
Ey bəxtiyar insan, bəxtiyar insan,
İndi məhəbbətdən kam alacaqsan...
Bir belə sevimli gün olacaqmı,
Mənim də pəncərem açılacaqmı.

GÖZƏLƏ

Bu əlvan bəzəklerin, xoş sesin, baxışların,
Sakit şirin gileyin, gözəl nevazişinle
Yandırıb gənc ürəyi, yüngül zəfər yolunu,
Göstərməkde məqsədin nədir, ey gözəl, belə?
Bu riyakar incəli, yalançı hicab nədir?
Bu qeydsiz yorğunluq, nədir titrək dodaqlar,
Əbəsdir hiyləgərlik, günahkar bir ürekde,
Nə canlı bir duygù var, nə təmiz bir həyat var!
Sənə soyuq qəzəbdür mənim mənhus cavabım.
Tekəbbürlü hüsнündən qaranlıq gecələrdə
Söyle, ey gözəl qadın, kimlər bir kam almamış?
O murdar mənzilinin ləkəli qapısını
Gecələr cəsaretlə kimlər gəlib çalmamış?
Öz solğun damətini başqasına apar sən.
Oxşa naşı qəlbini; uzaq, ey gözəl, məndən,
O yorğun ağuşunda başqasını sev, aldat,
Könlümə hakim olmaq sevdasını tamam at.
O xain qıcağına getməz ilham aşığı,
Başqasına apar sən, yalançı yüngül eşqi.
Saxta məhəbbətinin satqın zəncirlərini.
O aegöz tamahının ən acı zəherini,
Məcburi arzuları qızıllara satılan
Soyuq, süni fərəhə ram olmaram heç zaman.

* * *

Men də eşitmışəm bu dünya mülkü
Vahid bir dostluqla gözəldir əlbət...
Onsuz bu aləmin yoxdur lezzəti,
Onsuz həyat dolu qüssə, fəlakət.
Sakit bir dostluğun olmása əger
Ömrün-günün gəlib işıqsız keçər.
Dinlə, lakin başqa bir hiss de vardır,
Həm yorar insani, o həm məst edər.
Zəhmətdə, qayğıda dinclik zamanı

Aman verməz, səni çeynəyib didər.
O zalim bir hissdir, ruhu parçalar,
İztirab içinde sənər qəlbimiz,
Ümid şöləleri yanmasa bir an
Bu derin yaradan sağalmaq biz,
Bax, məni yandıran ehtiras budur.
Solub mehv oluram, yaman inidən
Bu dərddən sağalmaq istəmirmə mən...

* * *

Başının üstündə toplanmış yenə
Sükuta qərq olmuş yığın buludlar.
Qeza fəlakətlər düzəldir mənə,
Hazırlayıb yenə müdhiş bir qərar.
Etinasız qalib taleyime mən
Bu çətin sınaqdan çıxacağammı?
Məğrur gəncliyimin mətanətiyle
Qezanın hökmünü yuxacağammı?
Fırtınalı keçən coşqun ömürdən
Yorğun, gözləyirəm yeni bir tufan.
Bəlkə xilas olub qaldım yenə də,
Sakit bir sahilde dincəldim bir an.
Lakin hieranımı duyub ezəldən
Bu acı saatda, birçə mələyim,
O zerif əlini bir an olsa da,
Son dəfə sixmaqdır yalnız diləyim.
Sakit təbiətli, müləyim məlek,
Söyle yavaşcadan mənə əlvida.
Qüssələnən, kədərli nəzərlərini
Qaldırıb son dəfə bax sen bir daha...
Gənclik qürürlə çırpinır ürek,
Həzin xəyalınlə hər yanda olsam.
Cəsaret, metanət duyar ürəyim,
Məhəbbətin verər könlümə ilham.

EV PƏRİSİ

Ey dinc malikanemə gizli hamilik edən
Xeyirxah ev perisi, sənə yalvarıram mən.
Hifz et mənim kendimi, göy meşəmi, bağımı,
Ailemin bu kiçik evini, otağımı.
Qoy çöllər titrəməsin yağışın soyuğundan,
Sərt payız küləkləri əsib verməsin ziyan...
Qar yağışın asta-asta, qoy ağartsın her yeri,
İsti bir örtük kimi örtsün nəmli çölləri.
Sən ey gizli keşikçi, babamın yurdunda qal,
Sən bu xoşbəxt evimi yad gözündən uzaq sal.
Onun ətrafını gəz qayğıkeş keşikçitək,
Qoy balaca bağında əsməsin acı külək,
O mürgülü suların sahilini qoru sən.
O köhnə darvazalı hasarları çürüyen,
Balaca bostanımı sev, özün qoru barı.
Təpələrin yamyasıl sevimli yamacları
Gözlərindən qaçmasın, o menim dolaşdığını
Çiçekli çəmənləri, yasti təpələri sev,
O serin xoş küləkli iyi cökələri sev,
Sev ağaçqayınların səsli yarpaqlarını,
Göye qalxan şamların körpə budaqlarını.
Orda dolaşmadığım bircə yer qalmamışdır
Onlar hamısı bir-bir ilhamıma tanışdır.

QIŞ SƏHƏRİ

Nə gözəl bir gündür, hava şaxtalı,
Günəş də parlayır, sən yuxudasan.
Nazlı gözlərini aç, sevimli dost,
O şirin yuxudan, gözəlim, oyan.
Göydə dan ulduzu parlarken səhər
Şimal ulduzutək hüsnünü göstər.
Bulaniq göylərə çökmüşdü zülmət,
Gecə ağlayırdı qəzəblə tufan.
Görünürdü qara buludlar içərə

Solğun kölgə kimi ay da səmədan.
Oturmuşdun qəmli fikrə dalaraq,
İndi pəncərədən bayırı bir bax.
Mavi göy altında uzanıb sakit,
Gözəl xalça kimi döşənmiş çöllər.
Bir meşə qaralır kenarda yalnız.
Parlayır günəşdən qarlar sərasər.
Qirovun altında göyərir şamlar,
Çayda buz altında bir parıltı var.
Kehreba rənginə boyanmış otaq.
Soba çıtdayıb nəşəyle yanır.
Xoş olur yataqda xəyalala dalmaq,
İnsanın qəlbində arzu oyanır
Kirşəyə qoşdurub kəhər atları
Uçaqmı bu qarlı düzlərə sari...
Seher qarı üstə sürüşərək biz,
Gözəl dost, gəl çıxaq, gəzək baş-başa.
Çapdırıb boz atı gözəl düzleri,
Bu boş düzənlərə edək tamasha.
Gəzək meşələri anıb bu ili,
Könlümə xoş olan gözəl sahili.

M.Y.Lermontov

İKİ ƏSİR QIZ

Sevirem, ey nazlı Zairem, səni,
Sevirem, ey yunan gözəli, qəlbən.
Dünyanın nə qədər zinəti varsa,
Ayağın altında səpələrem mən.
Seyr edərkən böylə sən xumar-xumar.
Mavi gözlərinlə bütün hər yanı,
Olarsan könlümə sən bir hökmər.
Qul kimi tərk edib mən bu dünyani,
Gəzərəm arxanca hey diyar-diyar.
Qoy çalsın, oynasıñ nazənin Gülnar,
İspan rübabını ağ əlləriyle;
Nə qədər istəyir çalsın füsunkar,

Ona həsəd etmə, nazlı mələyim,
 Ey eşqim, eməlim, həzin dileyim.
 Ateşin Gülnarın şux nəgməsini,
 İnce gitaranın həzin sesini,
 Bu şərqi güllerinin rayihesini
 Verərəm can alan bir baxışınçın.
 Hazır Sultan Əhməd keçməyə, inan,
 Sənən bir baxışın, bir öpüşünçün
 Qızıldan, incidən, ləldən, yaqtadan!..
 – Sultan! Vəhşi, yoxsul yarandım əlbət,
 Men meğrur bir ruhla doğuldum fəqət.
 Əsirəm, yoxsulam, yoxdur qərarım,
 Nifrət bəsləməyə var ixtiyarım.
 Unut, qoca, unut, boş arzuları,
 Könlümün özgəylə olmuş ilqarı!
 Qəlbim ilk eşqinə bəslər sedaqlət,
 Qəzəbli sultanla etmərəm ülfət.
 Bil ki, nə nəvaziş, nə sitəm, nə naz,
 Buz kimi qəlbimden, sevgi qoparmaz!
 Hazıram ölməyə, etmərəm fəryad,
 Söylə hazırlımdır sizin də cəllad?
 Gecə çökmüş aydın ve cazibədar,
 Bu sakit gecədə nə xoş ətir var.
 Ədəm gecəsindən gözəl bir gecə,
 Geniş Sareqradda yatır səssizcə.
 Yalnız guruldayır uzaq ləpələr,
 Çarpır dik-divara yenə sərasər
 O hərəməxananın pəncərəsindən
 Gümüş ay işığı axıb nurlanır.
 O bəzəkli, ince, elvan şışələr
 Soyuq bir ateşlə alişib yanır.
 Parlayır qotazlar, xara divarlar,
 O yumşaq taxtlarda min bir bəzək var.
 Bu sərin gecədə nəfəs alaraq
 Bardaş qurub sakit oturmuşdur bax,
 Pəncərə öündən yalnızca Gülnar.
 Çırçıp sahillərə coşqun dalğalar.

Her yer sakit, susmuş elə bil cahan,
 O ince əllərdən düşür bu zaman,
 Səssizcə təxt üstə düşür gitara,
 Gülnar baxır, baxır ağ dalgalara.
 Gülnar coşqun bəhri hey seyrə dalır,
 Uzaq vətənini yadına salır...
 Orda hər bir bucaq könlünə yardı,
 Orda bol şəfteli və limon vardı.
 Dolaşır xəyalı öz əllerində,
 O Q vadalkvirin sahillerində
 Dibində köpükler yatan divara
 Söykenerek baxır ac dalgalara.
 İspan qızı səssiz dinləyib dahrı,
 Ay onun üzünə solğun rəng salır.
 Zərif bir bağırtı... bir qadın səsi,
 Büllur dalgalarda divar kölgəsi
 Titredi. Ləpələr çarpdı bu gecə
 Ağ bir şey göründü, sonra gizləcə
 Yox oldu. Qalmadı ondan bir esər,
 Yalnız çırpinirdi oynaq ləpələr...
 Pəncərə öündən qalxaraq Gülnar.
 Qısqanc təbəssümle edib iftixar,
 Yenə gitaranı elinə alır,
 Vəhşitək o ispan nəgməsi çalır.
 “İntiqam” sözünü eləyir tekrar.
 Coşqun nəgməsini çalır füsunkar
 Qəzəbli bir sevinc vardır üzündə,
 Od yanır gənc qızın siyah gözündə.

Adam Mitskeviç
TƏRS ARVAD

Özünü öldürənlər artmış bizim zamanda,
 Odur, çay qırğında, körpülerdə, her yanda
 Qaroval düzülərək çoxlu jandarma durur,
 Rengi qaçmış bir adam gördümü, dərhal sorur:

– Nə var, size ne olmuş? – Ondan cavab almamış,
Biçarenin halına belə birçə qalmamış.
Özünü ağalara göstərməkçün qəhrəman, –
Qataraq qabağına getirir onu haman.
Guya xilas edərək həyatını bu kəsin,
Tez açır qarşısında qapısını mehbəsin.
Senanın sahilində bir dəfə, başyuxarı,
Bir nəfər də qaçırdı; jandarma ona səri.
Yüyürüb dayandırdı: – Ey, hara gedirsiniz?
Kimi axtarırsınız, söyləyin, burada siz?
– Allah eşqinə, el çək! – dedi yüyürən nəfər, –
Arvadım suya düşüb, yoxdur ondan bir əsər.
Görürsənmi, ağlımı tamam şəşqinliq sarmış,
Görünür ki, yazığı amansız çay aparmış.
Jandarma irad etdi: – Yaziq, görünür ki, siz,
Dünyada su elmindən tamam bixəbərsiniz.
Nə üçün düşmüşsünüz belə yersiz təlaşa,
Aşağı getməkdənsə, yüyürüsünüz başa?
Arvadınız bu çaya düşüb axmışsa əgər,
Axınla aşağıyla aparacaq ləpelər...
Kişi fikir vermeyib, yuxarı səmtə getdi.
Yalnız o jandarmaya belə etiraf ifadə etdi:
Məni çasdırmamışdır, jandarma, inan, yadım,
Ancaq çox tərs arvaddir mənim bədbəxt arvadım.
O, dünyada heç kesin etdiyi kimi etməz,
Çayda da başyuxarı gedər, aşağı getməz.

Sandor Petefi

OĞLUMA

Verin oğlumu mənə, ateşlə, herarətlə
İstəyirəm onu mən alam, bağrıma basam.
Elə bil ürəyimden bir pöhrə qalxmış təzə,
Elə bil ki, yenidən doğmuşdur məni anam.

Salamlayıram səni, mənim zərif budağım,
Ah, ne qədər əzizsən, ne şirinsən, a körpəm.
Sən yanıqlı ağlayıb, qəzəblə qışqıranda,
Sənin bu bağırtına qarışır şirin nəgməm.

Ürəyim ne qədər, bax, sevinir səadetlə,
Baxıram gül üzünə, baxıram məhəbbətə.
Səni suya çəkməyə özgə su lazım deyil,
Mən sevinc yaşlarıyla isladıram səni, bil.

Mən bir münəccim kimi qiymətli ulduzumun
Keşiyində durmuşam, onu qoymaram gözdən.
Baxıram üzündəki cizgilərə, baxıram.
Bilirəm gələcəkdə sən nələr görecəksən.

Nurlu ulduz göylərdən işiq saçır yerlərə,
Ətirlili çiçəklərə nur saçır zaman-zaman.
Soyuq nefəslə qrov birçə düşməsin tezdən
O zərif çiçəkləri tələf etməsin, aman.

Dayan, ölüm, oğlumu aparmağa tölesme,
O ki mənim yanında oturub qalmayacaq.
Ona yaxın düşmə, gel, onun yolunu kesmə,
Hazırlayıram onu vətən üçün mən ancaq!..

Baş eyib qocalığa, edib ona itaət,
Döyüş sıralarından çıxıb getdiyim zaman,
Bilirəm ki, yerimdə qalxbıq oğlum duracaq.
O daha da hünerli olacaq atasından.

Qoy qəbrimin üstündə söyləsinlər gələnlər
Onun cansız vücudu burda torpaqda yatır.
İgid qəhrəman oğlu yaşayır iftişarla,
Onun bariz ruhunu ürəyində yaşıdır.

MƏHƏBBƏT FƏLSƏFƏSİ

Çəşmələr axıb-axıb çay olur,
Çaylar axıb qovluşur ümməna.
Yazın ətirli mehi dərədə
Qovuşub gedir xərif dumana.
Həyatda yalqız olmaq günahdır,
Boyun əyib taleyin hökmüne
Bütün varlıq birləşir, qovuşur.
Niyə qaçırsan məndən sən yenə?
Hər tərəfdə qovuşmaq həvəsi;
Qalxıb göye boylanır dağ başı.
Dağga girir dalğanın qoynuna,
Sanki bacı oxşayır qardaşı.
Torpaq yatır gündüzün qoynunda,
Ay da öpür denizin üzündən.
Dodağının dadını duymasam
Həzz almaram dünyadan, bil ki, mən.

*Robert Burns***QIŞ KEÇDİ**

Qışın şaxtası keçdi, gəldi iliq bahar,
Budaqlarda nəğmələr oxuyur bala quşları.
Coşqun bahar eşqiyle çırpmır təbiət də,
Könlüm necə açılsın, məni atıb getdi yar.

Qara moruq gül açıb oyanmış arılarçın.
Quşlar dolanıb bağı oxuyur: güller, açın.
Kiçik yuvalarında quşlar verib baş-başa,
Mənim yarımdan ancaq hicran qaldı yadigar.

ETİRAF

Mən şair deyilkən oynardım sözlə,
Açmazdım dərdimi heç dosta-yada;
Sevgimi, çəkdiyim iztirabları
Kimsəyə demədim mən bu dünyada.
Qəlbimin sırrini açaraq bu gün,
Artıq söyləyirəm, eşitsin cahan:
Sevirəm Anneti həyatım qədər.
Minbir iztirabla sevirem candan.

* * *

Sönür fikirlərim gözümüzə duman;
Sanki donmuş artıq vücudumda qan.
Payız gecəsindən qəmlidir könül,
Nəğmə susmuş, əsər qalmamış yoldan.
Keçmişin izi yox... Ən gözəl illər,
Xəstə, həyəcanlı bir yuxu qədər,
Mənasız, məqsədsiz bu xoş dünyadan
Bir oyuncaq kimi gəlib keçdilər.
Bir şey gələcəkdə... nəşə, səadət,
Mənə lazıim deyil, etmədim adət, –
Hər an belə mənə yanın olsayıdı,
Bütün həyatımı verərdim, əlbət.

*Anaki Sereteli***XƏNCƏR**

Xorasan dəmiri, xəncərim, səni
Sevirəm ta əzel gündən bəri mən.
Bir sənsən ümidi, pənahım mənim.
Sənsən qoruyanım azğın düşməndən.

İtilərəm səni, kəskin xəncərim,
Silib ürəyindən pası, lekeni;
Bir arxa, bir qardaş görmək isterəm,
Əzilən insana dünyada səni.

Sən bir neştersən ki, eñiz xəncərim,
İtidir, hər iki üzün də yaman.
Sənin sahibinin qəlbə poladdır,
Dəmirtek bir əldir bu səni tutan.

O səni yaradıb bərkidənlərə,
Mənim ürəyimdə çox ehtiram var.
Onunçun sevdim ki, səni, xəncərim,
Düşmən anasını qoyursan ağlar.

Düşmənin qəlbinə elçi ol, xəncər,
Mənim salamımı sən ona yetir.
Qoy mürəkkəbqabı olsun ürəyi,
Sənsə qələm kimi bu ürəyə gir.

İtilərəm səni, dəmir xəncərim,
Ey polad xəncərim, itilərəm, bil,
Çıx qıñından, yetər, çıx ki, bu zaman
Qında yatmaq sənə yaraşan deyil.

XƏSTƏ ŞAIR

Ey qəddar taleyim, amansız bəxtim,
Sən məni azdırın, çıxardin yoldan.
İncitmə könlümü, yetər, amandır,
Qoy aćım gözümü dünyada bir an.

Mən ancaq keçmişin bir qarasıyam,
Gələcəyin isə kölgəsiyəm, bil,
Dünyanın borcundan nə mən, nə bir kəs
Qurtarmamış, nə də qurtaran deyil.

Bos yera sabaha güvəndi könlüm,
Arzular bir fəreh gətirdi mənə;
Şirin neğməsile güzel Conqurim
Ümidsiz qəlbimi ovutdu yenə.

Conqurim, ey güzel Conqurim mənim,
Xəyal dənizində üzürsən bu gün.
Ahengdar səsinin, inan ki, yenə,
Eşqile çırpinır ürəyim bütün.

Dəstəyin benövşə qızılğıl sənin,
Tellərin bülbülün dilinə benzər.
Qanadların qartal qanadı kimi,
Uçar neğmelerin, aləmi gəzer.

Uçub diyar-diyar uzaq ellərə,
Alıb qollarma sən apar məni.
Ölüm yaxın düşməz mənə dünyada,
Çünki oxuyuram sənin neğməni.

Alqış varlığına, eşq olsun sənə,
Ey göylərdən gələn ilahi səda!
Qəlbim tellərinin bir çırpinır, bil,
Sənnle yaşaram mən bu dünyada.

Orqol Abasidze

VƏTƏN

Vətən yalmız dağlar, dərələr deyil,
Vətən qəlbimizdə yanın ateşdir.
Vətən azadlıqdır, vətən ümidi dir,
Vətən üzümüzə doğan günəşdir.

Dilində vətenin müqəddəs adı,
Vətənçin ölümə gedir igidlər.
Vətenin eşqiylə yaşayıb ölmək –
Budur insan üçün ən böyük hünər.

Məni vətənimdən ayıra bilməz,
Gurlasa başımın üstündə tufan.
Köksümün içinde çırpınan ürək,
Vətənin eşqiylə vuracaq hər an...

* * *

Yaroslav Smelyakov

Xəstələnərsem əgər,
Mən həkim çağırmaram.
Dostlarımı deyərəm
Çox ağır olsa yaram:
Sehradan döşək salın,
Pərdə çəkin dumandan;
Parlasın başım üstə
Gece ulduzlar hər an.
Mən döyüşler görmüşəm,
Dəymədüşər deyiləm.
Bu qızğın döyüşlərdə
Asanlıqla əyləm...
Yaralanarsam əgər,
Yaramı dağ yoluyla
Sarıyın, deyerem mən.
Üstümə örtük salın
Payız çiçəklərində.
Nə toz, nə damcı dərman
Mənə deyildir gərək,
Badəmde şəfəq gülsün,
Oynasın nadinc külək.
Şəlalənin gülüşü,
Səhraların nəfəsi,
Her xəstəye şəfadır,
Dirildər o hər kəsi
Denizlərde, dağlarda
Əsrlerin izi var.
Əbediyət içində

Yaşayır bu insanlar.
Yollar yene dumandır,
Son yolumuz deyildir
Xəstəxana kiñcləri.
Son yolumuz, əlbəttə,
Göylərdir, kəhkəşandır.

Vitezslav Nezval

ÜMİD ANA HEÇ ZAMAN GÖZİNTİYƏ ÇIXMAYIR

Ümid ana heç zaman
insanlar tər tökdüyü
tarłalara
gözintiyə çıxmayırlar.
O yerdə ki, bacarmayırlar kömək etsin.
Qərar verir çıxıb getsin.
O yerdə ki, kömək edə bilməyir o,
Heç olmasa suyu sərin bulaq olub,
Şirıltılı bir çay olub,
Heç olmasa kölgəli bir budaq olub,
Nəğmələri torağay olub,
Heç olmasa adı yel dəyirmanı
Əfsanələr deyə-deyə
Təsəlliyyə qovuşdursun bir insani.
Əger mümkün deyildirsə bunlar ona,
Çıxıb gedir Ümid ana.
Ya da qalar pərdələrin arxasında
Gizlənərək,
Heç olmasa ordan qaynar baxışlarla
Kömək etsin böyük işə.
Qalxıb enən biləklərə,
Yuxusundan tez oyanan çiçəklərə,
Səhər-səhər, göydən yerə
Durna kimi qanadlanan
Buludların karvanına.

KÜÇƏ ZİBİL QABLARI

Heç zaman, heç kəsə paxılılıq etmə, qəlbim!
Heç zaman, heç bir zaman
paxılılıq damgasını
vurmasın sənə heç kim.
Yoxsa öz qürurunu, ürəyim, itirərsən.
Dönərsən külqabına,
zibil dolan qablara.
Ey möhtəşəm ürəyim, sən hara,
çirkəb hara!
Sən yüksək bir qüllesen,
möhtəşəm bir qalasan.
Sən bütün aynalara,
sən bütün ürek'ləre
Baxıb bir səs salasan,
Sən büssür kimi təmiz,
əzemətli ürek'sən.
Çirkənsən öz eşqini, duyğunu itirəcəksən.

ÜMİD ANA AĞLAMADAN DÖZÜR AYRILIQLARA

Ümid ana ağlamadan
Ağrlara, əzablara dözə bilir.
Çünki doğma – ağrlara
tab gətirmək deməkdir.
Ağ mələfə üstündə
məsum bir varlıq doğmaq.
Böyük bir mehəbbətlə
başqasını getirərkən dünyaya,
elə bir az ölməkdir.
Ümid olmaq dünyada
Her həyatın ümidsiz
sonuyla barışmaqdır.
Bunlara baxmayaraq,

Yeni bir həyat vermək
ana üçün bir haqdır.
Kürək çəkən qolların
Qıç olması yamandır,
Yumruğun qıç olması elə qorxulu deyil.
Durğun sular altında burulğanlar
yamandır.
Doldurub qayıqları aşırar dalğalar bil.
Ana olmaq həm bir çay,
Hem də suya baş vuran;
Ana olmaq su olmaq, həm də bir daş olmaqdır.
Ümid olmaq – meyusluq aynasıtək
ümiddən, sevincdən çox uzaqdır.
Bir ayna ki, nəhəngtək
ebədi parıldayan
Öz daş karxanasını,
Məhəbbətin namine
yalnız deyişəcəkdir.

NƏĞMƏ

Buludlara səs salır
Çal xoruz səhər-səhər:
Sübhün açıldığını
hamiya verir xəbər.
Xaş-xaş dənələri kimi
Göydən şəfq yağır yerə,
Tez oyanmış çiçəklərə.
Biçinçilər itiləyir orağını.
Hamı qalxır
Alıb sübhün sorağını.
Xoruz qalxıb yüksəklərə,
Nəğmə deyir çiçəklərə;
Sən yuxuda olan zaman,
Sabahki gün gəldi, oyan!

ÇƏTİN HƏYAT YAXŞIDIR

Çətin həyat yaxşıdır
Asan ölümündən əlbət,
Dövrəmizi alsa da
 iyrenc işlər, kin, nifrət.
Çətin həyat yaxşıdır
 asan ölümünden əlbət.
İztirablı yollarla
 ireliləmək yaxşıdır,
Yaralı ayaqların
 qanasa da yollarda.
İrəli yüyürməyə arzu-dilək yaxşıdır.
Yaxşıdır məhebbətdən,
 xəstəlikdən incimək.
Amma ki, olmayasan
Məzar qaranlığında
 açan marqarit çiçək.

Yaroslav Seyfert

BEŞİK NƏĞMƏSİ

Dörd divar arasından
Enir aşağı tavan,
Yırğalayır ana körpə balanı,
Çıraqın işığı tutur tavanı...
Elə bil bir məlek qalxır yuxarı,
Qorxudur pərvanəni
 onun qanadları.
Beşik yırğalanır
 hey yavaş-yavaş
Ananın gözlərində parıldayır inci yaş.
Sanki bühlur arkasından
Ana körpəyə baxır...
Beşik yırğalandıqca
Ananın dodağından

Həzin bir nəğmə axır:
– Sən qaygısız, sən rahat
Yatırsan, əziz oğlum.
Ulduzlar çıxanadək
Yırğalar səni qolum,
 beşikdə ince çiçək...
Küçələrdə, hündür evlər arasından,
Sarayların, meydanların yanından
İşdən evə qayıdır,
 gəlir yorgun adamlar,
 dəstə-dəstə, ya tək-tək;
indi atan gelecek.
Sən qaygısız, sən rahat
Yatırsan, körpə oğlan...
Bilmirsən ki, yoxsullar
Neçin belə çox ağlayır.
Neçin bir parça çörəyi
Bir-birindən əsirgeyir,
 zalim insan,
Bir gün gələr bu qapıdan
Çıxıb gedərsən dünyaya...
Dünyada nə ağrı olar,
 nə achiq:
Nə xəstə, nə aciz, nə də bir yazıq.
Quşlar gəlib insanların
 ovcundan dən yeyer.
Meşədən marallar, cüyürlər
 gelər,
Bizim küçələrdə gəzib dincələr,
Hər yandan ucalar hey şənlik səsi,
Bayraqlar yellənər pencərelərdən.
İnsan bir dost kimi sevər hər kesi...
Sən qaygısız, sən rahat,
 yatırsan şirin-şirin.
Kaş ki, heç olmayıyadı
 bu işlərdən xəberin.
Bütün yoxsul adamlar

Bir bayrağın altında
getməyə verib qərar.
Nəğmə səsleri hər yana yayılarda
Atan da gedəcəkdir onların
arasında;
Bəlkə ilk sırasında...
Açılanda gülələr,
tüstü, duman qalxanda,
Biri düşüb yaralı
döşündən qan axanda,
Onların arasında
olmayaydın kaş ki, sən
Öpərəm gözlərindən.
Getdikcə azalır ananın səsi,
Qaranlıq bir gecə girir içəri,
Kesilir ananın həzin nəğməsi...
Fenerçi küçədə fənər yandırır.
Ana əli beşik yırğalandırır.
Beşik yırğalanır
hey aram-aram.
Ana təkrar edir: yat, əziz balam!..

Qabriela Mistral

AYAQLAR

Körpə ayaqlarınız
Göyerir şaxtadan,
Neçin qızdırır sizi,
Neçin baxıb keçir insan?!
Sizi yaralayıv daşlar,
Size zibil atırlar,
Sizi didir, dişləyir
Külək, soyuq, buz və qar.
Kor gözlər görmeyir ki,
Keçdiyiniz yerlərdə
Ağ zanbaqlar açılır,
Ötir və nur saçılır

282

Qanlı pəncəniz sizin
Toxunanda torpağı,
Tapdanmış cığırlardan
Güller qalxır ayağa...
Bu bilinmez yollardan,
Bu keçilməz izlərdən
Keçin, gedin, balalar,
Olarsınız qəhrəman.
Sizdən qiymətli, əziz
Bu dünyada nə vardır?
Sizi görmür insanlar,
Onlar kordur ya kardır?!

ƏLLƏR

Əllər, körpə əlləri,
Sizə deyirlər sülək...
Axır sizi gözləyir
Əsil böyük gələcək,
Əllər, körpə əlləri,
Hasar diblərindəsiz,
Ağacda meyvələrə
Çatmir sizin eliniz.
Pətekdeki şirin bal
Size olmadı qismət,
İnsanlar keçib gedir,
Anlamır sizi fəqət.
Əllər, ağappaq əllər,
Özgə zəmilərində
Yetişir, dəyir sünbül...
Yoxsulların, yolcuların
Əli tələb etməz, istər...
Sizə qida verən kəslər
Qoy var olsun
dünya qədər.
Qoy var olsun
o kəslər ki,

283

dilsiz əlin fəryadını
eşidəcək...
Qaytaracaq yerinizi
bu dünyada,
Yaradacaq sizin üçün
bir gələcək.

* * *

Yanvar güneşinin qızmarlığında
Buğda dən bağlayır, yetişir bir-bir.
Barmaqlar bükülü, gözlər qapalı,
Kirpiklərdə sanki duman pərdədir.
Elə bir qüvvətlə yetişir buğda,
Onu açıq-aydın hiss edirəm mən...
Sünbüle əlimlə sığal çekirəm,
Üzümü sürtürəm nəfəs çekmedən.
Xeyli heyəcanlıdır dənin dəyimi,
Qorxmur-bəkatı qəflətən sinar.
Ancaq ki, bu dəyim qorxudur məni
Görendə sünbüldə nə gərginlik var.
Aman bilməz qeyri sert əllərilə
Ölüm sünbülli qırsa da birdən,
Yerə düşən dənlər göyərəcəkdir,
Ölümsüzdür buğda, ölümsüzdür dən.

* * *

Anna Axmatova

Yazqabağı elə günler olur ki,
Qalın qar altında çöllər dincəlir;
Əsir hezin-həzin iliq küləklər,
Quru ağacların sedası gəlir.
İnsanın bədəni çox gümrah olur,
Öz köhnə evini tanımir bəzən.
İnsani bezdirən köhnə nəgmələr,
İnsana xoş gəlir sanki yenidən.

* * *

Marina Svetayeva

Güneş yalqız, yeganədir,
Addımlayırlar yer üzündə
şəhərləri gezə-gəzə.
O mənimdir, mən vermərəm
Güneşimi heç bir kəsə.
Nə bir saat, nə bir şəfəq
heç bir zaman
Şəhərlərim çıxmasa da
bir əbədi qaranlıqdan.
Əllərimə götürürem,
nə dövr etsin, nə firlənsin,
Qoy əllerim, dodaqlarım,
qəlbim alov tutub yansın,
Bir əbədi qaranlığı
qərq olarsa,
Arxasınca yüyürerəm birnəfəse.
Yox, Güneşim, mən vermərəm
Səni, inan, heç bir kəsə.

Margarita Aliger

UŞAQLARI QORUYUN, ANALAR

Uşaqları qoruyun, analar,
Qızmar güneşdən,
Serin külek dən,
Uzaq yollardan
Qorumayıñ ancaq.
Əmr edir anamız torpaq
Her gün, her saat
Uşaqların doğulduğu gündən
Bilin, anlayın,
Yalnız sizin üçün deyil,
Doğma xalqımız üçün

Böyüdür körpeləri vətən!
 Taybatay açılmış pəncərələrdən
 Qorumayıñ uşaqları.
 Uşaqların ayağını
 qorumayıñ nəmişlikdən, sudan...
 Nazik körpə ürəyinə
 Yara vurmayıñ, aman,
 Uşaqın kövrək olur
 Könül aləmi,
 Buraxmayıñ ora
 Qüssəni, qəmi...
 Dizi sıyrıllarsa
 Yoxdur qorxusu,
 Təmiz paltarına
 Düşse ləkələr,
 Əli-üzüñ çirkli
 olarsa eger,
 Yuyub təmizleyer
 Onu adı su...
 Körpə vicdanını
 Qoruyun yalnız...
 Ürəyinə ləkə düşərsə
 bir az,
 Vicdan ləkəsini
 Aparmaq olmaz!

 Uşaqları qoruyun, analar,
 Amansız həqiqətdən qorumayıñ
 əsla,
 Bələkli don geymiş riya
 Gelməsin yaxın,
 Sərhədlərdən axın-axın
 Sürünüb gələn üfunətdən
 Qoruyun balaları.
 Qorumaq lazıim deyil
 həqiqətdən.

İnsan leyaqətini,
 İnsan qürurunu,
 İnsan namusunu
 Tutun müqəddəs...
 Dünyada azad
 Bir diyarın
 Körpə vətəndaşı
 Qul ola bilməz.
 Qurub yaratdığımız
 Azad dünyayla
 fəxr etsin onlar.
 Əmek dünyasında
 Qaliblər kimi
 Yeni zəfərlərə qoy getsin onlar.
 Korluqdan qoruyun uşaqları siz;
 Yaxşı deməsinlər
 yaman işlərə...
 İnanın, hər cürə soyuqdəymədən
 Korluq dehşətlidir,
 korluq, min kərə.
 Uşaqları qoruyun.
 Sert küləkdən,
 Yağışdan, tufandan
 Lazım deyil onları qorumaq.
 Qoruyun, qoruyun ancaq
 Hələ sağ-salamat gəzən
 Rüşvətxordan,
 Talançıdan,
 Alverçidən,
 Riyakardan,
 Yalançıdan...
 Onların zəherli nefəsindən
 Qoruyun uşaqları.
 Bu üfunət
 Körpələrin üzünə
 Toxunmasın barı.
 Yer üzündə sülhü qoruyun.

Ədaləti, xalqların
qardaşlığını qoruyun...
Bir gün deyəndə ki, "vaxtdır, gedək biz!"
Qapıdan çıxanda, vidalaşanda;
Uzaq yoldan keçib
dağlar aşanda,
Övladlar bəsləyen, şanlı analar,
Siz də evinizdə rahat qalarsız,
Onları fərəhliyə yola salarsız.

Lüdmila Tatyaniçeva

AŞIRIMDA

Bir cüt yaşıl ağac gördüler onlar
Hündür aşırıma dırmaşıb qalxaq.
Qucaqlayıb durmuş qoz ağacını
Cavan budaqlarla alaca qovaq.

Oğlan papağını əzib elində
Qızı çəp-çəp baxdı, əsəbi baxdı.
— Gör nə bərk sevirlər bu bəxtəverlər, —
Dedi, sinəsindən bir ah da qalxdı.

Bu acı sözləri rədd etdi gənc qız,
Güldü şirin-şirin, güldü ürəkdən.
— Buna da məhəbbət deyirsən, yoxsa
Məhəbbət sanırsan bunu yoxsa sən.

Tezcə yanıb sönən bir atəşdir bu,
Boranın nefəsi toxunsa əger,
Alaca qovaqla toz ağacının
Bu şirin eşqindən qalmaz bir əsər.

Sən bir onlara bax, bir onlara bax,
Qız ona göstərdi özgə cəheti.
Gör sidr ağacı ağcaqayına
Necə izhar edir saf məhəbbəti.

Onlar dağ havası alıb yüksəlir,
Yükselib boy atır, qol-budaq atır.
Torpağın qatında onların kökü
Bərk-bərk qucaqlaşış uyuyur, yatır.

Nə boran, nə tufan, nə acı külək
Onları heç zaman ayıra bilməz.
Yanaşı dayanıb əsrər boyu,
Onları ayırmamaq cəhdidə əbəs!

Kobud bir qüvvəylə amansız tufan
Onları məhv etmək istəmiş fəqət...
Oğlan dedi qızı: qoy belə olsun
Bizim qəlbimizdə böyük məhəbbət.

Blaqa Dmitrova

QADIN OLMAQ

Qadın olmaq ağırdır,
Sevgili qollarında
Susub qalmaq, ağırdır.
Ağırdır, ana olmaq,
Sevgilidən ayrılmak,
Körpə bala itirmək,
Atasız yetimləri
Boya-başa yetirmək,
Dul qalmaq da ağırdır...
Bunlar qadın qəlbini
Çox incidir, ağırdır.
Təlaşsız, iztirabsız
Heç bir ağrı duymadan
Sakit, memnun yaşamaq
Bütün ağrılardan
Daha yamandır, yaman.

ŞEİR YAZIRAM

Şeir yazıram...

Röyalarımın dumanlı pərdəsindən
Göyüm yeddi qatını
Seyr edərək mən,
Axtarıram səni,
Sənin şirin vüsələni,
Senin eziż xəyalını.
Sərhədler, qalalar, uca divarlar
Kəsib aramızı, ayırır bizi.
Bu acı həqiqət bələ olsa da,
Ayıra bilməyir ürəyimizi.
Coşqun bir arzuyla qaynayıր həyat.
Əmr edir həm yaşa, həm də ki, yaşat.
Şeir yazıram.

Ömrümün arzusu, əməli budur,
Gizlin qüssələrim, böyük imanım,
Eşqim, sevinclərim, arzum, gümanım
Şerimin səsiyle olmuşdur aşkar,
Belə vermiş tale bəlkə də qərar.
Əsrimin bu böyük sədasına mən
Şerimin səsini hənahəng etdim.
Bu böyük dünyanın birçə sırrını
Eşqimə qatmaqla kamala yetdim.
Ey nakar məhəbbət,
Qəmlü könlümü
Sənsən bu dünyada birçə isidən.
Qanadlı nəğmə ol, məhəbbətimi
Cavab kimi apar uzaqlara sən,
Ey məhəbbət şəmi,
Əzablarımı
Qanımla yazılıan bir şerə döndər.
Zamanın nefəsi dəysin onlara,
Açılsın nəğmənlə həzin bir səhər.
İstərəm dünyada birçə insanın

Vicdanı, namusu tapdalanmasın.
Uşaqlıqdan taxıl əkib-biçəni
Qanlı ayağıyla cavan pöhrəni
Tapdayıb keçməsin düşmen ayağı;
Nə yerde, nə göydo herbin alovu
Alışib qalxmasın, əbədi sönsün
Hələ bar verməmiş məhsullu çöllər,
Qoymayın xaraba məzara dönsün.
Qanlı ölümləri, çəkişmələri
Dünyada bir insan tərif etməsin.
Alıb satılmasın ince gözəllik,
Ayaqlar altında qalıb itməsin.
Qələmin qüdrəti sinanır bu gün,
Sinanır dar gündə gücü sənətin.
Ümid nəğməsini yaradıram mən,
Ümid nəğməsini böyük millətin.

ÜMİD

Üfüqlərin qoynunda parladı dan uleduzu,
Şirin nəğməli bülbü'l üçdu gülü öpərek,
Göründü yaşıllıqda qonçənin gözəl üzü,
Baş qaldırıdı çəməndə, təzə, nazlı bir çiçək...
Bağ səhər nəsimiyələ təzələndi, tər oldu,
Gül yarpağı üstündə inci şəbnəmlər oldu...
Bir pak damla yaş axdı xumar gözdən incitək,
Parladı, buxarlandı nazla yerə düşərek.
Öydi Məcnun söyüd də öz perişan başını,
Göyələrin qarşısında eyildi yerə sarı,
Şəfəq sildi sabahın bu ilk sevinc yaşını,
Yaqut rəngə boyadı sabah göy səmaları...
Gözəl bir mələk üzü göze dəydi oradan
İki ağ qanadıyla sanki nura büründü,
Sonra gülümsünərk xəyal kimi birçə an,
Dedi: mənəm qəlbərə işiq salan ümid, mən.
İnsanları yaşadıb, yollar açan ümid – mən.

YADIMDA QALANLAR

Mən dünyaya gələndə Xan Xoyski bir qoçun boynuna qırmızı Gənce kələgayısı bağlayıb bizim eve göndərmişdi. Xanın bu hərəketi nənələrimizin qəzəbine sebəb olmuşdu. "Allaha xoş getməz, adam da qızə qurban göndərər? Camaat nə deyər, deməzlər ki, azğınlıq eləyirler, qızə qurban kəsirlər. Əger onu ayrı fikirlə göndəribse, onu da bilmək olmaz, ya qismət, bu qız gələcəkdə kimə qismət olacaq, sən yanan qoy qalsın, görək felek nə yazır", – deyə xeyli deyinmişdilər. Müdrik nənələrin sözünü həyat özü də təsdiq etdi. Talein hökmü ilə tamamile başqa həyat və gələcək cizilmişdi.

Xan Xoyskinin arvadı Şirinbəyim xanım bizi qonaq gələndə, mənim üçün ən əzablı günler olurdu. Qapıdan girən kimi anamlı öpüşər, sonra məni qucaqlayıb "gelinimə qurban olum, çiçək gelinim, göyçək gelinim" deyib məni oxşardı. Mənse onun ağışundan qurtarıb anamın qucağına sığınar və bütün müddətdə özümü anamın eteklərindən çıxarmazdım. Biz böyükler, çox zaman hiss etmədən uşaq ürəyinə ağır yaralar vurur, onun körpə qəlbinin böyük ixtirablarına sebəb oluruq. Şirinbəyim xanının məhəbbətlə dediyi gelinim sözü mənə ancaq ozab-əziyyət verirdi. Mən uşaq əqlilə başa düşürdüm ki, gəlin ayrılıq deməkdir, gəlinləri analarından ayırib başqa yerə aparırlar.

Həm də onları bezəndirir, musiqi sedaları, çal-çağır altında aparırlar ki, ağlamasınlar. Hələ başlarından şirin noğul, konfet tökürlər. Bir dofo qonşu həyetdə toy var idi. Anam məni də özü ilə oraya aparmışdı, həyetdə çoxlu qızlar, gəlinlər var idi. Qarmon çalan qadın, dəf çalan da qadın idi. Onlar çalır, qadınlar isə ortaçıqda oynayırıdlar. Anam mənə dedi ki, gəlinə baxmaq istəyirsənse, gəl gedək baxaq. Məclisin bir yanında gəlin oturmuşdu. Başında zərli cuna var idi. Üzü də haman cuna ilə örtülmüşdü. Geline yaxınlaşdıq. Anam astaca cunanın bir ucunu qaldırıb, gəl Nuruş, geline bax, dedi. Mən maraqla gəlini gözdən keçirməyə başladım. O çox bəzekli idi. Əynində açıq mavi xara-

dan çerkəzi tuman, boynunda, qulaqlarında qızılı bəzəklər var idi. Gəlin zərif və etirli idi. Ondan güləb iyi gəldi. Ancaq mən onun üzünə baxanda heyretden dondum. Gəlin hezin-hezin ağlayırdı. Gözlerinin yaşı inci kimi yanaqlarından yuvarlanıb yaxasına düşürdü. Birdən-bire mən çox pis oldum. – Ana, ana, o niyə ağlayır?

– Anasından ayrılaceq da, ona görə ağlayır.

Demək, gəlinləri analarından ayırlar. Gəlin anadan ayrılmaq deməkdir. Yox, yox, Nastya xalanın ayrılığından aldığı yaralar həle sağılmamışdı, indi, Şirinbəyim xanım məni anamdan da ayırmak istəyir. Heç vaxt! Nə olur-olsun, mən heç vaxt anamdan ayırmaram, heç vaxt, heç vaxt!.. Anam mənim bərkdən ağladığımı görüb: – Nə olub sənə, niyə ağlayırsan, nə oldu? Səni cücü dişlədi?

Hicqira-hicqira, – yox, – dedim, – cücü dişləməyib, sən denən bu gelini anasından ayırmassisnlar.

Anam məni qucaqlayıb:

– Dəli qız, – dedi, – bəs sən gəlin köçməyəcəksen, bir vaxt olacaq, böyüüb sən də gəlin gedəcəksən...

Səhərlər atam işe gedəndə mən hələ yatmış olurdum. Odur ki, işdən qayıdan kimi atam əl-üzünü tertəmiz yuyar, silər, sonra məni ciyinə mindirib lap yuxarı qaldırırdı. Uşaq otağının tavanından mavi rəngli bir şar asılmışdı. Şarın üstündə qızılı rəngdə çiçəklər rəsm edilmişdi, şarın içində isə çiraq yanındı. Mən yatağıma uzananda həmişə o şara tamaşa edir və birçə dəfə əlimi o qızıl zanbaqlara toxundurmaq arzusu ilə yanırdım. Atam hündürboylu idi. Məni ciyinlərinə qaldıranda az qalırkı əlim o şara çata. O mənim əlçatmaz arzum idi. Kim deyərdi ki, məni arzularıma qovuşmaq üçün ciyinlərinde yüksəklərə qaldıran atam lap yaxın bir zamanda, məni altı yaşında yetimliyin, atasızlığın acı möhnəti ilə üz-üzə qoyub gedəcək.

Babam boş saatlarında divanda əyləşər, qardaşlarının hərəsini bir dizinin üstə oturdardı. Mən bu menzərəni uzaqdan görəndə qızılquş kimi şığıyar, bir həmledə qardaşlarının hərəsini bir yana aşırar, özüm babamın qucağına dırmaşardım. Mənim bu hərəkətim babamı xeyli əyləndirir, ürekdən gülüb anama müraciətə:

– Cavahir, sənin bu qızın çox zirək qızdır, gör uşaqları nece aşırı, – deyərdi. Anam da, Əlekber dayı, zirək olsa yaxşıdır, indiki zəmanədə zirək olmasa baş çıxarmaq çətindir, – deyərdi. Zirekliyim bəzən mənə baha başa gələrdi. Belə hərəkətimin əvəzində qardaşlarım macal tapıb

məndən hayif çıxardılar. Kamil yeriyəndə mənə badalaq qurar, mən də üzü üstə yerə yixılardım. Rəşid isə qolunu bürmağı özünə gündəlik borc hesab edərdi. Bəzən ağrından ağlardım, səsimə ya nənəm, ya da anam qaçıb gələrdi. – Nə oldu bu qız? Hansınız səndiniz onu?

Mən gözleri yaşlı halda: – Heç biri, heç biri, özüm yixildim, ayağım sürüsdü, – deyordim. Bu hal qardaşlarımın qəlbini kövrlədər, bir müddət mənə dəyiş-dolaşmadılar. Sonra yenə də her şey unudulur və əvvəlki qayda davam edərdi.

Xeyransa nənəm mənim xəyalimdə çox poetik bir şəxsiyyət kimi yaşayır. Rəfibəylilər nəslə ne kənardan qız alar, nə də kənara qız verədilər. Babam ilk dəfə qonşuluğunda yaşayan bəstəboy, sakit təbiətli, zərif bir qızla evlənmişdi. Heç kəsə yamanlıq eləməyən bu cavan gəlin nədənsə ərinin nəslinə çox da qaynayıb-qarışmamış, ev-eşiyi, bir oğlu və bir qızı ilə öz aləmində yaşamışdı. Anam deyərdi ki, bu evə gəlin gələndən sonra bu evin qapıları Rəfibəylilər nəslinin üzünə açıldı, bütün günü evə gəlib-gedənlərin arasına kəsilmədi. Mən də gənclik illərində həmişə evdə inzivayə çekilər, uşaqlara çox da qarışmaddım, kitab oxuyar, mütləq edər, yaxud skripka çalardım.

Anamın mənə acığını tutanda həmişə – Ay Xeyransa xanım, dur bir adam üzünə çıx, – deyə məni töhmətləndirirdi. Sonralar da çox vaxt, mənə, adamayışmaz Xeyransa xanım, deyərdi, – torpağı sanı yaşaya-san, ləp rəhmətlik nənənə oxşayırsan. Mən zorla xatırlaya bildiyim nə-nəmi müdafiə edərək – elbəttə, o sizin aranızda qərib olub, özgə nəslin qızı – siz isə birləşib yəqin onu təklemisiniz – deyirdim. Anam: – Yaşın-dan əvvəlki sözleri danışma, sən nə bilirsən, – deyə mənə acıqlanardı.

Uşaqlıqda nağılları çox da sevməzdim. Nağıllar mənim körpə ürəyimin böyük iztirabına səbəb olur, gecələr səhərəcən qorxudan yorğanın altında əsim-əsim əsirdim. Bu saysız-hesabsız cılınlar, şeytanlar, qulyabanılar, ağ divlər, qara divlər, yeddibaşlı ajdahalar, küpəgirən qarınlar qorxunc xəyallarile körpə təsəvvürümü vahiməyle doldurur, mənə rahatlıq vermirdi. Yaxud təndirdə, el-ayağı kendirdə olan Fatma bacı, qırıq arşın quyunun dibinə düşmüş Məlik Məmməd və başqa bu kimi ezab çekən personajlar mənim də əzablarımı səbəb olurdu. Bu nağılları mənə nənəm danişardı.

Mən dayəm Nastya xala ilə bir otaqda yatırdım. Gecələr yerimin içində qurcuxa-qurcuxa yavaş səsə Nastya xalanı çağırardım: – Nastya xala, ay Nastya xala...

- Ne var, bala, niyə yatırsan?
- Qorxuram.
- Nədən?
- Canavar gələr bizi aparar, yeyər.
- Yat, bala, canavar evə gəlməz.
- Bəs qırımızıpapaq qızın nənəsini canavar gelib evde yemədi?
- Yox, bala, o nağıldır.
- Bəs doğrudan elə deyil?
- Əlbəttə, həyatda elə olmaz.
- Nə üçün nağılda olar, həyatda olmaz?
- Yat, bala, yat, sənə söz çatdırmaq çətindir.
- Mən bir azca susur, sonra yene başlayırdım:
 - Nastya xala.
 - Nə var, ay qız.
 - Qorxuram. Qoy gəlim səninlə yatı.
 - Yox, gülüm, anan icazə vermir.
 - Anama demərəm.
 - Yaxşı gəl.

Mən Nastya xalanın çarpayışına keçir, onu bərk-bərk qucaqlayırdım. O da mənim soyuq əl-ayağımı əlləri ilə ovuşdurur, qızdırırdı.

- Heç bilmirəm mən səndən necə ayrı olacaq, ay şeytan bala.
- Nastya xala, getmə də, gərək gedəsen?
- Axı anam çox qocalıb, məni kendimizə çağırır. Orda ona kömək eləmək lazımdır. Qardaşlarını böyütdüm, onlar daha məktəbə gedirlər. Sən də böyütmək istəyirdim, amma mümkün olmadı. Gərək gedəm.

Nastya xala bunları mənə elə danışındı ki, elə bil həm də öz-özü ilə danışındı.

Bir neçə gündən sonra fayton gəldi, Nastya xalanı şeylərilə bir yerdə faytona mindirdilər, stansiyaya apardılar. Bütün ailə üzvləri hamisi qapıya çıxmışdı. Nastya xala məni qucaqlayıb ağladı. Mən də ağladım. Bu mənim həyatımda ayrılıq ağrısıyla ilk tanışlığım oldu.

Sonra çox ayrılıqlar gördüm. Amma ilk ayrılığın ağrısı uzun zaman keçmədi.

Nastya xala getdikdən sonra məni uşaq otağına, qardaşlarımıla bir yere köçürüdlər. Uşaq otağında iki çarpayı var idi. Birində böyük qardaşım Kamil, o birində isə Rəşid yatırdı. Mənim çarpayımı qarşısındaki divarın yanına qoydular. Uşaq otağına üç qapı açılırdı. Baş tərəfdə atamlı anamın yataq otağı, aşağı tərəfdə nənəmlə babamın yataq otağı, ortada isə yemek otağının qapıları. Anam hər gecə bizim otağa

gəlirdi, bize baş çəkirdi, sonra, gecəniz xeyrə qalsın, — deyib gedirdi. Bundan sonra nənəm öz qapılarını açır, ayağının ucunda sessizce bize yanaşır, uşaqlar, deyirdi, yatmadan qabaq kalmayı-şəhadətinizi demisinizmi? Kamil: yox, nəne, indi deyəcəyik, — deyirdi. Nənəm üstümüzi örtür, “yadınızdan çıxmasın ha” deyib gedirdi.

Nənəm getdikdən sonra Rəşid yerin içinde üç dəfə mayallaq aşır, sonra əllərini göyə qaldırıb bu sözleri deyirdi:

*Əsəllükə dolma büka.
Qazana qoya, boşqaba çəka.
Ağzına qoya.*

Kamil ona açıqlanıb, yerinin içinde oturur, üzünü qibləyə tərəf çevirir və əllərini qaldırıb duanı yarı-yarımçıq oxuyurdu. Bir-iki kəlmə deyəndən sonra, — dalısını ürəyimdə deyirəm — deyib yavaşdan müzildən maşa başlayırdı. Rəşid bu zaman sevincək: hə, dalısını bilmirsən ki, bilmirsən ki, — deyə onu cılətməyə başlayırdı. Bu zaman Kamil balışını götürüb onun üstünə atırdı, her gecəki balış davası başlanırdı. O buna, bu ona, ta anam eşidənə qəder. Anam eşitcək gelirdi, hər iki sinə açıqlanırdı. Onu biliyən ki, mənasını başa düşmədiyimiz bu kəlməyi-şəhadəti nənəmin təkidinə baxmayaraq heç birimiz axıra qəder öyrənə bilmədik. Evimiz bütün günü arı yuvası kimi qaynayırdı. Babam Ələkbər bəy böyük maarifpərvər və tərəqqipərvər bir şəxsiyyət, xalq içinde tanınan, böyük nüfuza malik bir ictimai xadim idi. O avamlıq, cəhalət və nadanlıqla mübarizədə fədakar bir döyüşü kimi şəherin hər işinə qarışır, xeyirxah və edaletli hərəketləri ilə xalqa kömək edirdi. Bütün günü babamın yanına dəsto-dəsto adamlar gəlir-gedir, təlibələr, müəllimlər, ziyahılar ondan məsləhət alırdılar. Atam şəhərlər xəstəxanaya gedir, axşamlar isə çox vaxt onu xəstə üstünə aparır, yaxud xəstələri yanına gətirirdilər. Atamın ilk həkimlik fealiyyəti haqqında, o zaman “Irşad” qəzetəsi yazırırdı: “Böyük millət atası Ələkbər bəy Rəfibəyovun oğlu Xudadat Rəfibəyov Rusiyada həkimlik təhsilini bitirib doğma Gəncə şəhərinə qayılmış və həkimlik fealiyyətinə başlamışdır. Hər gün işdən sonra beşdən doqquza qəder öz evində xəstələrə, yeni axşam saat beşdən doqquza qəder öz evində xəstələrə meccani-pulsuz tibbi yardım göstərir. Həkim yardımına ehtiyacı olanlar müraciət edə bilerlər”.

Atamın qəbul otağına gələn xəstələrin həddi-hesabı yox idi. Anam evin təsərrüfat işlərindən başqa həm də “Cəmiyyəti xcyriyyə”nin

Gəncə şöbəsinin sədri kimi fealiyyət göstərirdi. Anam özü kimi az-çox savadlı olan qadınlarla birlikdə Gəncənin müxtəlif mədəni tədbirlərində iştirak edirdi. Qardaşlarım hər ikisi məktəbə gedirdi. Elə olurdu ki, evdə heç kos qalmırıb, belə vaxtlarda nənəm Xeyrənsə xanım məni öz otağına aparar, bərk-bərk qucaqlayıb üzümdən-gözümdən öpərdi. Sonra xirdəca əllərimi ovcunun içində alar, onun da barmaqları belə şam kimi idi, — deyərdi. Nənəm bu sözləri deyəndə gözlərində isti yaş axar, mənim saçlarımı töküldərdi. Nənəmin ağlamağımı gören kimi, mən də ona qoşulub ağlayırdım. Nənəm derhal gözlərini siler, gel sənə qoz verim deyərdi, ağlama, sən ağlama. Sonra hər ikimiz sakit olub bir işlə məşğul olardıq. Mən dünyaya gəlməmişdən çox illər qabaq, yeni atamla anam evlənməmişdən belə əvvəl, nənəmin Suğra adlı gəlin qızı ölmüşdü. Mənim adımı onun şərəfinə Suğra qoymuşdular. Ancaq evdə heç kəs ürək eləyib bu adı çağırıa bilmirdi. Dörd-beş yaşına qədər məni kimi Topuş, kimi Lappş, kimi də Matan deye çağırardı.

Bu zamanlar Türkiyə şairəsi Nigar xanımın “Əfsus” adlı şeir kitabı anamın əlinə keçmişdi. Anam Nigarın şeirlərini çox sevərdi. Ələkbər babam anamın həm qayınatası, həm də doğma dayısı idi. Atam öz bibisi qızı ilə evləndikdən sonra, nəsildən qız almağı bütün qohumlara qadağan olmuşdu.

Anam babamın otağına keçib: — Ələkbər dayı, evdə bu qızın adını çağırmağa heç birimizin ürəyi gölmir. Əgər izin versən, bu qızın adını dəyişdirib Nigar qoyardıq, — demişdi. Babam heç bir cavab verməmişdi. Ancaq gözlərində iki damla yaş parlamışdı. Övlad dağı, görünür çox illər keçməsinə baxmayaraq heç zaman sağlamır. Anam onu belə görəndə sessizcə otaqdan çıxmışdı.

Ertesi gün nahar vaxtı yənə masanın başında babam əyleşmiş, həməşki qayda üzrə bir yanında Kamil, bir yanında Rəşid oturmuşdu. Mən atamın yanında otururdum. Babam anama müraciətlə: — Cavahir, dur bir şərab gətir, Nigar xanımın sağlığına içək, — demişdi.

Anam ortalığa şərab qoymuş, birinci babam töküb içmiş balaca Nigarın sağlığını, “xoşbəxt olsun, gələcəyi parlaq olsun, gözəl bir dündəyə yaşısan”, — demişdi.

Bir neçə gündən sonra anam bir qonaqlıq düzəldib öz rəfiqələrini dəvət etmiş, məclisə qız-gelinləri yığmışdı. Bundan sonra mənim Topuş, Lapuş dövrüm bitmiş, artıq Nigar adı ilə yaşamağa başlamışdım.

GÜNDƏLİKDƏN SƏHİFƏLƏR

31 dekabr, 1941.

Səhərdən özündə ağır bir yorğunluq hiss edirəm. Elə bil ki, iztirablarla keçirdiyim bu köhnə il bütün ağırlığı ile üstüme çökmüşdür. Uzun və çətin yollardan bərabər keçmiş iki dost kimi mən bu ille virdalaşmaq istəyirəm. Gecə saat 11-in yarısında cəbhədə vuruşan esgərlərimiz müraciət edən yeni il şerimi radio ilə oxudum. Həyəcanla oxuduğumu hiss edirdim. Sonra küçəyə çıxdım. Şəhər boz bir duman içinde idi. Köhnə il dumanlara qərq olub gedirdi. Qara dənizin sevincli sahillərində qarşıladığım bu ili Xəzerin dumanlı sahillərində yola saldım. Axırıncı dəqiqələr Səmaye ilə birlikdə olduq. O, nədənse kədərini məndən gizlətmək isteyirdi. Mən onuz da bu kədəri duyurdum. Sonra bir az açıldı. Mən onun qəlbinin mənə olan böyük məhəbətinə inandığım üçün bəxtiyar idim. Bu il mənim həyatımda nadir və əziz bir xatirə kimi qalacaq.

*Bizə bir zövqü taxəttür qıldı
Bu sənən, kölgələnən dünyada.*

1 yanvar, 1942.

Səhər oyandığım zaman Anar bəxtiyar bir təbəssümle mənə baxırdı. Anar!.. Anar!.. Hər dərdi bir təbəssümü ilə unutdurən Anar. Mən onu geyindirib küçəyə çıxartdım. Səmaye geldi, birlikdə Nəzakətgilə getdik. Nəzakət tek idi. Mənə elə gəlir ki, Nəzakət uzun müddət müxtəlif axtarışlardan, təzadlardan sonra axır ki, düzgün həyat yoluna başlamışdır. O, əri ilə barışmış və hamının qəbul elədiyi, istədiyi kimi indi ailə həyatı yaşıyır. Xaricən o razı və bəxtiyar görünür. Kim bilir, bəlkə mən səhv edirəm. Bəlkə mən onun səadətini sakit bir ailə həyatı qurmaqdə görməyimdə də çox dərin səhv etmişəm. Səadət ailədəmə olur?!

3 yanvar, 1942.

Bütün günlərim Anarla keçir. Rəsul gedəndən bəri o mənə daha çox bağlanmışdır. Hər gün gəzməyə çıxırıq. Bu gecə anamgildə qaldıq.

5 yanvar, 1942.

Gündüz Yaziçilar İttifaqına getmişdim. Saat ikidə eve gəldim. Katya məni qapıda çağırıqlarını söyledi. Bu kim olardı?! Tez çıxdım. Rəşid yoldaşı Nina ilə beraber Ermənistandan iki günlüyə bizimlə görüşməyə gəlmişdi. Onu görəndə çox sevindim. Sevinc elə bil ki, məni boğurdu.

Qəlbimde uzaq və derin bir ağrının baş qaldırdığını hiss etdim. Bu həm ayrılıq, həm sevinc, həm kədər hissi ilə qarışmışdı. Nina birinci baxışda heç xoşuma gəlmədi. O gözəl deyildi. Bundan başqa onun üzündə daxili gözəlliyyinə aid kiçik də olsa heç bir cizgi yox idi. Mən nə isə onun üzündə bir şey: yaxşı bir ifadə, bir təbəssüm görmək isteyirdim.

Sonra onlarla anamgilə gəldim. Gecəyə qədər orada olduq. Sonra dayımgilə gedib bir az da orada oturdum. Gecə evə qayıdanda mən yenə yorğun idim. Bəlkə sevinc həyəcanı məni bu qədər yormuşdu. Mən aldığım bu təessüratla baş-başa yalqız qalmaq isteyirdim.

6 yanvar, 1942.

Gündüz Səmayəni gördüm. Ona Rəşid haqqında heç nə deyə bilmədim. Bəlkə bu xəber ona ağır gelərdi. Eve gəldim. Anam Rəşid və Nina ilə bizi gəldilər. Birləşdə çörək yedik. Onlar axşam eve getdilər. Mən Səmayenin yanına getdim. Eve qayıtdığım zaman bədənimdə xoş bir yorğunluq hiss edib şirin-şirin yatdım.

7 yanvar, 1942.

Mən yenə bütün günü anamgildə idim. Rəşid və Nina bu gün axşam yola düşəcəkdilər. Axşama qədər oturduq. Axşam Rəşidgil stansiyaya getdilər. Onlar evdən çıxarken anamın gözləri yaşla dolmuşdu. Yazıq qadın, sənin bu göz yaşlarına mən nə qədər şahid olmuşam. Mən də ağlamaq isteyirdim. Ancaq özümü saxladım. Bu, anama daha pis təsir edirdi. Ana... sən bil ki, üreyə axan göz yaşları daha dəhşətli olur.

8 yanvar, 1942.

Rəsuldan telegram gəlməşdir. O, bu günlər gələcəyini vəd edir. Bəri tez gəlsin. Biz Anarla yenə sakit gəzintilərimizə davam edirik. O hər gördüyü şey haqqında sual verir. Bəzən mən onun suallarından yoruluram.

*Bu vüsalə yuxu əhvəlt demək mümkün idi
Əgər olsayıdı yuxu dideyi giryaniyuma...*

Gecə Füzulinin bu misraları ilə yuxuladım.

10 yanvar, 1942.

Mən yenə gecə Səmaye ilə idim. Bu gece mən nədənsə yenə ağlamaq isteyirdim. Mən ona şikayət etmək, bu gün qəlbimdəkiləri açıb tökmək, əzizim bil ki, mən də bütün insanlar kimi daşdan, tuncdan, poladdan deyil, etdən, qandan, candan, əsəblərdən ibarət bir varlığam – demək isteyirdim. – Mənim sinəmdə döyünen insan qəlbidir. O bəzən o qədər ağrıyrı ki, mən bu ağrını heç nə ilə susdura bilmirəm. Səmaya, hər kəsden çox bunu sən duya bilərsən.

11 yanvar, 1942.

Şəher Anarla gəzməyə getdik. Bakı təbiotinin yoxsul olduğuna baxmayaraq yenə qışa təslim olan bahar axırıncı külekləri ilə virdalaşırıdı. Biz bağda bir qədər gözdi. Nəzakət də bizimlə idi. Sonra biz Saragılə getdik. Anar oradan evə gəlmək istəmədi. Mən Ananı orada qoyub təkcə evə geldim. Pilləkənlərdən çıxarkən birisi məni dal丹an çağırırdı. Bu Rəsul idi. Rəsul Krasnodardan qayıtmışdı. Görüşdü. Bərabər evə gəldik. Sonra Anar goldi. Onun xoşbəxtliyinin hüdudu yox idi. Körpəm... bəri bu dünyada sən xoşbəxt olsaydin...

15 yanvar, 1942.

Mən ingilis yazılıcısı Oldintonun "Vse lyudi vraqi" romanını oxuyram. Çox gözəl romanıdır. İnsan sevgisini və insan heyatını böyük bir zirvəyə qaldırır. O yazar ki: "Mən səni sevdiyimdən utanmiram. Mən bununla fəxr edirəm". O, sevginin nə şəkildə olursa-olsun, əger o həqiqi və əsl secidirse, müqəddəs olduğunu iddia edir. Buna görə də 13 il ərzində bir-birini itiren iki həqiqi sevgilini sonra yenə birləşdirir və bu köhnə sevginin bir an da olsun ölmədiyini sübut edir. Büyük ictimai məsələlər fonunda o, sevgi problemini çox dərindən həll edir. Mən əlbəttə bunu bilmirəm. Bu ancaq romanlarda ola bilər, həyatda isə tamamilə başqdır.

18 yanvar, 1942.

Mən yalnız qalmaq, Füzulini oxumaq isteyirem. Mən bütün hissələrimin ifadəsini yalnız onda tapa bilirəm. O yazar ki:

*Döñə-döñə mənə zülm etməyi şürə etdin,
Pünhan olan qəmi xalqa aşkar etdin...*

Dünyanın bütün məhəbbət haqqında yazan şairlerinin başında hər zaman Füzuli durmuş və duracaqdır.

19 yanvar, 1942.

Gecə Yaziçılar İttifaqında növbətçi idim. Saat 1-ə qədər orda oturdum. Rahim və Cəfər də orada idilər. Onlar Rahimin şeirlərini, "Şamo" əsərini və "Gizli Bakı"nı Stalin mükafatı üçün hazırlayırdılar.

Mən kitab oxuyurdum. Sonra Nəzakətə telefon etdim. Nəzakət hamilədir. Qoy olsun, onun həyatı bu yolla getməlidir.

21 yanvar, 1942.

Gündüz şeirləri Yaziçılar İttifaqına apardım. Sonra Mirvaridin yanına getdim. Onun hemişə qızılıq, məsumluq məbədi kimi baxdığını evində indi qəribə bir yadlıq vardi. Bəli, artıq onun da məbədindən kafir ayaq basmışdı. O, əre getmişdi. Ele bil ki, ugursuz bir külək onun bağçasına soxulmuş və kiçik bənövşələrini sindirib döymüşdür. O, solğun çiçəyə benzəyirdi. İndi evinin hər yanında kişi izleri vardi. Boş qədəh-lər, kişi paltarları, texniki kitablar və rəsmələr. Mən kiçiklikdən birgə gedib-gəlməyə alışdığını bu təmiz qız evindən ağır və qəmli bir duyguya çıxdım. Nə isə itirmiş kimi qəlbimin dərinliklərdə ağır bir təessüf vardi. Bəlkə dostlar onun əre getdiyini təqdir edir və sevinirdi. Mən də ona dost, həm də qəlbən dost idim. Lakin mən nədənsə sevinmirdim.

22 yanvar, 1942.

Günlərim kitab oxumaqla keçir. "Sakit Don"un dördüncü kitabı qurtardım. Bu kitab iyirminci əsrin ən böyük əsərlərindən birisidir. Gecə saat 3-də telefon səsinə ayıldım. Rəsulu Merkəzi Komitədən axtarırdılar. O hələ gəlməmişdi. Az sonra Rəsul geldi. Bir daha telefon edib onu səhər iclasa çağırırdılar. Mən bütün gecəni yata bilmədim.

Ele bil yerime qor dolmuşdu. Səhərə yaxın yuxulamışam. Rəsulun necə durub getdiyini bələ bilməmişəm.

Sonra durub mən də bir iş üçün şəhərə çıxdım. Saat 2-də evə qayıtdım. Rəsul evdə idi. Həm də o həyəcanlı idi. Tələsirdi. Sabah Krasnodara getməli olduğunu mənə söylədi, sonra çıxbı iş üçün getdi. Mən evdə qalıb onun yol şeylərini düzəltməkə məşğul oldum. Axşam qo-hum-qardaş bizə gəlmışdilər. Ənverlə Refili gecədən keçənə qədər bizdə oturdular. Mən yorğun olduğum üçün gedib yatdım.

23 yanvar, 1942.

Səhərdən yene Rəsulun yola hazırlıq işləri ilə məşğulam. Rəsulun getməsi o qədər gözlənilməz olmuşdu ki, mən hələ bu barədə bir şey düşüne bilmirəm. O bütün günü evdə olmadı. Mən onunla ətraflı danışa bilmədim. Axşam o gedərkən evimiz adamlı dolu idi. O, qapıdan çıxarken mən boğazına bir şey tikilmiş kimi boğulub dayanmışdım. Ağlamaq istəyirdim. Göz yaşlarını zorla saxlayırdım. O getdikdən sonra Anarı qucağımı alıb yatdım. Əger buna yatmaq demək olarsa.

24 yanvar, 1942.

Rəsula aid olan heç bir şeyə toxuna bilmirəm. Onun əynindən çıxardığı paltarları hələ stolun üstündə qalıb. Onları yiğisdirə bilmirəm. Küçəyə qaçmaq, küçənin gurultusunu içərisində bir dəqiqə qəlbimin səsini eşitmək istəyirəm. Mən hələ ağlamamışam. Bu mənimcün böyük qəhrəmanlıqdır. Ancaq bu tökmədiyim göz yaşlarının mənə baha oturduğunu yalnız mən duya bilerəm. Axşam Səmaye ilə "Madrid"ə getdik. "Madrid" i mən çox görmüşəm. Bu dəfə onun təsiri tamamilə başqa cür oldu. İspaniyalıların öz azadlığı uğrunda üç ilə yaxın bir müddətde qəhrəmanlıqla vuruşmaları, sonra da məğlub olmaları mənim qəlbimdə sağalmaz bir yara kimi hər zaman yaşayırıdı. Bu məğlub edilməli xalq deyildi. Onun yaşamaq, mərd yaşamaq, namusla yaşamaq hüququ vardı. Bu haqqı tapdaladılar. Onun məğlubiyyəti qalibiyətə bərabərdi. O qədər mərdliklə vuruşan xalq heç zaman məğlub ola bilməz. Mən birinci pərdənin axırında İspaniya havası çalınarken hiçqırıb ağlamağa başladım. Bu neçə gündən bəri zorla saxladığım göz yaşları cə bil ki, indi birdən-birə üsyan edib çıxırdılar. Onların qabağını zorla saxlamaq olmurdu. Lojada oturan Osman və başqa yoldaşlar

məni sakit etməyə çalışırdılar. Mən camaat içinde rüsvay olmuşdum. Qoy hər kəs bu göz yaşlarını necə istəyirse qəbul etsin... Mənim qəlbimin ağrısı bir azca dayanmışdı...

25 yanvar, 1942.

Mən evdəydim. Başımı birtehər qarşıdırmağa çalışıram. "Manon Lesko"nu oxuyuram. Bu romanda iki şey var – seadət və insan zəifliyi. Manonu sevən oğlan dünyada hər şeydən keçib bütün cəfalarla, məşəqqətlərə dözerək sevgilisinin arxasında gedir. Manon isə həqiqətdə yalnız bu sevgilini sevdiyi halda böyük bir zəifliyi vardır. Bu qadın zinət aşığıdır. O, bu ehtirasından əl çəke bilmir və uzun öziyyətlər çekir. Zinəti itirdiyi zaman isə həyatını da itirir. Romanın yazılışı pis deyil. Hər halda bu kitabı mənə çox tərif etmiş adamın zövqünə mən şübhə etməli oldum. Gecə şəhərdə firtına var.

26 yanvar, 1942.

Qəlbim ağrıdığı kimi vücudum da ağrıyır. Xəstəyəm. Həç yana çıxa bilmirəm. Rəsuldan xəbor yoxdur.

27 yanvar, 1942.

Yenə xəstəyəm. Bu gün səhər güzgüye baxdım. Rəngim ölü kimi idi. Rəsuldan bir xəbor olsaydı... axşam yerimin içinde bir az sakit-sakit ağladım. Heç kəs görmədi. Bu sakit göz yaşları yanmış qəlbimi bir az sərinlətmışdı. Səmaya telefonla halimi xəbor aldı. Onu hələ görməmişəm.

28 yanvar, 1942.

Şeir yazmaq istəyirəm. Dünən gecə başladım. Bu gün davam etdirəcəyəm. Rəsuldan heç bir xəbor yoxdur. Mənim fantaziyam çox pis şeylər yaradır. İmkanım olsa, bu saat mən də vaqona minib gedərdim. Bu ağrıya dözmək çətinidir. Qəlbim yanır... yanır.

SƏADƏT SARAYINDA

Bu axşam evlənen yox idi. Toy, nişan məclisi quran yox idi. Alimlik dərəcəsi alıb ziyafət verən də yox idi. Əlli-altmış yaşıının tamam olmasını bayram edən də yox idi.

Bu axşam Səadət sarayının böyük salonuna qadınlar toplaşmışdı. Vətən müharibəsinin qurtarmasının iyirmi illiyi münasibəti ilə müharibə iştirakçıları – qadınlar toplaşmışdılar.

Qadınlar ağır müharibə illerini yada salır, biri danışır, yüzü gözünün yaşını silirdi. Doktor Qaziyeva danışındı: "Müharibənin ilk günləri idi. İşdən eve gəldim. Hərbi çağırış vərəqimi yoldaşma göstərdim. Yoldaşım da öz çağırış kağızını mənə göstərdi. Kağızda yazılmışdı ki, ertəsi gün səher saat 8-də hərbi komissarlıqda olmalıdır. Səher tezdən üç və beş yaşlı uşaqlarımızı geyindirdir qucağımıza aldıq, evdən çıxıb rayon hərbi komissarlığına getdik. Hərbi komissarlığın qabağında içərisi körpə uşaqlarla dolu avtobus dayanmışdı. İçəridə uşaqları qeyd cəldirib yaşı bir qadına, bağça müəlliməsinə təhvil verdik. Uşaqları bərk-bərk öpüb avtobusa mindirdik. Sonra hərbi komissarlıqdan təyinatımızı aldıq. Mon Bakı yaxınlığında hərbi hospitala getdim. Yoldaşım axşam cəbhəyə yola düşdü. Biz onu bir daha görmədik".

Azərbaycan Dövlət Universitetinin ədəbiyyat müəllimi Fəridə Vəzirova danışır: "Universitetin filoloji fakültəsinin üçüncü kursunda oxuyurduq. Komsomol komitəsinin katibi sinfimizə gəldi. — Qızlar, — dedi, — Vətənimiz tehlükə altındadır. Onun size ehtiyacı var. İndi siz, bütün sınıf hərbi komissarlığa gedib təyinat almali və cəbhəyə yola düşməlisiniz. Sanitar kimi, şəfqət bacısı kimi, cəbhədə kömək edəcək, lazım gəlen hər işi görməli olacaqsınız. Hamımız yerimizdən qalxıb hərbi komissarlığa getdik. Təyinatımızı alıb cəbhəyə yola düşdük. Beş il cəbhələrdə qoşunlarımızla ciyin-ciyinə irəliləyib Almaniyaya qədər gedib çıxdıq. Müharibə qurtardıqdan sonra Vətənə qayıdır təhsilimizə davam etdik".

Yene bir hekim qadın danışındı: "Mənim anam da həkim idi. Hər ikimiz eyni gündə yola düşdük. Anamla bir-birimizə yaxın məntəqələrdə işləyirdik. Arabır görüşə də bilirdik. Anamın fikri yaralıların yanında idi. Meni də yaddan çıxarmırdı. Anamın işlədiyi səhra hospitallına vəhşilər bomba saldılar. Anam yaralı döyüşürlərle birlikdə həlak oldu".

Qadının səsi titreyir, ana ölümünün acı ağrısını bu gün də eyni qüvvətlə duyurdu. Onu dinlərkən bütün qadınlar ağlayırdı.

Anadolu Əbilova o zaman gözəl hisslerlə yaşıyan, ürəyi insanlara sonsuz məhəbbət və şəfqətlə döyünen gənc bir qız idi. Müharibə alovlarından keçən gənclik yolu, gördüyü insan iztirabları onun xurmayı saçlarını tamam ağartmışdı. Alman faşistlerinin vəhşiliyi gənc qızı sarsılmışdı. Əbilova bu yığıncaqda özü kimi yüzlərə şəfqət bacısının gördüyü işlərdən danışındı. Onlar damışdıqca müharibə illerinin ağır mənzərələrini xatırlayırdılar. Sonra qadınlar üçün konsert veriləcəkdi. Bayırdan köklənən tarın, kamançanın səsi gelirdi. Milli Azərbaycan geyimli qızlar rəqsə hazırlanırdılar. Xatirələr qurtaran kimi durub salondan çıxıram. Pilləkənin başında tanış bir aktrisa məni saxlayırdı:

— Niyə gedirsiniz? Qalın, konserto baxın.

— Yox, gülüm, getməliyəm, başım ağrıyrı, havaya çıxsam yaxşıdır.

Səadət sarayından çıxıb evə getmərəm, ürəyim doludur. Şəhərin sakit küçələrindən birinə düşüb gedirəm; tək, dalğın. Müharibə illerini xatırlayıram.

1941-ci il dekabrın 31-i idi. Yeni il gecəsi. Gecə saat on birin yarısında evdən çıxdım. Şəhər zülmət içinde idi. Göz-gözü görmürdü. Əlimdəki kiçik fənəri aramsız yandırır, ayağımın altına işıq salırdırm.

Arxamdan kişi səsi eşidib diksindim:

— Ay qız, niyə batareyani korlaysan? Fənəri kişinin üzünü tutдум, hərbi libasda olduğunu görüb arxayın oldum.

— Qorxuram, — dedim.

— Nədən qorxursan, sənin kimi qızlar cəbhədə vuruşurlar. Qorxmular. Sən dinc şəhərdə qorxursan?

— Cəbhədə mən də qorxmazdım, burda isə qaranlıqda tək yerində qorxuram.

— Hara gedirsen?

— Radio studiyasına.

— Aktrisasan.

— Yox, şairəm.

— Şair də qorxar?

Qaranlıqda üzünü görmədiyim hündürboylu hərbi geyimli şəxslə danışa-danışa, indiki poctun həyatində yerləşən radio studiyasına gəlib çatdım. Qapıda gözətçiye buraxılış vərəqəmi göstərib içəri girdim.

Saat on birdə radio ilə yeni şerimi oxuyub döyüşçülərimizi təbrik edədim:

*Sən, ey bu yeni ili cəbhədə açan qardaş,
Bax, ışığıqlar qızarır, günəş qalxır, can qardaş.
Biza zəfər yetirən şəhər yeni il gəlir,
Düşmənlərin üstüna dağlar elə bil gəlir...*

1942-ci ilin mart ayı idi. Alman faşistləri Kırımda hücumu keçmişdilər. Sovet qoşunları geri çəkilirdi. Sovet məlumat bürosunun xəbərlərini ürək döyüntüsü ilə dinlöyirdik. Həmin günlərdə mən başlıovlu evdən çıxıb birbaş Yazıçılar İttifaqına gəldim. İttifaqın birinci katibi Səməd Vurğunun yanına qalxdım. Səməd iş otağında tək idi.

— Səməd, mən cəbhəyə getmək istəyirəm, — dedim. — Mərkəzi Komitədə danış, məni hərbi müxbir kimi göndərsinlər. Burda qala bilmirəm.

Səməd Vurğun həssas adam idi. Əhvalımı görüb başa düşdü, və ziyyətdən zarafatla çıxmamaq istədi. Üzünü mənə tutub tamamilə ciddi ahənglə dedi:

— Mən iki batalyonu hardan alıñ, səni cəbhəyə yola salsın. Biliñsən, indi Kırımda kurort-murort yoxdur. Get şerini yaz, usağıñi saxla.

— Axşam pedaqoji institutda şer gecəmiz olacaq, ora gələrsən. Saat 7-də, yadından çıxmasın.

Heç sakit ola bilmirdim. Eve gəlib “Bakinski raboçi” qəzetinin redaktoru Henrix Pismanə zəng elədim. O zaman Azərbaycan şairlərinin şeirləri rus dilinə tərcümə edilib cəbhə qəzetlərinə göndərilirdi. Bu işin təşkilatçılarından biri Pisman idi. Arabir mənə də zəng edir və şeir istərdi. Telefonda ondan herbi müxbir kimi cəbhəyə getməyimə kömək eləməsini xahiş elədim. O da mənə ciddi ahənglə cavab verdi:

— Gənclərimizin vətənpərvər olmaları təqdirəlayiqdir. Ancaq hamımız tökülib cəbhəyə getsek, arxada kim qalar? Burda iş çoxdur. Yoldaşınız cəbhədədir, burda onun əvozində işləməlisiniz. Şeir verin, Krim cəbhəsində çıxan qəzetə göndərim.

Bir neçə gündən sonra “Vətən qızları” adlı şeri verdim. Göndərildilər. Krimdakı hərbi qəzetdə çap olundu. Bu şerin taleyi haqqında məşhur sovet şairi İlya Selviki mühəribə xatirələrində yazmışdı.

Kerçdən, Rəsuldan gələn məktubların arası kəsilmişdi. Rəsul yalnız arabir cəbhədə rəşadətlə vuruşan azərbaycanlı döyüşçülər haqqını-

da Azərbaycana telegraf agentliyinə yiğcam və qısa oçerk-meqalələr göndərirdi. Göndərdiyi mətnin içində iki kəlme: “Nigara salam” yaza bilirdi. O vaxtlarda AzTAQ-da işləyən Yefim Qurviç gecə-gündüz, nə zaman olsa telefon edər, bizi sevindirərdi.

Kerçdən gələn məktubların birində Rəsul “Bəxtiyar” şerini göndərmişdi. Mən bu şeri Səməd Vurguna oxudum. Səməd: — Nigar, mən bu şerin vəznini tuta bilmədim, o nə vəzndə yazılıb, — dedi.

Şer on hecalı idi. Çox işlənən on bir hecalı şerə alışmış qulağımız üçün on hecalı şeir qəribə gelirdi:

*Külək qarı sapələr, Bəxtiyar,
Ağ geyinib təpələr, Bəxtiyar.*

Yüksek vətənpərvərlik və vətəndaşlıq duyusu, qayğıkeşlik və həssaslıq, böyük humanizm mühəribə dövrü adamlarının səciyyəvi xüsusiyyəti idi.

Gəleceyə, qalibiyətə möhkəm inam ədebiyyatda da öz əksini tapmış, şairlərimizin yaratdığı gözəl şeirlərdə, neğmələrdə ifadə olunmuşdu. O dövrde yaranan şeirlər sevile-sevile oxunur, dillərdə ezbər olur, geniş yayılır və təsir gücünü göstərirdi. Səməd Vurğunun “Şəfqət bacısı” şeri bu əsərlərdəndi. Məşhur bəstəkarımız Üzeyir Hacıbəyovun bu şerə yazdığı gözəl musiqi ona xüsusi təravət vermiş və geniş yayılmışdı.

Süleyman Rüstəmin “Ana və poçtalyon” şeri mühəribənin top-tüfəng gurultuları altında insanlığını itirməmiş ana ürəyinin nocib duyugularını ifadə edən şeirlərdən idi. Bu şeir çox sevilir, çox oxunurdu.

Əhməd Cəmilin “Can nənə, bir naşıl de” şeri insanların mühəribə alovlarından qurtarıb dinc və rahat güzəran sürmek ümidi və arzusunu ifadə edən şeirlərdən idi. Başqa şairlərimizin yazdıqları onlarla gözəl şeir və nəğmə böyük təsir gücünə malik idi. İnsanlar bu şeirləri oxuyur, ezbərləyir, bunlarla təselli tapır, ümidi və arzu yollarını işıqlandırırlar.

Bu dövrde yaranan şeirlər içərisində ritorik şeirlər də çox idi. Bu şeirlər pocziyanın əbədiyyət yoluna çıxa bilmədi, lakin fəsizm əleyhinə çağırılan mitinqlərdə, tribunalarda, radio verilişlərində səslənmiş, cəbhədə ölen adsız qəhrəmanlar kimi öz vaxtında faydalı işlərini görmüşdü.

İŞİQLI HƏYAT HƏSRƏTİNDƏ

Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadının öz şöhrəti, öz şərəfi yeri var. "Kitabi-Dədə Qorqud" qəhrəmanı igid Buğaca süd verən anası, Koroğlunun sadiq Nigarı, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcər – xalqımızın iftخارıdır. Məgrur, əyilməz bir qızın şərəfinə Bakıda möhtəşəm qala ucałmış şair xalqımız vətən torpağının ən füsunkar guşələrinə şairanə adlar verib – Qızbenövşə yaylığı, Qırxqız bulağı, Gelin qayıdı...

Xalqımızın keçmişdə müdrik hökmdarı Nüşabə də olub, cəsur üşyan başçısı Rüstəm də, tədbirli dövlət xadimləri Sara xatun da, Tuti Bika də...

Ancaq xalqımızın keçmişində qadınlarımızın göz yaşlarından doğan deryalar, ah-nalələrindən buludlanan semalar, ağıldan parçalanın ürekler də olub.

Ölüler dünyasının üfunəti içində yaşıl ve köməksiz pöhre kimi əsim-əsim əsən, tapdanan, əzilen, incidilən balaca, zərif bir varlıq – on iki yaşı Nazlı, Cəlil Məmmədquluzadənin yanılıqlı qəlemindən doğulmuş kövrək qızçıqaz, mömin və küt Hacı Həsənin qızı, bədbəxt İsgəndərin bacısı, şəhvət hərisi firıldaqçı Şeyx Nəsrullahın "şikarı"...

Kim bilir bəlkə, Nazlinin şair təbi vardı? Kim bilir, bəlkə o, başına gelən müsibətləri şeir misralarıyla ifadə etmək istəyirmiş, bacarmış? Belkə, şeir yazmağı bacarsayıdı, onu Şeyx Nəsrullahın murdar ağuşuna atmaq isteyen atasına, gözü, ağılı, qulağı mövhumat dumanının tutulmuş atasına bu sözlərlo müraciət edərdi:

*Yalvarram qohum-qardaşa,
Bax gözündən əxan yaşa,
Baxtımı döndərmə daşa,
Verma məni yada, ata!
Salma yanar oda, ata!*

*Kəsmə hər yerdən çaramı,
Vurub qanatma yaramı,
Gəl keçirmə sən çıramı,
Verma məni yada, ata!
Salma yanar oda, ata!*

*Anam boynun büküb ağlar,
Bacım sinəsini dağlar
Bacım qızı qara bağlar*

*Verma məni yada, ata!
Salma yanar oda, ata!*

*Nazlı sənə şirin bala
Haqdan keçib, çəkmaala
Aldanıb dövlətə, mala,
Verma məni yada, ata!
Salma yanar oda, ata!*

Hacı Həsen ağa körpə qızını dövlətə, mala, bu dünyadan nemətinə, sərvətinə deyil, o dünyadan cənnət xülyasına, şerətin "savabına" qurban vermək istəyirdi. Nazlinin bacısı yox idi; onun üçün sinəsini dağlayan – qardaşı dərdli İsgəndər idi. Bu şerin də müəllifi "Ölüler"dəki Nazlı, Mirzə Cəlilin ölməz Nazlısı yox, real həyatda yaşamış, şairə Nazlıdır.

Adlarının eyniliyi təsadüfidir. Açı taleyin, qara bəxtin, yanıqlı yalvarışların eyniliyi təsadüfi deyil – inqilabdan əvvəlki dövrde qadınlarımızın ümumi müsibəti, faciəsi, aqibətidir.

Sanki şairə Nazlı, Mirzə Cəlil Nazlısının ağrısını şeir diliyle ifadə edir.

Sanki Mirzə Cəlil Nazlısı neçə-neçə real Nazlinin bədii təcəsümü, timsalıdır.

Qarşınızdakı kitab Azərbaycan qadınlığının bir növ poetik salnamesidir. Bu salnaməni hörməti alımımız, yazıçıımız Əzizə xanım Cəfərzadə neçə ilin gərgin axtarışları, ağır zəhməti, səyi nəticəsində toplamışdır. Salnamə neçə-neçə Azərbaycan şairəsinin çoxəsrlik fəaliyyəti, ilhamı, yanğısı nəticəsində yaranmışdır.

Sənət, şeir – həmişə zəhmətli yaranır. Qadın sənətkarın zəhməti belkə də ikiqatdır. Ədəbiyyat tarixinin böyük simaları – antik yunan şairəsi Safodan, XX əsrde yarış-yaratmış, Nobel mükafatı laureati Qabriela Mistrala qədər bir çox qadın sənətkarlar həyatlarının və şeherlərinin bu ikiqat çətinliyindən döñə-döñə danışmışlar. Sevgilərinə, ailələrinə, ezişlərinə sedaqqətlə, ilhamla şeirlər həsr etmişlər. Qələmi, dəftəri, yazı masasını öz əsərlərində dəqiq, mənalı sözlərlə tərennüm etmişlər. Şərq şairəsinin, islam ölkələrində yaşayıb-yaradan qadın sənətkarın işi isə ikiqat zəhmətdən başqa, həm də, onqat cəsareti, hünər idi.

*Arvadla kişini bağlayır kabın,
Bu işə yol verir şariət, ayın,
Mənimsa kabının bir rübaidir!
Vurmı bu kabına yol verən bir din?*

Bu vüqarlı sözləri sekkiz yüz il bundan qabaq söylemiş Azərbaycan şairəsi Mehseti Gencəvi öz sualının cavabını da bilirdi. Bilirdi ki, belə bir kəbinə yol verən din yoxdur və islam dini belə bir nikahın ən qəddar düşmənidir. Bu acı həqiqəti Mehseti xanım da bilirdi, ondan sonrakı əsrlərdə yaşayıb-yaratmış onlarla başqa şairələr də – Natəvan da, Heyran xanım da, Kəmine də, Qürrətüleyi də, Aşıq Pəri də. Bilirdilər və bili-bile “kəbinlərini” rübaiyle, qoşmayla, gərayılıyla, qəzel-lə, bayatıyla “kəsirdilər”. Bu kəbinin bəhrələri, bu nikahın övladları gözlerimiz qarşısındadır: səhifələri چeviririk, uzaq-uzaq illorin ardından qulaqlarımıza səsler, sədalar gelir. İnce və zərif qadın piçitləri, qəmli zümrümlər, şirin laylalar, təsirli ağrılar, bəzən də gülüşlər, şüx qəhqəhələr... Bəli, gülüşlər, qəhqəhələr. Çünkü ən ağır çağlarda, ən məşəqqətli dövranlarda belə insanlar, xüsusilə qadınlar, gülüşü unutmayıb, şən zarafatdan yadırğamayıblar.

*Çəkməsi ciğ-ciğ eylər,
Evimizi palçıq eylər.
Zəhləm gedir o yardan
Hər gecə acıq eylər.*

*Samovar piqqıldayır,
Qəndqıran şaqqıldayır.
Zəhləm gedir o yardan,
İşbilnəz, naqqıldayır.*

*Su götürdüm hovuzdan,
Xoşum gəlir tovuzdan,
Yar mənə pencək alıb,
Astarı qanovuzdan.*

Bu şüx, şıltaq bayatılar Şamaxı şairəsi Pərinazindir. Həmin o şairenin ki, 1902-ci ildə dəhşətli Şamaxı zəlzələsinin şahidi olmuş və bu müsibətə də təsirli misralar həsr etmişdir:

*Şəhərin dam öyləri,
Əsl tərxam öyləri.
Zəlzələ viran qoydu,
Dağıldı şam öyləri.*

*Bu gələn arabadı,
Qoy gəlsin arabadı.
Dünənki cənnət şəhər,
Bax, bu gün xarabadı.*

*Dağda biyan vərməla?
Soyub yeyən vərməla?
Bu əcəlsiz qırğına,
Hayif deyən vərməla?*

“Sevincə kədər əkiz doğulub” – deyiblər. Belə bir ifadə də var: “Bir gözü gülür, biri ağlayır”. Azərbaycan şairərinin gülən gözləri, xoş saatları da olub. Amma gözləri daha çox qan-yaşla dolub, dərdli-ələmlə ayları, illəri, yaxşı günlərini, saatlarını üstələyib. Odur ki, qadınlığın bu poetik salnaməsindən daha çox ah-fəryad səsleri ucalır. Şairələr xalqın ümumi müsibətlərinə – zəlzələlərə, talanlara, müharibə qırğınılarına, ölenlərə, itənlərə yas tuturlar. Şairələr Şərq qadının ümumi acı taleyinə – hüquqsuzluğa, bərabərsizliyə, mütiliyə ağlayırlar. Bir də hər şairenin, hər qadının öz şəksi yaraları, şəksi dərdi, itkisi var.

Böyük Natəvan 17 yaşında dünyadan gedən oğlu Mir Abbasə matəm saxlayır:

*Boyun bələsin alım, sərv tək yixılma, oğul,
Doyunca görməmişəm getmə, bir zaman, getmə!
Çıxayıdı kaş gözüüm, görməyəydi hicranın,
Ölünçə bil edərəm naləvü-fəğan, getmə!
Səbahatək oturub çəkməmişəm cəfələrini,
Boyum bərabərisən indi, ələman, getmə!*

İyirmi yeddi il sonra 20 yaşında gənc Məşədixanım Leyli, Natəvanın “Ölürəm” rədifi qəzəlinə nəzirə yazıb, nakam taleyinə ağlayır:

*Nişanə qalmadı məndən, qızım da öldü mənim,
Gözümə oldu acəb tira ruzigar, ölüram.*

Leyli özünə ağlayır, itirdiyi qızına ağlayır, feraq içinde qoyub getdiyi şair sevgilisini ağlayır. Bu nə qədər insani bir hissdir. Neçə-neçə qadın dünyadan belə nakam gedib. Amma onların demədiklərini, deyə bilmədiklərini Leyli deyib, bu sözlərlə onları da, özünü də əbədileşdirib. Poeziya cələ insandan dünyada qalan nişanə deyilmə? Bir də, poeziya insanın möhnət, intizar, həsrət üzərində qələbəsi deyilmə?

XVII əsrдə beş Azərbaycan qızını esir aparıblar. Onlar votondən uzaqlarda həsrət və möhnət içinde ömürlərini başa vurublar. Bu beş qəlbin əzabları – üç əsrin sarsıntıları, qeyli-qalı arasında çoxdan itib,

eriyib, unudulub. İtib? Orijib? Unudulub? Yox, bu beş “Yesir qız”ın biri – Gülsad şairə imiş; özünün və rəfiqələrinin qüssələrini qəleme alıb və beş qəlbin harayı itməyib. Didilib tökülmüş cüng səhifələrdən, gül leçəyi kimi zəif bir “ah”, bir giley, bir həsrət nəğməsi, üç əsinin başı üstdən gəlib bize, bu güne çatıb:

*Göydən ötən bəlük-bəlük durnalar,
Bizdən salam olsun Əcəm elinə.
Yaşıl geymiş sari telli durnalar,
Bizdən salam olsun Əcəm elinə.
Beş qız idik bir arada, bu yerdə,
Ya ilahi, dərman elə bu dərda
Canım durna, hər vətənda, hər elda,
Bizdən salam olsun Əcəm elinə.*

XVII əsrden, “İstanbul şəhərindən – Qostəntəniyyə”dən gelən bu qəmli sədaya, XIX ərdə Tehrandan başqa bir şairenin yanlıqlı səsi səs verir:

*Mən aşığam qara bax,
Qara salxım, qara hağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.*

Bu şeir Ağabeyim ağanındır. İbrahimxəlil xanın qızı, İran hökməndarı Fətəli şaha əre verilmiş Azərbaycan qızının “qızıl qəfəsde” yazdığı şeir.

Bir-birinin müasirləri olan şairərimiz bəzən şeirləşmiş, bir-birinə poetik cavablar yazımlılar. Müxtəlif şairələrin yaratdıqları “Ağam canı” rədifi qəzəller buna ən yaxşı misaldır. Amma bu kitabda biz başqa bir səsleşməni də eşidirik: bir-birindən xəbersiz olan, bəzən, hətta ayrı-ayrı dövrlərdə yaşamış şairələrin mövzu və tale səsleşmələrini...

Şairə Bəsti atasına, anasına, qardaşına, bibisine, xalasına yalvarır, “yaşı əlli, ağ tükü qaşından bəlli, acı sözlü, zəhər dilli bir ağ yala məni vermeyin” – deyə fəryad qoparır.

*Zəhər qutdilar aşima,
Bələlər gəldi başıma,
Baxmadılar göz yaşımı,
Satıldılar kaftara məni
Ağ yal canavara məni,* –

Deyən Əsmər, sanki Bəstinin səsinə səs verir, atasından, anasından, qardaşından, əmioğlusundan gileylenir.

Və elə bil ki, üçüncü bir şairə bu bəxtiqara qızı təselliylə ovundurur:

*Gövhər deyər, zornan əra verilan
Bu dünyada nə bir sənsən, nə də mən.*

Çadra müsəlman geyim “moda”nın müəyyən bir ünsürü deyildi; o, əsarət rəmzi, mütilik timsali, qadının öz üstündə daşıdığı fərdi, səyyar zindanı idi. Müsəlman evlərində əndərun və birun adlı iki hissə olurdu. Pəncərəsiz sal divarlarla küçədən, bayırdan gizlədilmiş içəri hissə – əndərun – qadınların yaşadığı yer, bütün ömürünü sürdükləri dar və mahdud bir sığınacaq idi. Çadra yalnız geyim ünsürü olmadığı kimi, əndərun da yalnız memarlıq istilahı deyil. Çadra da, əndərun da – həyat tərzi, əxlaq və anlaq norması, islam şərqiinin qadına olan “fəlsəfi” münasibəti idi.

Bu kitabı varaqlaşdırıqca düşünürdüm: şairərimizin çoxunun ömrü-günü əndərunda keçib, həyatlarını qara çadra altında yaşayıblar. Bəs onda nə qəribə haldır? Bütün dünyadan tecrid olunmuş, sal daşlarla, kor, pəncərəsiz divarlarla ayrılmış əndəruna Azərbaycan qadınları bayırdakı geniş dünyadan bütün duyğularını, sevinc və kədərlərini keçiro biliblər, çadranın qara pərdəsi altından yer üzünün bütün rənglərini, çalarlarını görə biliblər, seçə biliblər...

Başqa dinlər kimi islam dini, insanın fərdini, “mən”ini öldürməyə çalışıb. Bu cəhətdən şəriət ehkamları qadınlara qarşı daha amansız olub.

İsanın böyükülüyü, barışmazlığı və qüdreti ondadır ki, o, hemiše öz mənliyi, qüruru uğrunda üsyana qalxıb. Bu insanlıq üsyənində qadınlığın da öz payı var. Bəzən “üsyən” sözün müstəqim mənasında qiyam, vuruş olub, qurbanlar aparıb. Belə şəhidlerdən biri Tahire Qürətüləyidir. Amma insan ləyaqəti uğrunda döyüşün zahirən görünməz, sessiz, sakit formalı da var. Şəriətin dünyası qadına haram elədiyi bir dövrdə sevgi haqqında, həyat haqqında öz sözünü piçiltıyla belə olsada demək fədakarlıqdır, hünərdir. Çünkü bu zəif piçiltilar əsl şərə çevrilirsə, deməli onlar qəlbin çırıntılarından doğulub. Qəlbin çırıntıları isə, təbil zərbələrindən fərqli olaraq cəsildilməzdir.

Əlbette, kitabda şeirlər nə kəmiyyət, nə də keyfiyyət baxımdan eyni ölçüdə deyildir. Ancaq ən yaxşı şeirlərdə şairələrin məni, fərdi duyulur; hər birinin öz səsi, öz sözü eşidilir.

Ağabeyim ağanın qəzəlindən iki misra hifz olunub. Bu beytde
narın meh kimi yüngül, güclə sezilən bir təessüf var:

*Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Həç bilmirəm ömrüm necə gəldi, necə getdi.*

Ağabeyim ağanın zərifliklə etdiyi giley qarşısında Şəhrəbanunun
şikayətləri nə qədər ehtiraslı və çılğındır:

*İşvə bilməz, qəmza bilməz, naz bilməz,
Sevgi bilməz, səhəbat bilməz, saz bilməz,
Söz eşitməz, qasq antlamaz, göz bilməz,
Ana, məni bir nadana verdilər.
Günahıma, babalıma girdilər.*

*Qoyun deyil qoyunlara qatam mən,
Öküz deyil çodarlara satam mən.
İgid deyil qucaqlaşış yatam mən,
Ana, məni bir nadana verdilər,
Günahıma, babalıma girdilər.*

Azerbaycan şairleri bundan da keskin dillə danışmayı bacarırlar. Aşıq Pəri həddən artıq canfəsanlıq eleyən aşiqi “ağlına dua yazdır” – deyə yerində otuzdurur.

Zərif, məlahətli olmayı da bacarır şairlerimiz. Heyran xanımın bu misralarında nə qədər incə bir qadın işvəkarlığı var:

*Ey sərv-qəddü simtək,
Şəkkər ləbəl qönçə dəhən,
Doğrusu, sən çox gözəlsən,
Biz da bir az pis deyilik.*

Fatma xanım Kəminə sadəlövh bir səmimiyyətə:

“Ey gözüm, Əhmədə bax, gör nə qəşəng oğlandır” – deyə, hissələrini gizlətmir.

Şairə Zeynəb isə azad insan hissini təbiiliklə ifadə edir:

*Gəl eșit Zeynəb sözünü,
Yoldan yüksək yarın gözünü.
Çox da incitmə özünü,
Götür məni qaç, İsləmay!*

Hər şeir bir insan xarakteri, bir qadın temperamenti, bir taledir!

Duymağı, sevməyi bacaran, bezen hissleri uğursuzluğa düşər olan,
bezen yarından, bezen övladından, bezen vətənidən ayrı düşən qa-

dınlər... Daha çox ağlayan, amma gülməyi de bacaran, iztirab çəkən, ümid bəsləyən, arzularla yaşıyan, düşünən, duyan qadınlar... Həyatları, hissələrini şerin diliyle əbədiləşdirmiş, ömürlərinin şərə dənmüş qəlpələrini bizə yadigar qoyub getmiş şairələr...

Dünyanın hər üzünü görmüş, şux bayatıdan hüznlü qoşmalara qəder hər ovqatda şeirlər yazmış Bəsti təqribən yüz il ömrə sürüb. Ömrünün bir əsrini başa vurarkən Bəsti sevincini, dərdini, duyuqlarını çıxdan unutmuş, yaşıdlarının, müasirlərinin çıxunu torpaqlara tapşırılmış, qəribə bir “vaxt qurbanetine” düşübmüş. Bu “vaxt qurbanetində” onu tanıyan qalmayıb. Şairə qəribə bir nisgillé:

*Aşıq Bəsti mənəm,
Ellər tanımur ..*

deyir və bu yaşında belə sırf qadın psixologiyasına məxsus bir işvəyle elavə edir:

*Sinnim doxsan olub
İllər inanmir.*

Bir əsrlük ömrün müdrik təcrübəsindən Bəstinin başqa bir poetik və dərin obrazı da yaranıb:

*Məleykə boyludu, şirin ləhcəli,
Əzəldən tamaşa olan bu dünya.
Qoca adugərdi, aldadır səni,
Cavanlıq donunda qalan bu dünya.*

Zənnimcə, bu obrazı yalnız qadın sənətkar kəşf edə bilərdi.

Azerbaycan şairlerini oxuyun, tanıyun, sevin. Onlar bu sevgiye layiqdirler.

MÜŞFIQİ DÜŞÜNƏRKƏN...

Müşfiq vətəni, şəri, bir də Dilberi sevirdi. Vətənin təbietini, insanların, sənətini, musiqisini sevirdi. Vətən onun əsərlərinin əsas mövzusu, tükenməz və ezmətli ilham mənbəyi idi. Şeir onun mənəvi qidası, dilinin əzberi, qəlbinin nəğmesi idi.

Dilber Müşfiqin həm ömr yoldaşı, həm də lirik qəhrəmanı, coşqun sevincinin və həzin kəderinin canlı şahidi, canlı şeriki idi. Gənc-

lərimizə Müşfiqdən söhbət açarkən, "Müşfiq kimi şair olun" deyə bilmərəm. Şairlik fitri istedaddır. Müşfiq də Azərbaycan torpağının yetişdirdiyi nadir istedadlardan biri idi. Lakin gənclərimizə demək istəyirəm ki, şeri, senəti Müşfiq kimi sevin, şere-senətə Müşfiq qayığısı bəsləyin. Müşfiq yerin alt qatlarından qədim mədəniyyətimizdən xəber verən qazıntıları çıxarmaq üçün külüngünü yerə böyük bir ehtiyatla vuran arxeoloqa benzəyirdi. Keçmiş şairlərimizin yaratdığı söz incilərini, misilsiz, gözəl lirika nümunələri olan şeir və qəzəlləri, qoşma və bayatıları maraq və məhəbbətlə axtarış tapan vicedanlı bir alim və tədqiqatçı kimi bu şairləri unutmağa qoymazdı. Bahar Şirvaninin, Buxudun, Nasehin və başqa bir çox unudulmaz Azərbaycan şairinin şeir və qəzəllərini mən ilk dəfə Müşfiqin dilindən eşitmİŞEM.

*Sordum sorağımı, dedilər qeyra yar olub,
Ey kaş la! olaydı dilim soraqidən...*

Bahar Şirvani kimi gözəl lirika nümunələri yaratmış şairlərimiz töessüf ki, tamamilə unudulmuşdur. Müğənnilərimiz də aşağı seviyyəli şeir və qəzəl oxuyur, bu şairlərin gözəl lirkasından istifadə edə bilmirlər. Senetkarlarımız tərefindən yaranmış mənəvi servət xalqın mahidir. Xalq malını qorumaq ise vətəndaşlıq borcudur.

Müşfiq aşiq ədəbiyyatını da çox sevir və yaxşı bilərdi. Aşıq Ələsgər, Qurban və başqaları onun sevə-sevə əzber oxuduğu şairler idi. Müşfiqin mənəvi aləmi şeir və yalmız şeir idi. O, şeirlə yaşayır, şeirlə nefəs alır. Həyata, insanlara, hər şeyə şerin gözüyle baxırdı. Ciddi söhbəti də şeir idi, zarafatları da...

Bir gün küçədə tanış bir qızı rast gəlmışdı. Qızın əynində qırmızı don var idi. Müşfiq qızı yaxınlaşanda salam vermək əvəzinə qızı şerlə qarşılımışdı:

Alasan, geydirəsən yara qırmızı...

35-36-cı illərdə biz Rəsul Rza ilə Moskvada təhsil alırdıq. Qiş tətilində mən Bakıya anamı görməye gəlmışdım. Rəsul Moskvada idi. Akademiyamın böyük salonunda ədəbi gecə keçirilirdi. Müşfiq mənim yanımında oturmuşdu. Rəsulu xəbər alır, onun həyatı ilə maraqlanırdı. Mən bir az gileyli, bizi lap unutmusunuz, dedim. Müşfiq cavab vermedi, bir az sonra, dəftərini mənə ver, dedi. Mən kiçik dəftərcəmi ona uzatdım. Müşfiq qاشlarını çatıb dəftərə nəsə yazdı, sonra dəftərimdə bu misraları oxudum:

*Ey şair,
Düşün öz-özüñə sən bir cahansan
Başqadır gərdişin, başqadır yerin.
Gözlərdən, doğrudur, bu gün nihansan,
Bunun nə eybi var, könüldür yerin...*

Müşfiq dostlarını, yoldaşlarını çox sevərdi. O, bizim analarımızı çox sevərdi. Erken anası qalmış şair ana məhəbbətinə böyük ehtiyac hiss edirdi.

Pirşağıda bağ qonşusu idik. Axşamları hamımız ay işığında qumların üstə yiğisar, söhbət edər, şeir oxuyardıq. Müşfiqin şeir çeşməsi bitmək-tükənmək bilməzdi. Füzulini, Tofiq Fikreti, Sabiri ezber oxuyardı. Adını belə eşitmediyimiz şairlərdən söz açardı, şeirlərini ezber deyərdi.

Müşfiq üçün hər şey poeziya idi. Şerə bağlılıq və sonsuz sədaqət – Müşfiq təbiətinin əsas canı idi. Qəhrəmanlıq da, məhəbbət də, hicran da, adı bir qız donu da, bir dost gileyi də... O hər şeydə, şeir və şeir mövzusu görürdü.

Elə şairler var ki, onların əsərlərini heç kəs sevənir, elə şairlər də var ki, yaratdıqları əsərləri mübahisə doğurur, kimi onları sevir, kimi sevmir... Müşfiq şerini hamı sevirdi... Ona olan böyük məhəbbətin sırrı onun sadə, semimi, qəlb herarəti, ürək çarpıntısı ilə yaratdığı şeirlərin ecazkar gözəlliyyində idi. Bu gözəlliyyə və səmimiyyətə hamı pərəstiş edirdi.

Müşfiq az yaşadı, qısa süren həyatında xalqına sədaqətlə xidmət etdi. Elə yaralar var ki, zaman belə onları sağalda bilmir. 34-cü ildə unudulmaz sənətkarımız Cəfər Cabbarlinin ölüm xəbərini Moskvada aldıq. Gəncliyimin firtinalı illərində mənə böyük qardaşı evez etmiş, sevdiyim bir sənətkarın ölümü məni sarsılmışdı. Bir neçə il sonra isə dostumuz, qardaşımız Müşfiqin ölümü üreyimizdə yeni bir yara açdı.

Bu yaranın ağrısını səssiz keçirmək lazımdı, ona bərkdən ağlamaq belə olmazdı.

Xalqını sevən, ona sədaqətlə xidmət edən sənətkarlar heç zaman unudulmurlar. Bu gün şairin xatirəsini əziz tutan xalqımız bu həqiqəti bir daha imzalamış olur.

İRAN AZƏRBAYCANININ MÜASİR ŞAIRLƏRİNDƏN HÖKUMƏ BILLURİ

Bahar idi. Zəncan şəhəri yaşıl bir don geymişdi. Badam çiçəklərinə qərq olmuş dağlardan xoş ətir qalxırdı. Quşların sevincli bahar nəgməsi hər tərəfi bürümüşdü. Axan suyun yekahəng şırıltısında hezin bir musiqi vardi.

Bir parça çörək qayğısı ilə çoxdan bəri İranın müxtəlif şəhərlərini dolaşış, nehayet Zəncan şəhərində sakın olmuş dəmirçi ailəsinin kiçik qızı məktəbdən evə qayıdır. O, nedənse incik idi. Nə baharın şux ahəng səsleri, nə çiçəklərin məstedici ətri, nə də axan suyun şırıltısı onun könlünə fərəh verirdi. Bu gün o, yenə məktəbdə tənəffüs zamanı yoldaşları ilə öz doğma Azərbaycan dilində danışlığı üçün onu tənbeh etmiş, dərsden sonra ac saxlayıb evə buraxmamışdır. Zəif vücdulu, məğrur ruhlu balaca qız düşmən qarşısında ağlamamış, göz yaşlarını qəlbine axıtmışdı. İndi o, cansız ayaqları dolaşa-dolaşa evlərinə tele-sir, bu ağır dərdini anasına damışmaq və orada doyunca ağlamaq istəyirdi. O, Zəncanda yeganə məktəb olan farsca qız məktəbində oxuyardı. Bura məktəbdən çox həbsxanaya benzoyirdi. İran irticacıları xüsusilə böyük bir soy göstərək Zəncan şəhərindən Azərbaycan ruhunu silmək üçün ən şiddetli tədbirlərə əl atırlar.

Zəncanın çox möhtəşəm bir tarixi vardır. Zəncan İran Azərbaycanının bir parçasıdır. O, Azərbaycan torpağının cənub hissəsində yerləşən böyük bir əyalətin mərkəzidir. İran mürtəceləri bu qədim Azərbaycan torpağını Azərbaycandan ayırmak, onu farslaşdırmaq isteyirdilər. Lakin əzilən xalq öz dilinə vo öz ruhuna daha çox məhəbbət bəsləyirdi. Zəncan bu gün belə İran azadxahlarının mübarizə səhifələrində ən çox təkrar olunan bir addır.

Nəgməleri dustaq edilmiş, bayatıları sürgünlərə göndərilmiş, dilinə ağır qıflı vurulmuş böyük bir xalqın mənəvi iztirabları dəmirçi qızı Hökumə Billurinin qəlbində dərin izlər buraxaraq onun şair könlünü üşyana çağırır. O, ilk şeirlərini belə bir mühitin verdiyi ağır təsirlər altında yazar, Azərbaycan qızlarının bu müşkül vəziyyətinə qarşı üşyan edirdi.

İllər keçir, gənc şaire böyüyür, ətrafında olub-keçən hadisələri daha dərindən və daha aydın dərk etməye başlayırdı. O, Zəncan şəhəri ətrafında 300 para kəndo sahib olan Zülfiqarının xalqa etdiyi zülmü

görür, xalqın ağır güzerən keçirdiyini anlayırdı. 17-18 yaşlarına yetişdiyi zaman Hökumə şerinin əsas mövzusu vətən, azadlıq və qadın hüquq olur.

O, fedai destelerində olmamışdı. O, əlinə silah almamışdı, döyüşlərdə iştirak etmemişdi. Onun silahı qələm idi. Hökumə ilk şeirlərini fars dilində yazmışdı. O, yazdığı şeirləri dərc etməz, hətta öz yoldaşlarına da oxumazdı. Yalnız hərdən şiddetlə qapını döyen külekler bir yctim nələsi kimi pəncərələrde zarıdayarkən kiçik Hökumə gözlərindən axan isti yaşları anasının qolları arasında gizlədərək ona öz könklünün tərcüməni olan şeirləri oxuyardı. Lakin anası onun farsca yazdığını şeirləri diqqətli dinləyər, bir şey başa düşmezdi. Yalnız "Qızım, öz dilimizdə yazsana", – deyərdi. Bu sadə və nəcib arzunu Hökumə yalnız İran Azərbaycanında demokratik hərəkat başladığı zaman həyata keçirə bildi. Yeni Azərbaycan demokratik hökumətinin verdiyi qərar əsasında Azərbaycan dili dövlət dili oldu. Hökumə ağır qapılı bir zindandan qurtarmış məhbəs kimi yeni həyatın qoynuna atıldı. O, şeirlərini öz doğma Azərbaycan dilində yazmağa başladı. O, vətəninin üzərində açılan bu azadlıq baharını şair qəlbinin bütün coşqunluğu ilə salamladı:

*Çıxdı günsüm şəqilə canan tərəfindən
Parlar bu günsə rəhbəri – dövran tərəfindən.
Bu nöhzət rövşən sənə bilməz dəxi bərdəm.
Cün qüvvət alır qüvvəli mərdən tərəfindən.*

Azərbaycan demokrat hökuməti qurulduğdan sonra Zəncan şəhərinin həyatı dəyişmiş, şəhərdə yeni bir ələm başlanmışdı... Bu yeni həyatı quran fədakar və fəal insanlar cərgəsində şairə Hökumə Billurünün də səsi yüksəlkərə yüksəlirdi. O, artıq iki ildən bəri işsiz keçirdiyi həyatına xitam vermişdi. Zülfiqarının məşhur malikanəsi Zəncan şəhərinin mədəniyyət evinə çevrilmiş, Hökumə də orada müdərəsə sifatılı çalışmağa başlamışdı. O, eyni zamanda məktəbdə ədəbiyyat dərsləri verir, şəhərin bütün ictimai və mədəni həyatında fəal çalışırdı.

Hökumə indi xoşbəxt idi. O, vətəni və azadlığı Azərbaycan dilində tərənnüm edirdi. Dünyada öz dilində şeir yazmaqdan şirin bir arzu ola bilərmi? Şairə artıq arzusuna çatmışdı.

Lakin İran Azərbaycanı xalqının seadəti uzun sürmedi. Amerika və İngiltərə imperializminin buyruğu ilə İran mürtəceləri pəncəre-

lərini yenice bir işıqlı gündüzə doğru açmış qəhrəman xalqın üzərinə qara əsərət bayrağını endirdilər. İşıqlı yollara kölgələr qondu. Ölkəni matəm bürdü. Zəncan şəhərinin de bahar səmalarını qara buludlar aldı. Hökumə yenice azadlığa çıxmış xalqının faciəsinə şahid oldu. O, Tebrizdə aparılan mitinqlərdə alovlu bir natiq kimi çıxış edərək Zəncanda gördüyü münasibətləri xalqa nağıl etdi. Vətəninin, xalqının düşmənlerinə qarşı amansız kin və qəzəb alovları onun şair ürəyini dərin-dən yandırıldı, lakin etiqadını sarsıtmadı.

*Sən ey insanlığın qudur düşməni,
Hələ qurumamış əllərində qan,
Unutma o yanın odalar vətəni,
Bir gün yapışacaq sənin yaxandan.*

*Ölməz tarix boyu sənətim, dilim,
Yanıb kül olsa da min dəftər, kitab.
İntiqam hissili yaşıyan elim
Bir gün əmalindən çəkəcək hesab.*

Hökumə Billuri "Vətən", "Sonsuzdur düşmənə nifratim mənim", "Vətənin nicatı tez gelecekdir" kimi bir sıra şeirlərində vətəni xarabaza rəviren düşmənlərə qarşı kəskin nifret, amansız kin bəsləyir, onun qəlbini azad və xoşbəxt görmək ümidiyle çırpinır. Onun bu ümid yolu, azadlığı əlindən alınmış, lakin məğlub olmamış böyük bir xalqın - Azərbaycan xalqının qəlbindən qopan intiqam alovları ilə işıqlanır.

ÖVLAD – ÜMİDDİR

"Koroğlu" dastanında maraqlı bir parça var; qılinc-qalxan cingiltisi, döyüş nəreləri, mərdlik cengləri, yürüş şeypurları və zəfer təbilərinin gur səsi içindən qəfləten hezin, kədərli, qəlbin en dərin guşələrindən gələn bir inilti eşidirik. Bu, analıq həsrətiyle yanın Nigarın səsidir. Nigar öz dərdini qoç Koroğluyla bölüşür:

*Necə baxım ev-eşiyə,
Yarah könlüm üssüyə.
Toz bürümüş boş beşiya
Şirin layla çalan yoxdur.*

*Çənlibeli güllər bəzər,
Güllər saralsı kim üzər,
Hər quş balasıyın gəzər,
Niya sənir halan yoxdur.*

*Nə dərd əlsa məni tapar,
Sonsuzluq bir yanım çapar.
Yarılgan uçar, toz qopar,
Görərsən ki qalan yoxdur.*

"Koroğlu" dastanında təsvir olunan efsanəvi səfərlər, xariqülədə qəhrəmanlıqlar arasında bu adı, insani duygu heyretəmiz bir incəliklə işlənmişdir. İgidlik və nikbinlik dastanındaki bu gözənlənməz kədər, bu sonsuzluq dərdi, övlad həsrəti xalq təfəkkürünün ən dərin köklərile bağlıdır.

Xalq "balası olan ölməz" deyir. Bu müdrik sözde nə qədər böyük fəlsəfi bir məna vardır. Məsələ, insanların cismanı övladı olub-olmamasında deyil. Hansı mənada olursa olsun, insanların "yerində qalanı varsa" onun yalnız nəşlini deyil, işini, fikrini davam etdirən varsa, o ölümsüzdür. Övlad – gələcəkdir, övlad – ümiddir. Övlad birində sənən həyatın başqasında davamı, ölümsüzlük, əbədiyyət deməkdir.

Hər il iyun ayının 1-də uşaqlar günü qeyd edilərkən insanlar yalnız balalarının, körpələrinin, yeni konkret insanların bayramını etmirlər. Onlar eyni zamanda öz ümidiyərini, arzularını bayram edir, gələcəyi salamlayırlar, həyatın daimilik qanunu alqışlayırlar.

Bizim qonşumuzda adı bir ailə yaşayır. Bu ailədə keçmiş nağıllarda deyildiyi kimi "ay parçası kimi bir oğlan uşağı böyükür", tumbul, qırmızıyanaq, qıvırcı saçlı, şirin danışlı bir uşaq. Ondan soruşanda ki, "məni çox isteyirsən?". O, məzəli bir uşaq ləhcəsiyle cavab verir: "İsteyirsən".

Doğrudan da biz hamımız onu çox isteyirik. Amma biz onu yalnız bir totuq uşaq kimi, duzlu tələffüz edən bir körpə kimi sevmirik. O, həm də gələcəkdir. Ümiddir. Hamımızın qəlbində yaşıyan xoşbəxt, dinc, müharibəsiz, mərəzsiz, firavan, güzel bir sabah arzusudur.

Bizim ömrümüz hemiše güneşli günlər içinde, hemiše baharda keçməyib. Çətin anlar da görmüşük, iztiraba, çətinliyə qatlaşdıığımız vaxtlar da az olmayıb. Lakin bizim balaca qonşu, elöcə də dünyənin bütün uşaqları gözəl, işıqlı şəhərlərde yaşayacaqlarsa, biz axşamlarımızın və gecələrimizin dərdini çəkmirik, əger onların ömrü hemiše

bahar olacaqsa, deməli, bizim çətinliklərimiz də, mübarizəmiz də, emeyimiz də hədər getməmişdir. Əminik ki, belə də olacaqdır, biz əminik ki, balaca qonşu da, dünyanın bütün uşaqları da işıqlı gelecəkdə yaşayacaq. Bu gün öz körpə beşiklərindən durub ilk addımlarını atdıqları kimi, bir gün insan zekasının beşiyi olan yer kürəsindən qanadlanıb, kosmosda addımlayacaqlar.

Hər dövrün özünə görə adları var. Balaca qonşumuzun adı Azaddır. İnsanın əzildiyi bir vaxtda – insanın mütiliyi, insanın gərəksizliyi dövründə yeni doğulanlara Allahverdi, Allahqulu, Qızbesti, Qızyster adları verirdiler. Bugünkü insanların Allah vergilerinə ehtiyacı yoxdur, o heç kesin qulu deyildir. O Azaddır. Biz heç bir insani – oğlan olsun, qız olsun, həyatın, dünyanın qapısında: Yetər! Bəsdir! Qayıt! –nidalanıyla qarşılamırıq.

Biz körpələrimizi qəlbimizin şəfqətiylə, gülüşlərimizin məlahətiylə, əlimizin, beynimizin zəhmətiylə, sinəmizin istisiylə qarşılayırıq:

*Xirdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə
Ayaq tutub gəzəsən.*

*Bala dadi – bal dadi,
Bala adam aldadır.
Yaxşısına mən qurban,
Pisi yənə hal dadır.*

Bu laylaları biz kitabdan oxumamışıq. Analarımızın səsi hełə də qulaqlarımızdadır. Bu laylaları nəsil-nəsil analar bir-birinə ötürmüşlər, bu laylaları nənələrimiz analarımıza çalmış, biz öz övladlarımıza demişik, sabah qızlarımız da nəvələrimizə oxuyacaqlar. Bu laylalar bize ezzidir. Her xalqın öz dili, öz mahnları, öz laylaları ona daha ezzidur. Lakin hełə elə xalqlar, elə ölkələr var ki, laylaları belə azad deyil, orada hər şey, hətta ana laylası belə alış-veriş vasitəsidir. Mən müte-rəqqi İslandiya yazarı Halldor Laksenssin "Satılmış layla" əsərini xatırlayıram. Adı bir qadının öz balasına oxuduğu sadə, gözel layla estradalara satılır, yeyib-içib harınlaşmış varlıların bir gecelik, beş gecəlik əyləncəsi olur. Qoy laylalar körpələrə qaytarılsın, qoy ana qəlbinin dərinliklərindən gələn bu məhəbbət və şəfqət səsi alver vasitəsi olmasın.

Qoy dünyanın bütün uşaqları, hansı ölkədə yaşayırsa-yaşasın, hansı adı daşıyırsa-daşısın – hamısı balaca qonşum kimi azad olsunlar. Qoy onlar xoşbəxt böyüsünlər. Qoy onlar xoşbəxtlik üçün böyüsünlər. Onlar ümidiirlər, onlar sabahdırırlar.

QAYINANALAR DA GƏLİN OLUB

Mühərbi illeri təmislardan birinin cəbhədən qara xəbəri geldiyini eşidib onun evinə getdim. Darisqal otaqda gəlin-qayınana baş-başa verib xısin-xısin ağlayırdılar. Uşaqlar duyuq düşməsin deyə, yavaşdan, gileyləne-gileyləne ağlayırdılar. Ana oğlunun köynəyini bağrına basmışdı. Ölüm xəbəri tez yayılır. Qonşular eşidib gəldilər. Ana onları görəndə, "her kəsin evinde yarsız gəlini var, mən ona qurban" – deyib ağladı.

Mühəribenin yarsız qoymuş gəlinler... Onların sayı-hesabı yox idi.

Sonralar 20-25 il ərzində mən bu ailənin dolanacağına diqqət yerdim. Yeganə oğlunu itirmiş ana ilə sevgili ərinin, uşaqlarının atasını itirmiş cavan gəlin, dar gündə özlerini itirmədilər, böyük bir əzm və iradə ilə el-əle verib bütün çətinliklərə sına gərdilər, uşaqları böyüdürlər, oxutdular, hərəsini bir yana çıxardılar. Dövlətin yardımı ilə şəhid əsgərin ailəsi təqaüdlə təmin olundu, üçotaqlı, işıqlı, geniş mənzilə köçdü. Qayınana vəfat edəndə böyüdüyü nəvələr onun cənazesini ciyinlərində apardılar.

Mühərbi illeri bütün xalq ağır sınaq sırasında vahid bir ailəyə çevrilmişdi. İnsanlar daha qayğıkeş və mehrivan olmuşdular.

Çətin sınaq günlərində böyük iradə, fədakarlıq və nəcabət göstərən, qayınanalarına oğlunu əvəz edən, uşaqlara hem ata, hem ana olan gəlinlər nə üçün dinc quruculuq dövründə, rahat və firavan yaşadığımız günlərdə, bəzən qayınana ilə bir-birlərini başa düşmür, ümumi dil tapa bilmirlər?

Çingiz Aytmatovun "Ana tarla" əsərini xatırlatmaq isteyirəm. Tolqonaq erinin və üç oğlunun cəbhədən qara xəberini alır. Evdə cavan və göyçək gəlini Alimanla ikisi qalmışdır. Tolqonaq dərdinin ağırlığına baxmayaraq, kolxozdə briqadır işləyən ərinin əvəz edir. Aliman taxıl zəmilərində kolxozcu qızlarla bərabər işe çıxır. Hər ikisi kəndin qocalarını, körpələrini, cəbhədə vuruşan əsgər balalarını ac qoymamaq

üçün bütün qüvvələrini sərf edirler. Bu sade, zəhmətkeş qadınlar böyük səmimiyyətə bir-birlərinə bağlanmışlar. Bir neçə günlüyü öz elinə geden Aliman başa düşür ki, birca gün də istəkli qayınanadan ayrı yaşaya bilməz. Bu ayrılıq gecəsində qayınanadan da yatağına sənki qor dolur. Səhərcən yata bilmir, səhər tezdən avtobusla qonşu kəndə, gəlininin dalınca gedəndə, gelinə yolda rast gelir. Aliman da qayınanının yanına təlesir. Hər ikisi qucaqlaşır, öpüşürər. Nəcabetin, sədaqətin bu yüksək zirvesi en daş ürəkləri belə sarsıtmaya bilməz.

Yenə də ədəbi əsərlərdən birine müraciət etmek istərdim. Keçən əsrin məşhur dramaturqu A.N.Ostrovski "Tufan" əserində Kabanixa ləqəbli bir qayınana sureti yaratmışdı. Kabanixa köhnə feodal cəmiyyətinin adət və ənənələrini böyük bir ehtirasla qoruyub saxlamaq, cavanları da bu cəmiyyətin qeyri-insani qanunlarına tabe etmək, gəlini itaetkar qul görmək ezmindədir. Sevgili arvadının qüsür və günahlarını bağışlamaq istəyən oğluna qarşı Kabanixa amansızdır. İradəsiz oğul anasının tabeliyindən çıxa bilmir, cavan gəlin Katerina mehv olur.

Rus ədəbi tənqidi o zaman Katerinanı "zülmət seltenətində işiq şölesi" adlandırmışdı. O, doğrudan da zülmət içre bir nur idi. Orda məsələ gəlin-qayınana ziddiyətlərində deyildi. Bu, ictimai ziddiyət idi. Dünyagörüşünün, əxlaq normalarının, köhnəlik ilə yeniliyin arasında gedən ictimai mübarizə idi.

Aile xalqın, cəmiyyətin bir hüceyrəsidir, bu hüceyrə sağlam və gözəl olarsa, cəmiyyət də, xalq da sağlam və möhkəm olar.

Gəlin-qayınana arasında xoşa gəlmeyən sözler, atmacalar, kobud və qaba rəftər köhnəliyin, avamlığın, məşanlığın qaranlıqlarıdır. Gəlin "yad qızı" damgasıyla soyuq münasibət bəsləmək, pisikdirmək, qohum-əqrəbasını saymamaq, yaxud qayınanadan bezen avamlıqdan, cəhalətdən doğan kəsirlerini qabartmaq kimi ailə səmimiyyətinin növərəğını pozar, ailədə xoş bir ahəng yaranmasına mane olar.

Bezen belə xoşagelməz sözər eşidirsən: "Filakes ərindən qorxmur, ərindən qorxsə, qayınanasa hörmət edər". Qorxu, hörmət və məhəbbət doğura bilməz. Qorxu yalnız kin və küdurat, nifrat hissi doğurar. Hörmət də, məhəbbət də qarşılıqlı münasibətlərdən doğan yüksək və nəcib hissdir. Hörmət və məhəbbət hissinin doğub yaşaması üçün əlverişli, münbət zəmin gərəkdir. Gözəl hissələrin yaşayıb çıxəklənməsi üçün zəmin olmadıqda, bu hissələr sönüb gedər, kinə, küduratə çevrilər, soyuq və xoşagelməz hallar yaranar. Deyordim ki, pis gəlin,

yaxud pis qayınana yox, pis insan var. Pis adamlar isə hamiya qarşı bədxah olurlar.

Bir-birinin heysiyyətinə toxunmaq, bir-birinə yuxarıdan aşağı baxmaq, ürək sindirmaq, lovğalıq, kobudluq ancaq daxilən boş adamların, mənəviyyatı kasib və çürük adamların xüsusiyyətidir. Özündən razılıq, acı söz, kobud rəftər, lovğa və laqeyd davranışlı gərəksizdir, ziyanlıdır.

Aşıq deyişmələrində birində deyilir:

*O nadir ki, galər keçər,
O nadir ki, mələr keçər,
O nadir ki, dələr keçər,
Ağrısı çox, qanı olmaz?*

*O ömürdür galər keçər,
O güllədir mələr keçər,
Yaman sözdür dələr keçər,
Ağrısı çox, qanı olmaz.*

Qoy, qayınanaların, gəlinlərin ürəyində "ağrısı çox, qanı olmaz" yaralar olmasın.

Hörmətli qayınanalar! Yeni ailə şəraitinə düşən, təzə mühitə hələ yaxşı isinişib alışmayan, ata ocağı, ana qucağı üçün qəribəşəyən cavan gəlinlərin keçirdiyi ruhi hallar gerək sizə yaxşı belli olsun. Axı siz də bir zaman gəlin olmuşunuz!

Əziz gəlinlər! Ananın heyatından oğlu silib atmaq mümkün deyil. İnsan qocalanda daha kövrək olur. Qayğıya, nəvazişə daha çox ehtiyac duyur. Mehribançılığınızı qocalardan əsirgəmeyin. Axı siz də qocalacaqsınız, qayınana olacaqsınız.

İمامverdi Əbilovun "Azərbaycan qadını" jurnalının 1977-ci il 8-ci nömrəsində dərc olunmuş "Gəlinler qayınana olur" adlı məqələsini mən də oxudum. Bu məqələ ilə əlaqədar redaksiyaya gələn oxucu məktublarının bir hissəsi ilə də tanış oldum. İمامverdi müəllimə anaların eməyinə verdiyi yüksək qiymət üçün analar adından təşəkkür edirəm. Bu məqələ eyni zamanda qadın-ananın şərəfinə deyilmiş bir himn kimi səslenir. Ana zəhməti böyükdür. Uşaqları böyüdüb boyabaşa çatdırmaq, ananın həm borcu, həm də şəref iştir.

Yeni ailə quran gənclərin qayğı və nəvazişə ehtiyacı çox olur. Təzə ailəyə düşmüş təcrübəsiz gəlinlərin əskik işlərini, nöqsan və ke-

sirlarını şışirdib qonum-qonşuda danışmaqdansa, keçdikləri böyük həyat təcrübəsi, bilik və bacarıqları ilə gelinlərinə kömək eləsələr, qayınanalar daha yaxşı iş görmüş olarlar.

Gelin-qayınana ziddiyatları ictimai ziddiyetlər, olsa-olsa xırda məisət ziddiyətləri ola bilər. İndiki qayınanalar orta hesabla götürsək, elli-altmış yaşında qadınlardır. Bu qadınlar əmək adamlarıdır, onların çoxu ya işləyir, ya da dövlətdən təqaüd alırlar. Onların oğul və gelin qazancına ehtiyacı yoxdur.

“Gelinlər qayınana olur” məqalesi ilə elaqədar olaraq redaksiyaya gələn məktublar içerisinde maraq və narahatlıq doğuran məktublar da var.

Bu məktublardan birində oxuyuruq:

“Qayınanam meni boşatdırdı. Dedi ki, oğluma öz qohumumu alacağam, qohumun bize canı yanar. Qohumunu aldı, bir ildən sonra onu da boşadılar. Üçüncü bir arvad aldılar, yəqin ki, o da bizim kimi olar”.

Əziz bacım, size onu deməliyəm ki, burada məsələ yalnız pis qayınana məsəlesi deyil. Belə də bir çox başqa işlərdə anasının sözünə baxmayan oğul, nədənə tez-tez arvad alıb boşamaq məsələsində itaətkar oğul olur, iradəsizlik göstərir. Belə adamları cəmiyyət ifşa etmeli, töhmət etmeli, şüuruna təsir göstərməlidir. Bu xüsusi məsəle deyil, ictimai məsələdir, pozğunluqdur. Belə adamlar yalnız alıb boşadıqları qadınları bedbəxt etməklə qalmır, eyni zamanda uşaqların həyatını şikəst edir, qəlbisiniq böyüməsinə səbəb olur.

Uşaqlar normal həyat şəraitində böyüməlidirlər. Uşağın həm atası, həm anası olmalıdır. İndi ele asanlıqla atdinginiz körpələr, böyüyüb yetişəndə, size “ata” deməyib rədd edəndə onlara “nanəcib” övlad kimi baxmağa haqqınız yoxdur.

Qayınanasından, ər qohumlarından razılıq hissi ilə, məhəbbətə yayanlar da az deyil. Bu məktubları oxuyanda insanda fəreh hissi oynar, üreyimiz bahar təraveti ilə dolur.

İnsanlara məhəbbət, qayıq, geniş dünyagörüşü olan qadınlar bir-birinə münasibətdə daha təmiz, daha saf, daha büllür hissələrlə yaşamağı bacarırlar, o zaman həyat da gözəl olur.

SAĞLIQLA QAL, YAXIN QONŞU!

Moskvadan bizi Türkiyəyə yola salan bir dostumuz “gələndə qərənfil gətirin”, – dedi. Dostumuzun arzusunu unutmamışdım. Biz Ankaranı tərk edib “Esen boğa” aerodromuna doğru yola düşəndə Türkiyənin qərənfilleri hələ yuxuda idi. Üfüqdən görünən ilk qızartılar şəhli qərənfilləri oyatmağa gedirdi. Türkler laləyə gəlincik, yasəmənə ley-lak deyirlər. Asfalt yolun hər iki tərəfində yaşıł otlar və taxıllar arasından boyanan lalə-gəlinciklər bizə sanki salam göndərir, qara-qırmızı başları sübhün həzin nəsimi altında yngälayırdılar. “Esen boğa” aerodromuna maşınla bizi Arif Heydərov gətirdi. Arifin nezakətli bir diplomat və istiqanlı bir adam olduğu gözümüzən qəzmamışdı. O bu şəhərin, bu gözəl ayrılıq şəherinin poeziyasını duyaraq – baxın, nə gözəl səhərdir, – dedi. Doğrudan da şəhərin çox temiz gözəlliyi vardi. Belə həzin bir səhərdə dəstlərdən, ezişlərdən ayrılmış çətin idi. Türk yəzici Rəşad Nurinin sözlərini xatırlayıram: insan yaşadığı yerlərə, bərabər bulunduğu insanlara görünməz tellərə bağlıdır. Ayrılıq zamanı bu tellər gəriler, qopar, kaman telləri kimi sizləməğə başlarlar. Təyyarə meydanına addımladığım zaman ürəyimdə bu gərilib qopan kaman tellərinin acı sizlətisini duydum. Əlvida, Türkiyə, yaxın qonşu, sağlıqla qal! Yamacların, düzlərin həmişə lalə-gəlinciklərə dolu olsun, ley-lak-yasəmənlerin həmişə ətir saçın.

Dünyada insanların xoşbəxt yaşaması üçün əsas şərtlərdən biri də qonşu ilə münasibətdir. Səhər-səhər evdən çıxıb işə gedəndə pil-ləkendə üz-üzə gəldiyiniz qonşu gülerüzə size – sabahınız xeyir, deyib, hal-əhval soruşsa evdən qanıqara çıxmış olsanız belə, könlünüz açılar, dodağınızı xoş təbəssüm qonar. Əger bu sadə həqiqəti böyük siyaset aleminə keçirsem, demək olar ki, yaxın qonşularla münasibət yaxşı olsa, xalqlar da qorxusuz və rahat yaşar, dinc bir əhval ilə qurar, yadarad.

Təyyarədə türk şairi Fazıl Hüsnü Dağlarca bizimle berabər uçurdu. O, Moskvaya, Puşkinə həsr olunmuş poeziya yığıncaqlarında iştirak etmək üçün gedirdi. İstanbulda yəzici Oktay Akbal gəlib bizi Hüsnü Dağlarca ilə görüşə apardı. Fazıl Hüsnünün ağ sarayda “Kitab” adlı kitab mağazası var. Biz oraya getdik, lakin “Kitab” bağlı idi. Dağlarca Moskva səfərinə hazırlaşlığı üçün mağazanı bağlamışdı. Şair bu “Kitab”da səgilər düzəldir, təzə şeirlər yazıb vitrine qoyur, şairlər buraya toplaşmış şeirlər oxuyurlar. “Kitab” bir növ poeziya klubudur demek olar.

Her xalqı başqa xalqdan ayıran ümumi bir cəhət olur. Məndən soruşalar ki, türklerin bu xüsusiyyəti nədir? Nəzakətdir – deyerəm. Şirin dilli, mehriban təbietli, xoş rəftarlı, qonaqpərəst xalq. Türkiyəyə keçənilki səfərimizi İstanbuldan başladığ. Birinci diqqətimi cəlb edən bu nəzakət oldu. Kobud bir söz, köntöy bir hərəket, bədrəftar görmək mümkün deyildi. Otellərdə, yemekxanalarda qadın xidmətçiye rast gelmək olmaz. Burada cəld və iti işləyen cavan oğlanların rəftarı xoş, üzü gülərdir. Əvvəlcə mənə ele geldi ki, Avropa ilə teması olan, daha doğrusu, bir qolu Asiyada, bir qolu Avropada olan bu şəhərin mədəni və xoş davranışları, xoş rəftarı Avropa mədəniyyətindən gələn bir cəhətdir. Lakin sonralar ölkənin içərisinə, dərinlərinə getdikcə başa düşdüm ki, bu xasiyyət mənbeyini xalq arasından alır, kəndlərdən, qəzalardan böyük şəhərlərə gələn bir keyfiyyətdir. Otelde işləyen cavan oğlandan xəber aldım: – Ohmed, nerəlisən? – Erzincandanum, xanım efendi. – Yusif, sən nerəlisən? – Erzurumdanum, xanım efendi.

Axşam olanda “iyi gecələr, xeyirli gecələr”, yola çıxanda, “İyi yolçuluqlar”, ayrılanca “gülə-gülə”, “xoşça qalm”, “Allaha ismarla-dıq” tez-tez eşitdiyimiz sözlər idi. Şəhərlərarası yollarda “xoş gəldiniz”, “səlamət”, “iyi yolçuluqlar” və başqa bir çox xeyirxah sözler iri hərflərle yazılıb asılmışdı. Ağızı xeyir-dualtı, üzügülər, xoş rəftarlı xalqın nəzakət fitri və tabii xüsusiyyətdir.

“Esen boğa” aerodromunda maşınla Ankaraya girdiyimiz zaman şəher axşam işıqlarını yandırmışdı. “Bulvar Palas” otelində yerləşdik-dən sonra, şəhərin axşam mənzərəsinə tamaşa etmek üçün şəhəre çıxdıq. Ankara təpələrlə əhatə olunmuş çox böyük vadida yerləşir. Şəherin işıqları vadidən qalxıb bu təpələrin üstüne dırmasına, təpələri də asılı keçirdi. Çankayaya qalxıb ordan şəhəri seyr etədik.

Ankarada olduğumuz ilk günlərdə bir axşam doktor Birsən xanım bizi evinə qəhvə içmeye davet etdi. Onun dördortaqlı mənzili sadə və ince zövqlə düzəldilmişdi. Burada lazımsız, gərəksiz şəyler, bayağı və ucuz modalı bəzək-düzək görmək mümkün deyildi. İş otağında işgüzar bir adamın özü üçün yaratdığı iş şəraiti nəzərə çarpıldı. Yazı massası, masanın arxasında kitab rəfləri, təbiətə aid ingilis, alman və türk dillərində çoxlu kitablar, yuxarı qatda insan kelleşi. Otağın başqa gusəндe, doktorun işdən yorulanda dinlədiyi musiqi valları Bax, Beethoven, Şopen, lətə yazılmış Azərbaycan musiqisi... Birsən bizi güllə üzlə qarşılıdı. Əynində qırmızı qərenfil rəngdə paltar, boynunda sədef muncuq vardı. – Nə gözəl bəzənmisən, doktor, – dedim.

– Sizin üçün süslənmişəm, – deyə gülüb məni qucaqladı.

Qonaq otağına keçib təzəcə kresləda oturmuşduq. Telefon zəng çaldı. Birsən destəyi götürüb danışmağa başladı, üzü ciddi bir hal aldı. Telefonla – indi gəlirem, – dedi, destəyi asılı cəld pləşimi geydi, bizden üz istəyib sürətli addımlarla pillekəndən aşağı qaçıdı. Pencerədən onun dalınca baxdım. Qapıda hazır dayanmış fildişi rəngli maşına mindi, ağləcəkli əlli ile mənə vida işarəsi edib maşının rulundan yapışdı. Gənclik cəldliyi ilə sürüb getdi. Yuxarıda, yasəmənli yamacın başında Mustafa Kamal Atatürkün Anıq qəbri görünürdü. Qaranlıqda Birsənin ağ göyərçin kimi çırpınan əli bir daha göründü, sonra yox oldu. Birsən cərrah, həkim-onkoloq idi. Onun əri də həkim idi. O bizi məşğul etmək üçün musiqi çaldırı. – Birsən tez qayıdar – deyirdi. – Gündüz əməliyyat apardığı xəstənin hali bir az qarışib, onsuz da keçərdi, xəstəxanada növbətçi həkim var. Birsən xəstələrinə çox diqqətlidir. Onun bu xasiyyətini bildikləri üçün gecə-gündüz, nə zaman olsa, çağırırlar, yox, deməz, gedər, – dedi.

Sonra doktor bize türk qəhvəsi bişirib getirdi. Biz zarafatla: indi sizi də çağırırlar, siz də gedərsiniz, – dedik. Gənc doktor gülüb – getmərem, – dedi. Həkimlik sənəti on humanist peşədir. Bu gənclərin insan həyatı uğrunda belə fədakarlıqla çalışmaları bizi sevindirirdi. Hər ikisi çox gənc idi, buna baxmayaraq mesuliyyət hissi, yüksək hazırlıq və həssaslıq bu gənclərə hörmət hissi oyadırdı.

Pencerənin qabağında dayanıb Birsənin dalınca xeyli baxdim. Qarşı yamadan güclü yasəmən ətri gəlirdi. Nədənsə keçənilki səfərimiz zamanı İzmir şəhərində gördüğüm gənc qızları xaturladım. Doktor musiqi vallarını çevirirdi. Musiqi bəzən insanı çox uzaq xatirələrə aparır, yaddan çıxmış heyat səhnələrini yeni bir qüvvətlə insanın yadına salır.

İzmire Egey dənizinin incisi deyirler. Bu şəhər doğrudan da incidir. Bir gün ərzindəki tanışlığımız zamanı bu şəhərin gözəlliyinə heyran olduq. Yaşadığımız “Büllur” otelinin qabağındakı şəhər parkında ümumdünya yarmarkası üçün hazırlıq gedir, pavilyonlar tikilib başa çatdırılmışdır. Sovet pavilyonuna tamaşa etdi. İzmirin yüksək yerlərdən birində yerləşən cameyə getdik. Camenin qapısında ayaqqabılarımız çıxarıb içəri girdik. Dərs otağına daxil olduq. Sıra-sıra kürsüldə qız uşaqları oturub molla dərsi keçirdilər. Sinifdə xəritə, yer kürəsi və başqa fizika-coğrafiya elmlərinə aid cisimlər də var idi. Türkiyədə ruhani məktəblərde əcnəbi dil də öyrədirlər.

Dərəcə mane olmamaq üçün sinifdən keçib camenin içine girdik. Burada məktəbin şagirdlərindən bir neçə qız uşağı camenin içini silib-süpürmeklə məşğul idi. Onlar müasir vasitələrdən istifadə edib elektrik tozsileni ilə işləyirdilər. Bizi görüb yanımıza geldilər. Başları yaylıqla bağlı olan bu qızların sir-sifətindən şeytanlıq yağırdı. Gələcəkdə bunnuların molla, hacı-xace olacaqlarına adam heç inana bilmirdi. Bu sağlam, qırmızıyanaklı kəndli qızlarına çoxuşaqlı ana olmaq, dana-buzov bəsləmək, gül yetişdirmək, bağ-bostanbecermək, canlı həyatla elleşmək, gülmək, sevinmək, her şey, her şey yaraşırıdı, amma bu dünya sevinclərindən el çəkib, o dünya nematlarının təbliğatı ilə məşğul olmaq heç yaraşmırıdı. Qızlardan birisine:

- İsmim nə? – dedik.
- Kezbandır, – dedi.
- Mənimki Fatime.
- Mənimki Nurtacdır.
- Mənimki Birgül.
- Mənimki Gülsən.
- Mən Aişeyim.
- Hansımızın adı gözəldir? – deye qızlar bir-bir qımuşmağa başladılar.
- Hamınızkı gözəldir, özünüz də gözəlsiniz, adınız da!..

Qızlar ne isə aralarında piçıldısa gülüşdüler. Ürəyimdə – yaman da sizdən molla olar, – deye düşündüm.

Bir森 Norveçdən bir ay əvvəl qayıtmışdı. Bir il orda həkimlik təcrübəsi keçmişdi. Bütün öyrenib bildiklərini xalqın xeyrinə, saqlamlığına işlətməkdə canını əsirgəmirdi. Onu çox sevdim. İşgührəlili, həssaslığı və ciddiliyi məni valeh etdi.

Ankaradan aymılkən könlümdə bu Ankara qərənfilinin herərətli və mehriban xəyalını getirdim.

Bir gün axşam biz Ankara – “Ho” – yeni “Halk oyunları” teatrında Erol Toyun “Pir Sultan Abdal” pyesinə tamaşa elədik. Səhnədə üç aşiq oturmuşdu. İkişi səhnənin kənarında, birisi ortada. Onlar tambur çalıb oxuyur, türküler söyləyirdilər. Sonra aşıqlar çekilib gedir, aşıqların oxuduğu türküler mövzusunda səhnələr göstərilirdi. Bu əsər XV əsrde yaşamış türk şairi Pir Sultan Abdalın həyat və mübarizəsini təsvir edən bir səhnə əsəri idi. Aşıqların oxuduğu gözəl şeirlər məndə bu şairə maraq oyatdı. Pir Sultan Abdalın həyatı çoxdan bəri xalq dastanına çevrilmişdir. Bu gün də canlıdır, yaşayır və sevilir.

Xalq oyuncuları teatrının bu şairin həyatından bəhs edən bir pyesi tamaşaşa qoyması təsadüfi deyil. Pir Sultan Abdal haqqında əfsanə çox müasirdir, bu günlə səsləşir. Əfsanənin qısaca məzmununu yazımaqla oxucuları pyesin məzmunu ilə də tanış etmiş olaram. Əlbəttə, əfsanə eyni ilə köçürülməmiş, müəllif tərəfindən xeyli işlənmiş və axırı dəyişdirilmişdir.

Real, mübariz, eyni zamanda ince və kövrək şeirləri, mərd həyatı və mübarizəsi ilə xalq arasında bu gün də yaşayan şairin dastana dönmüş həyatı belədir. Deyilənə görə, Pir Sultanın nəslİ Yəməndən gelmişdir. Özü Sivasın Banaz kəndində doğulmuşdur. Pir Sultan Səfəvilər tərəfindən Osman oğulları əleyhinə teşkil edilmiş yetmiş adamdan ibarət olan destəye başçılıq etmiş, üşyan hərəkatına qoşulmuş Xezer Paşa adlı bir osmanlı vəziri tərəfindən Sivasda asılmışdır. Rəvayətə görə, həmin Xızır Paşa əvvəlcə elevi olan Sufilər kəndindən imiş. Pir Sultanın muridlərindən olmuş, yeddi il onun yanına gəlib – Pirim, mənə kömək ele, İstanbula gedim, böyük rütbe sahibi olum, – demişdir. Pir Sultan – Xızır, vəzir olsan, gəlib məni asarsan, – demiş.

Xızır İstanbula gelir, rütbələr qazanır, yüksəlir, nəhayət, Paşa olub Sivasa təyin edilir. Sivasa gelince ilk işi Pir Sultanı axtarmaq və onu həzuruna çağırtdırmaq olur. Ona yemək təklif edir. Pir Sultan – Xızır, sən xəyanət etdin, mən sənin çörəyini yemərəm, – deyir. – İtlerin de sənin çörəyini yeməz.

Həyətdən iki iti səsləyir, itlər qaça-qaca gelirlər, itlərin qabağına yemək atır, itlər yeməyib gedirlər.

Xızır Paşa qəzəblənir, Pir Sultanı torpaq qalaya saldırır. Bir müd-dət sonra yene çağırtdırıb deyir: üç şer söylə, içinde şahın adı olmasın, səni bağışlaram. Pir Sultan söylədiyi şeirlərdə şahın adı çekilir. Xızır Paşa Pir Sultanı asmağı əmr edir. Şair dar ağacına gedərkən şeir söyləyir. Pir Sultan asıldıqdan sonra, ertesi günü qəhvəxanaya yığışanlardan birisi: Xızır Paşa Pir Sultanı asdırı, – deyir. Bir başqa adam: ola bilmez, – deyir, – mən onu bu sabah – Koç Pisar yolunda, seyfi belində gördüm. Bir başqası, – Mən onu Malatya yolunda, Qardaşlar aşırımində gördüm. Bir başqa adam: men onu Yenihan yolunda, Tavra boğazında, filan yerde, filan yerde gördüm, – deyir.

Bu işə çəş-baş olan adamlar yığılbıb dar ağacının yanına gelirlər. Gəlib görürler ki, dar ağacından Pir Sultanın çıxası (xırkası) asılmışdır. Özü isə yoxdur. Pir Sultan asıldıqdan sonra dar ağacından düşür, yola çıxır. Dalınca casuslar düşür. Şair Qızıl İrmak köprüsündən keçir.

“Gel körpü” deyir, körpü suya batır, onu təqib edənler bəri yanda qalırlar. Pir Sultan şeirlərində birində deyir: “Pir Sultan ölüür, dirilir. Pir Sultan Xorasana getmiş, ordan Ərdəbile keçmiş, orda vəfat etmiş və basdırılmışdır”, deyirlər. Deyilənə görə, Pir Sultanın üç oğlu və bir qızı varmış, qızı şair təbiətli olmuşdur. Bu şerin Pir Sultanın qızının olduğunu güman edilir:

*Uzundu, üsüldü dədəmin boyu,
Yıldızlar yayları Banazdır göyü,
Yaz bahar ayında bulanır suyu,
Sular ağlar-ağlar, Pir Sultan deyə.*

*Pir Sultan qızıydım mən də Banazda,
Qanlı yaş axıtdım baharda, güzdə¹.
Dədəmi asdilar qanlı Sivasda,
Dar ağaçı ağlar, Pir Sultan deyə.*

*Kəməndini atdım, dara dolaşdı,
Kafırların əli qana bulaşdı.
Qoyun gəldi, quzuları məlaşdı,
Qoçlar da ağlaşır, Pir Sultan deyə.*

“Ho” teatr kollektivinin çox uzaq keçmişdə yaşayıb-yaratmış bir xalq şairinin, xalq qəhrəmanının əfsanəvi heyatına müraciəti, mübariz bir şair suretinin yenidən canlanması bu gün de çox-çox aktualdır. Xalq arasından çıxmış, rütbələri, mənsebləri artıqca xalqdan aralanmış, kütləşmiş, zahm və insafsız olmuş, xalq arzu və ehtiyaclarına tamamilə biganə olmuş mənşəb sahiblərinə Xızır Paşa surəti ibretamız bir örnəkdir.

Səhnənin ortasında Pir Sultan eylemiş, bir dəstə oğlan və bir dəstə qız onun dediyi şeirləri xorla təkrar edirlər:

*Qalxin, canlar, bir olalı
Münkərə qılınc çalalı
Yoxsulun haqqın alalı.*

Qadın və kişi xorunun birlikdə təkrar elədiyi bu sözler səhnədən xüsusi bir qüvvətlə səslənirdi. Tamaşanın başqa bir şəklində üzü yaşamaqlı utancaq bir kəndli qızı görünür. Bu, şairin sevgilisidir. İctimai ədaletsizliyə, haqsızlığa, zorakılığa qarşı cəngavər olan şair, gözəllik, incəlik, məhəbbət qarşısında diz çökür, səcde qılır. O, sarı tamburunu döşünə sixib ince-ince türkü söyləyir:

*Türlü donlar geyər, guldən nazikdir,
Bülbülə cur etmə, ey gül, yaziqdır.
Çox həsrətin çəkdim bağım azikdir,
Güla-güla gəlir canlar parisi.*

*Bənim uzunboylu salan çınarım
Ürəyimə bir od düşdü, yanarım,
Qıbləm sənsən, üzüm sana dənərim,
Mehrabımdır, qaşlarının arası!*

*Pir Sultan Abdalıım, yüksək uçarsın,
Salamsız, sabahsız, gəlib keçərsin.
Dilbər, məhəbbətdən niçin qaçarsın,
Böyləmidir yolumuzun tirəsi?*

Başqa bir eşq şerində üzünü sevgilisine tutub oxuyur:

*Bu gözəlin aşiqiyəm, ağalar,
Onun üçün daşa dutar es bəni.
Gündüz xəyalimda, gecə düşümdə¹.
Qımdan quma savuruyor yol bəni.*

*Reyhanını devşir-devşir dəstələr,
Mən dəliyəm, öğüd verib past elə.
Düşmanımı əl yanında dost elə,
Bir gecəcik mehman elə sor bəni.*

*Ağ gül olsam, ağ yanağı soxulsam,
Güləb olsam, ağ yüzünə saçılısam,
Gedən olsam, bazarlarda satılsam
“Köləm” deyə ağ sinənə al bəni.*

*Pir Sultan Abdalıım, qənzəsi okdur,
Həzəran sinəmdə yaralar çoxdur.
Mənim səndən özgə sevdiyim yoxdur
İnanmazsan, ol Allaha sal bəni!*

Uzaq keçmişin bu məğrur mübarizi və ince rübablı aşığı, ilahiyyatdan, o biri dünya nemətlərinin tərənnümündən çox uzaq olan real

¹ Güz – payız

¹ Düş – yuxu.

varlıqla yaşayan, mühitinin nəbzini tutmağı bacaran, mühitinin havası ile tənəffüs edən bir sənətkardır.

O, ağaclarla, quzularla şeir deyər, quzusunu qurd aparmış qoyunun halına yanar.

*Dərəyə aşağı gedər qurd izi,
Qurd ağızında gördüm bir körpə quzu.
Sevərsən mövlayı, ağlatma bizi,
Gəl, qoyun, mələmə, vaz keç quzundan.*

Ağacları seyr edərkən aldığı təəssüratı belə ifadə edir:

*Çiçək açar, domru-domru dal verər,
Kimi uzar, bir-birinə əl verər,
Kimi meyva verər, kimi gül verər,
Quşlar üstündə dillənar ağaclar.*

Kəndlinin en yaxın köməkçisi olan öküzü də yaddan çıxarmaz.

*Öküzün damını alçacıq yapın,
Yaş qoman¹ altına quruluq səpin.
Qoşumdan qoşuma gözlərin öpiün
İrəcbarlər, xoşca tutun öküzü.*

Pir Sultan Abdal tutduğu yolu haqq yolu, ədalət yolu olduğuna inanan bir sənətkardır. Onu asmaq, kesmək isteyən, hədə-qorxu gelən paşalara, sultanlara meydan oxuyur, geleceyə böyük inam bəsləyir:

*Gögəribən mən də bostan olarsam,
Ellərin dilinə dastan olarsam,
Qara torpaq, səndən üstün olarsam,
Mən də bu yayıldadan şaha gedəram.*

“Ho” teatrının binası çox dərin, anbar kimi bir yerde yerləşmişdir. Tamaşa zamanı adəmin ürəyi darixir, hava çatışmir. Buna baxmayaraq salon ağızına kimi doludur, boş yer yoxdur. Teatrın aktyor kollektivi fədakar adamlarıdı. Başda rejissor Umur Buğay olmaqla bu kollektiv çətin səraittə böyük işler görür. Pir Sultan Abdal rohunda çıxış edən aktyor Tuncer Nəsmioğlu, Xızır Paşa rolunda Coşak və bütün kollektiv bu əsərde müvəffəqiyyətlə çıxış edir. “Ho” teatrı İstanbulda da tamaşalar verir. Teatrın kollektivi bütün işləri özü görür, bütün işləri özləri idarə edir.

¹ Qoman, yəni ayın.

Tamaşa bitdikdən sonra teatrı terk edərkən gözəl bir şairin hayatı ilə tanış olduğum üçün sevinirdim, həm de çətin səraittə çalışan istedadlı və fədakar aktyor kollektivinə böyük rəğbat hissi duyurdum.

Tamaşadan qayıdanınan sonra uzun zaman yuxuya gedə bilmedim. Nədənsə uşaq vaxtı yaylağa getdiyimiz Gence dağları, Xaçbulaq, Ağbulaq, Muşavak, Pir Sultan dağını xatırlamağa başladım. Kim bilir, bəlkə dar ağaçından qurtarandan sonra Pir Sultan Abdal Gence yaylaqlarına qədər getmiş, bu dağı da onun adı ilə bağlamışlar. Şeir üçün, sənet üçün şahların, sultanların qoyduğu sərhedlərin nə shəhəriyəti ola bilər? Sənətkar və sənet əsəri ən yüksək zirvələri belə aşib keçmək qüdrətinə malikdir. Bəlkə Pir Sultan şair Gence aşıqlarının məclisində Pir Sultan dağının qonağı olmuşdur. Kim bilir?

Şehər Rəsul ilə birlikdə sovet sefəretxanasına getdik. Arif Heydərovla görüşdük. Rəsul Ariflə yuxarı mərtəbəyə qalxdı. Men Arifin iş otağında qaldım. Qapıdan çıxarken Arif qəzet və jurnalları göstərib: – Darıxmayın, bunlara baxın, – dedi. Gözüm ərəb əlifbası ilə basılmış tanış bir kitaba sataşdı. “Molla Penah Vaqif” ...Əzizim, xoş gördük, sən Türkiye torpağına xoş gəlmisin, o gün olsun ki, Sabir gelsin, Mirzə Cəlil, Mirzə Fətəli Axundov gəlsin bu ölkəyə... Hər cürə kitabla dolu olan kitab mağazalarında yeriniz elə görünür ki!.. “Vaqif”i götürüb vərəqləmeye başladım. Dünya nemətlerini, həyat zövqünü, gözəlləri tərənnüm edən şair, al yanaqlı, ağ buxaqlı, mina gerdənli, sürəhi boylu gözəllərin vəsfindən doymayan şair, hansı mənəvi sarṣıntılar neticesində bu “Görmədim” şerini yazdırın? “Heç birində aqibət bir zövqi rahat görmədim”. Əlbəttə, əzizim “alilər xaki məzəllətdə, dənilər mötəber” olan bir zəmanədə, şair üçün belə şikayətli, gileyli, küskün olmamaq mümkün olan şey deyildi.

Qapı açıldı, Rəsul Azad Şərifovla gəldi. Azad bizi maşınla otelə apardı. Otelin qabağında bir neçə adam dayanıb bizi gözləyirdi. Tanış olmadığımız bu adamlar bize yanaşınbər göründülər, hal-əhval soruşdular. Əlli-altmış ildən bəri vətəndən ayrı düşmüş bu adamlarda Azərbaycana olan maraqlı və məhəbbət böyük idi. Onların arasında çox gənc bir oğlan var idi. O, Türkiyədə doğulmuş azərbaycanlı gənclərdən idi. Keçən il turist kimi Bakuya gəlmüş, bakılı gənclərlə dost olmuşdu. Bu gənc bizim yanımızda vurnuxur, sözlü adam kimi nə isə bir şey demək istəyirdi. Mən onu yanımı çağırırdım: – Bala, sen sözlü adama oxşayırsan, nə sözün var, de, çekinmə, bəlkə, Bakıda qohum, ya

dostların var? – dedim. Oğlan qızardı, gözlerini aşağı dikdi, sonra utana-utana: – Bəli, – dedi. – Sizə bir-iki sözüm var. Mən onunla ayrıca bir masanın başında oturdum. O, keçənilki gelişində bir bakilı qızı vurduğunu ve onunla evlənmək istədiyini söylədi. Mən Füzulinin misralarını xatırladım:

*Nə müyük dərd olursa, bulunur aləmdə dərmanı,
Nə müyük dərd imiş eşqin ki, dərman eləmək olmaz.*

– Oğul, gənclər arasında belə hallar çox olur. Belkə də keçəri haldır? O qızı anasından, vətənidən ayrılb buraya gətirmek doğru olarmı?

– Bir ildir, o qızı görəndə bəri rahatlığını itirmişem, unuda bilmirəm, həmişə onu düşünürəm, – dedi. Mən nəsihətamız tonda uzun bir nitq söylədim, amma nitqim özümün də xoşuma gelmədi.

Atatürk orman ciftliyi Ankaranın on kilometrliyində gözəl bir parkdır. Vaxtile boş bir sahə olan bu yerdə deyilənə görə Atatürk bir ağacın əkilməsində özü iştirak etmiş, gənclər üçün gözəl istirahət və əyləncə yeri düzəltmişdir. Burada hündür, kölgəli ağaclar, sarımsaklı çardaqlar, gül-çiçek xiyanətləri, üstü əlvən şəmsiyətlərə örtülmüş dondurmaxanalar, yemekxana, estrada səhnəsi, tamaşaçılar üçün sandalyalar vardi. Hər tərəf tərəmiz, səliqə ilə silinib süpürülmüşdü. Orman ciftliyi parkında xeyli gəzdik, sonra heyvanat parkına getdik.

Heyvanat parkı hündür ağaclar arasındaki bir sahədə yerleşmişdi. Şələquyuq tülükünü görəndə bugünkü "Ak baba" jurnalındaki bir şəkil yadına düşdü. "Ak baba" Türkiyənin satirik məzhekə jurnalıdır. Burada məşhur dövlət başçılarından birisinin karikatürü çəkilmişdi. Başında yeddi tülük baş-başa verib dayanmışdı. Şəklin altında bu sözlər yazılmışdı: "Filankəsin başında yeddi tülük dolaşar, quyuğu bir-birine dəyməz".

Quşlar olan hissədə diqqətimi tovuz quşları cəlb elədi. Bizim görməyə alışdığınız əlvən rəngli quyuğu berq vuran gözəl tovuz quşlarına nədənse məhəl qoyan yox idi. Hamı bir tərəfdə öz gözəlliyinə əmin bir tövr ilə cövlən edən bir cüt dümağ tovuz quşuna baxırdı. Onlar toy gecəsi ağ geyinmiş bəzekli, zərif gəlinlərə benzeyirdilər. Mən heç belə tovuz quşu görməmişdim. Rəngli tovuz quşu əlvən quyuğunu gah yelpaze kimi açır, gah da yığış bağlayırırdı. Elə bil "Gözəl mənəm, mənə baxın" deyirdi. Lakin hamı ağ tovuz quşlarına baxırdı. Onlar diqqət mərkəzində idilər. Demək olar ki, gözəllik və orijinalliq üzüze gəlmışdı.

Ankara kediləri də (pişikləri) xeyli maraqlı idi. Pişiklər qar kimi ağappaq idilər. Bu pampiq pişiklərin gözünün həresinin bir rəngdə olduğu aşkar görünürdü. Havada çox sürətlə mayallaq vuran meymunlar hər yerde olduğu kimi, burda da, çevik və məzəli idilər. Balıqlar və ilanlar qapalı binada saxlanılırdı. Mən oraya girmədim, ilanlara baxa bilmirəm.

Parkdan şəhərə qayıdış "Ankara" kinoteatrına getdik. Burada "Ruslar gəlir" adlı ingilis filmi göstərilirdi. Zarafat kimi çekilmiş bu film əslində mənənlə bir əsər idi.

Okeanda bir sovet gəmisinin maşın hissəsində bir detal işdən çıxır. Onu evəz etmək lazımdır. Gəminin kapitani durbinlə baxıb etrafda bir qara axtarır. Bu halda ada görünür, gəmi adaya yan alır, denizçilər adaya çıxıb lazımlı olan hissəni axtarmağa gedirlər. Milçəkdən fil qayıraqı bacaran adamlar, xüsusən qadınlar bir an içində adaya xəber yayırlar ki, "ruslar gəlir", ruslar havadan paraşütle töküldülər, sualtı qayıqla adaya desant çıxardılar, ruslar hər yanı tutdular. Xeber bir an içində bütün adanı dolaşır, böyük bir iğtişaşa səbəb olur. Adamlar özlərini itirmiş halda çıxış yolu axtarırlar. Köhnədən qalıb pas atmış qılıncılar, silahlar işə düşür, kimi paya götürür, kimi daş götürür, hamı adanı mühafizə etməyə hazırlaşır. Bütün bu hadisələr çox gülməli şəkildə verildiyi üçün tamaşaçılar bütün film boyu güllürler. Vuruşlara tamaşa ctmək üçün adanın uşaqları da çırpınır, yer axtarır, kilsənin qülləsinə dırmaşırlar. Beş-altı yaşında bir uşaq yuxarı dırmaşmağa can atarken əli üzülür və kilsə divarındaki asqıya ilişib qalır. Qızışmış izdiham, uşaq təhlükədə görüb hər şeyi unudur. Cəmisi yeddi-səkkiz nəfərdən ibarət olan rus dənizçiləri də onlara qoşulur, insanlardan canlı nərdivan düzəldib kilsə qülləsinə qalxırlar, genç rus dənizçisi ən yüksək zirvəyə qalxıb uşağı xilas etməyə can atır. Uşaqın anası və başqa qadınlar həyəcan içindədirler. Rus dənizçisi paltarlarından mis-mara ilişib havadan asılı qalmış uşağı qucağına götürür. Hamı sevinir, hamı el çalır, uşaqın heyati xilas olunmuşdur.

Bir-birinin qanını tökməye hazır olan adamlar bəşəriyyətin geleceyi olan uşaqın həyatını qorumaq əzmi ilə birləşir, dostlaşır, qucaqlaşır bir-birlerini təbrik edirlər.

Rus gəmisi motorunu düzəldib yola çıxır, ada əhalisi xırda qayıqlara minib dostları gül-çiçeklə dənizdə müşayiət edirlər. Bütün bu hadisələrin fonunda adalı bir qızə rast gəlib onunla sevişməyə başlayan

sarı saçlı rus oğlan da sevişdiyi qızdan ayrıılır, hamı ruslara el edib məhəbbətle yola salır. Film hem mənalı, hem de istedadlı kollektiv tərəfinden yaradılmış olduğu üçün maraqla baxılır.

Axşam biz yenə xalq oyuncuları teatrında "Tənəkə" pyesinə baxdıq. "İnce Məmməd" romanı ilə bizdə maraq oyatmış yazıçı Yaşar Kamalın pyesinə tamaşa etməyə həvəslə getdik. Yenə həmin boğucu havası olan binaya, küçənin səthindən xeyli pillekənlə aşağı, dərinlərə endik. Tamaşa salonu yenə də dolu idi. Nefəs almaq mümkün deyildi. Hava çox ağır idi. Bu şəraitdə aktyorlar gündə bir neçə dəfə tamaşa göstərməli olurlar. Her dəfə də salon dolu olur. Günün aktual mövzularına toxunmaq, realist boyalarla işləmək, canlı insan xarakteri yaratmaq, həyat səhnələrinin rəngsiz, boyasız təsviri, çılpaq həqiqət tamaşaçını bu teatra cəlb edir. Romantik bir vüsetlə efsanəvi xalq qəhrəmanı "İnce Məmməd" yaratmış müəllif bu dəfə həyatın lap alt qatlarına enir, xalq fəlakətini, acliğin, səfaletin acı lövhələrini yaradır.

Fikret İmraklı üniversitetin məzunudur. Humanistdir, xeyirxahdır, dünya mədəniyyətinin məşhur nümunələri ilə tanışdır. Tanımadığı, bilmədiyi yalnız türk kəndlisi ve onun həyatıdır. Müəllif esərinə Atatürkün cumhuriyyətin ilk günlerində söylədiyi bu sözleri epiqraf götürmüştür: "Aydınlarımız bəlkə bütün dünyani, bütün digər milletləri tanıyor, lakin özümüzü tanımırıq. Xalqa yaxınlaşmaq və xalqa qaynayıb qarışmaq aydınlarımızın üzərinə düşen en mühüm vəzifədir".

Fikret İmraklı qəza yerinə qaymakam, yeni qəza rəisi təyin edilir. Səhnəye üstü-başı tərtəmiz, şalvari səliqəyle üttülü, xoşsifət, necib və nəzakətli bir gənc çıxır. Kündə-bucaqda tullanıb qalmış zir-zibili, papiros kötüklərini, kağız qırıntılarını əli ilə yığışdırıb zibil qabına atır, stolunu səliqəye salır, lakin bir an keçmədən kənd qolçomaqlarının toruna düşür; onlar gənc qaymakamı salamlamaq üçün gelirlər, ərədən-gürsdən səhbət açırlar. Fikret çox nəzakətli və mərifətlidir. Adamlarla hörmətə damışır, məqamdan istifadə edən qoyun dərisi geymiş qurdular ona mühüm bir vəsiqəyə qol çəkdirirlər.

Fikret gözünü qırpmadan qol çəkir. Ac kəndlilərə kömək etmək məqsədi güdən gənc özü də bilmədən kəndlilərin fəlakətinə qol çəkir. Onun imzaladığı sənəd əsasında suyu qolçomaqların xeyrinə açırlar. Neçə kəndi və neçə kəndin təsərrüfatını su basır, yoxsul kəndlərin evi su altında qalır. Başdan-ayağa palçıqə bulanmış Zeyno qarı (aktrisa Əlif Çolak) vay-şivenlə səhnəyə çıxır, təmiz və mərifətlidir Fikret İmraklı ilə

üz-üzə gəlir, kəndin dərdini deyib ağlayır. Fikret dehşətə gelir. O ki, gözəl, xeyirxah niyyətlərə kəndlilərə kömək etmek üçün buraya gəlmışdır! Necə olur ki, onun imzası ilə felaket səhnələri yaranır?

Müəllifin fikrincə, Fikret İmraklı qəza reislerindən biridir. Əsas səhvi oradadır ki, insanlara inanır, sadəlövhədir. Mürtiza, Patır Patır, Tofiq Ali, Okçu oğlu kimi yurtıcıların əsl üzünü tanıya bilmir, tanıldığı zaman ise iş işdən keçmiş olur. Quruluşçu rejissor Tinçel Kurtiz, Atatürkün "Türkiyənin həqiqi sahibi kəndlidir" sözlerini əsas götürür, ağır vəziyyətdə yaşayan türk kəndlisinin acınlacaqlı həyatını ön plana çəkir. Türk ziyalılarını kəndin işqli həyatı uğrunda mübarizəyə çağırır. Tamaşanın axırıncı şəklində iştirak edən aktyor və aktrisalar, əllerində plakatlarla səhnəyə çıxdılar. Plakatlarda bu sözler yazılmışdı: "6-cı filo"¹, "dəf ol", "NATO, hayır!", "Sento, hayır!".

Tamaşa salonunda gurultulu alqışlar qopdu. Türk yaradıcı ziyalıları Amerika imperializmi ilə mübarizədə bütün vasitələrdən istifadə edirlər.

Hər il may ayının ikinci bazar günü Türkiyədə "Analar" gününü bayram edirlər. Bu gün övladlar analarına gül-çiçek dəstəleri, ətir və başqa müxtəlif çeşidli hədiyyələr bağışlayırlar. Anası sağ olmayan övladlar analarının qəbrini ziyaret edir, ana məzarını gül-çiçəklə bəzəyirlər. Qəzetlərde və radio verilişlərində analara aid verilişlər təşkil edilir, ana mövzusunda şeirlər, neğmələr, başqa yazılar dərc olunur. Türk Analar dərnəyi tərefindən "İlin anası" seçilir. İlin ən yaxşı anasına mükafat verilir. Mən bu ilin anası kim seçiləcək, - deyə maraqlandım. "Akşam" qəzetində dərc olunmuş gözüyəşli bir ananın fotosuyla və altındakı yazılar sualına cavab verdi.

Türkiyənin uzaq qəza şəhərlərində birində gənc müəllime Fatimə Dəmirqəlb apendisitden xəstələnir. Həkimlər operasiya edilməsinə tökid edirlər. Müəllimə, şagirdləri dersdən qalmasın deyə, əməliyyatdan boyun qaçırır. Şagirdlərin intahanı bitdikdən sonra əməliyyata razı olacağına söz verir. Amansız ölüm gənc müəlliməni həyatın əlindən alır. Türk qadın dərnəyi həmin müəllimənin anası Gülsah Dəmirqəlbi bu ilin Anası seçir və ona mükafat təqdim edir. Müəllimə qızını itirmiş qoca ana mükafatı alarkən - "Bu ərməğanı həyatının ən dəyərli xatırəsi kimi qəlbimdə saxlayacağam - deyir, göz yaşlarını

¹ Filo - flot, donanma.

saxlaya bilməyib ağlayır. Yiğincaqdə olan bütün qadınlar ananın böyük dərdine şərik olub ağlayırlar. Fotomüxbirlər elə bu anda ananın şəklini çekib qəzetlərdə dərc edirlər.

Qəzetlərin yazdığını görə, analar günü münasibətilə bütün ölkədə milyonlarca lirə dəyərində hədiyyələr satılmışdı. Bizdə martın 8-de olduğu kimi.

Deyirlər, bu adət Türkiyəye Kaliforniyadan keçmişdir. Yaxşı adət və ənənələr hansı ölkədən keçirə-keçsin, xalq arasında yayılır və yaşamaq hüquq qazanır. "Analar günü" bayramı da türk xalqı tərəfindən sevilən, səmimiyyətlə qarışılan əziz bayramlardan biridir. Xalq bu bayramı bəyənir və yaşadır.

Bu gün Şövkət Süreyya Aydəmirlə görüşə getdik. Onun evi Bağçalı evler caddesindəydi. Mənzili iki qatda yerləşirdi. Yuxarı qatda arvadı və bütün ev təsərrüfatı yerləşir, aşağı qatdakı üçotaqlı mənzil isə Şövkət Süreyya bəyin iş mənzilidir. Hər üç otaq kitab rəfləri, qəzet və jurnallarla doludur. Oturub qehve içmək və səhbət etmek üçün yumşaq kreslolar, divan vardır. Şövkət Süreyya Aydəmiri, Vala Nureddin "Bu dünyadan Nazim keçdi" kitabından tanıyıram. Nazim Hikmet haqqında yazılan əsərlərdə onun adı Nazimin yoldaşı kimi çəkilir. Vaxtilə hər üçü – Şövkət Süreyya, Vala Nureddin və Nazim Hikmet bir yerde Sovet İttifaqına gəlmüş, Moskvada Şərqi xalqlarının kommunist universitetində (KUTB) təhsil almışlar. Şövkət Süreyya inqilabdan əvvəl Azerbaycanda olmuş, bir neçə il Şəkide dil və ədəbiyyat müəllimi işləmişdir. O bir çox romanların və publisist əsərlərin müəllifidir. "Suyu arayan adam", "Torpaq oyanırsa" və sairə onun qəleminin məhsuludur. Evindəki kitabların çoxu sol ədəbiyyatdır. O, rus dilini bilir, klassik rus ədəbiyyatı rəflərini doldurmuşdur. Şövkət Süreyya yaşlı adam olduğuna baxmayaraq gümrahdır, həyata, cəmiyyətə, ictimai-siyasi hadisələrə münasibəti aktivdir. Keçənilki Moskva sefəri zamanı görüşdüyü dostlardan səhbət açır, Azerbaycanla maraqlanır, həyatımız, dilimiz və əlifbamız haqqında suallar verirdi. Xeyli səhbət edib görüşdük və ayrıldıq. O bizi gördüyüne ürəkdən şad oldu.

Baraj Ankaranın on kilometrliyində sünə surətdə düzəldilmiş su bəndidir. Bu bəndin həm təsərrüfat əhəmiyyəti var, həm de ankaralıların istirahət və əyləncə üçün seyrə çıxməyi sevdikləri yerdir. Gölün etrafında təbii gözəllik, dağ, çəmən, şam ağacları vardır. Restoran,

üstü əlvan şəmsiyelerlə örtülü dondurmaxanalar və sairə. Restoran adamla doludur. Ağacların altında xalça salıb süfrə açan qadınlar, co-huq-cocuq. Qızlar və oğlanlar dəstə-dəstə gölün etrafında dolaşır, oxuyur, oynayırlar. Baraj gözel gezinti yeridir. Gölün etrafını xeyli gəzdik, şəkil çəkdik, dağ çiçəklərindən yiğib dəstə bağladıq. Baraja bizi doktor Birsən xanım öz maşının aparmışdı. Maşını çox rahat və ehtiyatla süründü. Maşının radiosu konser təqdimatı verir, türk şərgilərinə qulaq asırıldıq. Türk radiosu arabir Azerbaycan nəğmələri də verirdi. "O mah camalın, aq yüzdə xalın, öldürdü məni, ay xanım, nadir xəyalın?". Türk qızı bu nəğmeni xüsusi bir ədayla oxuyurdu. Onun dilində Azerbaycan nəğməsi çox məlahətə səslənirdi.

Axşam Ankara dövlət teatrında fransız yazıçısı Rasinin "Andromak" pyesinə baxdıq. Teatrın tamaşa salonu geniş, hündür, havası temizdir. Burada "Ho" teatrında olduğu kimi adının nəfəsi darılmır. Tamaşaçılar geyimli-kecimli, her yandan xoş ətir qoxusu gelir.

Pərdə açılır, tamaşa bizi qədim yunan dövrünə aparır. Tamaşanı Fransanın görkəmli rejissorlarından biri olan Jülyen Berto hazırlamışdır. Bu rejissor Parisin Komedи Fransez və başqa bir sıra teatrlarında Şekspirin, Molyerin və başqa klassik yazıçılarının əsərlərində həm aktyor, həm də rejissor kimi çıxış etmişdir. Türkiyə Mədəniyyət Nazirliyinin devəti ilə Ankara Dövlət Teatrında "Andromak" əsəri müvəffaqiyyətlə tamaşaşa qoyulmuşdur.

XVII əsr fransız klassiklərinin nümayəndələrindən olan Rasin insan taleyini, insan psixologiyasını, insanların məhəbbət və iztirablarını ön plana çəkən bir sənətkardır. Rejissor müəllifin bu əsas fikrini açıb göstərməyə çalışmışdır. Yazıçının təsvir etdiyi padşahlar, sərkərdələr və başqa personajlar hər şeydən əvvəl sevən və sevilən, rədd edən və redd edilən, iztirab çəkən, övladının həyatını xilas etmək üçün hər cürə fədakarlığa hazır olan ana, sevdiyindən rədd cavabı alan, bunun üçün də intiqama hazır olan genç qadın, diz çöküb sevdiyi qadına yالvaran meğrur sərkərdə – bunların hər birisi ayrı-ayrılıqda canlı insanlardır. Bütün bu insana xas olan cəhətlər Rasin qəhrəmanlarını çox uzaq keçmişdən çekib götürür və bugünkü tamaşaçıya yaxın eləyir.

Əsərin bədii tərtibatını vermiş çox istedadlı memar-rəssam Tarik Ləvəndoğlu qədim yunan faciəsinin əsas ünsürlərindən olan zaman və məkan vəhətəini gözəmişdir. Bütün tamaşa eyni sehne tərtibatında cərəyan edir. Tərtibat çox gözəldir. Pərdə açılkən qədim yunan ima-

rətinin fasadı görünür. Hündür ağ mərmər sütunların başında mərmərdən işlənmiş naxışlar bizi qədim Elladanın Akropoluna, oradakı əzəməli Parfenona aparır. Memar-rəssam, qədim Yunanıstanın ölməz sənət abidələrinin səhnə ifadəsini yaradır. Fransız klassiki Rasin isə bizi bu dövrde yaşamış insanların həyat, mücadiləsi taleyi və faciəsi ilə tanış edirdi.

Müasir dünyamızda yaranan memarlıq əsərləri qədim dövrün imarətlərindən çox-çox fərqlidir. Bu binalar müasir adamların zövq və tələbatına uyğun olaraq qurulur, hər şey dəyişir, yeniləşir, maddi nəmətlər müasir formasını alır. Bəs insan? Əger bu səhnədə çıxış edən personajların libasını dəyişsən, onlarda ne qədər müasir olan insan sıfətləri var! Fədakar ana... Hansı əsrərə ana fədakar olmamış, övladını təhlükədən qorumaq üçün özünü oda-közə atmamışdır? Məhəbbətin insanı taleyindən silindiyi varmı? İnsanı çox zaman xoşbəxt, yaxud bədbəxt edən məhəbbət deyilmi?

Geyimlər də rəssam Tarik Ləvəndoğluunundur. Səhnə tərtibatına çox yaraşır, ince zövqə işlənmişdir. Küllə rəngi və qırmızı parçadan libas geyinmiş gənc qızın qırvım, qızılı saçları xoş bir ahəng yaradır. Andromakin solğun yaşıla çalan sarı paltarı qəm və qüssə getirir, ananın ümidsiz məyusluğu elə bil geydiyi paltarnın rəngində belə ifadə olunmuşdur, o, bu solğun paltarında belə Pirosun qəlbini tamamilə hakimdir.

Fransız rejissorun tamaşanın programına yazdığı bir neçə sözdə aktyor heyətinin yaradıcı əməyinə yüksək qiymət verilir. Aktyorlar hamısı rollarını ümumi bir ahəng, bir ritm daxilində ifa edirlər. Tələf-füzləri gözəl və aydındır. Rasin şerinin fransız dilindəki axıcı musiqisi türk dilində də səlis və ahəngdar səslənir. Rejissor rəssamın işinə də yüksək qiymət verir. Tamaşanın müvəffəqiyyəti üçün yaradıcı heyətə təşəkkürünü bildirir.

“Andromak” tamaşasından xoş bir təessüratla çıxdıq.

Ayın 12-də tezden maşınla Konyaya yola düşdük. Konya Ankara-nın 250 kilometrliyində olan, Türkiyənin qədim şəhərlərindən biridir. Gözəl, güneşli bir şəhərdir. Yolun hər iki tərəfi yaşlılıqdır. Cərgə-cərgə körpə ağaclar əkilib, təpelerin üstü belə, six əkilmış xırdaca şam ağacları ilə doludur. Görünür, bir neçə il sonra burada şam meşəliyi əmələ getirmek nəzerde tutulmuşdur. Bu ormanları tələbələr salır, boş vaxtlarında paytaxt şəhərinin ətrafinı şam meşələri ilə əhatə etmək üçün buralarda ağac basdırırlar.

“Kol başı”, “Ağ buz”, “Qara həmzeli” kəndlərinin yanından keçidik. Bu kəndlərin evləri ciy kərpicdən – ayıbalasından tikilmişdir. Dərədə qadınlar ocaq qalayıb qazan asmış, su qızdırıb paltar yuyurdular. Yaşlı dərənin fonunda al-əlvan geyimli kəndli qadınları, əlvan dağ çiçəklərinə benzeyirdilər.

Qulu kəndinin yaxınlığındakı düzlərdə çoxlu qoyun sürüleri otlayırdı. Elə bil göydən köpüklü ala bir bulud yere enmiş, torpağın üstü ilə sürünürdü.

Qulu kəndindən sonra sanki rəssam təbietin yaşıl boyaları qurtarmış, boz rənglərlə işləməyə başlamışdı. “Doşan Çalı” kəndi, “Damla quyu” kəndi... Görkəmi acınacaqlı olan bu kəndlər ağıacsız, çılpaq idilər, torpaq damları ilə sevincsiz bir həyat sürürdülər.

Ankaradan uzaqlaşdıqca kəndlərin görkəmi daha yoxsul görünür. “Cahanbəyli” qəzadir. Cərgə-cərgə qovaq ağacları var, evlərin üstü qırmızı kırəmitle örtülüdür. “Qırçıla” kəndinin yanından keçidik. Boz və cansıxıcı mənzərələrdir. Konyaya əlli kilometr qalmış, yenə yaşılıq zonası başlayır. Düzler, təpeler yamyasıldır. “Aşağı pinar başı” kəndi, Qayacıq kəndi yaşlılıqlar içindədir. Bütün keçdiyimiz yol boyu bize rast gələn kəndlərin demək olar ki, hamısında gözəl üshubda tikilmiş minareli kiçik bir məscid görünürdü. Məger türk kəndlisi bu dərəcədə dindarmıdır ki, hər üç-beş evdən ibaret olan bir kənddə came tikdir? Bu sual məni düşündürdü. Bir türk dostumuzdan soruştum ki, türk kəndləri mömindirlərmi? O gülüüb dedi: – Yox, canım, türk kəndlisi Xorasana ancaq hamamda çimmek üçün gedir. Doğrudanmı belədir? Elə isə bu hədsiz-hesabsız camelər nədir? İnsanları həmişə itaatdə, həmişə qul saxlamaq, şüurunu, beynini kütləşdirmək... Bu qəmli və təsireddi azan səsleri və mərsiyələr hamısı insanı ağır mənəvi bir siqlet altında saxlamaq üçün deyilmi?

Keçmişdə Avropa ölkələrini gəzdiyim zaman ezmətli xristian məbədlərində dinlədiyim orqan musiqisi də, kələsa xoru da eyni məşum məqsədi daşılmır mı?

Konya şəhərinə çatdıq. Orta əsrlərin məşhur mütəfəkkir şairi Cəlaləddin Ruminin – Mövlənanın türbəsi olan şəhər, yarısı təpəli, yarısı düzənlik, məscidli, minareli, al-əlvan bazarlı, çox köhnə və çox təzə binaları olan şəhər, qara geyimli, qara örtüklü, üç ətək tumanlı qadınları, son modallı kostyum geyib elində təsbeh çevirən gəncləri olan ekzotik Şərqi şəhəri Konya...

Mövlananın türbesi olan mescid 1512-1520-ci illerde tikilmiştir. Qerbe, Qerbin büyük məhəbbətinə inanan, şəriətə, etiqada zidd olan Şərqi böyük mütefəkkirinin türbesi indi dini ocağına çevrilmiştir. Yalnız son 50-60 ildən beri Mövlana muzeyi dini mərkəz olmuşdur. Mövlana muzeyinə girərkən Nazim Hikmətin hələ uşaq ikən Mövlana yazdığını şəri xatırladıım:

*Sararkən alımı yoxluğun tacı
Könlədən silindi nəşayılə acı,
Qəlbə məhəbbatdən buldum əlacı,
Mən də müridi nim, iştə, Mövlana...*

*Əbədə səd çəkən zülməti dəldim,
Eşqi içdən duydum, ərşə yüksəldim
Qəlbən təmizləndim, hüzura gəldim,
Mən də müridi nim, iştə, Mövlana.*

Doğrudanmı, Mövlana, sənin hüzuruna gələnlər qəlbən təmizlənib gelirlər? Sən qəlb təmizliyini, mənəvi paklığı hər şeydən müqəddəs tuturdun.

Muzein içərisinə girdik. Mövlananın türbəsinə tərəf getdik. Onun mezarı üstüne qızıl saplarla naxışları işlənmiş böyük, ağır bir örtük salınmışdı. Mövlananın atasının qəbri də buradadır. Başdaşının çox hündür olması diqqəti cəlb edir. Rəvayətə görə Mövlananın atası, oğlunun cənəzəsini həmin bu türbəyə getirdikləri zaman, təfəkkür aləminin bu böyük bahadırına hörmət ifadəsi olaraq məzarından ayağa qalxmışdır. Mövlana orta əsrlərin fars dilində yanan məşhur mütefəkkir şairidir. O, məsnevisinde deyir: insanın qiyməti onun tutduğu mövqedən asılı deyil. O, ürek azadlığını, arzu-dilək azadlığını tərennüm etmiş şairdir. Allah varlığı yaradan qüdret deyil, varlığın özü bir Allahdır – fəlsəfəsinə irəli sürmüştür. Mövlananı zindiq – ası-dinsiz hesab edərləmiş, heç bir müsəlman 50-60 il bundan əvvəl bu muzeyə girməmişdir. Mütefəkkir, filosof bir şairin qəbrini indi dini mərkəzlərdən biri görmək ağlasığmayan mənzərə idi.

Mövlana mərasimlərində musiqi, rəqs, şərqilər ifa edilər, Mövlananın müridləri olan dərvişlər vəcdə gəlib Allahla bir olduqlarını söyləyərlərmiş.

Müsəlman dini insan surəti çəkməyi günah hesab etmiş, Allahın yaratmış olduğu bəndənin yenidən insan tərəfindən yaradılmasını qa-

dağan etmişdir. Bəlkə də ele bu səbəbə fitri istedadı olan Şərqi rəssamları bütün sənətkarlıq qüdrətlərini xəttathığa sərf etmiş, bu sahədə möcüzələr yaratmışlar. Məsnevinin misilsiz bir sənət əseri kimi ince xətlərlə yazılması bunu təsdiq edir.

Mövlana muzeyinin yanında Selimiyyə camesi vardır. 1558-66-ci illerdə osmanlı padşahı II Sultan Səlimin şahzadəliyi zamanı klassik osmanlı memarlığının parlaq nümayəndəsi memar Sinanın üslubunda tikilmişdir. Bu came İstanbulda Fateh cameşine bənzeyir. O, türk-islam memarlığının en gözəl nümunələrindən biri hesab edilir. Camenin içərisinə ayaqqabalarımızı çıxarıb girdik. Came əzəmetli bir sükut içərisində idi. Şəriət qanunlarını bilmədiyimizdən camenin yumşaq xalılarının üzəri ilə gəzə-gəzə divarlara və hündür günbəzə tamaşa edirdik. Demə, kənarda oturub namaz qılan kişiler varmış, biz onlara əhəmiyyət verməyib yuxarı baxır, imamların, peyğəmbərlərin ərəb əlifbasi ilə yazılmış adlarını oxumağa çalışırdıq. Namaz qılan adamın qabağından keçmək olmazmış, bu səbəbə namaz qılanlar perdəni çəkib perdə arxasında ibadətə davam etdilər.

Camedən çıxıb yaxındakı cərgə-cərgə düzülmüş suvenir mağazalarına tərəf yollandıq. Bu mağazalarda Mövlana mövzularında saysız-hesabsız, cürbəcür, müxtəlif çeşidli şeylər vardi. Girdə mis üzərində çəkilmiş Mövlana rəqsleri, Mövlana türbəsi, Xacə Nəsreddin rəsmləri, üzərinə "Maşallah", "Bismillah" yazılış taxta qasıqlar, Konyanın müxtəlif yerlərinin şəkilləri, fincanlar, muncuqlar, xor-xor qel yanılar, təsbehələr...

Kitab mağazalarında çox qədim kitablarla yanaşı Avropa kino gözəllərinin yarıçılpaq rəsmləri, turistlər tərəfindən həvesle alınan kiçik həcmde basılmış "Quran"lar satılırdı. Kitab satışı ən aktiv ticarət növlərindən biridir. Kitabın nə mövzuda, nə məzmununda olması şərt deyildir, əsas məsələ onun satılması, yayılması və ticarət əhəmiyyətidir.

Konyada İzzet Qoyunoğlunun muzeyini gəzdik. Bu muzey iki-üç kiçik və darısqal otaqda yerləşir. Alt qatda Qoyunoğlunun yaşadığı otaq var. Otağın qapısında "İçəri girilməz" sözü yazılmışdı.

Qadın təbiətimi yene saxlaya bilməyib başını qapıdan içəri uzatdım. Otaqda yere kilim və xalça döşənmiş, Şərqi üslubu ilə döşəkcə və mütekkeqə qoyulmuşdu. Podnosda armudu stekan yanında çaynik və kiçik qəndqabı vardi. Heç bir mebel yox idi. Ancaq pencerənin ağızında çiraq və çoxlu kitab var idi. Bu otaqda yaşayan adamın həmişə yalnız kitablar aləmində olduğu aşkar duyulurdu.

Bizi həyətde bir oğlan usağı qarşılıdı. Həyət elə özü də bir muzey idi. Burda qulağı kəsik, burnu əzik, qolsuz, qıçsız, çox qədim daş, mərmər heykəllər, çox böyük həcmində küpler var di. Küplərin içində gədəkboylu kök bir adam rahatca yerləşə bilərdi.

Səsimizi eşidən Qoyunoğlu özü qarşımıza çıxdı. Hardan gəldiyimizi bilince xoş-beş eləyib xeyli hörmət göstərdi. Muzeyin otaqlarını gəzdirib özü izahat verməyə başladı. İzzət bəyin əynində darçını rəngdə velvetdən nimdaş bir kostyum vardi. O yaşlı bir adam idı. Darısqal pilləkənle yuxarı qalxdıq. Bu muzeydə nələr yox idi! Qədim əlyazmaları, Nəsimi və Füzuli divanı, rəsmələr, qiymətli el işləmələri, daş-qasılar, bəzək şəyləri, qədim silah növleri. Çox gözəl bir qadın surəti diqqətimizi cəlb etdi. İzzət bəydən soruşdum ki, bu kimin əseridir? – Onu bir azerbaycanlı rəssam olmuşdur, – dedi. – Rəvayətə görə rəssamin sevgilisi Xədicə Sultanın rəsmidir.

Xədicə Sultan çox nəcib və məlahətli gözəl idi. Bəlkə, rəssamin xəyalı onu belə yaratmışdır.

Biz darısqal muzeydəki sərvətə heyran qalmışdıq. Belə sərvəti bu halda saxlamaq olarmı? Əgər chtiyyatsızlıq ucundan bir kibrıt düşse, bu muzey bir an içinde yanıb külə döne bilər. Sonralar biz öyrəndik ki, Qoyunoğlunun muzeyindəki materiallara amerikanlar və almanlar çox böyük pullar təklif etmişlər. Heyatının 40-50 ilini sərf edib bu misilsiz sərvəti böyük bir səyətə toplamış həqiqi vətənpərvər insan vətonun xəzinəsini heç bir yadəlliyyə verməmişdir. Qoyunoğlu bu şəxsi sərvətini öz xalqına, öz milletinə bağışlamışdır. Biz bu sözleri eşidərkən çox həyecanlaşmışıq. Rəsul İzzət bəyi qucaqlayıb öpürdü. O çox riqqetlənmişdi. Rəsulun ala gözlərində yaşı parlayırdı. Mən də kişini qucaqlamaq üçün qollarımı açdım. Lakin özümü saxlayıb yalnız əlini hörmətlə sıxmaqla kifayətləndim. Belə böyük bir sərvətə sahib olub, bu qədər sade və təmənnəsiz həyat keçirmək əsl vətənpərvərlik, fədakarlıq nümunəsi deyilmə?

Həyətde İzzət bəyle şəklimizi çəkdirdik. Muzeyin həyətində ağ mərmər daş üzərində Türkiyə maarif naziri Hesən Ali Yüçalın imzası ilə bu sözlər yazılmışdı.

“Bu evde kitablar deyil, əsrlərin fikir və hissleri var. Burası əski əsərlər deyil, ölməyən fikir və hiss ulularının kölgələri ilə doludur. Burası böyük adamların meclisidir. Onları dəvətlə buraya toplayan, dəyər bilir Qoyunoğluna minnet duymaq bize vəzifədi”.

İzzət Qoyunoğlu gəncliyində uzun illər dəmiryol müfəttişi vəzifəsində işləmişdir. Şəxsi təşəbbüsü ilə 1913-cü ildə bu muzeyi təsis etmiş və yalnız 1954-cü ildə onu aça bilmüşdür. Bir adamın şəxsi hüneri ilə toplanmış bu mənəvi xəzinə türk xalqının misilsiz sərvətlərindən birisidir.

Sonralar biz Ankarada və İstanbulda alim və yazılı dostlarımıza bu muzey haqqında söhbət edərkən onlar bize belə deyirdilər: Türkiyə muzeylər ölkəsidir. Burda bir cəmi bir muzey, bir əlyazmaları xəzineşidir. Qoyunoğlunun muzeyi kimi muzeylər ölkənin bir neçə yerində, Üsküdərde, Qeyşəridə və başqa yerlərdə vardır.

Olsun, bu daha yaxşı, amma sərvətin qədrini bilmək lazımdır. Hər addımda gözəl lokantalar, çayxanalar quran məmləkət bu nadir xəzine üçün də əlverişli şərait yaratmalıdır.

Axşama doğru idi. Konyada aldığımız zəngin təessüratla Ankaraya qayıdırıq. Yolda bize “Anadol” markalı türk maşınları rast gəlirdi. Bu maşınların altmış faizi Türkiyədə hazırlanır. Xaricdən yaraşıqlı görünən bu maşınları türkələr çox sevirlər. Maşın almaq imkanı olan adamlar türk markalı “Anadol” maşını almaq üçün növbəyə yazılıb aylarca gözləyirlər.

Yolda yenə radio ilə verilen türk şərqi və türkülerini dinləyərək Ankaraya dönürdük. Arada özümüz də Azerbaycan nəğməleri oxuyurdum. Ankaraya girməzdən “gecəqondu” evləri görünmeye başladı.

“Gecəqondu” bir gecənin içinde qurulub üstü örtülen evlərə deyilir. Gecə ikən evin damı örtülmüş olsa polis nəferlərinin belə evləri uçurmağa ixtiyarı yoxdur. Bu evlərdə şəhər cıvarının ən yoxsul əhalisi yaşayır.

Şəhər maşın bizi Qum bulvari caddəsinə gətirdi. Maşından düşüb Ankara milli kitabxanasına geldik. Kitabxananın müdürü Müjgan xanım bizi öz kabinetində qəbul etdi. Müjgan xanım qarabuğdayı, zəif vücuđlu bir qadın idi. Ağlılı və ciddi baxışları ona hörmət hissi oyadırdı. Bize kitabxananın hazırkı fealiyyətindən söhbət açdı, kitabxana binasının gələcək layihəsini göstərdi. Layihədən danışarkən gözləri ümid və fərəhli şölənirdi. Müjgan xanım xarici ölkələrlə kitab mübadiləsi işindən xeyli danışdı, Azerbaycanla mübadilə işinin çox zeif olduğunu danışdı. Kitabxananın işçilərindən Məbrurə adlı genç bir qızı çağırıb bizi gəzdirməsini tapşırıdı. Gündəlik qəzet və jurnallar şöbəsi, oxucu şöbəsi, oxucu sıfarişi şöbəsi, qiraet salonu, mikrofilm şöbəsi,

qədim əlyazmaları ve qədim kitablar şöbəsi (erəb əlifbası ilə), başqa ölkələrlə kitab mübadiləsi şöbəsi, başqa bir çox şöbələrlə gelib tanış olduq. Şöbələrə girərkən Məbrurə bizi təqdim edən kimi, kitabxana işçiləri bizə böyük hörmət göstərir, maraqlandığımız suallara hevəsle cavab verirdilər. Bu hörmət, elbəttə, bizim ölkəmizə, xalqımıza olan səmimi münasibətin ifadəsi idi. Kitabxanaya Bakıdan getirdiyimiz bezi kitabları bağışladıq.

Ankarada olduğumuz günlerdən birinde səhər yaşadığımız "Bulvar Palas" otelinin qabağındakı qehvəxanada oturub çay içirdim. Rəsul hələ otaqda idi. Masaların arasıyla ağısaçı nuranı bir qocanın mən tərəfə gəldiyini gördüm. Yaxınlaşıb salam verdi, adını söyledi. Doktor Hasan. Mən yer göstərib oturmağı təklif etdim. Söhbətə başladıq. Doktor bizim gəldiyimizi eşidib neçə dəfə otelə telefon elemişsə də bizi tapa bilməmişdi. Bizi evinə dəvət edir, arvadı şairə xanımın mənimle maraqlandığını söyləyirdi. Vaxtımız dar olduğundan onların dəvətini qəbul edə bilmədiyimiz üçün üzr istedim. Doktor Hasan təkəd edirdi. Mən təreddüd içindeydim. Rəsul imdadıma yetişdi, tanış oldu: — Gələrik, vaxt tapıb şairə xanımın görüşünə gelərik, — dedi.

Axşam doktor Hasan gəlib bizi maşınla evinə apardı. Ankaranın yaşıllığa qərq olmuş küçələrindən birinde yasemən ağacları arasındaki evdə doktorun ailəsi yaşayırırdı. Məlihə xanım — doktorun arvadı. O, güzəl süfrə açmış, masanın üstüne böyük bir dəstə yasemən qoymuşdu. Görünür, bizim gəlmeyimiz üçün şairə xüsusi hazırlıq görmüşdü. Süfrədə yeməli şeylər çox idi. Təəssüf ki, biz insan orqanızmı üçün faydalı olan zeytun yağı yeməyə hələ alışa bilməmişik. Türkler günorta və axşam yeməyindən qabaq bir qab kahının üstüne zeytun yağı tökürlər və limon sıxıb yeyirlər. Bu, yeməkxanalarda və evlərdə geniş yayılmış salatdır. Biz bu salatı yeyə bilmirdik. Yeməkxanalarda "bize çoban salatı gətirin" deyirdik, bu bizim salatlara benzeyir. Göy, xiyar, pomidor, göy soğan və azca sirke. Zeytun yağı başqa xörəklərdə də çox işlənir, yarpaq dolmasına və başqa yemeklərə zeytun yağı tökürlər.

Süfrə başında söhbətimiz uzun çəkdi. Bu aile haqqında mümkün qədər çox şey bilmək istəyirdim. Doktor özü elli beş il bundan qabaq, yəni inqilabdan əvvəl buraya gəlmışdı. Doktorun ailəsi Ermənistanda yaşamış, ata-anası kendli imiş. Açıq, səfəlat, milli qırğın, kiçik Hasanı vətəndən didərgin düşməyə məcbur etmiş, bir parça çörək qazanmaq ümidi ilə evindən, anasından ayrı düşmüştü. Xoşbəxtlikdən kiçik Hasan

fərasətli çıxmış, işləmiş, oxumuş, alın təri ilə həyatını qazanmışdı. Doktor həyatını danışarkən mən — Bəs ananız heç sizdən xəber tutu bilmədim? — deyə soruştum. Doktorun üzünə elə bil əbedi bir qüssə, bir ayrılıq qüssəsi möhürüünü basmışdı. Onun gözleri həmişə kədərlə idi.

— Anam aynılığa dözə bilməyi 26-27 yaşında vəfat etmişdir.

On yaşında ərə verilib, 11 yaşında ana olan Azərbaycan qızı, sənin keçmiş taleyinle mən indi burada, Ankara küçələrinin birindəki yasəmənli evdə üz-üzə geldim. Övladı itkin düşmüş bədbəxt ana, sən yəqin ki, məzərinin içinde belə, övlad həsrəti ilə yanırsan.

Qapı zəngi çalındı, doktorun qızı gəldi, doktor fərəhli qızını təqdim etdi. — Qızım Leyla, ona ananın adını qoymuşam, özü də anama oxşayır... — Leyla qarabugdayı Azərbaycan qızıydı. Anasına benzəmir-di, anasında mərmer gözəlliyi və mərmer soyuqluğu var idi. Leyla isə zərif və herətli idi. Gənc qızların aleminə girməyi, onların həyatını, sevgi və maraqla daireşini öyrənməyi çox sevirdəm. Leylani yanında oturdum. Harda oxuduğunu, gelecekde nə olmaq istədiyini soruştum.

Leyla dövlet konservatoriyasının dram aktyorları fakültəsində təhsil alır. O, dram aktrisası olmaq istəyir.

— Müasir esərlərdə oynamaq, yoxsa klassik dramalardan çıxış etmek isteyirsən? — dedim.

— Qədim yunan faciələrində oynamaq istəyirəm, — dedi. — Diplom işi olaraq Evripidin "Elektra"sim hazırlayıram.

— Şəri sevirsənmi? Müasir türk şairlərindən kimin şeirlərini sevirsən?

— Cahid Sıdkı Torançının şeirlərini, Eyyiboğlunun şeirlərini sevirməm. — Leyla Eyyiboğlunun "Qara tut" şeirini əzber oxumağa başladı:

*Qara tutum, çatal qaram, cingənəm,
Nar tanəm, nur tanəm, bir tanəm,
Ağac isəm — dalımsan, pətək isəm — balımsan.
Dili mərcan, dizi mərcan, dişi mərcan.*

Leyla şəri çox gözəl oxuyurdu. Onun ifasında şeirlər gözəl bir ahənglə çağlayırdı. Oxuduğu şeirlər üçün Leylaya təşəkkür etdik.

Birdən Leyla məndən soruştı ki,

— Türk şairlərindən kimi bəyənirsınız?

— Müasir şairlərdən Nazim Hikməti sevirdəm, — dedim.

Genc qızın qara gözleri sevincle parladı. Nazimin Sovet İttifaqındakı həyatından bize çoxlu suallar verməyə başladı. Görünür, Nazimi çox sevir ve hayatı ilə maraqlanırırdı.

Üzümüzü evin xanımına tutub şeirlərindən bize oxumasını xahiş etdik. Melihe xanım oxumaq istəmirdi. Doktor arvadına müraciətə - Qonaqların sözünü yerə salmaq olmaz, - dedi. - Getir, oxu!

Melihe xanım yazdığı şeirləri səliqə ile saxlamır, hara gələcə atırmış. Şeirləri təbib getirmek xeyli çəkdi. O, şeirlərini çap elətdirmir. - Belə şeirləri Türkiyədə hər kəs yazar, onları çap eleməyə dəyməz, - deyirdi. Bu şeirlərin sandıq ədəbiyyatına maxsus intim planda olduğunu güman edirdim. Melihe xanımın qoşma formasında, heca vezni ilə yazdığı şeirlərə müəyyən bir ictimai fikir ifadə olunurdu. O, bu şeirləri qısa müddət xaricdə yaşadığını zaman yazmışdı. Şeirlərə vətən həsrəti, qurbətdə keçirdiyi günlər, aldığı təəssürat təsvir edilirdi. Melihe xanım, bu şeirləri çap etməyə cəsarət etmirdi.

Doktor Hasanın sevincinin hüdudu yox idi. Çoxdan bəri ayrı düşdüyü vətənindən gelmiş adamlarla görüşdən böyük ləzzət alırdı. Səmimi səhbətlər, zarafatlarla keçən bu gecədən biz də ürekdən isinmiş qayıtdıq.

Ankara-İstanbul yolu menzərəli və rahat yoldur. Bu yolda 6-7 saat avtobusla getmek adamı heç yormur. Səhər tezdən Ankara avtobus stansiyasından "Qəzenfər-Bilgə" ekspresi ilə İstanbula yola düşdük. Qəzenfər-Bilgə Türkiyənin məşhur pəhləvanlarından olub vaxtılıq dünya çempionu adı almışdır. İndi onun avtoşirkəti vardi. Yolda bize yüksənləri rast gəldi. Bu yüksənlər İstanbula göyərti, tərəvəz məhsulları, kahı, göy lobya, kələm və başqa kend təsərrüfatı məhsulları daşıyırırdı. Maşınların üstündə "Maşallah", "Allahım, məni qor" sözleri yazılmışdı. Dəli bir sürətle maşın sürən türk sürücülərinə görünür Allah da kömək göstərməkde acizdir. Böyrünə "dağ dələn" yazılış çok böyük bir yüksən qutu kimi böyrü üstə çevrilmiş, içindəki yoğun şalbanlar kibrıt çöpü kimi yerə dağılmışdı. Yaxşı ki, sürücü sağ-salamat qurtara bilmədi. Yollar gözəldir, yolun hər iki yan yaşlılıq və çiçəklilikdir. Çiçeklər yollara əlvan xalılar kimi sərilib. Yolun Bolu hissəsi xüsusile gözəldir, sıx meşəli dağlar, şəlalələr, yaşıl dütənlər...

Koroğlunun adı ilə bağlı olan bu yerlər Çənlibeli xatırladır. Bolu meşələri sis duman içindədir. Yolun bir hissəsini çox qatı duman içində keçirik. Qarşidan gələn yüksənlər işq yandırır, ən yaxın məsafə belə

görünmür. Bolu lokantasında nahar elədik. Getdikcə təbiet duman əsərətindən qurtarır, çöller, meşələr aydınlaşırırdı.

Radio aramsız musiqi verir, saz şairləri yana-yana, göynəyə-göynəyə türküler oxuyurlar. Bilmirəm, dünyada ikinci bir xalq varmı ki, bu qədər çox ayrılıq nəğmələri yaratmış olsun? Vətənindən, övladından, sevgilisindən ayrı düşən ancaq türklerdirmi? Göresen, hansı xalqın dilində bu qədər çox həsrət, qurbət, hicran mahmuları yaranmışdır? Bütün günü eşitdiyimiz bu sızılıtlardan ürəyim ağrıyır.

Yol boyu radio ilə aşıqların səsi gəlir: aman bu qızların əlindən, bu qızların əlindən... Yandım qara telindən, qara telindən...

Bəzən də aşiq, qızların dilindən fəryad qoparırdı: indi məni almaz isən sonra peşiman olarsan...

Rəsul avtobusum pencəsindən çöllərə tamaşa eləyir, o öz fikirlərinin ələmindədir. Mən də uzun yol gedərkən düşünməyi nevirirom. Yol insanın fikirlərini kəlef kimi açır, fikirler bir-birinə bağlanabaklı insanı çox uzaqlara aparır.

İstanbul yolunda Nazimi düşünürəm. 1954-cü il oktyabr ayında bir qrup Azərbaycan şairi, Zaqqafqaziya şairlərinin yiğincığında iştirak etmək üçün Tbilisiyə getdik. Qrupumuza Rəsul Rza, Osman Sarıvelli, Memmed Rahim, Mirvarid xanım, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri daxil idi. Rustaveli adına teatrda şeir gecesi təşkil edilmişdi, bu gecədə biz də şeir oxuduq. Nazim Hikmət, doktoru Qalina Qriqoryevna ilə Qaqradan, istirahətdən qayıdırırdı. Tbilisidə bir neçə gün qalıb, Moskvaya yola düşəcəkdi. Onunla görüşdük, bu, xoş bir təsadüf oldu. O bizim çıxış elədiyimiz şeir gecələrində, şəhərkənarı gezintilərde iştirak edirdi. Xəstəlikdən sonra özünü zəif hiss etdiyi üçün çıxış eləmir, yalnız şairləri dinleyirdi. Şeir gecələrində birində mən də şeir oxudum. Çıxışdan sonra məni təbrik edib dedi:

- Qızım, o gün olsun İstanbulda belə kürsüdən şeir oxuyasan.

- İnşallah, ustad, İstanbula berabər gedərik, - dedim.

- Mən o günü görməyəcəyem, siz görərsiniz, uşaqlar İstanbulu gəzdirib göstərərlər, gözəl şəhərdir İstanbul!

Mən keçən gəlismələ də onun bu sözlərini xatırlayıb meyus oldum. İstanbulu görmək ona qismət olmadı.

Bir neçə il sonra biz yene onun Moskva yaxınlığında yay evində idik. Bütün ailəmizi Peredelkinodakı bağına qonaq çağrırmışdı. Yuxarı qatdakı qonaq otağında, rəflərdə müxtəlif dillerdə basılmış çoxlu ki-

tabları vardı. İtaliyada basılmış qalın bir kitabını bize gösterdi. Cox gözəl çap edilmişdi.

– Nə gözəl kitabıdır, təbrik edirəm, ustad – dedim.

– Sağ ol, qızım, – dedi. Fikrili idi. – Şairi ilk önce öz xalqı, öz doğma dilinde oxumalıdır, – dedi, – mənim isə vətənimdə kiçik bir kitabım basıla bilmir.

Ankarada kitab mağazalarını gezerken Nazim Hikmetin Türkiyədə basılmış çoxlu kitablarını gördük. Həm Nazimin öz əsərləri, həm də Nazim haqqında yazılan əserlər çox idi. Bumların içində sovet alimi Radi Fişin böyük həcmli “Nazim Hikmet” adlı kitabı da türk dilində basılmışdı. Başqa bir kitabıda isə Nazim haqqında yazılan bütün yaxşı və yaman yazılar hamısı toplanmışdı. Büyün bir şairin başından yağıdırılan çirkabı görəndə insan ikrəh hissi duyur, qəzəblənir, yanır, yaxşı ki, onlarla yanaşı şairə yüksək qiymət veren yazılar da dərc olunmuşdur.

Ankarada kitab satanlardan birindən xəbər aldıq ki, Nazimin kitabları satılır mı? – Əlbette, satılır, Allah ona rəhmət eəsən, onun kitabları olmasa ac qalardıq, – dedi.

Yenə fikrim Nazime aid xatirələrə doludur, axı biz İstanbula gedirik. Nazimsiz, Nazimin əziz, unudulmaz xəyalı ilə onun İstanbuluna gedirik.

Sonralar da Nazimlə Moskvada və Bakıda çox görüşdük. O bizi həm dost, həm də oxucu kimi axtarırdı. Görüşənde yeni yazdığı şeirləri oxuyar, çəsməyinin altından əserin bize necə təsir bağışladığını müşahidə edərdi. Bakıda bizim evdə “Saçları saman sarısı” əsərini oxudu. Moskvada da mehmanxanada öz evində bize şeirlər oxuyardı. 1963-cü il aprel ayında Moskvada idik. Nazim “Moskva” mehmanxanasına gəlib bizimlə vidalaşdı. ADR səfərinə hazırlaşındı. Çox heyecanlı idi, danışır, gülür, heyatından məzəli hadisələr nəql edirdi. Əyndə açıq şabalıdı rəngli kostyum vardi, çox gözəl geyinmişdi. Kişiə nadir halda ince zövqle geyinməyi bacarırlar. Əksər hallarda kişi kostyumları müəyyən bir trafaretən kenara çıxmır. Nazimin kostyumu, köynəyi və ayaqqabılarının rəngi gözəl bir ahəng təşkil edirdi. Geyimini tərifledim, xoşuna geldi.

1963-cü il iyul ayında isə biz Bakıda onun ölüm xəbərini aldıq. İyun ayının üçü idi. Evdə yanımı gəlmış bir qadınla səhbət edirdim. Rəsul iş otağında radioya qulaq asırdı. Rəsulun əsəbi səslə məni çağırıdı. Özümü onun otağına saldım. Rəsul ağlayırdı. Mən qorx-

muş halda: – Nə olub? – dedim. – Nigar, Nazim vəfat etmişdir, – dedi. Hər ikimiz ağlayırdıq. Yanıma gəlmış qadın: – Sizə nə oldu, yoxsa müharibə başladı? – deye narahat bir maraqla soruşdu. – Yox, – dedim. – Bizim çox əziz dostumuz ölüb, Moskvada.

Ertəsi gün iyunun 4-də Nazimin dəfn mərasimində iştirak etmək üçün səher tezden teyyarə ilə Moskvaya uçduq. “28 Aprel” küçəsindəki çiçək mağazasında bize çox böyük və çox gözəl bir dəstə gül hazırladılar.

Nazim Azərbaycanı, onun poeziyasını, musiqi sənətini çox sevirdi. Mədəniyyət bayramlarımızda – Füzuli, Mirzə Fətəli Axundov, Sabir yubileylərində iştirak etmiş, bayram meclislerimizi bezəmişdi. İndi Azərbaycan torpağının bir dəstə gülü onun tabutunu bezəmek üçün teyyarə ilə Moskvaya uçurdu. Moskvaya çatan kimi gülləri suya qoyub pəncərənin ağzına apardım. Hava və su dəyen güller dirçəlib lap tezə olular. İyun ayının beşində Nazimin canəzəsini Mərkəzi ədəbiyyatçılar evindən götürəcəklərdi. Dəfn mərasimində iştirak etmək üçün xarici ölkələrdən də nümayəndələr gəlmişdi. Polşadan, Almaniyadan, Bolqarıstandan, Çexoslovakiyadan və başqa bir sra ölkələrdən Nazim yaradıcılığının pərəstişkarları olan yazıçılar gəlmişdilər. Moskvadan görkəmli ədib və şairləri də buraya toplaşmışdılar. Nikolay Tixonov, İlya Erenburq, Boris Polevoy, K.Simonov, A.Surkov, Slutski və başqaları matəm mitinqində iştirak edirdilər. Çıxış edənlər Nazimin müasir dünya poeziyasının ən böyük nümayəndələrindən biri olduğunu qeyd edir, məhsuldar yaradıcılığına və ictimai fəaliyyətinə yüksək qiymət verirdilər. Azərbaycan yazıçıları adından bu mitinqdə Rəsul Rza çıxış elədi.

Cenazə qaldırılmazdan əvvəl bir-iki saat əvvəl Nazimin oğlu Məmməd, anası Münəvvər xanımla bərabər Varsavadan Moskvaya uçmuşdu. 10-12 yaşlı Məmməd gözlərini anasının üzündən çəkmir, onu ağlamağa qoymurdu. Bakıdan apardığımız gülləri cenazənin üstünə qoymuşdum. Cenazə qaldırılanda Məmməd atasına yaxınlaşıb vidalaşdı. Azərbaycan güllerini götürüb qucağında Novo-Deviçi qəbiristanlığına qədər apardı. Atası dəfn edildikdən sonra gülləri məzarın üstüne səpeledi.

İnsan yalnız qəmli xatirələrə yaşaya bilməz. “Qəzənfər-Bilgə” avtobusu yolun sis və dumanla örtülü hissəsindən çıxdı. Aydınlıq, nurlu bir alemə keçdi. Vaxt axşama doğrudur, lakin hələ çöllər, çəmenlər işıqlıdır. Mənzərələr ürəyimizi fərəhələndirir. Qarşında İstanbul var, sevincli, həyəcanlı görüşlər bizi gözləyir. Dostlarımızı, tanışlarımızı görəcəyik. Bosforu seyr edəcəyik. Qarabugdayı, şirin bir qız mehriban

qollarını boynuma salacaq, yaşı gözleriyle öpəcək meni. Türkler bi-biye xala, xalaya isə teyzə deyirlər. O, "xalam" deyib qucaqlayacaq moni. İstanbulda doğulmuş Azərbaycan qızı, qardaşımın əziz balası, Nigarım mənim, adımı daşıyan şair ilhamlı, rəssam fırçalı canimciyərim mənim... Uzun illər ayrılığından sonra sizi tapdım, sevindim, xoşbəxt oldum. Qırıq ilin ayrılığından sonra qardaşımı ilk dəfə keçən il İstanbulda görüşdük. İndi də hər yerde bərabər gəzirik. Səhər çox tez oyanıram, tələsik geyinib aşağı enirəm. Nə qədər tez qalxsam, yənə qardaşımı aşağıda bizi gözləyən görürəm. O hekimdir, bizim gəlmeyimiz münasibətə məzuniyyət götürüb, bizimlə bərabər gəzir, heç ayrıla bilmirik. Onun xasiyyəti çox az deyişib. Uşaqlıq illəri yadimdadır. Həmişə zarafat edər, məsxərə edər, məni cintətməyi sevərdi. İndi də elədir, şən görünməyə çalışır, lakin üreyinin dərinləri yaralıdır, orada ayrılıq yaraları göynəyir. Onu uşaqlıqda çox sevirdim. Ağılı, məzmunlu, maraqlı bir insandır. Zəngin mütaliəsi var. Türk, alman, ingilis və rus dillerini yaxşı bilir.

Dağ dağa qovuşmaz, insan insana qovuşar, deyərlər. Dünyada bir ölümün çarəsi yoxdur. Biz ayrınlarda mənim 14, onun ise 18 yaşı vardi, əllini keçəndən sonra görüşdük. Hər ikimiz elə bir hərəkət etməmişdik ki, bacı-qardaş kimi bir-birimizin üzünə baxa bilməyəydik. Çox gənc yaşlarından zəhmetlə yaşıyan, namuslu insanlar kimi görüşdük. O özü haqqında danışmayı sevmir, lakin onun haqqında eşitdiklərim mənə bir bacı kimi onunla fəxr etməyə haqq verir. Onun humanizmi, içərisində yaşadığı xalqla, onun fəqir hissəsi ilə olan rəftarı, dünyagörüşü, ümumi mədəniyyəti yalnız təqdirəlayıqdır. Kaş dönyanın hər yerində onun kimi təmiz ve namuslu insanlar, həkimlər çox olaydı...

Nigarım şeir yazar:

"Sənin sinsi siyah gözlərin var,
Bənim sıqara dumanının yaşartdığı
yorgun gözlərim.

Sənin yepyeni əlbisələrin var.
Bəniməsə yirtiq yamalı jaketim".

Nigarın jaketi cırıq deyildi. Paltarı da təptəzə idi. Türkiyədə həkim qızı cırıq paltar geyməz. Bahalı kostyumlar geyen gənclərə məhəbbət bağlayan və məhəbbəti cavabsız qalan cırıq jaketli qızların ruhunu anlamaq, öz dərdi kimi ifadə etmək Nigarın şair ruhunun, həssas qəlbinin məhsulu idi.

Keçən il: – Can xala, bir gece də mənim otağında qal, nə olar? – dedi.

– Yox, Nigar can, mən sənin otağında qala bilmərəm.

– Nədən? – deyə heyvət etdi.

– Gözümüz açanda divardan asdığın eybəcər şəkilləri görsəm, qorxudan bağım çatlar. – Nigar sözlərimə xeyli güldü. Nigar otağını çox qəribə şəkillərlə bezəmişdi. Qədim keçmişdə dəli olmuş adamların rəngli fotosəkli, əqrəb, bö rəsmələri gənc qızın kiçik otağının divarlarını bəzəyirdi. Bu dəli şəkillərinin üzündə ele bil ebədi bir cəhənnəm dəhşəti həkk olunmuşdu. Yəhudilər düşmənə qarğış edəndə "Allah səni öldürsün" deməzler. "Allah ağlımı əlindən alsın" deyirlər. Bu şəkillərə baxanda diri ikən cəhənnəm əzabı çəkən insanları gördürüm. Gənc qız bu şəkillərdən nə ləzzət alır, anlaya bilmədim. Nigarda bacı və qardaşı kimi rəssam istədədi var, hər üçü gözel rəsmlər çəkirler.

İnanıram ki, Nigar gelecekde Türkiyənin gözəl şairlərindən biri olacaq. Biz onuyla İstanbulu dolaşır, şeir oxuyurduq. Küçələrdən bərindən keçəndə, – Xala, bura "şair Nigar caddəsidir", – dedi.

– Görürənmi, türklər indidən sənin adına küçə də qoymuşlar, – deyə zarafat elədim.

– Yox, xala, 19-cu əsrin sonlarında yaşamış şaire Nigar bind Osmanın adımadır bu küçə...

– Biliyəm, gülüm, – dedim. Anamda o şairənin "Əfsus" adlı şeir kitabı var idi. Anam onun şeirlərini çox sevərdi. Mən dünyaya geləndə anam mənə o şairənin adını qoymuşdu.

Nigar xanımın anamdan eşitdiyim şeirləri indi də yadımdadır:

*Əfsus ki, qəmdən məni azad edəcək yox.
Viranə dili bir daha abad edəcək yox.
Ya rəb, nə üçün zari Nigari şu cahanda
Naşad edəcək çoxsa da, bir şad edəcək yox.*

Nigara Azərbaycan şairləri Məhsəti Gəncəvi və Natəvandan danışdım. Məhsəti rübaiinin mərdlik və cesareti ruhundan söhbət aćdım. Bakıda Natəvana heykəl qoyulduğundan danışdım. Nigar Azərbaycan haqqında bütün söhbətləri böyük maraqla dinleyirdi.

Avtobusda başqa şəmişinlər çox olduğu üçün mən daha Azərbaycan mahnıları oxuya bilmirəm. Konya yolunda isə hey oxuyur, oxuyurdum. Mən oxuduqca qardaşım yavaşcadan köhnə mahnıları təkrar edirdi, heç

birisini unutmamıştı. Onun xüsusilə Nərminə Məmmədovanın səsindən və oxuduğu havalardan xoşu gəldi. “Bülbülün geydiyi yaşıl”, “Girdim yarın bağçasına”, “Qaragılı” və başqa havaları oxuyurduq:

*Bülbülün geydiyi yaşıl
Qolların boynuma aşır
Ağlamaq mənə yaraşır
Sən ağlama, mən ağlaram.*

“Qəzəfər-Bilgə” avtobusu dayandı. Düşüb taksiyə mindik. “Pero Palas” otelino sürdük. Yer olmadı. Həmin Məşrutə caddesində “Kavak” adlı kiçik bir otelə düsdük. Qardaşım, uşaqlarının yanına getdi. Biz otağımiza qalxıb uzun yolculuqdan sonra dincəlmeyə getdik.

İstanbul dünyanın gözəl şəhərlərindən biridir. Beş yüzdən artıq camesi və saysız-hesabsız minarələr İstanbulu dünyanın başqa şəhərlərindən ayırtır, ona xüsusi bir gözəllik verir. Kinofilmlərdə gördüyüüm Amerika şəhərləri, Nyu-York, Vaşinqton və başqa şəhərlər, mənə elə gəlir ki, çox hündür göydələn binaları ilə şəhəri səmadan məhrum eləmişlər. Bu göydələn binaların arasındakı quyu kimi küçələr daş bir torbaya bənzəyir. Bu səmasız şəhərlərde yaşayanlar yəqin ki, bu daş torbaların içində sıxlıq və darlıqlar. İstanbulun isə üstündəki göy təmiz, mavi və genişdir. Gecələr bu göy üzü parlaq ulduzlarla dolur, Bosforun mavi sularında parıl-parıl yanırlar.

İstanbul axşamüstü və səhər tezden daha gözəl olur. Yasemən rəngli duman içorisində görünən came və minarələr getdikcə duman-dan sıyrılib çıxır, üfüqden qalxan günəşin şüaları altında parlayır, qədim və əsrarlı bir alemdən xəbər verirlər.

Aya-Sofiya, Süleymaniyyə camesi, altı minareli Sultan Əhməd camesi və başqları nadir memarlıq və sənət abidələridir. Sultan Əhməd camesinin yaranması haqqında belə deyirlər: Sultan Əhməd memarı hüzuruna çağırtdırib demişdir: elə bir came yaradarsan ki, Aya-Sofiya onun yanında sönük görünsün. Camenin minarələri altın olsun. Memar “altın”, yəni qızıl sözünü guya “altı” başa düşmüş, Sultan Əhməd camesinə altı gözəl minare yaratmışdır. Yəqin ki, memar xalq sərvətini qızıl minarəyə sərf etmək əvəzinə, “altın”ı “altı” başa düşdүünü bəhanə etmişdir. Rəvayətə görə sultan qozəblənmiş, memarı həmin minarədən atdırmışdır. Başqa bir rəvayətə görə, memar altı minarəni o qədər gözəl yaratmışdır ki, qəzəbli sultan gözəllik qarşısında

ram olub memarı əfv etmişdir. İkinci rəvayət daha ağlabatandır. Belə bir sənət abidəsi yaratmış sənətkara qıymaq insan ağlına sığmayan ci-nayət olardı.

Yüksek sənət və memarlıq əsərlərinin chtişamlı ucaldığı bir şəherdə yeni memarlıq əsəri yaratmaq, müasir memar üçün çətin məsələdir.

Yeni türk mədəniyyətinin zövq və tələbinə uyğun olaraq yaradılmış İstanbul “Kültür sarayı” müasir üslubda milli, gözəl və ezəmetli bir sənət abidəsidir. Binanın təməl daşı 1946-cı ildə qoyulmuş, 1969-cu ildə başa çatdırılmış və istifadəyə verilmişdir. Layihəni hazırlayan yaradıcı kollektiv, başda baş memar Hayati Tabanoğlu olmaqla, böyük bir səbir və təmkinlə 23 il gözləmişdir. Bu müddət ərzində Türkiyədə bir neçə dəfə hökumət dəyişmiş, çoxlu maliyyə nazirləri gelib getmişdir. Ele illər olmuş ki, dövlət bu tikintiyə bir quruş da pul buraxmamış, inşaat dayandırılmışdır. Nehayet, 23 ildən sonra səbirli İstanbul tamaşaçıları gözəl bir “Kültür sarayı” qazanmışlar. Həyatının çox illərini bu inşaata sərf etmiş baş memarın qəlbində də yəqin ki, peşmanlıq hissi sevinc və fərəh duyğusu ilə evez edilmişdir.

“Kültür sarayı” ürəkaçan, yiğcam və gözeldir. Tamaşa salonuna min üç yüz adam yerləşə bilir. İki milyondan artıq əhalisi olan İstanbul üçün belə bir bina lazımlı bir hədiyyədir. Binanın 23 ilə başa gəlməsi tərifəlayiq bir hadisə deyil, lakin yaxşı cəhət odur ki, bu müddət-də yüksək hazırlıqlı mədəni və müasir aktyor kadrları yetişmişdir.

Kamal Atatürk hələ o zaman türk teatr sənətkarlarının Avropa teatr mədəniyyəti ilə ayaqlaşmaq seviyyosuna qalxmasını, onun üçün də teatrın akademik təməller üzərində qurulmasını, yüksək mədəni seviyyesi olan hazırlıqlı aktyor kadrlarının yetişdirilməsini tələb edirdi.

Dövlət konservatoriyasının nəzdində olan aktyor bölməsinə ilk illərdə qəbul etmək üçün tələbə tapmaq çətin olurmuş. Sonralar isə ildə 8-10 nəfər yüksək hazırlıqlı, mədəni və istedadlı aktyor və aktrisalar yetişmiş, aktyor fakültəsi 23 ildə ölkəyə 160-180 nəfər sənətkar vermişdir. İstanbul şəhər teatri 1936-cı ildə təsis edilmiş, Ertoğrul Mühsinin etrafına topladığı bir aktyor kollektivi ilə işə başlamışdır. Ertoğrul Mühsin uzun illər İstanbul və Ankara dövlət teatrlarına rəhbərlik etmiş, bir çox tamaşalar qoymuşdu. Proqressiv fikirli bu sənətkar indi qocallığına görə işdən ayrılmışdır.

Son on il ərzində Cüneyt Kökçer Ankara və İstanbul dövlət teatrlarının bədii rəhbərliyini öhdəsinə götürmüş, həm də baş rollarda görkəmli aktyor kimi çıxış etmişdi. C.Kökçerin dövlət teatrlarına rəhbərlik etdiyi dövrde, türk teatrları Qərb ölkələrinə qastrol səfərinə çıxmış, bir neçə xalqlararası teatr festivalında iştirak etmişdir. Paris, Afina, Belqrad və başqa şəhərlərdə göstərilən tamaşalar içinde qədim yunan faciesi “Kral Edip”, Pirandellonun “IV Henrix” kimi dünyada məşhur olan əsərlərle yanaşı türk müəlliflərinin də əsərləri Avropa sehnələrində türk aktyorları tərəfindən tamaşaaya qoyulmuşdur. Əhməd Qüdsi Təçərin “Koroğlu”, Güngör Dilmənin “Midasın qulaqları” əsərləri Avropa tamaşaçısına göstərilmişdir. “Kültür sarayı”nda Qərbi Avropa bəstəkarlarından Verdi, Motsart, Vagnər, R.Ştraus və başqa müəlliflərin opera əsərləri ilə yanaşlı, türk bəstəkarlarının ilk operaları – Əhməd Ədnan Sayığının “Kərəm”, Nevit Kodallının “Tannılar və insanlar”, S.Helenderin “Nesreddin Xoca” kimi operaları da tamaşaaya qoyulmuşdur.

“Sonalar gölü”, “Kopeliya”, “Qızelta” kimi icrası mürekkeb olan balet əsərləri ilə yanaşı türk bəstəkarı Ferit Tuzun “Çəşmə başı” baleti, Bülent Turcanın “Xəncərli xanım” və sairə balet əsərləri ilə türk baleti oyanmağa başladı.

Türk rejissor və aktyor kadrlarının hazırlanmasında alman profesoru Karl Eberetin çəkdiyi əmək yüksək təqdirə layiqdir. Karl Eberet dövlət konservatoriyasının aktyor bölməsində müəllim-pedaqoq kimi, həm də sehnə quruluşlarında rejissor kimi çıxış etmiş, türk aktyor və sənətkarlarına gözel bir sənət məktəbi yaratmışdır. Ağır illərdə və ağır şəraitdə türk teatr mədəniyyətinin inkişafı uğrunda fədakarlıqla çalışmış alman professorunu onun yetişdirməsi olan məşhur türk aktyor və rejissoru C.Kökner belə yad edir: “Karl Eberet Hitlerə də, onun rejimine də nifrət edirdi. Bu rejimin bir gün necə olsa yıxılacağı bilirdi. Əvveller yalnız vaxtının ildə üç ayını Ankara teatrına verə bilərdi. 1939-cu ildən isə onu bizim teatra bağlayan bir az da faşizm rejimine nifrəti oldu. Faşist Almaniyası məğlub olduğu zaman deyirdi: “Bu gün Hitlerlə bərabər bəlkə Almaniya da çökür. Lakin Almaniya qocaman bir ağaca bənzər. Çökən, qırılan yalnız budaqlardır. Bu ağacın kölgəsini yaşıdan Gete kimi, Şiller kimi, Beethoven kimi, Vagnər kimi, daha necə-neçələri kimi köklərdir. Almaniya torpağına çox dərin yayılmış bu köklərdən yeni budaqlar qalkacaq, yeni yarpaqlar göyərecəkdir”. O, vətənin ağır faciəsini bizi sənət dərsi öyrətdiyi, teat-

rimizda yeni quruluş hazırladığı saatların heyəcan və sevinci arasında ovuda bilirdi”.

On-on beş il bundan əvvəl İstanbulda şəhər teatrının iki sehnəsindən başqa ciddi və davamlı bir teatr sehnəsi yox idi. İndi isə 15-e yaxın teatr sehnəsi var. İstanbul və Ankara dövlət teatrının aktyor qrupları Anadolunun ən ucqar güşələrində çıxış edib tamaşa göstərirler. Teatrın repertuarı da genişdir. 68-69-cu ildə göstərdikləri 23 tamaşanın 13-ü türk müəlliflərinin əsəridir. Ankara dövlət teatrının kollektivi İstanbulda “Kültür sarayı”nda, İstanbulda tamaşalar göstərir. Həftənin müəyyən günlərində opera və balet tamaşaları verirlər.

İstanbul teatrlarının sehnəsində A.P.Çexovun “Albahı bağı”, “Üç bacı”, “Vanya dayı”, Qoqolun “Müfettiş”, Fonvizinin “Anasının quzusu” və başqa bir çox əsərlər tamaşaaya qoyulmuşdur. Rus opera və balet nümunelerindən “Sonalar gölü”, “Uyuyan gözəl”, “Yevgeni Onegin” və sairə əsərlər müvəffəqiyyətlə tamaşaaya qoyulmuşdur.

“Kültür sarayı”nda Turan Ozansoyun tarixdən alınmış, “Deli İbrahim” tamaşasına baxdıq. Əsərdə anası tərəfindən öldürilmiş Sultan İbrahimin faciəli həyatı təsvir olunur. Ankara dövlət teatrında tamaşa elədiyimiz “Andomak” əsərində olduğu kimi, burada da sehnə tərtibatı, aktyor oyunu, quruluş yüksək səviyyədə idi.

Mayın 19-da İstanbulda “Gənclik və idman bayramı” keçirilirdi. 1919-cu il mayın 19-da Qazi Mustafa Samsuna çıxdığı gün milli azadlıq mübarizəsinin başlanğıc günü sayılır. Sonralar Atatürk bu günü “Gənclik və idman” bayramı elan etmişdi. Bu bayram gündən Türkşəhərin azadlıq bayrağı Samsundan, şəhərdən şəhəre keçirilərək təntənə ilə Ankaraya və İstanbula qədər gətirilir. Bu gün Amerika imperializminə qarşı güclü üsyan ruhu ilə yaşayan türk tələbə gəncləri bu bayramı iftixar hissi ilə keçirirlər. Bir tərəfdən Avropa imperialistləri ilə vuruşan, bir tərəfdən də daxili irtica qüvvəsini və sultan səltənetini yıxmaq üçün döyüşə Kamal hərəkatının vətənpərvərlik və qəhrəmanlıq sehifələri bugünkü azadlıqsevən gəncləri yeni mübarizələrə ruhlandıır.

1921-ci ildə partizan dəstələrindən yenice təşkil edilmiş 15 min nəfərlik türk ordusu 60 min nəfərlik yunan ordusu ilə ölüm-dirim savaşına girişmiş, yunan qoşunlarına qalib gəlmişdi. Xarici işgalçılardan üzərindəki qələbə türk xalqına böyük ruh yüksəkləyi vermiş, gələcək döyüslərə ruhlandırmışdı.

İngilis silahı ile silahlananın yunan qoşunlarını darmadağın eden, yarıac, yarıçılpaq türk qoşunlarının qalibiyyəti misilsiz vətənperverlik və fədakarlıq ruhunun məhsulu idi. Kişi, qadın, uşaq, böyük, qoca, cavan – bütün xalq vətənin azadlığı üçün vuruşlara qoşulmuşdu. Sakarya yanındakı döyüslərdə türk ordusunun böyük qələbesi Mustafa Kamalın nüfuzunu xalq içərisində qat-qat artırmış, onu xalq qəhrəmanı, xilaskar sərkərdə kimi millətinə sevdirmişdi.

Gənc türk dövləti bir yandan xarici işgalçılara döyüşür, bir yandan da çürümüş sultan imperiyasının xarabaları üstündə gənc türk cəmiyyəti yaradırı. Türkiyənin axırıncı sultani Vahidəddin 1922-ci ildə sarayı tərk edib ingilis gəmisinə götürülmüş və Türkiyəni tərk etmişdi. Sultan sələnəti sona çatmış, Türkiyə torpağı xarici işgalçılardan azad olmuşdu.

Şanlı sehifələr dolu olan milli qurtuluş bayramını türk gəncliyi ruh yüksəkliyi ilə bayram edir.

Bütün kapitalist ölkələrində olduğu kimi, Türkiyədə de tələbə gənclər çox narahatdırılar. Tez-tez həyəcanlı nümayişlər edir, Amerika imperialistlerinin Türkiyədə apardığı siyasetə qarşı keskin çıxışlar edirlər. Deyilənə görə, 6-cı donanma İstanbula yan alan zaman tələbə gənclər limanı kəsdirmiş, sahile çıxan Amerika hərbi nəfərlərini qucaqlarına götürüb dənizə atmışdır. Amerikalı hərbi dənizçilər gəmiyə qayıtmaga məcbur olmuşdular. Gecə ikən hərbi qiyafəsini dəyişmiş, adı paltar geyib şəhərə çıxmış hərbi nəfərləri tələbələr şəhərdə tanımış, döyüb başlarını yarmışlar.

İstanbulda olduğumuz günlər bu tələbə nümayişinin şahidi oldug. Tələbələr dörd küçənin ayricindəki meydanda bardaş qurub oturmuş, küçə hərəkətini dayandırılmışdır. Onlar birağızdan:

Ata minmiş eşəkler,
Milət sizdən nə bəklər,

– deyə qışqırırdılar.

Tələbələr Kamal tərəfdarıdırılar. Onlar Kamal siyaseti yürüdüləməsini tələb edir, yeni ölkənin milli azadlığının qorunmasını isteyirlər. Onlar Türkiyənin Amerika imperialistlerinin qara əməllerinə meydan olmasına istəmir, vətənlərinin yadelli işgalçılardan başlığı altında tapdalamağın yol verilməməsini tələb edirlər. Gənclər yaşayacaqları ölkəni istədikləri kimi qurmaq ezmindədirler!

19 may gənclik bayramında qızmar yay günəşinin yandırıcı şüaları altında addımlamaq üçün polad kimi möhkəm olmaq lazımdır. Bayram

nümayişlərinə günün altında tamaşa eləmeye sehhətimiz yol vermir, kölgəye çəkilməli oluruz.

19 may Rəsulun anadan olduğu gündür. Qardaşım oğlu Aydim, Rəsulun yaşıni qeyd etmək üçün bizi evinə dəvət etmişdi. Rəsulun 59 yaşıını İstanbulda mehriban bir şəraitdə keçirdik. Aydimin beş yaşlı oğlu Ayxan iki daşın arasında mənim çantamı yoxlamaq, ordakı xırda-para şeyləri “tədqiq etmək” məşğuldur. Uşaqlar hər yerde eyni təbiətdəirlər, qadın çantasını töküsdürmek, ordan maraqlı şeylər təpib çıxarmaq bütün uşaqların sevdiyi əyləncədir. Ayxan məni gördüyü ilk gündən qucağıma çıxır, özünü mənimlə tamam sərbəst aparırı. Gözümüz ucu ilə qeyd dəftərlərimə baxıram. Cırsa, işim bitdi. Xetrine dəyə bilmirəm. Ayxan dəftərləri kamalı-ədəblə gözdən keçirib yerinə qoyurdu.

Aydının üç yaşlı qızı Elnar Rəsulun dizi üstə özünü yaxşı hiss edir. Tombul əllərini Rəsulun üzüne çırır, nə isə şeytanlıq edib onu güldürür.

Ayxan ne qədər dinc, fağırdırsa, Elnar o qədər nadincidir. Hər şeyi cırmaq, sindürmaq, dağıtmak üçün can atır. Qız təbiətinə uymanın məcəzi var. Cünseli süfrəyə qehvə və meyvə gətirir. Amasya alması mənim çox xoşuma gəlir. Otağa qoyanda etri otağı bürüyür. Süfrə başında müxtəlif səhbətlər edirik. Almaların növündən, cinsindən səhbət gedir. Quba almalarını tərifləyirik. Amasya alması haqqında belə bir səhbət olur: Sultan Əbdülhəmid yalnız Amasya alması ilə bəslənmiş quzuların etini yeyərmış. Əger quzuya Amasya alması yedirilməsə, etin tamından biler, aşpaza divan tutdurarmış.

Günseli ilə bərabər evdə orta yaşlarında bir qadın da ev adamı kimi süfrəyə qulluq edirdi. Qadının Günselinin qohumu olduğunu zənn etdim. Qardaşım gənc həkim ikən Gümüşlüdə işlədiyi zaman qonşuluğda bir kurd ailəsi yaşayırımdır. Ailə on səkkiz adamdan ibarət imiş. Ayışə ailənin böyük qızı imiş. Kəndli ailəsində həftədə bir dəfə – cümlə günləri xörək bisirəmiş. O günü ailənin anası qazana beş girvenkə et töküb xörək bisirəmiş. Uşaqların çoxuna xörək çatmazmış. Kiçik Ayışə bir yanda oturub ağlaşmış, küsüb qonşu həkimin evinə gedər, orda yeyib içermiş. Yazılıb oxumağı da Ayışə bu ailədə öyrənmişdi. Sonralar böyük şəhərlərə – Ankaraya, İstanbula köçmüş, burada yaşayıb işləməyə başlamışdı. Söz kürdlərdən düşəndə Ayışə kürdlər haqqında belə bir lətifə danışdı. Kürd kənddən gəlmiş, görür yolda

bir kurd düşüb ölüb, yanında da bağlaması var. Bağlamanı açır, görür içində çörək de var, soğan da. Kürd çox təccüb edir ki, görəsən bu adam niyə düşüb ölüb, bunun ki, çörəyi de var, soğanı da. Ayışənin geyim-keçimi şəherli xanımlarinkinə bənzəyir, amma təbiətindəki sadəlövh-lük kəndçi qızı olduğunu tez bürüze verir.

Süfre başında Ayışə Rəsulu göstərib yavaşcadan Nigardan xəber aldı:

- Bey əfəndi nə vəzifənin sahibidir?
- Əniştem¹ sovet bakarıdır (yəni sovet naziridir), - dedi.
- Elemi?! - Ayışə Rəsula müraciətə: - Bey əfəndi, siz nə bakanınız? - deyə soruşdu.

Rəsul bu sualtı gözlemirdi. O, həzircavablıqla:

- Mənmi? Mən qadınlara bakıram, - dedi. Hamımız güllüşdük.

Bayaq Amasya quzusu ilə bəslənən quzulardan söz düşəndə Nigardan bir az böyük olan bacısı Bertanın dərdi açıldı: - Nigarın pişiyi Rasputin ancaq quzu əti yeyir. Nigar ən dadlı tikəsini özü yeməz, ona yedirər. Pişik də bütün günü yeyib yatır, çox parazit pişikdir.

Mən - Bertan, - dedim, - ömrümde heç yerde zəhmətkeş pişik görməmişəm. Pişiklər her yerde parazitdirlər, yeyib yatmağı sevirər.

Nigar: - Təranənin pişiyi varmı? - deyə soruşdu.

- Var, Təranənin pişiyi çox olub.
- Adları nədir?
- Aslan, Məstən, Şirxan, Mərcan, daha nə bilim...

Şirxanla Tərxanı kənddən, Buzovnadan getirmişdi. Onları şəhər mədəniyyəti məhv etdi. Bir gün pəncərədən qaçıb getdilər, bir də qayıtmadılar.

Uşaqlar Rəsuldan şer oxumasını xahiş etdilər.

Rəsul "Təyyarə düşünəcərə" silsilə şerindən oxudu. Mən Fidana yazdığınış şeirləri oxudum. Başa düşmədikləri bəzi sözlərin mənasını xəber aldılar. Eştidikləri bəzi Azərbaycan sözlərinə çox güldülər. "Dəm-dəməki", "hoqqabaz", "bambılı", "hövsləsiz" və sair sözləri güle-güle təkrar edirdilər.

Dostumuz, türk yəzici Xaldun Taner bizi bu gün Böyük adaya dəvət etdi. Biz bu dəvəti memnuniyyətlə qəbul etdik. Adalar görməmişdik. Şəhər ya Xələcdə iskələdə, ya da Böyük adada görüşəcəyimizi

¹ Ənişte - yezne

sözləşdik. Ada iskələsində gəmiyə minjb adalarə tərəf yola düşdük. İskələdə "Küçük su", "Yeni köy", "Böyük dərə", "Anadolu hasarı" gəmiləri de hərəkətə hazır dayanmışdılar.

"Maltepe" gəmisinə minjb yola çıxdıq. Gəmimiz irəlilədikcə İstanbul uzaqlarda qalırdı. Gəmidə müxtəlif geyimli, müxtəlif biçimli adamlar var idi. Açıq denizə çıxanda mən bir az üzüyüb içəri salona keçdim. Skamyalardan birinə oturdum. İki oğlan və iki qız gelib mənimlə üz-üzə oturdular. Onlar ingiliscə danışırdılar. Oğlanların saçı uzun, üzleri tüklü idi. Qızların çirkli paltarlarından üfunet qalxırırdı, əlliəri və durnaqları çirkli idi. Bu avropalı genclər kasib ailələrin uşaqlarına oxşamırdılar. Moda əsiri olaraq özlerini bu sırf-sifatə salmışdılar. Doğrusu, Avropa gencləri arasında olan bu mərezi cərəyanlara yaxşı beləd deyilem. Gərək ki, onlara hippi deyirlər. Guya yaşadıqları burjua cəmiyyətinin qanunlarına protest əlaməti olaraq özlərini bu görkəmə salır, ayaqyalın, başıaçıq, çirk içində diyar-diyar dolaşırlar. Hər halda onları Türkiyəyə cəlb edən Afyon qoxusudur. Afyon şəhərində hasil edilən tiryek bu gencləri yiğib buraya getirir. Türk polisi onları harda görse tutub hebs edir. Mərmərə dənizinin saf havasını bu gənclərin pintlə və üfunetli görkəmə zəhərləyirdi. Mən dözə bilməyib göyərtəyə çıxdım, üzüyə-üzüyə qardaşının yanında dayandıdım. Artıq adalar görünürdü. Xinalı, Borğaz, Qaşiq adası, Heybəli adası. Böyük ada adaların beşinciisi və en böyükü idi. Böyük adaya bir az qalmış sol tərəfdə kiçik bir adacığ göründü. Orda heç bir ev-eşik görünmürdü. Çiçəklər, yalnız çiçəklər. Sarı, qırmızı, mavi çiçəklər, yaşılı yarpaqlı vəhşi çiçəklər...

Kaş gəmi birce an burada dayanıb bizi bu çiçəklər aləminə çıxarırdı. Lakin "Maltepe" çiçəkli adanı saymayıb yanından düz keçdi. Böyük adaya çıxdıq. Denizin lap qırğında "Kaprı" adlı restoran var idi. Restoranın açıq havada əlvən şəmsiyələr altında olan hissəsində nahar elədik. Bakını yada saldıq. Xaldun bəy Bakıda birce gün olmuş, Musiqili Komediya Teatrında "Qayınana" əserinə tamaşa eləmişdi. O, Nəsibə Zeynalovanın oyununu çox bəyənmişdi. Biz də bu istedadlı aktrisani çox sevdiyimizi söylədik. Yenə də səhbət ədəbi əlaqələrdən getdi. Xaldun Taner əsas etibarilə komediya yazar dramaturqdur, Azərbaycandan komediya əsərleri göndərilməsini arzu edir, "söz verdilər, amma heç bir şey göndərmədilər" deyirdi.

Xeyli səhbətdən sonra adanı gəzməyə getdik. Türkələr adaya maşın buraxırlar. Maşınlar adanın havasını zəhərləyə, səsi, yanacaq

maddələri ilə istirahət edənlərin səhhətini poza biler. Maşın olmadığı üçün gozməyə gələnlər faytonlara minib adanı gəzirlər. Uzunqulaqlara da minib gəzən olur. Üstüaçq faytonlardan birinə qardaşım, Rəsul və mən mindik. O birinə isə Xaldun bəy və gənc rəfiqəsi. Atlar yorğaya yeriyir, biz adanı doya-doya seyr edirik. Üzü yoxuşa doğru olanda atiar ayaq saxlayır, addim-addim qalxırdılar. Gözüm birdən faytonçunun üzünə sataşdı. Bütün bu gözəlliyyə, bu faytonlara; minib-düşən adamların şən əhvalına, kefincə tamam bigane olan bu adamın üzündə elə dərin bir laqeydlik, elə bir buz soyuqluğu vardi ki, ona baxıb sarsılmaq olmazdı. Ona baxanda yadına “Təneke” pyesində gördüyü Zeyno qarı düşdü. Kaş Zeyno qarı palçıqlı paltarlarını adaların yaşıł sularında yuya bileydi, yorğun ayaqlarını, üstü düyüñ-düyüñ göydəmarlı əllərini bu yaz güneşinin altında qızdırı bileydi. Bu şəm ağaclarının etirli kölgəsində uzanıb dincələ bileydi.

Atlar yoxuş yuxarı ağır-ağır addimlayırdı. Atların da üzündə faytonçunun üzü kimi yorğun və laqeyd bir ifadə var. Görünür atlar da, faytonçu da uzun illər eyni yolu eyni addimlarla keçməkdən yorulub usanmışdılar. Nə təbiətin gözəlliyi, nə də bu şən insanlar faytonçunu ağır fikirlərindən ayıra bilmirdi.

Gül-çiçək içerisindeki yay evlərinin balkonlarında arabir solğun rəngli gözəllər görünürdü. İstanbulun varlı əhalisi yayı bu adalarda öz yay evlərində keçirirdi. Heç yerde gülləri bu qədər gözəl görməmişdim. Gül hər yerde güldür və hər yerde gözəldir. Adaların gülə baxan, gül becəren bağbanları görünür böyük estetik zövqə malikdir. Güller gah pəjmürdə bir dəstə gül, gah səliqeli bir qamot, gah zənbilə yiğilmiş dəstə formasında düzəldilmişdi. Gül topalarına belə forma vermək, şübhəsiz, ustalıqdır. Bəzi ycrlerdə güllər ot-alaq içinde batıb gedir. Büyük adanın gülləri isə xüsusi zövq və səliqə ilə saxlanılırdı.

Yuxarıda, şəm meşəliyində otlar, çiçəklər bizim dağların otuna, çiçeyinə benzəyirdi. Bülbüllər də bizim bağların bülbülləri kimi cəhcəh vururdular. Otların, çiçəklərin, bülbüllərin dili hər yerde bıdır, onların heç bir tərcüməciyə ehtiyacı yoxdur.

Büyük adanı yaxşıca gəzib sahile endiyimiz zaman bizi getirən “Maltəpə” gəmisi bizi sədaqətlə gözləyirdi. Bilet alıb gəmiyə mindik. Mərmərə dənizinin yaşıł suları ilə irəliləyirdik. Gözüm yeni çiçəkli adaya sataşdı. Əlimlə toxuna bilmədiyim vəhşi çiçəkləri uzaqdan gözlərimlə öpüb ayrıldım.

Adalar keçmişdə türk sultanlarının, paşalarının istirahət yeri olub. Paşazadələr içərisində dövlət əleyhine işleyən üsyankar ruhlu adamları da bu adalardan bezilərinə sürgün edər, orda həbsdə saxlamışlar.

Xaldun Taner vidalaşıb Kadıköydə su pərisinə benzəyən rəfiqəsi ile gəmidən düşdü. Biz iskələyə qayıdırıq. Axşam düşürdü. Axşam qaranlığı İstanbulun qara, kirli binalarını gizlətməşdi. İndi gecələr işıqlanan camelər görünür, göyün boz-mavi fonunda ətrafına muncuq kimi işıqlar düzülmüş minarələr ucalırdı.

Xaldun Taner Avropa təhsili görmüş, mədəni bir ziyalidir. Onun şəxsiyyəti ilə yaratdığı əsərlər arasında ziddiyyət var. “Dəvə quşu”, Kabare teatrında qoyulan “Şəhri İstanbul” tamaşası İstanbulun aşağı təbəqələrinin həyatına yaxşı bələd olan, həm də sənətkarlıq sırrını bilən usta bir yazıçının qələm məhsuludur. Şəherin məişot səhnələri, ictimai həyatın bir parçası, kəskin siyasi satira, əlkənin və xalqın taleyi üçün narahat olan sənətkarlıq həyəcan və təşvişlərinin ifadəsidir. Tamaşaçı yazıçının bu təşvişlərini yerli və əsaslı hesab edir, şərīk olub alqışlayır.

Xaldun Taner ağlamalı işlərə güldürməyi bacaran sənətkardır. “Şəhri İstanbul” qeyri-adı, orijinal bir kompozisiyadır. Orda Nazim Hikmətin və Orxan Vəlinin şeirləri, Əziz Nesinin novelləsi iştirak edir. Aktyorlar öz geyimlərində çıxış edirlər. Qədim yunan dramına məxsus tərzdə xorla şeirlər oxuyurlar. Nazimin və Orxan Vəlinin şeirlərini. Bütün bu ünsürlər bir mövzu ətrafında birləşir. Şəhri İstanbul. Şəhri İstanbulun bugünkü həyatı, məişəti, adamları... Personajların ruhi halını dərinden tədqiq etmək, kəskin ictimai motivlər, ictimai həyatın müxtəlif cəhətini qələmə almaq, təsvir etdiyi hadisə və adamların daxili aləmini açıb göstərmək, xəstə cəhətləri ifşa etmək Xaldun Tanerin sənətkarlıq xüsusiyyətidir.

Səhne boşdur, dekorasiya deyilən şey yoxdur. Aktyorların geyimindəki dəyişiklik çox cüzdır, pencək geymək, yaxud çıxarmaq, pencəyin yaxalığını qaldırmaq, köynəyin qolunu yuxarı çırmalamaqla kostyumda müəyyən dəyişiklik edilirdi. “Şəhri İstanbul” İstanbulun bugünkü həyatını təsvir edən kəskin satira əsəridir. Bəzən aktrisaların rolda həddən artıq abırsızlıq elemələrinə dözmək, mənim kimi tamaşaçılar üçün çətin olurdu. Hər şey alışmaqdan asılıdır, yəqin ki...

Boğaz içinde Çinaraltı deyilən bir yer var. İndi bura qəhvəxana və çayxanadır. Bura şairələr yığışar, söhbət edər, şeir oxuyarlarmış.

Deyirlər, çinarlar çox yaşayır, çinarların ömrü uzun olur, yüz iller, bəlkə daha çox. Kim bilir, bu Çınaraltı kimləri görmüş, hansı şairlərin səsini dinləmişdir. Boğaz içinin mavι suları türk şairlərinin axıcı, səyyal şerlərini dinleyərək narın-narın ləpelənmiş, şeirlərin ahəngi bahar rüzgarına qarışib ölkənin her yerini gəzmişdir. Bəlkə, bu çinarın ulu baba-ları, saray mühitində, saray havasında darixib açıq havaya çıxmaq istəyən divan ədəbiyyatı şairlerinin de şeirlərini dinləmiş, xalq dərdinə, xalq müsibətinə biganə olan sultanlara qəsidieler, mədhiyyələr yazan şairleri kölgəsindən qovmuşdur. Bəlkə, Lale dövrü şairleri, nedim gelmiş Çınaraltına, şerin, sənətin əbədi mövzusu olan məhəbbət şairlerini oxumaq üçün.

*Məst-i-lazim kim böyüdü böylə hiphərva səni,
Kim yetişdirdi bu günə sərvidən bəla səni
Buydən xoş, rəngidən pakizədir nazik tənin,*

*Bəsləmiş qoymunda guya kim külli rəna səni
Bir əldən gül, bir əldə cam, gəldin saçıya,
Gənqisin alsam gülü, yaxud ki, camı ya səni...*

Məhəbbət əbədi mövzudur, onu şairlərə heç kəs qadağan edə bilməmişdir.

Hələ orta əsrlərdə divan şairleri sultanları vəsf eləyən mədhiyyələr yazdıqları zaman, uzaq Sivasda Pir Sultan Abdal sultana qarşı kəndli üşyanlarına başçılıq etdiyi üçün dar ağacından asdırılmışdı.

Türkiyənin tarixini, ictimai-siyasi həyatını öyrənmək üçün şairlərin taleyiinə nəzər salmaq kifayətdir.

Zülm və istibdad əli ilə söndürülen çiraqlar xalq tərəfindən yenidən yandırılmış, xalqın azadlıq uğrunda mübarizə yollarını məşəl kimi işıqlandırılmışdı.

Bəlkə Çınaraltı odlu vətənpervər, böyük inqilabçı şair Namiq Kəmalın chtiraslı səsini eşitməmişdi.

*Zalim olsa nə rütbə hiphərva,
Yenə bünaydı zülmü biz yıkarız.
Mərkəzi xakə atsalar da bizi,
Kürreyi ərzi patlatır, çıxarız.*

Ömrü zindanlarda, sürgünlərdə keçən şair, Rodos adasında sürgündə məhv olmuşdu.

*Ölərsəm görəndən millətdə ümid etdiyim feysi,
Yazılışın səngi qəbrimdə vətən məhsun, bən məhsun...*

Əbdülhəmid istibdadının qara günlərində ona sui-qəsd hazırlayan vətənpervərin atlığı bomba birçə an gecikmiş, sultan xilas olmuşdu. Türkiyənin en böyük şairlərindən biri Tofiq Fikrət bu münasibətlə “Birləhzə təxir” şerini yazmışdı:

*Ey şanlı avçı, damını¹ bihuda qurmادın,
Atdin, fəqət yazıq, yazıqlar ki, vurmادın...*

Əsrin əvvəllerində Əbdülhəmid taxtdan düşdüyü zaman Fikrətin müdrik və təmkinli səsi eşidildi:

Haqsızlıq edən başları bır gün qoparırlar.

Çınaraltı, sən kimləri görmüsən, kimləri yola salmışan? Bosforun sahilində vətən timsali olan Çınaraltı... Dünya dərdlərindən, vətən qayıqlarından kənara çekilib şərə və sənətə xalq dərdini buraxmayan, səslərin, kölgələrin, ahənglərin aləminde yaşayan şairler... Türkiyənin iki böyük söz ustası, sənətkar şairi Yehya Kamal, Əhməd Haşim... Qoca çınar yəqin ki, bu şairləri dinləmiş, onların məstedici şeirlərinə qulaq asarkən gənc Nazim Hikmətin dili ilə:

*Ağan var, gündeşə aktın,
Gündeş zəbt edəcəyiz,
Gündeşin zəbtə yakın,*

– deyə gurlamışdı. Ədəbiyyata mübarizə ruhu getiren, progressiv fikir və düşüncə inkişafına təsir göstərə bilən şairlər xalqın ictimai mübarizə tarixinə imza ata bilir, orada möhkəm yer tutur. İyirminci əsrin öz məsələləri, öz problemləri var. Əsrimizin böyük şairlərindən biri olan Nazim Hikmətin tribunası yalnız Çınaraltı deyil, daha böyük meydan və daha yüksək zirvələr olmuşdur.

*Ya ölü yıldızlara həyat aparacağıq,
Ya bizim dünyamıza çökəcək ölüm.*

Aya, ulduza həyat aparmaq ərəfəsindədir əsrimiz. Türkiyənin gözəl şairləri yəqin ki, Nazim estafetini daha uzaqlara aparacaq, bu şöhrəti bir az da yüksəklərə qaldıracaqlar.

İstanbuldan, boğaz içindən söhbət açarkən, İstanbullu odlu bir məhəbbətlə sevən, ona inçə tellərlə bağlı olan gənc şair Orxan Vəlini

¹ Dam – ovçu telesi

xatırlamamaq haqsızlıq olardı. Çınaraltı yəqin ki, Orxan Vəlinin gözel şeirlərini dinləmiş, ruzgarların qanadında onları məmləkətin en uzaq guselerine yola salmışdır. Orxan Veli İstanbul şairi idi. İstanbullu tərənnüm edən şair idi. Amansız ölüm onu İstanbuldan vaxtsız ayırmışdı, daha gözəl şeirlər yazardı İstanbula....

*İstanbulda boğaz içində
bir fəqir Orxan Vəliyim
Vəlinin oğluyum,
Urməli hisarına oturmuyum
Oturmuşum da bir türki tutdurmuşum:
İstanbulun marmor daşları
Başına qonuyor, qonuyor, aman,
mari quşları,
Gözlərimdən boşanır
Hicran yaşları
Edalım, sənin yüzündən bu halim
İstanbulun orta yeri sinema
Qəribliyim, məhzunluğum duydurmayın anama...*

Orxan Veli İstanbula həsr etdiyi bir başqa şerində onu belə təsvir edir:

*İstanbullu dinliyorum gözlərim qapalı,
Xəñidən bir ruzgar asıyor,
Yavaş-yavaş sallanıbor
yarpaqlar ağaclarda...
İstanbullu dinliyorum gözlərim qapalı
Sərin-sərin qapalı çarşı,
Civil-civil Mahmud paşa, göyərçin dolu avlular,
Çəkic səsləri galıyor doklardan.
Gözlərim bahar ruzgarındaki qoxular,
İstanbullu dinliyorum gözlərim qapalı...*

Orxan Vəlinin bu qədər böyük məhəbbətlə sevdiyi gözəl İstanbulda insanların heyati eyni dərəcədə firavan və rəngarəng deyil. Şəhərin bütün tezadlarını şairin balaca bir şeri ilə ifadə etmiş olsaq, əsl realist boyalarla işlənmiş canlı bir mənzərə açılır:

*Bedava yaşıyoruz, bedava¹,
Hava bedava, butud bedava,
Dərə, təpə bedava,*

*Otomobillərin dişi,
Sinemaların qapısı
Cəmedanlar bedava,
Peynir, əkmək deyil, amma
Acı su bedava
Kəllə fiyatına¹ hüriyyət.
Əsirlilik bedava,
Bedava yaşıyoruz, bedava.*

İstanbulun şairənə guselerindən biri də "Aşıyan"dır. Şerin, sənətin, yüksək idealların aşiyani. Böyük humanist şair, demokratik ideyalar carçası, xalqın geleceyinə inanan, azadlıq böyük ümidiylə bəsləyən şair Tofiq Fikrətin aşiyani – "Aşıyan"da boğaz içindədir, indi o, Fikrətin ev-muzeyidir, həm də bu ev-muzeydə heç bir muzey soyuqluğu, muzey cansıxılığı yoxdur, ora arı yuvası kimi qaynayır. Bütün günü "Aşıyan"ı dolduran adamlar içərisində gənclərə daha çox təsadüf edilir. Dəstə-dəstə oğlanlar, qızlar "aşıyan"ın otaqlarına dolub-boşalırlar. Görünür, gənclərdə Fikrət yaradıcılığına böyük maraq var. Bələdçiının verdiyi məlumatə görə, iki alt mərtəbənin birində Əbdülhəq Hamidin, o birində isə Nigar bənd Osmanın heyat və yaradıcılığına aid materiallar saxlanılır. Nigar xanımın mərtəbəsinə "Şair Nigar salonu" adı verilmişdir. Bu salon eyni zamanda qiraətxanadır. Bağlı olduğu üçün biz bu qatları görmədik.

"Aşıyan"ın pəncərələri boğaz içiniə açılır. Bu pəncərələrə dunyanın en gözəl pəncərələri deyirler. "Aşıyan" boğaz içinde, təpe üzərində yerləşmişdir. Otaqlarda Fikrətin çoxlu əlyazmaları, çəkdiyi rəsmələr, aldığı məktublar, işlətdiyi əşyalar saxlanılır. Rza Tofiqin Fikrətin ölümü münasibətilə yazdığı şeir də burdadır.

*Dedilər ki, izsiz qalan türbəndə
Vəhşi güllər açmış, görməyə gəldim.
O bağı cənnətin xakınə mən də
Həsratla üzümü sürtməyə gəldim.*

Fikrətin məzarı da "Aşıyan"ın həyətindədir. Əyilib "Aşıyan"ın torpağından bir ovuc götürdüm, dəsmalıma bağladım. Bakıya gələndə onu dostum Sabiha Sərtəlo hədiyyə apardım. Sabiha xanım Fikrəti çox sevirdi. O, Fikrətin yaradıcılığı haqqında bir neçə əserin müəllifi dir. Bolqaristanda nəşr edilmiş "Fikrət irəliçilik və geriçilik qavqasını-

¹ Bedava – havayı, pulsuz, nisye

da” əsərində Fikret haqqında belə yazır: “Tofiq Fikret, yixılmaqdə olan bir imperatorluq dövrünün məhsuludur. Bu imperatorluğun tarixində bir olsu, yixılış dövrü, bu dövrün içində də xarici mücadilələr, ziddiyətlər, islahat və reaksiyalar vardır. Həc şübhə yox ki, bütün bunlar Fikretin həyatında olduğu kimi, şərində, fəlsəfəsində, fikirlərində də öz oksini tapmışdır”.

Bakıya qayıtdığım zaman Sebihə xanım xəstəxanada yatırıldı. Onu görməyə getdim. Başqa hədiyyelərlə bir yerdə Aşıyanın torpağını da apardım. Cox sevindi. Veten torpağı... İstanbul torpağı, həmin ilin payızında Sebihə xanım vefat etdiyi zaman qızı Yıldız bu torpağı onun məzarına tökdü.

Türkiyənin ictimai fikri inkişafına böyük təsir göstərmiş şairlərdən biri Tofiq Fikrətdir. O, xalqına Əbdülhəmid istibdadına qarşı üsyən ruhu aşışlayır, vətəni bürüyen acı sisdən xilas olmağa çağırır. Fikret optimist şair idi, gələcəyə böyük inam bəsləyirdi. “Ferda” şeri ile vətənin istiqbalını salamlayırdı. Avropaya təhsil almağa gedən oğlu Xəlqə yazdığı şeirlərdə vətənə elm, mədəniyyət, tərəqqi, işıq lazımlığını olduğunu söyləyirdi:

*Nə bulursan, burakna – sənət, fən,
Etimad, etina, cəsarət, ümid.
Həpsi lazımlı bu yurda, həpsi müfid.
Biza bol-bol ziya qucaqla gətir.
Düymək ətrafi görməməkdəndir.*

Fikret bacısına yazdığı çox səmimi və çox təsirli “Həmşirəm üçün” şerində qadın varlığına yüksək qiymət verir, qadın azadlığının cəmiyyətin inkişafı üçün mühüm bir amil olduğunu söyləyirdi:

“Əlbət, səfıl olursa qadın, alçalar başər”.

Humanist ideyalarla yazış-yaratmış, insanlığı dostluğa, qardaşlığa çağırıran şair bu gün də gəncələr tərəfindən odlu bir məhəbbətlə sevilir və hörmətlə yad edilir.

Şehnədə izdiham çırpınır, çıxış yolu axtarırdı. Lakin heç bir çıxış yolu yox idi. Bir dəstə adam – uşaq, böyük, kişi, qadın, kasib geyimli, kasib görkəmli bir dəstə adam ağır vəziyyətdən çıxməq istəyir, qurtuluş yolu axtarır, tapa bilmirdi. Hansı yana can atırsa təpədən-dürməgə qədər silahlı, domir papaqlı nəhəng Amerika hərbçisi qarşılara çıxır, izdiham əvvəlib o biri tərəfə qaçmaq istəyir, bir an içində silahlı nəhəng başqa yerdən yolları kəsir; qurtuluş yolu bağlıdır, qurtuluş yolu

yoxdur. Bu səhnə quruluş etibarilə o qədər ifadəlidir ki, ona heç bir söz əlavə etmək lazım deyil. Əslində baxsan, bu səhnədə bir kəlmə də söz yoxdur. Sözsüz də hər şey aydınlaşır. Sonrakı səhnələrdə dövlət başçıları, onların şəxsi heyatı, Amerika dövlət xadimləri ilə əlaqələri, onların əmri altında hərəkət etmələri göstərilir və keskin tənqid olunur. Aktyor səhnəyə çıxıb Süleymanı təqdim edir:

*Süleymaniya burası,
Hər cins insan yatağı –
Sağçı, solçu, sosialist,
Turançı, irqçi, faşist,
Dinli, dinsiz, müsəlman
və həpsinin üstündə
Şu möhtəşəm Süleyman
Şu möhtəşəm Süleyman.*

İstanbul “Ho”, yəni xalq oyunları teatrında “Devri Süleyman” əsərindən tamaşa edirik. “Ho” teatrı nədənsə taleyini pilləkenlərlə bağlayıb. Ankarada bu teatrın tamaşa salonuna girmək üçün pilləkenlərlə küçədən xeyli aşağı enməli olduğdu. İstanbulda isə “Ho” teatrına girmek üçün pillokenlərlə yuxarı qalxmaliyiq. Yaxşı ki, bizi lift qaldırdı. “Devri Süleyman” pyesinin müəllifi Aydın Engin, əsərdə hem quruluşçu rejissor, hem də aktyor kimi çıxış edirdi. Klmprador Şərbətçi oğlunu oynayır. Əsər açıqdan-açıq Amerika imperialistlərinin Türkiyədə apardığı siyaseti, dövlət başçılarının isə Amerikanın əmri ilə hərəkət etdiklərini keskin suretdə tənqid edirdi. Əsər çoxdan tamaşaçılara qoyulduğuna baxmayaraq salon tamaşaçıları dolu idi. Tez-tez el çalırdılar.

Qadının səsi bulaq suyu kimi çağlayırdı. Həzin və şəffaf bulaq suyu kim... Onun səsində heç bir gerginlik hiss olunmurdu, nəğmələr bir-birinə qoşulub çağlayırdı, nəğmələr bir-birini təqib edirdi. Ona toxunan olmasayıdı, bütün gecəni beləcə sərbəst, axıcı bir ahənglə, səmimi və bakır bir ilhamla oxuya bilərdi. Oxuduğu şərqilər bir-birinə elə təbii bağlanırdı ki, onların səfini qırmaq, dağıtmak, yarida buraxmaq insafsızlıq olardı. Köhnə türk şairlərinin şeirlərinə bəstələnmiş havalardan oxuyurdu. Nədim, Qul Nəsimi...

*Nəsimiyyə derlər: yarın ilə xoşmusan?
Xoş olaydım, olmayıydim kimə nə?
O yar bənim, kimə nə?
Könül bənim, kimə nə?*

*Gah çıxarım göy üzüna,
seyr edərim aləmi...
Gah enərim yer üzüna,
Seyr edər aləm bəni...*

Qoca Şerq, sənin dörd divar arasında nə qədər istedadın batıb gedir. Kimisi avamlıqdan, kimisi cəhalətdən... Kimisini də sərvət məhv edir. Qadın üçün sehnəyə çıxıb oxumaq çox da loyaqotlı hərəkət sayılmır. Meliho xanımın şeirlərini xatırladım.

Onu təvazökarlıq boğurdu. İnsan üçün qiymətli bir keyfiyyət olan təvazökarlıq burda lazımsız və yersiz idi.

İndi dinlədiyimiz Səmra xanımın da məlahətli səsi divarlar arasında boğulurdu. Səmra xanum oxuyurdu, mənə elə gəldi ki, o, heç dinleyicilərə də ehemməyyət vermər, öz-özünə oxuyur, daxili bir ehtiyacla könlünü şərqlərlə açıb tökürdü. Onun səsi təbii, bərrak, həzin bir bulaq suyu kimi axırdı. O, bütün gecəni ardi-arası kəsilmədən bu gözəl şərqlərini oxuya bilerdi. Biz də bütün gecəni sehərə qədər onu dinləməyə hazır idik.

Birce onun nəğmələri yarında qalmasın, o nə gözəl, nə təbii, nə səyyal bir ahənglə çəgəlayırdı... Bu səsi insan qulağıyla yox, könlü ilə, bütün varlığı ilə dinləyir.

Əri ona qaş-göz eləyib nə isə işarələr verir, mətbəx tərəfi göstərirdi. Yəni süfrə açmaq, masanı düzəltmək vaxtıdır demək istəyirdi. Mən onun qolundan yapışış – “amandır ona dəyməyin, biz heç bir şey istəmirik, nə yemək, nə içmək, yalnız siz ona toxunmayın, qoyun nəğmələri qırılmاسın” – demək istəyirdim.

O yerindən qalxıb mətbəxə sarı getdi, bir an içində masanın üstü yemək-içməklə doldu, keçən illerdə yazdığını mətbəx şeirləri yadına düşdü.

Dostumuz yazıçı-jurnalist Həyatı Asılıyazıçının evində idik. Həyatı boy çok qalın bir türk poeziya antologiyası götürüb ordan şeirlər oxumağa başladı.

Bu kitaba çox qədimlərdən bu günə qədər türk şairlərinin şeirlərindən nümunələr toplanmışdır. Heyatının balaca oğlu Sinan bayraqdan bir tərəfdə oturub anasının şərqlərino qulaq asırdı. Uşağın üzündə elə ifado vardı ki, elə bir anasını ilk dəfə dinləyirdi. Zahid Hüseynovla Azadə xanım da orada idilər. Bərabər getmişdik. Azado xanım əreb

ölkələrində yaşadıqları günlərdən, ərəblərin adət və ənənələrindən söhbət edirdi.

Heyatı teatr tənqidilə ilə məşğul olur. İndi onun Gürcüstan teatr haqqında yazdığı silsilə məqalelər “May” jurnalında dərc olunur. O, bizdən teatra aid materiallar göndərməmizi xahiş edirdi. Bu evdə də mədəni əlaqələrin zəifliyindən söhbət getdi. Hara getsek cyni sözü eşidirdik. Gürcü yoldaşlar səliqə ilə respublikanın teatr həyatı, ədəbiyyatı və mədəniyyəti haqqında materiallar gönderir, gürcü mədəniyyətini Türkiyədə təbliğ edirlər. Bu iş hər cürə təqdirə layiqdir. Biz isə ətalətdən qurtara bilmirik.

Həyatı gürcü dilini az bilir. O, anası tərefdən lazdır. Keçən ilki sefərimizde bizimlə bərabər gəlmış gürcü yoldaşlarla damşa bilirdi. Həyatı boy deyir: “Türkiyədə dənizə çıxan laz, dağa çıxan kurd, ata mənən çərkəz, piyada gedən türk olur”.

Gecə xeyli söhbətdən sonra otelə qayıtdıq. Biz durub gedəndə balaca Sinanın yorğun gözleri ləp qapanırdı.

Şehər yazıçı dostumuz Yaşar Kamal yaşadığımız “Kavak” oteline bizimlə görüşə gəldi. O, həmişəki kimi səs-külyü idi. Bakı sefərini xatırlayır, Qubaya getdiklərini yada salır, deyib-gülür, şaqqıldayırdı. Nəşr elədiyi “Ant” jurnalında keçən il Nazimin ölümünün beşinci il-dönümü münasibətilə xeyli material çap etmişdi. Jurnalı mənə təqdim edib: – Al, şerini oxu, – dedi.

Nazimin ölümünə yazdığım “Bəşər oğlu” şerini jurnalın sehifələrində görüb, çox sevindim. Şəri olduğu kimi azerbaycanca nəşr etmişdilər. Səhifənin sonunda bir çox Azərbaycan sözünün lügəti mənasını vermişdilər.

Jurnalın sehifələrini vərəqləyib gözəcə öz şerimi də oxumağa başladım. Rəsul Yaşar Kamal ilə şirin söhbəto girişmişdi. Rəsul, Ankarada “Ho” teatrında onun “Tənəke” əserinə baxdıığımızı söylədi. Yaşar – fəna, fəna, – deyirdi, – məndən dramaturq çıxmadi. Sonra söhbət “İncə Məməd” romanına keçdi. Rəsul xəber aldı: – İncə Məmədin gerisini yazdırın?

– Yazdım, evət, ikinci, üçüncü kitab da basıldı.

Başımı qaldırıb xəber aldı: – Onlar da birinci kitab kimi gözəldirmi?

– Birincidən do gözəldirlər, – dedi.

— Müəllifin öz əsərindən razı olması yaxşı iş deyil ha!.. — deyə Rəsul zarafat elədi. Hər üçümüz bərkdən güldük.

Yaşar Bakıdakı həyatımız, edəbiyyatımız, yazıçılarımızla maraqlanır, hamını xəber alır, salam göndəirdi.

Saat on birdə sovet konsulxanasının məsul işçisi Zahid Hüseynov yoldaşı Azadə xanımla gəldi, bizi oteldən götürüb, konsulxananın yay bağına qonaq apardılar.

İstanbulda sovet konsulxanası İstanbulun kübarlar məhəlləsi sayılan Bəyoğlunda, İstiqlal caddəsindədir. Binanı rus çarı I Nikolay, hələ osmanlı imperatorluğu dövründə rus sefərətxanası üçün tikdirmişdir. Bina Moskvada olan rus dvoryanlarının qış malikanəleri üslubundadır. Ağır sütunlu salon, ağır qapılar, şaxtalı keçiren soyuq şimal ölkələrinə məxsus bir tərzdə inşa edilmişdir. Binaya daxil olmaq üçün, domir barmaqlığı olan açıq darvazadan həyətə girmək, sonra həyəti keçib o biri başda olan binaya girmək lazımdır.

Maşınla konsulxananın yay evinə gedirdik. Maşını Zahid müəllim özü sürdü. Yolu getdiyə Azadə xanım İstanbulu bizi göstərir, izahat verirdi. Bosforun lap sahilində Sarı yer deyilən yero çatdıq. Yay evinin orası yerleşən hissə “Böyük dərə” adlanır. Maşın dəmir barmaqlıqlı böyük darvazadan içəri girəndə üzümüzə ətirli bir meşə serinliyi vurdur. Maşından düşüb, böyük ve kölgəli ağacların altındakı gül-çiçek xiyanətləri ilə keçdiq, evin pillekənlərindən yuxarı mortoboyə qalxdıq. Otaqları gozduk, balkona çıxdıq. Balkondan Bosfor görünürdü. Cökə və dəfnə ağaclarının etri bağçanı bürümüşdü. Balkonda bir az oturub, yenidən ayağa qalxdıq. Bağı gəzməyə getdik. Açıq havada düzəldilmiş yay kinoteatrının idman meydançasının yanından keçdiq. Meşə yolu ilə yoxuş yuxarı getdiyə yüksəklərə qalxdıq. Fisiqliq meşə təbii halında saxlanılırdı. Palid, qarağac, dəfnə, şam ağacları olan six, basıraq meşə Hacıkəndin kölgəli, rütubətli meşelerine bənzeyirdi. İnsanın əsəblərini heç bir şey meşə sükutu qədər dincəldə bilməz. Qalın, sorin kölgəli meşə dərin sükutu qorq olmuşdu. Arabir isaq-musaq quşunun səsi gelir, ağaçdələnin, ağacların gövdəsinə vurduğu dimdiyinin yüngül balta səsi kimi tappiltisi eşidildi. Otların arasından qurdalananan tisbağalar hərdən qart baxışlarını qından çıxarırlar, ətrafa baxıb yenə gizlədirdi. Meşə sükumət ələmində idi.

İstanbulun gurultulu, qarماqarışlıq, səs-küylü həyatından sonra, həyəcanlı, intizarlı görüşlərin sevinc və ağrısından sonra bu vəhşi tə-

biet, bu əzəmətli meşə sükutu bizi bir günlük də olsa hər şeydən ayırmışdı. Təbətin qoynunda, çox doğma, çox mehriban bu iki həmvətənimizle bir yerde olmaq sonsuz fərəh verirdi.

Bu gün bütün varlığımızla istirahət etdik. Meşə yolunda rast gələn konsulxana işçiləri, onların arvad-uşaqları ilə mehriban salamlasılıb yolumuza davam edirdik. Xeyli yuxarı qalxmışdıq. Açıq bir tarlada sərv ağaclarının altındakı skamyada oturub bir az dincimizi aldıq. Azadə xanımın bir cüt qızı Moskvada internat məktəbinde təhsil alır. Onun canı qızlarının yanında idi. Bir neçə gün sonra qızları ilə görüşmək üçün Moskva sefərinə hazırlaşdı. Bütün analara xas olan görüş həyecanı ilə günləri sayırdı. Skamyada oturub səhbət edirdik. Mən də artıq uşaqlar üçün darıxdığımı söyləyirdim. Bosfor lap yaxında idi. Bosfordan gəlib-gedən gəmiler aydın görünürdü.

Axşama qədər meşəni, bağı gəzdik. Nahar vaxtı bağa enib Azərbaycan kababı bişirdik. Kababı Zahid müəllim üstü bağlı manqalda bişirirdi. Azadə xanım süfrə hazırlayırdı, mən də yalançı pəhləvan kimi girib çıxır, iş görürəm deyə səs-küy salırdım. Onlar çox hörmətli və qonaqpərvərdilər, bizi heç bir iş görməyə qoymadılar. Yaxşıca dincədikdən sonra axşama yaxın şəhərə yola düşdük.

İstanbulda axırıcı günümüzdür. “May” yayın evinə getmək, köhnə kitablar satılan “Sahaflar” kitab mağazalarına baxmaq, arada bir türk filmində tamaşa elemek isteyirik. Başqa xırda-para işlər də var. “May” – Məmməd Ali Yalçının yayın evində nəşr edilen jurnalın adı belədir. Məmməd Ali Yalçın ad və familiyasının birinci hərfərini götürüb “May” adı düzəltmiş və jurnalına bu adı vermişdir. Məmməd Alinin anası azərbaycanlıdır. Atası türk kommunisti olub, Mustafa Şübhinin nəslindəndir. Türkiyədə keçmişdə uzun illər sürgündə olub. Hebsxanada vefat etmişdir. Məmməd Alini görən onun azərbaycanlı olduğunu şübhə edə bilməz. O bizim Abşeron kəndlərinin oğlanlarına benzəyirdi. Nazik qarabişlı, qaragözlü, dərisinin rəngi tünd, ortaböylü, ortayaşlı bir adamdı... “May” jurnalından başqa onun yayın evi həm dünya edəbiyyatı nümuneleri, həm də türk yazıçılarının əsərlərini nəşr edir. Məmməd Ali Azərbaycan yazıçılarının əsərlərini çap eleməye böyük həvəs göstərir. Bizdən əsərlər göndərməməizi xahiş etdi. “May” yayın evində ən müasir çap maşınları var idi. Maşınlar yiğcam, təmiz və səliqəli görünürdü. Poliqrafiya sənayesində ən son modern maşınlar hesab edilirdi. Nəşriyyat işləri ilə tanış olduq, görüşüb ayrıldıq. Birbaş qapalı çarşı bazarının aşağı

hissəsində yerləşən "Sahaflar" kitab mağazalarına getdik. Heç bir şey insanı kitab mağazaları qədər yora bilməz. Kitablara baxdıqca baxırsan, saatlar sürətli ötür, vaxtin keçdiyini hiss eləmirsen. Bir də başında böyük bir ağırlıqla ayaq üstə dura bilmədiyini hiss edirsen.

"Sahaflar"da əsas etibarilə köhnə kitablar satılır. Burada nələr yoxdur! Təzə kitablar da cərgə-cərgə düzülüb alıcıları gözləyir. Əreb əlifbasi ilə də qədim kitablar çoxdur. Köhnə şairlərin divanları, Cəlaləddin Rumi, Nədim, Yunis İmrə... müasir şairlərin şeir kitabları, romanlar, dünya ədəbiyyatı nümuneləri, rus klassikləri – Tolstoy, Dostoyevski, Çexov, müasir rus ədəbiyyatı – Maksim Qorki, Šoloxov, Pasternak və saire və saire... Bu kitabların əksəriyyəti türk dilinə fransızcadan tərcümə olunub. Azərbaycan ədəbiyyatından bir nüsxə də kitab görmedi... Füzuli əsərlərinə və Füzuli haqqında əsərlərə rast gəlmək olur. Füzulidən və Nəsimidən başqa heç bir Azərbaycan yazıçısının əsərinə rast gəlmədi.

Cox yorulmuşam, amma türk filminə baxmaq imkanından da keçə bilmirəm. Filmin yarısını yatsam da, yarısını görərəm, heç olmasa, bir təsəvvürüm olar. "Cinganə gözəli" filminə baxırıq. Yüngül komediya kimi bir şeydir. Aktrisa gözəldir. Yorğunluqdan gözlerim qapanır. Filmin ancaq yarısına baxa bilirəm, o biri yarısını Resul mənə nəql eləyir. Ele görmüş kimi varam. Qoca kişi xəstedir, oğluna deyir ki, gətir alacağın qızı mənimle tanış ele, var-yoxumu size vəsiyyət eləyim. Oğlanın sevdiyi qız başqa şəhərdədir. Atam ölü, arzusu gözündə qalar, – deyə bir cinganə gözəli, yəni qaraçı qızı tapır, nişanlı rolu oynamasını ona tapşırır, əvəzində pul təklif edir. Qaraçı qızı evə oğlanın sevgilisi kimi gelir. Ata ilə tanış olur, ataya hekim pəhriz təyin eləyib, bütün günü ona yemək verməyib ac saxlayırlar. Cinganə gözəli hər gecə hamidian xəlvət ataya podnos dolu yemək gətirir, qocam o ki var yedirdir. Qoca sağalıb ayağa qalxır. Qoca gələcək gəlininə çox bağlanır, onu çox sevir. Oğul da bu qızı daha çox sevməyə başlamışdır. Əsl nişanlı geri döndüyü zaman oğlan onu soyuq qəbul edir. Qız qaçıb ataya söyləmek istəyir, ata da cinganə gözelinin tərəfindədir.

Səhər tezden İstanbuldan Ankaraya gedən avtobusların stansiyasına gəldiyimiz zaman uşaqlar hamısı orada idilər. Nigarın rəngi qəçmişdi. Cox qəmli görünürdü. Üşüyən adamlar kimi əsir, mənim böyrümə qıslırdı.

– Bu tezden niyə durub gəlmisen, Nigar?

- Gəlməyə bilərmiydim, xala...
- Bakıya nə zaman gələcəksen, qızlar səni gözləyirlər.
- Anam tək buraxmırı.
- Ananı da gətir gel.

Uşaqlarla öpüşüb ayrıldıq. "Varan" ekspresine mindik. Nigarın solğun üzündən gilə-gilə yaşı axırdı. Günseli və Bertan bizi qucaqlayıb görüşdülər. Aydın hələ avtobusa da çıxdı. "Varan" yerində torpedədi. Nigarın həzin və sevimli xəyalı İstanbulun səhər dumanları arasında gözden itib getdi. Biz bu ayrılıq səhərinin ağır hissələri ilə avtobusda oturmuş, bir kəlmə də danışmırıq. "Varan" Təpəbaşı məhəlləsindən keçib Beyoğluna geldi, sonra taksi meydanına çıxdı. Atatürk abidesi yanından, "Kültür sarayı" yanından keçdi. Sirkeciyə endi, araba vaporu¹ ilə qarşı sahile çıxdı. "Varan"² duracaqlarda dayanıb Ankaraya gələn sənəşinləri götürürdü. Son dayanacaqda eyləndi, axırıncı sənəşinlər avtobusa mindilər. İçəri giren yolcular arasında Aydını görüb çox sevindim. Ele bil onu yenice görmüşdüm. O, maşını avtobusun marşrutu ilə qovub son duracaqda özünü bize çatdırmışdı. Bir də görüşmək, bir də vidalaşmaq isteyirdi.

– Bəlkə bir şey yadınızdan çıxbı, bir söz demək isteyirsiniz, – dedi. Atası ilə, Resul ilə bir də görüşdü. Mən ayağa qalxıb onun boynunu qucaqladım. – Sənə qurban olum, Aydın, – dedim. – İstanbulda səndən gözəl oğlan görmədim. Bir də gözlerindən öpüb ayrıldım. Aydın aşağı düşdü. "Varan" bu ayrılıq qəminin ağır yükü ilə baş götürüb Ankaraya tərəf yol aldı.

Biz Ankaraya çatanda bərk dolu yağırı. "Varan"dan düşüb maşına mindik. Qızıl Ay meydanından keçib Atatürk bulvarına yollandıq. "Bulvar Palas" otelinə dösdük. Gecəni otelde qaldıq. Səhər tezden hələ qaranlıq ikən qalxdıq. Bütün gecəni yata bilməmişdim. Rəsul üzümə baxıb:

- Sənə nə club, xəstələnmisən? – dedi.
 - Yox, bütün gecəni yatmadıq.
- Tez hazırlaşış yola çıxdıq. Ankara hələ yatırıdı. Küçələrda səs-səmir yox idi. Gecəki yağışdan və doludan sonra hava tərtəmiz idi. Cökə ağaclarının etri hər yamı bürümüşdü.

¹ Vapır – gemi

² "Varan" – türk avtobus şirkəti

Əlvida, Türkiye, sağlıqla qal, yaxın qonşu!..

Əlvida, Ulu dağ! Əlvida, qarlı zirvələrində qış, eteklərində bahar olan Bursa şəhəri!

Buz kimi sərin havası, buz kimi bulaq suları ilə Şuşama bənzeyən dağ şəhəri... Turistlər üçün yalnız Bursa, vətənin böyük bir şairi üçün zindan olan şəhər... Camelərin minarələrinin çoxluğu ilə İstanbuldan sonra ikinci yeri tutursan... Mövhumatçı, fanatik Bursa şəhəri, məkteblərin, mədəniyyət saraylarının çoxalsın, xalqın firavan yaşasın, yoxsulluğun, ehtiyacın özü yox, adı qalsın.

Gecolori işiq gölünə bənzeyən nurlu, gözəl İzmir şəhəri, əlvida, sənin inci saillərin uzun zaman yuxularına girəcək, bilirem. Bizim Qaraca qızı bənzeyən kezbanların, aşıçılardan salamat qal, geceler çıçıraq kimi yanmış işıqların bu balaca qızların sevinesiz həyatına nur saçın bilsin...

Türkler "yaxın qonşu uzaq qohumdan yaxşıdır" deyirlər. Yaxın qonşumuza tərəqqi və inkişaf yollarında uğurlu gelecekcə, xeyirli və parlaq istiqbal arzu edirəm. İstanbulun açıq və geniş göylərini heç bir qara bulud çuqlamasın. Zəhmətkeş türk xalqı əkib-becərdiyini can-sağlığı ilə, qulağı dinc yeyib yaşaya bilsin. Qoyunoğlu səyi ilə top-ladığı qiymətli sənət əsərlərini binaya köçürə bilsin.

Müjgan xanımın ilhamla söhbət açdığı böyük millet kitabxanası tikilib başa çatdırılsın, Türkiyənin bütün şəhərlərində "Kültür sarayıları" ucalsın.

Bu yaxınlarda Bosfor üzərində tikiləcək körpünün teməl daşı qoyulduğunu eşitdim. Bosforun Avropa sahilini ilə Asiya sahilini birləşdirəcək bir kilometrlik bu köprü Avropada ən uzun köprü olacaq. İki qitəni birləşdirəcək bu körpünün rəmzi mənası xeyirli və uğurlu olsun. Bu köprü Bosforu keçmək üçün saatlarla sal növbəsi gözləyən İstanbul əhalisinin vaxtına xeyli qənaot edəcək, şəhərin neqliyyat işini nizama salacaq, iqtisadi və mədəni həyatında böyük əhəmiyyəti olacaq bir hadisədir. Ölkonin maddi tərəqqi və inkişaf yollarında mühüm bir amil olan bu köprü qitələr arasında, xalqlar arasında salınan dostluq, qardaşlıq, sülh və əmin-amanhıq körpüsü olsun.

Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Gözəl və müdrik xalq sözü. Sovet mütəxəssislərinin layihəsi ilə İstanbulda metro tikiləcəyi sevincidirici bir toşəbbüsdür. Şəhərin həyatında metronun böyük əhəmiyyəti olacağı şübhəsizdir. Əminəm ki, İstanbul əhalisinin ehtiyac və

tələbinə uyğun olaraq tikiləcək metro qonşu Türkiyəyə nocib töhfələrdən biri olacaq.

Əlvida Türkiye, Birsənli, Kəzbanlı, Bursali, İzmirli Türkiye, dağlarımın başında qış, eteklərində bahar olan memlekət.

Çəmenlərin, yamacların homişə lalə-gəlinciklərle dolu olsun, ley-laq-yasəmənlərin həmişə etir saçın.

Sağlıqla qal, yaxın qonşu!

15-25 may 1969-cu il.

QIZIL LALƏ

(mənsur şeir)

Qızıl lalələr... O, sevgili başını, sizin gözəl sinənizə qoyduğu zaman, mən size nə qədər həsrət çekmişdim...

O, – sizi incitmək istəmirəm, – dedi. Başını mənim dizlərimə qoymadı... Qızıl lalələr, o, geniş və sağlam çiyinləri üstündəki yüksərli başını sizin sinənizə endirdi... Onun qara qıvırıcı saçları sizin qanadlarınız arasına qarışdı.

Göy üzü o qədər saf, üfüqlər o qədər temiz idi ki... Sarı günəş də qızıl tellərini sizin yaraşıqlı dəstələriniz üzərinə tökmüş, gülümseyirdi. Siz, gözəl lalələr, siz mənim qəlbimin çırpıntısını dinləmeyirdiniz... siz böyük yurdun bir əsgər oğlunu öz sinəsində qucaqlayır, bəzən kiçik bir rüzgarın nəfəsile titrəyərək, eyilərək onun dodaqlarına toxunub onu öpürdünüz... Qızıl lalələr, o gün mən size nə qədər həsrət çekmişdim... O, gözəl başını qaldırır, bir az yorğun gözlərile sizi doya-doya seyr edir, sonra yaz günəşinin müləyim və iliq istisi altında yavaş-yavaş oxumağa başlayırdı.

Siz mənim qəlbimin çırpıntısını dinləmeyirdiniz. Bəlkə də bu gənclikdir, keçər, – deyə gözəl başınızı məndən çevirir, mənə fikir vermirdiniz... Qızıl lalələr, o gün siz nə qədər amansızdırınız...

Bu gənclikdir, doğrudur, lakin bu keçməz... siz məni anlamadıınız... Gənc həyatını böyük qayeler uğrunda keçirən, odlarda, sularда çarpişan, bütün ömrünü bizim bugünkü azad və şən həyatımız uğrunda qoyan bir qəhrəmanı sevmək, nəhayətsiz sevmək, bütün varlığı ilə, qüvvəti ilə sevmək nə böyük şərəflə... Mən inanıram ki, ölkənin bütün qızları öz sevgilərini belə igid ogullardan əsirgəməzərlər...

Qızıl lalələr... siz xoşbəxtsiniz, lakin sizin çarpan qəlbiniz yoxdur... O gün nə qədər fərehli idi... Yaşlı otların üzərində bir-birini qovan əlvən kəpeneklər, alınca budaqlarında sabahın şən nəğməsində sos verən sarı bülbül, al qırımıçı çiçəklər insan qəlbinə yalnız yaşamaq, çarpışmaq, sevinmek və sevmek həvesi verirdi. O gün mayın ikisi idi. Qızıl lalələr, bu tarixi yaxşı xatırlayın...

O mənə – “qızım!” – deyir və bir uşaq kimi baxırdı. Lakin bu “uşaq” qəlbində nələr, nələr vardı... O bəzən əllərini sizə doğru uzadır, sizin nazik yarpaqlarınızla oynayırdı... mən onu sizdən nə qədər qısqanmışdım. Qızıl lalələr, o, məni oxşamırdı, sizi oxşayırdı... Siz nə qədər amansızdırınız... Mən bu dəqiqədə sizə nifrət edirdim...

Günəş batırdı... Siz, gözəl lalələr, başımızı əymış elə bil ki, batan güñəşlə bir gecəlik vidalaşırdınız. Biz gəzintidən qayıtdıq... yaşılı otlar axşamın nemli serinliyi altında xumarlanır, yarpaqlar üzərinə düzülmüş xırda şəh damları inci kimi parıldışındı... O sizin içinizden bir gözəlini qoparıb, mənim yaxama taxdı.

“Qoy bu lale dostluğunuzun ilk nişamı olsun!” – dedi. Qızıl lalələr... Eşqimin yaraşığı qızıl lalələr. Mən sizi nə qədər sevdim... Mən o gündən sizi nə qədər sevirməm...

YENİ İL GECƏSİNDE (hekayə)

Aktrisa gözəl idi. Onun məlahətli səsi vardı. O, ince nəğmələrini oxuyanda salon dərin bir süküta qərq olurdu. Aktrisinin məlahətli səsinə qulaq asanların üzünü daxili bir hərarət işıqlandırırdı. Tamaşaçılarını görür, hər birinin üzündəki fəreh ifadəsi ona coşqun ilham verirdi. Aktrisa oxuyurdu, onun nəğmələrində dağ havasının saflığı, sərin bulaqların zümzüməsi, hündür şəlalələrin əzəmətli duyulurdu.

Lojalardan birisində orta yaşı bir qadın, solğun üzünü əllərinə söykəyib fikirli-fikirli aktrisanın nəğmələrini dinleyirdi. Onun üzündə heç bir sevinc ifadəsi yox idi. O, elə bil ki, pejmürdə xoyallarının kələfini bir yerə yiğə bilmirdi... O düşünürdü ki, axı sonət gərək insanları xoşbəxt eləməyə qadir olsun, yaşamağa kömək eləsin, insan iztirabını azaltmaq üçün ən yaxın həmdəm olsun. Bəs nə üçün bu nəğmələr Fəridəyə sevinc vermedi? Bu aktrisanın nəğmələri, özü, onun bütün varlığı Fəridə üçün başdan-ayağa iztirab deyildimi?

Deyirlər ki, Fəridənin eşi Fuad indi de aktrisa Güləndama vurulmuşdur. Fuad indi lojada arvadının arxa tərəfində oturmuşdur. O, arvadının çiyinin üstündən Güləndaminin əynindəki uzun qara məxmər paltarın balağına baxır.

Fəridə geri baxmasa da orının nəzerlərini gördü. O, pərişan halda Güləndamin nəğmələrinə qulaq asırdı. O, onillik aile heyatında belə daxili çalxıntılar çox keçirmişdi. İndi konsert salonunda bu həzin nəğmələrin ahengi altında o, elə bil ki, həyatının varaqlarını çevirirdi.

Balaca qızı Solmaz dünyaya geləndən sonra o, xeyli müddət qızdırıldı. Onu müayinə cdən həkimlər pensilin iynəsi təyin etdilər. Axşam, sohər Fəridəyə pensilin iynəsi vurmaq üçün evo şəfqət bacısı golmeye başladı. Şəfqət bacısı qarayanzı, suyuşırın bir qız idi.

Bir axşam şəfqət bacısı xəstə yatan Fəridəyə yavaşcadan belə dedi:

– Sizdən bir xahişim var, yoldaşınız məni ötürməsin, mən yaxında oluram, özüm gedə bilerəm.

Şəfqət bacısı bunu deyib Fəridənin qızdırımlı əlini sıxırdı. Sonra çıxıb getdi.

Gözəl bir yaz günü idi. Fəridə kiçik qızı ilə bulvarda gezirdi, Fəridənin uzaq tanışlarından şəhərin iki qeybətcil arvadı ona rast geldi.

– Necəsən, Fəridə?

– Yaxşıyam, sağ olun.

– Az, o aktrisa Güləndamı tanıyrısanmı?

– Mənəcə, aktrisalarımızı tanımayan yoxdur!

– Niyə tanımır az, o da tanımaya kim tanıyacaq?

– Ha.. ha.. ha.. ha...

– Sağ ol, biz getdik.

– Xoş geldiniz.

Fəridə onlardan ayrıldı. Qızının əlindən yapışb dənizə tərəf dönen xiyanabana getdi. O, elə bil ki, yıxılmamaq üçün balaca qızında bir istinad axtarırdı.

– Ana, axır bir yelləncəyin yanına gedəcəkdik. Söz vermişdin ki, məni yelləncəyə mindirəcəksən.

– Gəderik, qızım, gedərik.

Fəridə no dediyini və hara getdiyini bilmirdi, əlləri əsirdi. O qoca aşığın sözlərini xatırlayırdı. “Yaman sözdür dələr keçər, yarası çox qanı olmaz” ...

Aktrisa oxuyurdu. Onun fərehli nəğmələri salonda coşqun alqışlara sobəb olurdu.

* * *

Fəridə yeni ili öz evlərində qarşılıyır. Axşamdan bəri balaca qızı ilə birlikdə evi bəzəmiş, uşaqların könlü şad olsun deyə süfrəyə min bezək vurmuşdu. Gece saat on ikidə Fəridə plovu çəkib süfrəyə gətirdi, qonaqlar, ev sahibləri badələri qaldırıb yeni ilin şərəfinə içməye başladılar. Fəridə də uşaqları ve qonaqları ilə birlikdə sevinir, şadlıq edirdi. Harada ise ürəyinin dərinliyində qırılan bir kaman teli kimi kövək bir hiss göynəyib ağrıydı. Bu yeni il gecesi, bu əziz axşamda hamı sevinir, şadlanır. Başqalarının sevincinə səbəb olmaq özü də bir səadət deyildimi? Şəmin dövrəsinə yığılan pərvanələr kimi Fəridəni əhatə edən bu adamlar nə qədər fərəhli, nə qədər şad idilər. Onların yeni il gecəsi gözəl keçirdi. Fəridəyə bu bəs deyildimi?! O, öz daxili ağrularını öz içerisinde saxlamağı bacaran qadılardan idi.

Kiçik qaynı Fəridəni qolları arasına alıb gözlər bir rəqs musiqisinin ahəngi altında aram-aram roqs edirdi. Kiçik bacısı tez-tez qollarını Fəridənin boynuna dolayıb onu qucaqlayır və öpürdü. Fəridə özündən kiçik bacısına da analıq eləmişdi. Hərədən öz uşaqları paltarının balığından yapışıp “ana, bizlə də oyna” deyə bağırırdılar.

Fəridə ondan ana və bacı nəvazisi istəyen bu sevimli adamların arasında bilmirdi canını neçə yere bölsün. Fəridənin qəlbindəki şəfqət, məhrİbanlıq, qayğıkeşlik hissi o qədər derin və böyük idi ki, o hamiya çatırdı.

Saat birə on beş dəqiqə işləmiş Fuad paltosunu çıyninə atıb qapıdan çıxanda Fəridə onu gördü.

- Hərə gedirsen?
- Aşağıdan papiros alıb gölirem.
- Uşaqlardan birini göndorsən...

Telefon zəngi onların sözünü yarımcıq qoymuş. Fəridə telefonun dəstəyini götürdü. Bu vaxt Fuad qapıdan çıxıb getmişdi.

- Allo!
- Bura Fuad Yusifovun evidirmi?
- Bəli.
- Fəridə xanımı telefona çağırmaq olarmı?
- Fəridəni xəbər alan kimdir?
- Aktrisa Güləndamdır.
- Fuadı isteyirsiniz?
- Xeyr, mən Fəridə xanımı isteyirəm.

- Damışan Fəridədir.

- Xoş gördük, Fəridə xanım, sizi yeni il münasibəti ilə təbrük edirəm. Uşaqlarınıza və özünüzə can sağlığı və səadət arzu edirəm. Arzu edirəm ki, qəlbiniz mənim nəğmələrimi dinlərkən fərehlə, şadlıqla dolsun. Aktrisa üçün bundan böyük səadət ola bilməz. İnsanlara sevinc bəxş edərək, onların keşini açmaq, könül şadlığı vermək böyük səadətdir. Siz konsertlərdə mənim çıxışlarımı pərişan halda qulaq asırsınız.

- Siz bir hələ camaatin içinde məni hardan gördünüz?

- Mən görürem, Fəridə xanım, tamaşaçılar aktrisanı gördükleri kimi, aktrisa da öz tamaşaçılarını görür, onların ürəyinə yollar axtarır. Əgər bizim sənətimiz öz dinləyicilərinə könül şadlığı vermirsə, biz öz zəhmətimizi puç hesab edirik.

- Mən sizə söz verirəm ki, bundan sonra yalnız radio ilə sizi dinlərkən pərişan fikirlərə dalarəm.

- Yox, əzizim, mən sizi ağlılı bir qadın və nəcib bir ana kimi sevirəm. Sizi inandırıram ki, heç bir vicdanlı qadın sizin səadətinizin yollarına çıxmaz. Balaca qızınızı bağrıma basıb öpürəm. Sizin də gözlərinizdən öpür və onları həmişə ferohlı görmək istəyirəm... Sağ olun, xoşbəxt olun, əzizim.

Avtomat telefonun köşkündə paltosunu çıyninə salmış bir kişi əsəbi barmaqları ilə aktrisa Güləndamın telefon nömrəsini dalbadal çəkirdi.

Güləndamın telefonu isə dalbadal məşğulam, məşğulam, məşğulam qudokları verirdi.

KİTABIN İÇİNDƏKİLƏR

Sahilsiz dəniz	3
QƏRƏNFİLLƏR	
Günəşden gənclik istedim	17
Qayıqçı	17
Qərənfil	18
Qara dəniz	18
Yaz gecəsi	19
Günəş doğanda	19
Gel səhəri salamlayaqq	20
Ağlasın	20
Fesillərə soyahət	21
Tirende	22
Komandan	22
Ana, mənə mahni oxu	24
Xəyal	24
Su pəriləri	25
Sevgi	25
Əlvida	26
"Dar gündə..."	27
"Səninlə xoş keçən..."	27
"Ömrümü güllərə möftün yaşadım..."	27
Qərənfillər	28
Böcluyam	28
Təranə qucağında bizə bahar gətirdi	29
Narcan	30
Kaşır yolu	32
Ayselim, Aysel!	33
"Gözlərim..."	34
Gecə uçan teyyarələr	35
İnsan horarəti	35
Vida	37
Meşə quşları	37
"Gözlerin ürəyimin içine baxardı..."	38
Getdin	39
Fidana	40
"Görəsen"	41
İnsan balaları	41
"Hisli, qara çıraq işığında..."	42
İnsanları sevməseydim	43

İşıq	44
İşıqlı dünyam	45
Durna	46
Kiçik ev	47
Ad günümüzə	47
Yaxşı yol	48
"Bir son bahar da..."	48
"Körpə sərv ağacını..."	49
Bayram	50
Mətbəx şirlerim	50
"Herdən gülüşün düşür yadıma..."	54
Güllerin	55
Payızda göyeron otlar	56
Qişda bahar həsrəti	56
Gecikən bahara	57
Denizin səsi gelir	58
"Mən sizi..."	58
"Dağlar belə yüksəklərdə..."	58
Quş səsləri	58
Yer küresi	59
Şeir və həyat	60
Toy	61
Yata bilmirəm	62

ODLU-ALOVLU GÜNLƏR

Get, sevgilim, uğur olsun!	65
Vətən qızları	66
Qəhrəmanın ölümü	68
Dənizdə bir qız çimirdi	70
Esq olsun	72
Xərabədə biten çiçək	72
Uzaqda	73
Düşmən gülə yağdırırı işığa	75

SƏYAHƏT ŞEİRLƏRİ

Sərkəerde və qırmızıpapaq qız haqqında ballada	76
Qürbetde axşam	78
Rahibə	79
İt də darixır	81
Hollandiya çiçəkləri	82
Afrodita	84
Mən öz gözümle gördüm	84
Qoca qız – həris qarı	86

Bosfor sahillerinde	87
İstanbul duman içinde	88
Azadlıq bayrağı	88

ELLƏR, İLLƏR

Cəmile	92
Ayrılıq	94
Səkkiz on beş	95
Bəşər oğlu	98
İma Sumak	100
Dolores İbarturi	102
Natevan klubunda ədəbi gecə	104
Amerika töhfələri	106

ANA MƏHƏBBƏTİ

Vətən duyuları	108
Xəzər neftçisine	109
Yazı stolum	110
Aktrisa	111
Ağac kölgəsində	114
Mən seni sevirem, insan!	115
Yol	117
Istirahət evində gecə	118
Bahar lövhəsi	119
Sevgilim görüş istəyir	120
Alın təri	122
Bahar gəlir	123
Rəqəmlər	125
Mayak	126
Yasda	127
Əmək sevinci	128
Bahar nəğməsi	132
Neyləyim	132
Dağları duman alanda	133
Nəğmə	133
Sev	134
Şəfqət bacısı	135
Qızıma	136
Məni deniz gözleyir	137
"Dostumla baş-başayam..."	138
İnsan kamil olsun gərək	139
"Tebib ziyan yazdı mənə dünyani..."	140
Çiçəklər	140

Ürek	141
"Üreyim torpaq kimidir..."	141
Süni ürek	142
Şəkide Xan Sarayı	143
Tarter	144
Su dastarı	145
Çal	146
Anara	146
Bülbül	147
Lale	148
Kürd qızı	148
Soyuq bulaq	149
Qələm	149
Oyan	150
Gelir	150
Gelmedi	151
Çağ'a	151
İnsan gülüşü	152
Güneşden qorxma	153
Nərgiz gülü	153
Ağ çiçəklər	154
Gözallık	154
Həkim	155
Lirik miniatürlər	156
Qəzəllər	161
"Könlün yenə min derdina bir çare tapılmaz..."	161
"Unudulmuş da, atılmış gülü sevda kimiyəm..."	162
"Başından tufanlar keçən bir dağa..."	162
Gəldim ki	163
"Yuxunu qaçıram mənəməsə əgər..."	164
Yandım, yandım	164
Bir gün seni görməyəndə	165
"Nə gözəldir son baharın..."	165
Doymadım	166
Döze bilmirəm	167
Ana məhəbbəti	168
Anaların səsi	169
Şair taleyi	170
"Sönüb gedən qadın gözəlliyyini..."	171
"Mən sənin torpağından..."	171
"Yol üstünde biten körpə çinarlar..."	172
Yasəmen	173
"Məni hər görendə..."	173

“Demirəm, dünyadan köçüb gedəndə...”	174
Salamlar	174
İstəsem...	175
Tahir və Şahnabat dastarı	176
Şanlı yol	177
“Hər gün yeni bir zəfərlə...”	178
Revayet	178
Əqrəb və qurbağa	179
“Mən sükut istəmirməm...”	180
Layla	181
Anama	182
Çadra	182
Göyerçin qızın dastarı	182
Dağ yolları	184
Karvan bulud	185
Qanun	186
“Açılmamış bir kitabdır hər insan ömrü...”	188
Sənin əllerin	188
Oğlumdan ayrılan gecə	189
Sabire	190
Füzuli	192
Nizamiyə	193
Denizdə batan günəş	194
Buludlar	195
Dəniz	196
Ana səsi	197
Ananın sevinci	199
Daş-qasıtlar	199

BALALAR ÜÇÜN

Lalə	201
Bir cüt xurma ağacı	201
Xaçbulaqladan	202
Daşkəsən	203
Qızlar quşu	203
Qara tüklü qu quşu	203
Boy çıçayı	204
Sitare	204
Fərid	205
Keklikotu	205
Sevinc və Gülşən	206
Güllər	207
Şadlıq neğmesi	207

Düşərgə neğmesi	208
Məstanın balaları	208
Güneşin cavabı	212

SON İLƏRİN ŞEİRLƏRİ

Məhəbbətim bölünmədi	215
Bir-birinin otayindən tutub	217
Kim gözəldir görəsen	218
Mənim şair qardaşım	219
Musa	220
Şair Hüseyin Arifo	223
Sənin	223
“Kaş ki, bu dünyanın kederi, yaşı...”	224
“Nə yaxşı dünyada vardır etibar...”	224
Rəfiqəm mənim	225
Müsökünaz xanımın əziz xatirəsinə	228
Saatlar	228
“Yenə axşam düşdü, hava qaraldı...”	229
Bir yaralı əsgər yatrı	230
Füzuli ilə gecə söhbəti	230
Sevirem, sevirem	236
İşlıqli şeirlər	237
“Cinar kimi əzəmetlim...”	238
“İnsan məhəbbəti gözlerden içər...”	238
“Çiçəklərim xozan olur...”	239
“Ömründən bir mavi gözlü golib keçdi...”	239
“Könlümde sönməyon bir işq yanır...”	240
“Dostluğun nazik telleri...”	240
Şair arzusu, ana istəyi	241
Bir kələmə söz	243
Məhsəti (dramatik poemadan bir parça)	244

SEÇMƏ TƏRCÜMƏLƏR

Məhsəti Gəncəvi. Rübailər	254
Nizami Gəncəvi. Qəzəllər	257
Nəvai. Qəzəllər	258
Dante Aligyeri. “Qafiyələr kitabı”ndan	260
A.S.Puşkin	
Dayəme	262
Gül	263
Pəncərə	263
Gözələ	264
Ev perisi	266

Qış səhəri	266
M.Y.Lermontov. İki əsir qız	267
Adam Mitskeviç. Tərs arvad	269
Şandor Patefi. Oğluma	270
Şelli. Mehəbbət fəlsəfəsi	272
Roberts Berns. Qış keçdi	272
Kosta Xetaqurov. Etiraf	273
Akaki Sereteli	
Xencer	273
Xəstə şair	274
Oriqol Abasidze. Votan	275
Yaroslav Smelyakov	276
Vitezslav Nezval. Ümid ana heç zaman gözintiyə çıxmayırlar	277
Küçə zibil qabları	278
Nəğmə	279
Çətin həyat yaxşıdır	280
Yaroslav Seyfert. Beşik nəğməsi	280
Qabriela Mistral	
Ayaqlar	282
Əllər	283
Anna Axmatova	284
Marina Svetayeva	285
Marqarita Aliger. Uşaqları qeruyun, analar	285
Lüdmila Tatyaniçeva. Aşırımda	288
Blaqa Dmitrova. Qadın olmaq	289
Amrita Pritam	
Şeir yazıram	290
Ümid	291

MƏQALƏLƏR, XATİRƏLƏR, YOL QEYDLƏRİ

Yadında qalanlar	292
Gündəlikdən səhifələr	298
Səadət sarayında	304
İşıqlı həyat hesrətində	308
Müşfiqi düşünərkən	315
İran Azərbaycanının müasir şairlərindən Hökumə Billuri	318
Övlad – ümiddir	320
Qaymanınalar da gəlin olur	323
Sağlıqla qal, yaxın qonşu!	327
Qızıl lalə	379
Yeni il gecəsində	380

NİGAR RƏFİBƏYLİ

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“ŞƏRQ-QƏRB”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-ressam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Alianna Duxanina</i>
Korrektor:	<i>Yasəmən Abbasova Pərinaz Səmədova</i>

Yığılmaga verilmişdir 10.06.04. Çapa imzalanmışdır 19.12.04.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 24,5. Offset çap üsulu.
Tirajı 25000. Sifariş 245.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.